

NƏRGİZ LADƏN BAYRAMOVA

ELCİN
NƏSRİNİN
POETİKASI

III5
B33

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU

NƏRGİZ LADƏN BAYRAMOVA

226930

ELÇİN NƏSRİNİN POETİKASI



Bakı - "Ozan" - 2003

*AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının
qərarı ilə çap olunmuşdur*

Elmi redaktor: **Şamil Salmanov**
filologiya elmləri doktoru, professor

Rəyçilər:
Cahangir Məmmədli
filologiya elmləri namizədi
Tahirə Məmməd
filologiya elmləri namizədi

NƏRGİZ LADƏN BAYRAMOVA.
"ELÇİN NƏSRİNİN POETİKASI". Bakı, "Ozan", 2003.

B — 4702060200
On-047-03 - 2003

© N.Bayramova - 2003

ÖN SÖZ

Çoxəsrlilik milli ədəbiyyatımızın tarixində XX əsrin yeri xiisusi və müstəsnadır və bunun ilkin səbəbi, mənca nəsrin, özü də yüksək, professional nəsrin, bu əsrda ədəbiyyatımızın əsas istiqamətini, onun təməl yaradıcılıq vəzifələrini gerçəkləşdirən janrını təşkil etməstdir, - desəm, yəqin ki, səhv etmərəm. Nəşr məhz bu əsrda ədəbiyyatın bütün problemlərini və meyllərini özündə mərkəzləşdirən bir bədii hadisə olmuşdur ki, bununla da dahi Mirzə Fətəli Axundovun XIX əsrдə əsasını qoyduğu realist nəşr öz inkişafının yeni, daha dolğun bir inkişaf mərhələsinə qalxa bilmışdır. XX əsrдə nəşr bir neçə təşəkkül və axtarış mərhələsi keçirmişdir ki, bunlardan biri də XX əsrin 60-ci illər mərhələsindən ibarətdir. Əvvəlki mərhələlərlə dərin, daxili əlaqəsini hifz edərək, bu məqamda nəşr həyat və zaman hadisələrinə, insan mənşəyinə və problemlərinə müdaxilə etdi, öz yeni qəhrəman konsepsiyasını və poetikasını yaratdı. O da çox maraqlıdır ki, nəsrin bu inkişaf meylləri həm bundan əvvəlki dövrlərdə yazib-yaradan riümanyəndələrinin, həm də məhz bu mərhələdə ədəbiyyata gələn müəlliflərin yaradıcılığında özünüň çox fəal və qabarıq hiss etdirdi. Məhz bu səbəbdən də 50-ci illərin ortalarından etibarən bütün ədəbiyyatımızda olduğu kimi milli nəsimizdə də yeni bir mərhələ, bir qədər şərti təbirlə desək, 60-ci illər mərhələsi başladı. Elçin də nəşr yaradıcılığına bu mərhələdə başlamış və indi o, 30 ildən çoxdur ki, nəsrдə fasıləsiz yaradıcı-

lıq fəaliyyəti göstərir, öz əsərləri ilə nəsrinən də qox orijinal bir yazıçı kimi diqqəti cəlb edir. Onu da qeyd etməliyəm ki, Elçin 60-ci illər nəslinə mənsub bir yazıçı kimi bu nəsil nəsrinin ən yaxşı aparıcı meyllərini öz əsərlərində, daha çox isə povest və romanlarında əks etdirir ki, mən bunu yazıçının yaradıcılığı üçün son dərəcə diqqətəlayiq bir məziyyət hesab edir, bütövlükdə onun nəsrinin bədii ləyaqəti kimi qiymətləndirirəm.

Oxuların mühakiməsinə təqdim edilən bu monoqrafiyada da Elçinin bir nəsir kimi yaradıcılığının bu mövqedən tədqiqata cəlb edilməsinə təşəbbüs göstərilmişdir. İndi ümumiyyətlə, ədəbiyyatşünaslıqda, təqiddə 60-ci illər ədəbiyyatına, o cümlədən nəsrinə güclü bir maraq hiss olunur. Bu bəlkə ondanndır ki, 60-ci illər indi təşəkkül etməkdə olan yeni, müasir müstəqillik dövrü ədəbi prosesinin bilavasitə başlangıcidır, onun ideya-mənəvi, milli və bədii-fəlsəfi prinsip və meylləri ilk dəfə bu mərhələdə formalasmışdır. Bir çox həmkarları ilə bir sıradə Elçinin nəsrinə olan indiki tədqiqat marağını da biz hər şeydən əvvəl bu amil ilə izah edə bilərik. Elçin nəsrinin ədəbiyyatımızın 60-ci illər nəslinin bir çox problemlərinin, bunların içərisində isə ilk növbədə qəhrəman konsepsiyası probleminin, fərdi iislab və poetika, lirik-psixoloji meyllərinin tədqiqi üçün zəngin material verən bir nəsr olduğunu bəlliidir.

Monoqrafiyada başlıca elmi məqsəd - müasir nəsrin axtarışlarını izləmək və həmin axtarışların nəzəri-tənqid təsnifatını verməkdən ibarətdir. Elçinin nəsri qeyd etdiyimiz kimi, özündə 60-ci illər nəsrinin ən əsas meyllərini əks etdirən bir

yaradıcılıq hadisəsi kimi götürüülərək burada başlıca xiisəsiyyətləri ilə öyrənilmişdir.

İndiyə qədər Elçinin yaradıcılığı sənətkarlıq baxımından geniş tədqiq obyekti olmasa da, bu sahədə müəyyən işlər görülmüş, bir çox tanınmış ədəbiyyatşünas və tənqidçilərin əsərlərində və məqalələrində gərəyincə işqalandırılmışdır. Lakin yazıçının nəsr yaradıcılığında janr-iislab meylləri, bədii təsvir və təhkiyə üsulları spesifik poetika hadisəsi kimi indiyədək xiisusi tədqiqat mövzusu olmayışdır. Buna görə belə hesab edirəm ki, N.Bayramovanın monoqrafiyası Elçinin nəsri mövzusunda yazılmış ilk tədqiqat olmaq etibarilə əhəmiyyətlidir. Əsərdə Elçinin yaradıcılıq yolu 60-ci illər ədəbiyyatının janr və poetika axtarışları işığında hərtərəflili təhlil edilmiş, spesifik xiisəsiyyətləri, aparıcı meylləri müəyyənləşdirilmişdir. O da çox mühiüm cəhətdir ki, Elçinin nəsri yeni milli nəsrin bədii bir təzahürü kimi tədqiqatın başlıca ideyası səviyyəsində özünəməxsus formada öz həllini tapmışdır. Monoqrafiyanın strukturu da bu məqsədə cavab verəcək şəkildə və planda düşüniülmüş, tərtib edilmişdir.

Monoqrafiya giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir. Birinci fəsildə Elçinin yaradıcılığında ənənəvi janrların, məsələn, hekayə janrinin təkamülli bu hekayələrdə yazıçının yeni qəhrəman, yeni insan konsepsiyası ilə əlaqədə açılıb göstərilir. Burada əsas tədqiqat fikri Elçin nəsrinin janr axtarışlarını "yeni nəşr" cərəyanının kontekstində əsaslandırmaqdan ibarətdir ki, bu da bizcə monoqrafiyanın mühiüm bir elmi yeniliyidir.

İkinci fəsildə müəllif yazıçının qəhrəmanlarının janr-

problematika baxımından təsnifatını vermiş, onları ənənəvi olaraq "müsbət" və "mənfi" bölgü sistemi ilə deyil, daha çox sosial mövqelərinə görə, habelə "aktiv" və "passiv" qruplaşmalar üzrə təhlilə cəlb edərək bu qəhrəmanların xarakterlərindəki fərdi keyfiyyətləri psixoloji yozumla müəyyənləşdirməyə çalışmış, onları konkret, doğru səciyyələndirərək bir sıra yeni elmi qənaətlərə gəlmışdır.

Bədii ifadə vasitələrinə həsr olunmuş üçüncü fəsildə Elçinin yaradıcılıq axtarışlarında janr-işlub meylləri, bədii ifadə vasitələri və təhkiyə üsulları yazıçı poetikasının iinsürləri kimi geniş və ətraflı təhlilə cəlb edilmişdir. Burada psixologizmi və bədii şərtiliyi poetik forma kimi açıqlayan şərhər və izahlar yeni təsir bağışlayır. Bu baxımdan, "Ağ dəvə" və "Ölüüm hökmü" romanlarının geniş və müfəssəl təhlili orijinal və özünəməxsusdur. Bu təhlildə müəllifin bədii əsərin daxili alt qatına nüfuz etmək, bədii mətnin strukturunu açmaq və mənalandırmaq bacarığı diqqəti cəlb edir.

Belə hesab edirəm ki, monoqrafiya Elçin nəşrinin problemlərini tədqiq etməklə bu nəşrin müasir ədəbiyyatımızdakı yeri barədə oxucularda dolğun təsəvvür yarada biləcəkdir.

Ş.M.Salmanov
filologiya elmləri
doktoru, professor

BÖYÜK NƏSRİN FUNDAMENTAL TƏDQİQİ

İlk növbədə qeyd edim ki, Nərgiz Bayramovanın tədqiqat mövzusu öz elmi-filoloji səmbali ilə diqqəti cəlb edir. Bu əsasən Azərbaycan ədəbiyyatının çox önemli bir faktı kimi yazıçı Elçinin nəşr yaradıcılığının spesifikasi ilə bağlıdır. 1960-ci illərdən başlayıb bu günümüzün çox ciddi bədii faktları ilə, Azərbaycan ədəbi-bədii ictimaiyyəti arasında sənətkarlıq məqamlarının zənginliyi ilə diqqəti çəkən bu nəşr həm də "yeni nəşrin" genezisini, mahiyyətini açmaq üçün elmi fikrə, elmi təsəkkürə geniş fakt verir.

N.Bayramovanın tədqiqat metodunda və tədqiqatın özünün mahiyyətində belə bir məqamın dominantlığı həm elmidir, həm də məntiqlidir.

Monoqrafiyada tədqiqatın qarşıya qoyduğu məqsəd və vəzifələr əvvəlcədən çox aydın və konkret qeyd edilir. Tədqiqatın çox ciddi məqsədlər sisteminin hamisində 1960-ci illər Azərbaycan nəşrində spontan şəkildə özünü göstərməyə başlayan "yeni nəşrin" "əvvəlki illərin nəşri ilə ümumi və müstərək, həmçinin fərqli cəhətləri", Elçin nəşrinin tematikası, bir sıra sənətkarlıq məqamları, hətta, ədəbi tənqidin bu nəşrə münasibəti və s. kimi fundamental elmi araşdırmalar əsas təşkil edir.

Əlbəttə, Azərbaycan nəşrində xüsusi mərhələnin ciddi faktlarından biri kimi Elçin nəşri barədə istər ədəbi tənqiddə, istərsə də elmi-filoloji və hətta elmi fəlsəfi kontekstdə xeyli söz deyilmişdir. Lakin habelə çox faydalı və ayrıca bir tədqiqata zəngin elmi fakt verən bu nəşrin fundamental tədqiqi öz əksini N.Bayramovanın monoqrafiyasında tapır. Marağlı cəhət bir də orasındadır ki, əsər bir nəşrin bədii materialı fonunda bütöv bir dövrün nəşr dünyasını izah etməyə cəhd göstərir və əksər hallarda bu məqsədə də nail ola bilir. Məhz bu məqamda müəllifin özündən əvvəlki tədqiqatlara - bir az da dəqiq desək, 1960-

1990-ci illər kimi həm mürəkkəb, həm ziddiyətli, həm də bədii nəşr dünyasına heç vaxt olmayan qədər diqqətlə bir zaman kəsiyində özünü göstərmış tədqiqatlara obyektiv elmi münasibəti xüsusi maraq doğurur. Tədqiqatçının bu faktlara varışlı prinsipi ilə yanaşma metodu çox qəbul ediləndir. İndiki “yeni nəslin”, hətta haqqında bəhs olunan dövrün bütün ədəbi, tənqid, elmi dairələrdə təsdiq olunmuş “yeni nəşr”inə də nihiliet yanaşma metodlarının zərərini də nəzərə alsaq bu tip yanaşmanın elmliliyi və səmərəsi daha çox aydın olar.

Müəllifin, yeri gəldikdə, kəskin və dəqiqlik postulatlarla ifadəsi maraqlıdır: 60-cı illərdə “yeni nəşrin” yaradılmasında Elçinin rolunun danılmazlığı; bu nəşrin obrazlarının orijinallığı və özünəməxsusluğunu; bu nəşrin bədii sözə gətirdiyi tamamilə yeni sənətkarlıq keyfiyyətləri; bu nəşrin bədii dilə gətirdiyi yeni sintaksis və s.

Ona görə bunları biz də postulat kimi qəbul edirik ki, Elçinin nəşri həqiqətən də bu məqamları ilə xüsusi fərqlənir, hətta bəzən heyrət də doğurur.

Bütün bunlara görə də təsadüfi deyil ki, tədqiqatda “Nəşrin janr axtarışları” adlanan birinci fəsildə “Yeni nəşr” bir anlayış, həm də elmi sanbalı ilə bütöv bir epoxanı məşğul edən estetik anlayış kimi önə çəkilir və bu xarakterdə Elçin 60-cı illərin nümayəndəsi kimi tədqiq edilir. Bu yerdə, əlbəttə, qanuna uyğun olaraq, janrin ənənəviliyi və üslub rəngarəngliyi, bu ənənədə və üslub rəngarəngliyində Elçinin hekayələrinin yeri, bu nəşrdə, xüsusilə onun povest qolunda insanı başlangıçın güclənməsi, roman janrinin yeni mərhələsi kimi məqamlar araşdırmağa cəlb edilir. Sadaladığımız bu məqamların hər birində müəllif elmi ədəbiyyata söykənməklə tamamilə yeni fikir, yeni təfəkkür, yeni yanaşma tərzi təqdim edir.

“Elçinin nəşrində qəhrəman tipi” adlandırılan ikinci fəsildə tədqiqatçının uzun müddət ədəbiyyatşunaslıqdə mübahisə və müzakirə obyekti olmuş “qəhrəman”, “müsbat” və “mənfi”

qəhrəman tiplərinə elmi yanaşma bacarığını xüsusi qeyd etmək istərdik. Bu yerdə dissertantın təqdim etdiyi “aktiv” və “passiv” qəhrəman bölgüsü özlüyündə çox maraqlıdır və xüsusilə Elçinin nəşrindən gətirdiyi çoxsaylı illüstrativ faktlarla bu anlayışların elmi həqiqətə uyğunluğunun isbatı ayrıca qiymətləndirilməlidir.

60-ci illərin “yeni nəşrini” şərtləndirən əsas keyfiyyətlər sırasında “mənfi” və “müsbat” qəhrəmandan imtina, doğrudan da, mühüm yer tutur. Müəllif Elçinin nəşrindən gətirdiyi nümunələrlə bu məqamın bütövlükdə Azərbaycan bədii söz sənətinin 1960-1980-ci illərə gətirdiyi səmərəni xüsusi vurgulayır. O bu yerdə Elçinin təkcə nasır kimi deyil, elə tənqidçi və nəzəriyyəçi kimi də bu süni anlayışlardan imtinasi maraqlı faktlarla sübut etmişdir. Xüsusilə bu müddəələrində yeni nəşrin insana, obraza yeni yanaşma konsepsiyasına söykənməsində müəllif çox doğru illüstrativ faktlara müraciət etmişdir.

Monoqrafiyada qoyulan bütün problemlər əslində, həm də xeyli dərəcədə sənətkarlıq məsələləri fərnda araşdırılır. Lakin tədqiqatın üçüncü fəsli birbaşa Elçin nəşrinin sənətkarlıq principiplərini aşadır. Burada ələlxüsus psixologizmin və bədii şərtliyin poetik forma kimi təhlili və bunu əsaslandıran bədii nümunə faktları çox inandırıcı və dəqiqdır.

Müasir nəşrin janr və poetika axtarışlarını Elçinin yaradıcılığı əsasında tədqiqata cəlb edən bu monoqrafiya öz elmi-metodoloji istiqaməti ilə, bütöv bir epoxanın nəşr təsərrüfatına baxışı ilə, bu dövr nəşrinin Azərbaycan bədii söz sənətinə gətirdiyi yeniliklərin dəqiqlik faktlarını göstərməsi və sübutu ilə, Elçin kimi mürəkkəb yaradılığğa malik bir yazıçının sənət dünyasının hərtərəfli və dolğun təhlili ilə xüsusi qiymət kəsb edir.

Cahangir Məmmədli

BDU-nun mətbuat tarixi kafedrasının müdürü,
filologiya elmləri namizədi, dosent.

GİRİŞ

Müasir ədəbi-nəzəri fikirdə artıq təsdiq olunmuşdur ki, XX əsrin 60-cı illərindən Azərbaycan ədəbiyyatı tarixinin yeni bir mərhələsi başlamışdır. Bu yeniliyi səciyyələndirən mühüm cəhətlərdən biri budur ki, həmin mərhələdə ədəbiyyata gələn yeni nəslin nümayəndələri janr və poetika axtarışlarında öz sələflərindən xeyli fərqlənmiş, bədii ədəbiyyata yeni nəfəs gətirmiş, orijinal deyim tərzi ilə seçilmişlər. Bu isə əsasən ədəbiyyatda yeni insan konsepsiyasının təşəkkülü ilə bilavasitə bağlı olmuşdur.

Bu dövrde yaranan ədəbi nümunələrdə əsasən janr ənənəviyi davam etsə də, üslub rəngarəngliyi özünü aydın şəkildə biruzə verirdi. Tədricən keyfiyyət dəyişikliklərinin nəzərə çarpması, ənənəvi hekayə və povest janrinin poetik sistem baxımından zənginləşdirilməsi ədəbi alemdə əks-səda doğurur.

Təsadüfi deyildi ki, “istər məzmun, ideya, istərsə də struktur baxımından tezətərliyi ilə seçilən” bu ədəbi mərhələ ədəbiyyat tariximizə “yeni Azərbaycan nəşri”, bu nəşri yaradanlar isə “60-cılar” kimi daxil olmuşdur. Yeni Azərbaycan nəşrinin görkəmli nümayəndələri içərisində yazıçı Elçinin özünəməxsus yeri vardır. Onun yaradıcılığı nəinki XX əsrin II yarısının, bütövlükdə ötən yüzilliyin və yeni minilliyin əvvəllərinin Azərbaycan gerçekliyini əks etdirməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ədəbi tənqidin müasir problemlərindən biri kimi “yeni Azərbaycan nəşri”nin meydana çıxma səbəblərinin araşdırılması və 60-cı illər nəslinin, o cümlədən Elçinin bu nəşrin yaradıcılıq üslubunun formallaşmasında oynadığı rolun müəyyənləşdirilməsi bilavasitə mövzumuzla bağlı olduğu üçün aşağıdakı qısaca şəhri nəzərinizə çatdırmağı lazımlı bilirik.

Məsələ burasındadır ki, Sovet rejimi dövründə irəli sürülen fikir və mülahizələrin bəziləri bu gün qəbul olunmaya bilər. Demokratik, hüquqi cəmiyyət qurdugumuz indiki şəraitdə ötən onilliklərin ədəbiyyatına, o cümlədən Elçinin yaradıcılığına dərin baxış və orijinal yanaşma zəmanəmizin, elmin başlıca tələblərindən biridir. Ona görə də tənqidin bir vaxtlar verdiyi hökm və müddəalara yenidən baxmaq ədəbiyyatşunaslığımızın mühüm vəzifələrindəndir.

Qeyd etmək vacibdir ki, o dövr ədəbi tənqidində böyük mübahisələr doğurmuş “yeni Azərbaycan nəşri”ni heç vəchlə sosializm realizminin mərhələvi dəyişikliyi kimi dəyərləndirmək olmaz. Bu onun estetik mahiyyətinin iñkarı demək olardı. Çünkü, bu “ədəbi yenilik” yalnız Azərbaycan ədəbiyyatı hüdudları daxilində deyil, ümumən sovet məkanında, eləcə də dünyada baş verən bir sıra proseslərlə üzvü surətdə bağlı idi. “Yeni nəşri”in meydana gəlməsində bir neçə mühüm - ictimai-sosial (formasiya xarakterli) tarixi-mədəni (sivilizasiya təsirli), eləcə də fəlsəfi zaman (əzəli mənbə dərkli) xarakterli amillər (daxili və xarici) mövcud idi. Əgər birinci amil sərf daxildə baş verən proseslərlə - özünü doğrultmayan, insanları xəyalqırıqlığına uğradan ideologiyadan qurtulma cəhdleri və təəssüflə bağlı idisə, ikinci amil xarici aləmle - XX əsrin təzadalarını yaşayan dünyanı çulğamış xaos və pərişanlıqla bağlı idi. “Yeni Azərbaycan nəşri” məhz bu ictimai-siyasi və mənənəvi-estetik dəyərlər üzərində təşəkkül tapmağa başlamışdı. Göründüyü kimi, ədəbiyyatdakı bu yeniləşmənin köklərini təkcə 60-cı illər ab-havasındaki “müləyimlik” və s. kimi ideoloji amillərdə deyil, həm də dünyanın mənənəvi böhranlarında və bu böhranın Qərbin fəlsəfi təfəkkürünə çökmuş ekzistensiolizmində də axtarmaq lazımlı gəlir. Önəmlisi bu idi ki, həm daxildə, həm xaricdə cəmiyyət tənəzzül prosesini yaşayırdı. Bütün sovet məkanında olduğu kimi, Azərbaycan da bu tənəzzülün ikili təsirinə (həm ictimai, həm də bəşəri dəyərli) məruz qalmışdı.

Onu da demək lazımdır ki, totalitar rejim şəraitində, inzibati-amırlıq rejimində “yeni nəsrin” meydana çıxması heç də adı məsələ deyildi. O zaman hakim olan kommunist ideologiyası yalnız sosialist realizminə haqq qazandırır və bu da sənət adamlarının sərbəst yaradıcılıq fəaliyyəti göstərməsinə mane olurdu. Lakin bu çətinliklərə baxmayaraq 60-cı illər nəsrinin bəzi nümayəndələri, o cümlədən yazıçı Elçin elə ilk həkayə və povestlərindən başlayaraq dövrün çətinliklərinə, təzyiqlərinə məhəl qoymadılar, yaratdıqları ədəbi nümunələrdə sovet quruluşunun qeyri-demokratik olduğunu, milli-bəşəri dəyərlərin məhv edilməsini vurğuladılar.

Təbiidir ki, o dövrdə ədəbiyyata daha quruculuq illərinin mübariz qəhrəmanları deyil, məhz söylədiyimiz tənəzzül dövrünün yetişdiridiyi düşüncə qəhrəmanları - tənhalar, acizlər, skeptiklər böyük axınla daxil olmağa başlayır. Çünkü artıq fərd-səxsiyyət-cəmiyyət olmaqdan təəssüf duyan insan, səxsiyyət-fərd-insana doğru tabii (ideolojidən-milli-bəşəriyə) dönüşə - özünəqayıcılış prosesinə meyl etməyə başlayır. Çünkü öz acizliyini, çıxılmazlığını dərk etmiş insanın “kosmik ruha” (əzəli mənbəyə) və o cümlədən bu ruhun kiçicik zərrəsi olan daxili “mən”inə (tanrı təmsilçisi) tapınması təbii bir hal idi. Və Elçin yaradıcılığının diqqət çəkən cəhətlərindən biri də bu idi ki, o, yaşadığı cəmiyyətdə mövcud olan tənəzzülün qarşısını ala bilməsə də, öz qəhrəmanlarını məhz bu yüksək ideyanın - inamın ətrafında birləşdirə bilmışdı.

Xəyalqırıqlığı, əzəli mənbəyə şübhə və yaxud hər hansı bir ideologiyanın inkarı, sərbəst iradə özünəsahib fəndləri özünüdərkə - varlıq-yoxluq haqqında ekzistensial düşüncələrə çəkib aparırdı. Bu isə əsil həqiqət axtarışında onları yenidən itirilmiş inam fəlsəfəsinə qovuşdururdu. “Yeni Azərbaycan nəşri”nin dünya-zaman məcrasına çıxardan məhz bu sonuncu ami琳 (fəlsəfi-zaman) özü eyni zamanda bu nəşri milli (!) özünüdərk baxımından dünya ədəbiyyatı kontekstində seçdirən

və fərqləndirən önemli cəhətlərdən biri idi. Çünkü Qərb ekzistensializminin Yaradanın qüdrətini inkar edərək insanın yalnız ölüm qarşısında acizliyini qəbul edən və həyatın mənasızlığını da məhz bu “ələcəsizliqda” görüb bədbinləşən - öz-özünə qarplanan fəci “qüdrət sahibləri”nə rəğmən “yeni nəsrin”, xüsusilə Elçinin adı qəhrəmanları bu “acı həqiqətlərdən” məyus olub acizləşmir, əksinə, əzəli mənbəyə qayıdış ümidi ilə əzmlə həqiqət axtarışına çıxırlar.

Göründüyü kimi, Azərbaycan yeni nəsrinin estetik-fəlsəfi mahiyyətində hər hansı ideologiya fövqündə dünyanın, varlığın bəşəri təbiətinin dərki dursa da, ekzistensialist problematika Azərbaycan nəşrinə milli-əxlaqi ənənələrlə bağlı surətdə daxil olmuşdur.

İnsanın bəşəri təbiətinin önə çəkilməsi ilə əlaqədar olaraq Elçinin yaradıcılığında şəxsiyyətə, konkret olaraq fərdə, onun mənəvi-psixoloji aləminə geniş yer verilir, insanların iç dünyasına maraq tədricən artır, bədii həssaslıq hədəfi kimi mənəviyyat problemləri, şəxsiyyətin, fərdin psixologiyası xüsusi yer tutmağa başlayır.

Gerçeklik, real ictimai mühit və insanlar arasında bərqərar olmuş müəyyən sosial əlaqələr, əxlaqır-etik münasibətlər dərin müşahidə qabiliyyətinə malik olan Elçini onun maraq və diqqətini cəlb edən bəzi mühüm həyat məsələlərini yeni üslubda, yəni anlamda qələmə almağa sövq etmişdir.

Ziddiyyət və təəssüf Elçinin qəhrəmanlarını tənhalığa, öz-özləri ilə həsbi-hala çəkib apardıqca, bu ovqat əsərlərə yeni forma-stil-üslub şeklinde çökür.

Buna görə də Elçini tədqiq edərkən qarşımızda duran əsas məsələlərdən biri kimi Elçinin nəşrində mövzu-problematikanın bədii-estetik həlli, onun bu problematika ilə həməhəng olub onu tamamlayan poetikasının araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Mövzumuza bilavasitə aid olan bu cəhət forma-sənət-karlıq məsələlərini əhatə edir.

Fikrimizcə, bədii ədəbiyyatın nəşr nümunələrinin möziyyətlərindən danışarkən ona hərtərəfli yanaşmaq, dərin təhlil süzgəcindən keçirmək olduqca vacibdir. Ədəbiyyata belə münasibət onun inkişaf xüsusiyyətlərinə əsaslı şəkildə təsir göstərə bilər, eləcə də nəsrədə janr, poetika sahəsində yeni axtarışlara təkan vermiş olar.

Elçin yaradıcılığına müraciət etməyimiz onun təkcə 60-ci illərdəki yeni nəşr nümunələrini yaratması ilə bağlı deyil. Nəsrədəki yeni ənənənin sonrakı onilliklərdə də davam etdirilməsi, janr və üslub, poetika sahəsində uğurlu nəticələrin qazanılması, bu özünəməxsus ədəbi-bədii təzahürün XX əsrin sonlarında milli-ictimai fikrin oyanışında və sonrakı inkişafında dənilməz rolu və Elçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinə çevrilməsi diqqətimizi onun yaradıcılığına yönəldən cəhətlərdən biridir.

Elçin yaradıcılığının tədqiqata cəlb edilməsi eyni zamanda konkret olaraq yeni ədəbi nəsillər üçün də əhəmiyyətlidir. Belə ki, yeni ədəbi nəsillər onun yaradıcılığını izləməklə yanaşı, bu barədə ədəbiyyatşunaslıqda formaləşən fikirlərlə tanışlıq, Elçin nəşrinin xüsusiyyətlərinə bələd olmaq, yaranmış təcrübəni mənimsemək imkanı qazanırlar.

NƏSRİN JANR AXTARIŞLARI

1.1. “Yeni nəşr”. Elçin 60-ci illər nəşlinin nümayəndəsi kimi

Elçin müasir Azərbaycan nəşrinin görkəmli nümayəndələrindəndir. Elçinin yaradıcılığı ilə ətraflı tanış olmazdan əvvəl “müasir Azərbaycan nəşri” ifadəsi barədə bəzi mülahizələrimizi bildirmək istəyirik. Bu anlayış təbii ki, bizim dövrümüzdə yaranan nəşr nümunələrinin məcmusu kimi başa düşülür, lakin müasir nəsrde təmsil olunan ədəbi nəsillərin hamısına eyni qiymət vermək düzgün deyil. Burada qiymətin müxtəlifiyi heç də nasırların müxtəlif ədəbi nəslə aid olması ilə izah edilməməlidir. Hər bir yazıçının yaradıcılıq keyfiyyətləri, əsərlərdə dövrün, zəmanənin on mühüm xarakterik cəhətlərinin, insan-cəmiyyət münasibətlərinin, insanların iç dünyasının, daxili aləminin nə dərəcədə eks etdirilməsi və s. kimi məsələlər nəzərə alınmalıdır. Bu məsələləri saf-çürük edərək, araşdıraraq “yeni nəşr” anlayışının əhəmiyyəti haqqında mülahizə yürütmək lazımlıdır. Çünkü müasir Azərbaycan nəşrində aparıcı istiqamətin yaranması, yəni yeni tipli nəşr nümunələrinin meydana gəlməsi “yeni nəşr” anlayışını söyləməyə əsas verən mühüm cəhətlərdən biri kimi qeyd olunmalıdır.

50-ci illərin sonu, 60-ci illərin əvvəllərində yaranan “yeni nəşr” müasir Azərbaycan ədəbiyyatı tarixində ədəbi hadisə idi.

Ədəbiyyatşunaslar ümumən belə fikirdəyilər ki, yeni nəşrin yaranması 50-ci illərin ikinci yarısında Sovet cəmiyyətinin siyasi həyatında başlanan nisbətən demokratikləşmə prosesləri

ilə bağlıdır. Bu dövrde - "ottepel" - liberallaşma dövründə sənət, cəmiyyətin yaralı yerlərini eks etdirməkdə müəyyən qədər sərbəstlik qazanaraq həyat hadisələrinin, gerçəkliyin mahiyyətinə dərindən varmağa cəhd göstərir. Məhz belə bir dövrde İ.Əfəndiyevin "Söyüdü arx", İ.Şıxlının "Dəli Kür" və s. kimi əsərləri meydana gəldi. Bu dövrde ədəbiyyata gələn "yeni nəsil" adlananlar "yeni nəsr" nümunələri yaratdılar və onların içərisində Elçin özünəməxsus cəhətləri ilə başqalarından xeyli fərqlənirdi.

Düzdür, o zaman "yeni nəsil" və "yeni nəsr" anlayışlarına çox ehtiyatla yanaşılır, hətta tənqidlə qarşılanırı. Elçin 60-cı illər yaradıcılığında xüsusi yer tutan "Açıq pəncərə" povestində bu "ədəbiyyat snobları"na belə etiraz edirdi: "Canum, axı haçanacan biz bütün yenilikləri qərbililərin ayağına yazacaqı? Nə vaxta qədər biz standartdan uzaq olan hər bir işə hoqqabazlıq kimi baxacaqı? Nə vaxta qədər novatorluqdırnağa alınacaq, hoqqabazlığın sinonimi olacaq? Bəs deyilmə?" (15, №7, №8, 1967). Lakin bəzi tənqidçi və ədəbiyyatşunaslar ədəbi prosesdə baş verən hadisələrə daha sərrast qiymət verməyi bacarırdılar. Məsələn, M.Hüseyn həmin dövrün ədəbi prosesini diqqətlə izleyir və müşahidələrini belə ümumiləşdirirdi: "Mən cəsarətlə deyə bili-rəm ki, bədii nəsrimizdə də, şerimizdə də biz yeni bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələnin artıq qəti bir mövqe tutduğunu iddia etmək üçün tələsməyə ehtiyac yoxdur. Ən mühüm cəhət budur ki, həmin mərhələyə keçməyin tarixi labüdüyüni bütün ədəbi ictimaiyyətimiz aydın hiss etməkdədir. Həyat hadisələrinin və insan surətlərinin təsvirində və mənalandırılmasında nə isə daha lirik, psixoloji təhlildə daha təmkinli və kamil bir üsul axtarmağın, daha təravətlə və təzə ifadə vasitələrinə meyl göstərməyin özü heç də az əhəmiyyətli deyildir" (47, №4, 1962).

Yeni nəsrin meydana gəlməsini alımlar müxtəlif cür izah edirlər. Bir qrup belə düşünür ki, yeni nəsr yalnız 60-cılar yaratdı" (57, s.124), digər qrup isə belə hesab edir ki, bu nəsrin ya-

ranması təkcə 60-cı illərdə ədəbiyyata gələnlərin adı ilə bağlı deyil. Onlardan əvvəlki nəsillərin xidməti də paralel olaraq qeyd olunmalıdır (112, s.8).

Elçinin bədii nəsrə gəldiyi dövr - 60-cı illər ehtiraslı sənət mübahisələrinin, yaradıcılıq axtarışlarının və əslublar yarışının çox qızığın və gərgin bir dövrü idi. Bu elə bir dövr idi ki, Y.Qarayevin sözləri ile desək, "Meyarlar və dəyərlər arasında "izdi-vac" böhrəni nəsillər və zaman arasında da "nigah" (qanuni, mənətiqi keçid və estafet) böhranına gətirib çıxartmışdı" (1, №12, 2000). Və yaradıcı gənclik ədəbiyyatın varlığına, gələcək taleyinə xüsusi cavabdehlik hissi ilə yanaşırdı. Bu dövrə zəmanənin yeni sosial-milli problemlərini, özünəməxsus mənəvi-əxlaqi qayğılarını əhatə edə bilməyən bədii fikir məhdudluğunu, bu məhdudluğun aydın təzahürü kimi özünü tükəndirmiş ifadə və təcəssüm formaları yaradıcı gəncliyi çətin sınqlar qarşısında qoymuşdu. Bu dövrə hər cür etəletə, doqmatizmə qarşı mübarizədə yaradıcı gənclikdən cəsarət, fədakarlıq tələb olunurdu. Belə cəsarət və fədakarlığı özündə tapan, sübuta yetirən yaradıcı gəncliyin nümayəndələrindən biri məhz Elçin oldu.

226930
Düzdür, 60-cı illər nəslinin yaradıcılığı tədqiqatçılar tərəfindən daim araşdırılacaq, saf-cürük ediləcək. O dövr nəsrinin bu və ya digər çalarları üzərində müxtəlif mühakimələr yürüdülləcək. Lakin bir şey aydın və inkaredilməz həqiqətdir ki, 60-cı illər nəсли öz üzərinə düşən vəzifələrin öhdəsində layiqincə gəldi və bədii ədəbiyyati janr və poetika baxımından xeyli zənginləşdirdi. Bununla yanaşı bu nəslin nümayəndəleri böyük oxucu auditoriyasının səmimi məhəbbətini qazandı. Bütün bunlar isə əsl sənət hadisəsi kimi qiymətləndirilməyə layıqdır.

60-cı illər ədəbiyyatına münasibət bildirən N.Cabbarov yazar: "Vaxtilə o gənc qvardiyanın fəal nümayəndələrindən biri Elçin idi..."

...Elçin müasirlərimizin ömür yoluna, taleyinə və qayğılarına tərcümənləq edən yazıçıdır, onu həyatımızın, mənəviyyatımı-

zin böyük və zəruri məsələləri üzərində düşündürən, həyəcanlandırıvə fəaliyyətə sövq edən sənətkardır.

Təsadüfi deyildir ki, ədəbi-elmi fikrimizin Elçin yaradıcılığını izləyən Məmməd Arif, Həmid Arası, Məmməd Cəfər, Mehdi Məmmədov və başqları kimi tanınmış, mötəbər simaları da onun qələminə xas olan bu keyfiyyəti məqalələrində xüsusi qeyd etmiş, yazıçı mövqeyinin dəyərli ictimai məziyyəti kimi qiymətləndirmişlər” (6, s.6).

Elçinin nəşri barədə Y.Qarayevin bu fikirləri də maraq doğurur. “...Bərkimiş, qol-qanad açmış “yeni Azərbaycan nəşrinin” köklü və kölgəli palidinin səciyyəvi bir budağını da onun (Elçinin - N.B.) əsərləri təşkil edir” (57, s.146).

Bu fikri söyləməyə əsas verən cəhətlərdən biri budur ki, Elçin nəşri müasir insanın problemlərinə heç vaxt laqeyd qalmamış, cəmiyyətin yaralarını, qüsurlarını göstərməkdən, fördin mənəvi təbəddülətlərini incə eyhamlarla təsvir etməkdən ehtiyyatlanmamışdır. Və onun yaradıcılığının özünəməxsusluğunu digər bir cəhəti də ondan ibarətdir ki, Elçin təkcə bədii nəşrin mövzu imkanlarını genişləndirməkələ kifayətlənməmiş, bədii nəşrə yeni bədii vasitələr, obrazlılıq, daxili monoloq, təhkiyəyə yeni çalar və s. götirmişdir.

50-ci illərin sonu, 60-cı illərin əvvəllərində yaradıcılığa başlayan Elçinin nəşrində reallığın artması, insan şəxsiyyətinə, onun psixologiyasına qarşı həssaslığın güclənməsi, münaqişə və problemlərin daha çox mənəvi-əxlaqi müstəviyə ötürülməsi, insanla mühit və cəmiyyət arasındaki münasibətlərin daha ciddi şəkildə nəzəre alınması müşahidə olundur.

N.Cabbarov yazar ki, “Elçin yaradıcılığına nəzər salanda onun təkmilini və artımını sənətkar şəxsiyyətinin ictimai, milli və estetik fikir vüsəti fonunda izləyəndə bir həqiqətə də qəti inanırsan ki, Elçin əlinə qələm aldığı gündən tapındığı, inandığı və arxalandığı ideallara sədaqətində həmişə möhkəm, sabit və ardıcıldır. Milli heysiyət, sosial ədalət duyğusu, mənəvi paklı-

ığın təntənəsinə inam - Elçin nəşrinin bədii əxlaqı üçün həmişə dəyişməz aparıcı keyfiyyət olaraq qalamqdadır. Bu nəşrin bədii siqləti və ciddiyəti də elə bundadır” (6, s.7).

Elçin bədii yaradıcılığı “O inanırdı” hekayəsi (13) ilə başlamışdır. Bu hekayə 5 iyul 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuşdur. Tədqiqatçıların əksəriyyəti bu əsər barədə fikir söyləməkdən yan keçiblər. Lakin Elçinin bütövlükdə nəşr yaradıcılığını tədqiqata cəlb etdiyimizdən bu əsər barədə bəzi mülahizələrimizi bildirmək istəyirik.

Tənqidçi V.Yusifli “O inanırdı” hekayəsi barədə yazırı: “hekayədə həyatdan yox, ədəbiyyatdan gelən motiv diqqəti cəlb edirdi və bütün yaradıcılığı ilə, həyatla, gerçəkliliklə birbaşa temasdan yaranmayan ilk qələm təcrübəsini sonralar heç bir kitabına daxil etmədi” (98, s.12).

Lakin qeyd etmək lazımdır ki, “O inanırdı” hekayəsinin diqqəti cəlb edən müsbət cəhətləri, məziyyətləri az deyil. Belə ki, bu əsər müəllifin - Elçinin istedadlı nasır kimi yetişəcəyindən xəber verir, onun gələcək taleyinin müjdəcisi rolunda çıxış edir. Bu fikri söyləməyə əlimizdə sübut və dəllilər vardır.

Əsərdə Elçinin fördi üslubu aydın görünür. Hekayədə Rəna və cavan bir sürücünün arasındaki sevgi münasibətləri təsvir olunub. O zaman hələ orta məktəbdə oxuyan Elçin bu əsəri elə özünəməxsus cizgilərlə təsvir etmişdir ki, hekayəni oxuyarkən istor-istəməz bir müddət bu əsərin təəssüratı ilə yaşamalı olursan.

İki gəncin təmiz sevgi münasibətlərindən bəhs edən bu hekayədə müəllif söz sənətinin gücü ilə hadisənin canlı mənzəresini yarada bilir.

...Bakı vağzalının yanında dayanan Qaz-51 markalı yüksək məsindən gənc bir sürücü düşərək pilləkənlərlə cəld addamlarla yuxarı qalxır. Əsərdə sürücünün zahiri görkəmi belə təsvir olunur. “Öynində göy rəngli şalvar, qolları çırmalanmış dama-dama köynək var idi. Köynəyin yaxası açıldıqından tüklü sinəsi görünürdü.

...Qıvrım, qara saçları gödək olsa da, daranmışdı. Mərd görkəm var idı".

Bu nümunədən göründüyü kimi müəllif hekayə janrında hadisənin mahiyyətini başa düşmək, ayrı-ayrı obrazların daxili aləmini üzə çıxarmaq üçün eyni zamanda zahiri cəhətlərinə də xüsusi diqqət yetirir, daxili və zahiri cizgiləri birləşdirərək canlı insan obrazı yarada bilir.

"O inanırdı" hekayəsində bu gün bizə qəribə görünən, ya-xud barışmadığımız həyat səhnəsi yoxdur. Çünkü bu əsərdə real gerçəkliyin mahiyyətindən doğan hadisələr təsvir olunur. Adama elə gəlir ki, Rəna ilə gənc sürücünün münasibətləri indiki həyatımızın müəyyən dərəcədə mənzərəsidir.

Bu o deməkdir ki, Elçin hələ o zamanlar tarixi keçmişimizə, milli adət-ənənələrimizə dərindən bələd olan bir yazıçı kimi gələcəyimizi də görür və onun yaratdığı obrazlar aktuallıq keyfiyyətləri ilə artıq seçilirdi.

Hekayəni oxuyarkən elə təsəvvür oyanır ki, iki adi adamın - sürücü ilə gənc Rənanın - tibb institutunun tələbəsinin arasındakı sevgi münasibətləri ön plandadır. Lakin bu iki gənc adı adamlar da olsalar, onların mənəviiyyatı, əxlaqi tamamilə safdır, təmizdir. Həyatda isə yüksək mənəviiyyatı, nəcib əxlaqi keyfiyyətləri olan insanlar maddi səviyyəsindən, sosial mənsubiyətindən asılı olmayıraq, həmişə seçilmiş və sözün əsl mənasında vətəndaş-insan olmalarını sübuta yetirmişlər. Elçin də qəhrəmanlarının məhz bu cəhətlərini oxucunun diqqətinə çəkir.

1966-cı ildə Elçinin ilk kitabı (14) çap olundu. "Min gecə-dən biri" adlı hekayələr kitabında onun 7 hekayəsi və "Əsl və Kərəm" adlı lirik-yumaristik kiçik povesti təqdim olunmuşdu. Bu kitaba "Nərdivanın birinci pilləsi", "100 qram şit yağı", "Kəf-kir", "Bir nəfər qanlı oğlan haqqında", "Səlim, Fatma və hacı-leyləklər" və s. hekayələri daxil edilmişdi.

1.2. *Ənənəvi janrların poetik strukturunda dəyişilmə. Hekayələr.*

Elçinin janr xronologiyası baxımından nəşr yaradıcılığını izləsək, qeyd edə bilərik o, əvvəlcə hekayə, sonra povest, daha sonra isə roman janrına müraciət etmişdir. Məlum məsələdir ki, yaradıcılığa hekayə ilə başlayanlar nəşrin digər janrlarına müraciət edərkən özlərini daha sərbəst hiss edirlər. Hekayə janrının Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olmuşdur. Bu baxımdan Elçin nəşrinin də əhəmiyyətini qeyd etmək lazımdır.

Hekayə janrı barədə müləhizələrini bildirərək tənqidçi Elçin yazır: "Cəlil Məmmədquluzadə yaradıcılığa başlayarkən, qədim və zəngin Azərbaycan ədəbiyyatında bədii nəşr inkişaf etməmiş bir sahə idi və hekayə kamil janr kimi bu ədəbiyyatda hələ formallaşmamışdı... Xalq Mirzə Cəlilin hekayələri ilə bu janrı öz milli ədəbiyyatının faktı kimi dərhal qəbul etdi.

Bu gün Azərbaycan nəşrinin - romanlarımızın, povestlərimizin müvəffəqiyəti C.Məmmədquluzadənin hekayələrinə və ümumiyyətlə, hekayə janrına çox borcludur. Bu gün Azərbaycan nəşrinin məxsusi bir janr kimi formallaşması və təşəkkül tapması da ilk növbədə bu kiçik janra - "damcıya" borcludur (124, s.80).

Bu fikirdə dərin bir həqiqət vardır. Təkcə Elçinin deyil, digər yazıçıların da ilk yaradıcılıq nümunələri əsasən hekayələr olmuşdur.

Lakin bu heç də o demək deyil ki, hekayədən sonra povest və romana keçməklə yazıçılarımız, o cümlədən Elçin hekayə ilə vidalaşırlar. Hekayə janrı Azərbaycan nəşrinin mühüm bir janrı kimi həmişə yazıçıları maraqlandırmışdır, hətta roman janrı ilə paralel olaraq yeri göldikcə hekayəyə də müraciət etmişlər. Elçin yazır: "Moldov tənqidçisi yazır ki, bu gün Moldovada "xalis" hekayəçi demək olar ki, yoxdur. Bu gün Azərbaycanda

da belədir, hətta Cəlil Məmmədquluzadə “xalis” hekayəçi deyildi, ölməz pyeslər, felyetonlar müəllifi idi” (124, s.80).

Göründüyü kimi, hekayə janrı həmişə ədəbiyyatşunaslıqda yüksək qiymətləndirilmişdir. Hekayənin bədii nəsrə yerini, rollunu yaxşı bilən və onu düzgün qiymətləndirən Elçin, yaradıcılığının sonrakı illərində də hekayə janrından əl çəkməmiş, yeri gəldikcə bu janrin imkanlarından yetərincə bəhrələnmişdir. “Yətərinçə” ifadəsini ona görə işlədirik ki, Elçin hekayə janrinin elə nümunələrini yaratmışdır ki, ədəbiyyatda onu novatorluq hadisəsi kimi qeyd etmək olar. Düzdür, onun ilk hekayə və povestləri janr ənənəviliyi baxımından seçilir. Bu əsərlərdə onun sonrakı illərdə yazdığı nəsr nümunələrinə xas olan yüksək sənətkarlıq yoxdur. Lakin ümumən ilk əsərlərində gələcək sənətkarlığın elementləri aydın seçilir. Bu baxımdan “Min gecədən biri” adlı hekayələr kitabı (14) təhlili üzərində dayanaq. Bu hekayələrdə ümumiləşdirici keyfiyyət var, süjetin yiğcamlığı, hadisənin nəql üsulu əsərə yeni çalar verir. Hekayə janrı ilə əlaqədar Mir Cəlal Paşayevin mülahizələri Elçinin bu əsərini təhlil etmək baxımından maraqlıdır: “Xarakter bir hadisə, yiğcam bir süjet, ümumiləşdirici bir mətləb, müxtəsər, şirin, sadə söyləmə, nəqletmə üsulu hekayə sənətində əsasdır” (78, s.124).

Mir Cəlalın bu fikrini qəbul edərək qeyd etməliyik ki, yazıçı hekayədə dövrün, zamanın xarakterik meyllərini göstərməli, güclü ümumiləşdirmə aparmalıdır.

Elçininin “Min gecədən biri” əsərində hekayə janrinin klassik nümunələrinə məxsus bir çox əlamətlər müasirlik komponentləri ilə qaynayıb qarışmışdır.

V. Yusifli yazar: “Min gecədən biri” (hekayələr kitabı nəzərdə tutulur - N.B.) zoriflik, yiğcamlıq, dəqiqlik baxımından, sözsüz ki, gənc yazıçının uğuru sayılmalıdır” (98, s.18).

“Min gecədən biri” kitabında özünəməxsus cəhətləri ilə seçilən hekayələrdən biri “Nərdivanın birinci pilləsi” əsəridir. Bu hekayədə həm klassik, həm də müasir hekayə janrinin xüsusiyy-

yətləri vəhdətdə verilmişdir. Bu əsər modern hekayə janrına təmamilə uyğun gəlir. Müəllif ənənəvi hekayəçilikdən müəyyən dərəcədə imtina etməyi bacarmış, standart təhkiyə tərzindən uzaqlaşmış və hadisələrin gərginliyini psixoloji qata keçirmişdir.

Hekayədə 11 yaşlı oğlanın başına gələn hadisə çox gözəl, şirin bir dillə təsvir olunur:

11 yaşlı oğlan müstəqillik arzusu ilə yaşıyır. O, balıq tutmaq üçün tekbaşına çay kənarına gəlir. Nə qədər çalışırsa balıq ovla-ya bilmir. Səhərdən axşamadək çay kənarında olur. Velosipedini oğurlayırlar. Evdəkilər ondan bərk nigaran qahırlar. Əllərində fənər onu axtarmağa başlayırlar.

Oğlan daxilən gərgin anları yaşıyır. Elə bil ki, bütün bu hadisələr oğlanın daxilində baş verir. Hadisənin psixoloji qata endirilməsi hekayəni daha da oxunaqlı edir. Hekayənin təhlilinə məhz bu yönən - psixoloji yönən yanaşlıqda olduqca maraqlı bədii vasitələrlə qarşılaşırıq. İlk növbədə hekayənin adı. Hekayəni oxuduqdan sonra anlaysan ki, “Nərdivan” rəmzi mənada həyatdır. Və bu nərdivanın birinci pilləsi “ilk dərs”dir. Elçin “həyatın ilk dərsini” nərdivanın birinci pilləsi adlandırır. Çünkü bu addım 11 yaşlı oğlanın həyatda ilk müstəqil addımı idı.

İkinciisi, ənənəvi qaydada sonu qələbə, xoşbəxtlik və ya nikbin notlarla bitən hekayələrdən fərqli olaraq bu hekayədə sonluğun olmaması. Əsərin sonunda həyatında ilk dəfə olaraq, tekbaşına getdiyi balıq ovundan balıqsız, üstəlik də velosipedsiz qaydan sadəlövh oğlan anasının üstünə qaçaraq hönkür-hönkür ağlayır. Lakin uşağın təkcə uğursuzluğuna görə ağlamadığı intutiv də olsa, duyulur. Ərköyün və həyatında xoş və qayğılı münasibətdən başqa bir şey görməyən oğlan ilk dəfə olaraq reallıqla - həyatın dadına öyrəşdiyi şirin üzü ilə deyil, ona bəlli olmayan qaranlıq - acı üzü ilə üz-üzə gəlir. Bəlkə də velosipedi qırılsayıdı və yaxud atlığı qarmağı balıqlar qırıb aparsayıdı o belə ağlamazdı. Əksinə uşağın uğursuzluğu onu ruhdan salmaz, fikırlaşındı ki: “...Hər şey velosiped sürmək kimi asan deyil. Bəlkə

kə də cələ bu həqiqət onu, uşaq kimi öz gücsüzlüğünə ağlamaqdan çəkindirirdi...”. Lakin gölün kənarında olduğu vaxt onunla “şirin-şirin” söhbət edən iki yeniyetmənin ona “xəyanət edib” velosipedini oğurlaması 11 yaşlı uşaqın qəlbini sarsıdır və onun pak uşaq alemi “kağız evcik” kimi uçub dağılır və o, heyatın “ilk dərsi”nin naməlum ağrısına dözməyərək hönkür-hönkür ağlayır.

Bu “ağrı”nın Elçin özünəməxsus psixoloji həssaslıqla olduqca ləkonik və lirik şəkildə oxucunun gözləri qarşısında canlandırmışa müvəffəq olur. Ənənəvi təsvir və sonluqdan imtina edilməsi, sonluğun, məntiqi nəticənin oxucunun öz ixtiyarına buraxılması hekayonın bir janr kimi zənginləşdirilməsi, modernləşdirilməsi idi.

Bütün bunlar bir daha sübut edir ki, Elçin yaradıcılığında müasirlik, həyatın real mənzərəsinin canlı təsviri güclüdür. Tənqidçi A.Hacıyev yazır: “...Elçin müasir həyatla yaşıyır, onun axar və istiqamətini dərinlənən duyur, zəhmət adamlarının arzusunu, duyğu və düşüncəsini ifadə edir; gah əxlaqi-mənəvi təmizlikdən, fədakarlıq və qayğıçılıkdən, gah da xalqa, Vətənimizə məhəbbətdən yazar. Həm də o, nədən yazar-sa-yazsın, fərqi yoxdur, dövrün ideya-estetik səviyyəsində dayanır, çox həllarda insanın fikir və düşüncəsini, psixologiyasını xırda, amma mənalı lövhədə, detallarla açır” (39, s.105). Və bu baxımdan “Nərdivanın birinci pilləsi” hekayəsinin yiğcam süjet üzərində qurulması və mənsur şəri xatırladan tərzdə qələmə alınması, həyatın idillik şəkildə təsvir olunmaması, gerçəkliyin real mənzərəsinin yaradılması Elçin yaradıcılığını dəyərləndirən cəhətlər kimi göstərilməlidir. Hekayədə təsvir olunan hadisə maraqlı olduğu qədər dinamik və düşündürücüdür. Hadisələrin axarında təsvir olunan obraz təbii, canlı görünür, bu yeniyetmə oğlanın qısqanlığı, kövrəkliyi, həyəcanı olduqca aydın, real şəkildə təqdim olunur. Bu mənada M.Arifin də fikirləri, zənnimzə maraqlıdır: “Onun (Elçinin - N.B.) hekayələri sanki yaridan başlayır və gözlənilməz bir şəkildə qurtarır. Çexov deyirdi ki, heka-

yəni yazandan sonra onun əvvəlini və axırını pozmaq lazımdır. Axırını deye bilmərəm, amma adama cələ gilir ki, Elçin hekayəni yazandan sonra onun əvvəlini pozur, hardansa ikinci və ya üçüncü cümlədən başlayır. Hekayənin sonuna gəldikdə isə Elçin hadisənin cərəyanından məntiqi nəticə çıxarmaq istəmir. Sona doğru hekayə yolunu dəyişir və qəribə bir istiqamət alır” (4, s.295).

Elçin nəsrinin, onun hekayələrinin dəyerini artırın bir cəhət də, lirikaya meyl göstərməsidir. Onun ədəbi tənqidlə bağlı yazılarında hekayələrdə lirik əlamətin olması fikrini müdafiə etməsi, lirizmə haqq qazandırması maraqlıdır: “Bu bir həqiqətdir ki, incə və həzin lirika Azərbaycan hekayəsini bütün inkişaf yolu boyunca müşayiət etmişdir, hətta C.Məmmədquluzadənin bıçaq kimi kəsici, sərt hekayələrdə belə düzlu, incə və həzin lirik fon daimidir. Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin ən yaxşı Azərbaycan sovet hekayəçilərinin əsərlərindəki lirizm bu əsərlərin ictimai-əxlaqi problematika sambalının artmasına xidmət etmişdir.

Lakin o yerdə ki, lirika özünühədəfə çevrilir, lirika xətrinə “liriklik” edilir, o yerdə ki, lirika mətləbsizliyi ört-basdır etmək istəyir, orada... xarakterlər “müsbat” və yaxud “mənfi” müraciət vələrlə əvəz olunur” (24, s.91).

Biz Elçinin bu müləhizələrinə haqq qazandırırıq. Lirizm hər bir əsərin problematika baxımından mənəvi dəyərlərinin artmasına kömək edir. Hansı yazıçı bundan səmərəli istifadə edirse, hansı sənətkarın qələmi lirik duyğuları səciyyələndirə bilirsə, onun əsəri gözəl nəşr nümunəsi sayıyla bilər. Yenə də tənqidçi Elçinin müləhizələrinə diqqət yetirək: “Əsl lirika isə (dirməqsiz!) janrin... mübarizliyini artırın estetik bir keyfiyyətdir. Biz bu məlum fikri ona görə bir daha təkrar edirik ki, elmi-texniki inqilab əsrində lirikaya xor baxmaq müasir dövrdə ədəbi mühitdə heç də az təsadüf olunan bir hadisə deyil. Bu ondan doğur ki, bir tərəfdən əsl lirika bu gün Azərbaycan hekayəsinə bir neçə il

bundan əvvəlki kimi sirayət etmir və belə bir passivliyin səbəbi, bizcə heç vəchlə o deyil ki, elmi-texniki inqilab əsrində hekayədə lirika lazım deyil; səbəbi odur ki, elmi-texniki inqiqab əsrində lirik hekayə yazmaq və nailiyyət qazanmaq daha çotnidir və daha artıq istedad tələb edir" (24, s.92).

Bəli, bu həqiqətən belədir. Obivatəl mahiyyətli, meşən xarakterli, bayağı "ah-usflarla", "ağlamalı" təhkiyələrlə dolu olan hekayə heç vaxt öz müəllifinə şöhrət gətirə bilməz. O müəllifə "istedadlı" anlayışını şamil etmək olmaz.

Qeyd etdiyimiz kimi, Elçinin hekayə yaradıcılığında, eyni zamanda bütövlükdə nəşr yaradıcılığında lirika əhəmiyyətli yer tutur. Və lirika haqqında bir qədər geniş danışmağımız da Elçinin əsərlərinin təhlili ilə bağlıdır.

Nəşrin lirikası dedikdə nəşr əsərlərində hər hansı bir təsvirin, gerçəklilikin, mənzərənin, obrazlararası münasibətlərin gözəlliyyi, xüsusi durumu nəzərdə tutulur.

Fəlsəfi-etiğ mözmun, mənəvi-psixoloji təhlil, əxlaqi-estetik mahiyyət - bu üç keyfiyyət Elçinin əsərlərində bir-biri ilə qaynayıb-qarışaraq vahid, yekrəng bir təsvirdə - lirkada təcəssüm olunur. Lirika ilə təhkiyə çarpazlaşır, adilik, sadəlik və romantika çulğalarış və bu sintezdən doğan təbii emosiyalar canlı və real görünür.

Fikrimizi aydınlaşdırmaq üçün "Min gecədən biri" kitabında verilmiş "Səlim, Fatma və hacileyləklər" hekayəsinə müraciət edək. Bu hekayədə zahirən adı peyzaj təsiri bağışlayan - "sağda ay çıxdı, solda günəş batırdı" cümləsindən sonra qarşımızda gözəl bir mənzərə canlanır: "Günəş - qıpqrımızı, girdə, ay - ağappaq, yarımcəvrə idi, elə bil qəlibə salımmış bir tıkə bulud parçasıydı.

Hərdən ay maşınla birgə qabağa qaçırdı, günəş dala qalırdı, ya da günəş qabağa qaçırdı, ay geri qalırdı - günlərlə, aylarla, illərlə, sohərdən-axşamacan günüñ altında qalıb dalgalanmış asfaltın sağa-sola burulmasındanıydı".

Hekayədən nümunə kimi təqdim etdiyimiz parçada mənzərə təsvirinin şəriyyəti oxucunun diqqətindən yayılmır, insanda xoş ovqat yaradır. Ona görə ki, insan - oxucu ayın, günəşin rəngini, görünüşünü və onların maşının hərəkətiylə düşdürüyü vəziyyəti göz önünde canlandırır. Bu mənzərənin insan təsəvvüründə oyalığı təəssürat hekayəni daha oxunaqlı edir, onun sənətkarlıq möziyyətlərini ifadə etmək üçün zəmin yaratır.

"Səlim, Fatma və hacileyləklər" hekayəsinin mözmunu Səlim və Fatma arasında sevgi münasibətləri üzərində qurulub. Onlar bir-birini dərin bir məhəbbətlə sevirlər. Hekayədə hacileylək ailəsi sevgi münasibətlərində sədaqət timsali kimi ümumişdirilir, Səlim və Fatmanın hacileyləklərə münasibəti fənnda onların özünün də bir-birinə olan münasibəti üzə çıxır.

Səlim və Fatmanın hər birinin ayrı-ayrılıqdə hacileyləklərə münasibəti başqadır. Məsələn, Fatma hacileyləyin ailəsi barədə fikrini bildirərək qeyd edir ki, onlar - hacileyləklər bir-birlərini ilahi məhəbbətlə sevirlər, onlar bir-birlərinə möhkəm bağlırlar, sədaqətlidirlər. Lakin Səlimin hacileyləklər barədə fikri bir qədər forqlidir. Səlim onları adı bir quş kimi qiymətləndirir. Və deyir ki, "Fatma, sən allah, qoy uçub cəhənnəm olsunlar. Bir az da bizimlə otur. Bakıda gedərik heyvanxanaya, nə qədər istəyirsən baxarsan hacileyləklərə".

Burada heç bir təfərruat yoxdur, yazıçı iki şəxsin Səlim və Fatmanın dünyagörüşünü, həyata, gözəlliyyə münasibətini qarşılaşdırır. Təəssüf doğuran bəzi nüansların olmasına baxmayaraq, əsərdə insanı valeh edən gözəl lirika vardır.

Lakin bədəbin notları tamamlanan hekayədə lirizmlə yanaşı incə bir eyham da duyulur. Bunu hekayənin psixoloji həlli kimi qiymətləndirmək olar.

Dost dəvəti ilə səfərə çıxan iki sevən gəncin yol yoldaşı olması onların adı halda gizli qala biləcək bəzi xüsusiyyətlərinin üzə çıxmamasına və aralarında soyuqluq yaranmasına səbəb olur.

Böyük hovoslə yola çıxan sevgililər geriyə təəssüf hissi ilə qayıdır. Müxtəlif baxışlara, müxtəlif daxili aləmlərə malik olan qəhrəmanların arasındaki psixoloji ziddiyyəti müəllif gələcək ailə qurulmasında ciddi maneə kimi səciyyələndirir və Elçin təsvir etdiyi səhnələr vasitəsilə, lirik-poetik dillə (hacileyləklərin ailə sevgisi və bir-birinə sədaqətliliyi timsalında) ailə qurmaq istəyən gənclərin münasibətində qarşılıqlı anlaşmanın, həssaslıq və hörmət hissinin, ən əsası isə güzəştə getmək bacarığının olduqca vacib olduğunu vurğulayır.

Yuxarıda qeyd etdiyimiz kimi, bu hekayənin də yiğcam süjet üzərində qurulması və lakonikliyi diqqəti cəlb edir. Və Elçinin bu lakonikliyi lirizmlə çulğalaşaraq əsərin bədii qüvvətini artırır.

Bu məsələdən bəhs edən tənqidçi A. Hüseynov yazar:

“Şübəsiz ki, yiğcamlıq ancaq bu və ya başqa janrın spesifik əlaməti olmayıb, ümumi sənətkarlıq keyfiyyətidir, bütün bədii formalar üçün eyni dərəcədə vacib məziyyətdir. Biz yiğcamlıqdan həmin mənada bəhs etmirik, hadisələrin süjet yiğcamlığını, həyatın konkret təcəssümünü nəzərdə tuturuq. Çünkü lakonikliyə qüvvətli meyl əvvəlcə janr-üslub ölçülərində, həcmədə özünü göstərmişdir. Həcmin yiğcamlığı ilə yanaşı inikas obyektinin konkretliyi, həyatın əvvəlki şaxəli təsvirindən imtina də bu əsərlər üçün səciyyəvidir. Görünür belə bir hal təbiidir, çünkü ideya-bədii toravot kəsb edən, gerçəkliyə yeni mövqedən yanaşan, realliga can atan nəşr, yoqın ki, öz qüvvəsini əvvəlcə həyatın bir parçasında, nisbətən kiçik “meydanda sinəməli idi” (43, s.4).

A. Hüseynovun bu fikri həm də Elçinin yaradıcılığına şamil olunmalıdır. O, gənc olmasına baxmayaraq çox cəsarətlə yaşlı və orta nəslin müşahidəsindən konarda qalan məsələləri ön plana çəkir, bədii nəsrədə yeni janr, üslub axtarışlarında başqalarından forqlənir. Onun əsərlərində də yiğcamlıq, həyatın konkret əksi diqqəti cəlb edir.

A. Hüseynov yuxarıdakı fikrini davam etdirərək yazar: “Əl-

bəttə, məsələ heç də sənətkarların subyektiv meylində, onların sadəcə olaraq hansı janrlarda yazıb yaratmaq istəmələrində deyildi. Məsələ hər şeydən əvvəl onda idi ki, yeni inkişaf mərhələsinə daxil olan nəşrin və bu dövrə artıq ədəbi nəsil kimi formalaşmış orta nəslin hələ böyük “meydanlara” çıxməq səriştəsi çatışmurdu” (43, s.4).

Məhz belə bir tarixi şəraitdə 60-cılar, o cümlədən Elçin bədii nəsrədə yeni cığır açaraq hekayələr, povestlər yazmaqla ədəbiyyatımızı zənginləşdirirdilər.

Elçinin 80-ci illər yaradıcılığı da “yeni nəşrin”, xüsusilə hekayə janrının inkişaf eğdirilməsi baxımından təqdirəlayıqdır. Bu illərdə o, nəsrədə janr axtarışlarını davam etdirir və yeni uğurlar qazanır. “Ömrün son səhəri” (30) kitabına toplanmış əsərlər Elçinin bədii uğuru kimi qiymətləndirilməyə tamamilə layıqdir. Kitabdakı əsərlər yaziçinin 80-ci illərdə yazdığı hekayələr, xərici səfərlərin təəssüratı ilə qələmə aldığı sənədlə yazılar, eləcə də povestlərdir.

Kitab doqquz hekayə ilə başlayır və onların birincisi Elçinin həm də “Bir qonaqlıq haqqında kiçik povest” adlandırdığı “Gül dedi bülbülo” hekayəsidir. Kitaba toplanan hər bir əsər Elçinin digər hekayələri kimi özünəməxsus keyfiyyətləri ilə seçilir.

Eyni zamanda onun hekayələrini bir-birinə bağlayan, yaxınlaşdırılan cəhətlər də vardır. Fikrimizcə, bu da Elçinin bir çox hekayələrində (məsələn, “On ildən sonra”, “Baladadaşın ilk məhəbbəti”, “Qış nağılı”, “Şuşaya duman gəlib”, “Baladadaşın toy hamamı” və s.) miniatür, yaxud başqa sözlə ifadə etsək - kiçik povestin sərhədlərinə sığa biləcək bir “əhatəliliyin”, “genişliyin” olmasıdır. Hekayələrdə aydın nəzərə çarpan “sərbəstlik”, cyni zamanda hadisələrin daha dinamik şəkildə inkişafı Elçinin hekayə və povestləri arasındaki sıx bağlılığı sübut edən cəhətlərdəndir.

Elçinin nəşr poetikasının özünəməxsus əlamətlərindən biri olan qəfil şərait, gözlənilməzlik “Gül dedi bülbülo” hekayəsinin də üç başlıca əmili nəzərə çarpdırır. Bunlardan biri odur ki, göz-

lənilməzlik məqamlarında süjetin inkişafı öz trayektoriyasından çıxır və başqa bir istiqamətə yönəlir.

Burada bir balaca haşıyəyə çıxaraq fikrimizi bəzi nümunələr əsasında sübut edək. Məsələn, "Baladadaşın ilk məhəbbəti" hekayəsində çox adı, sakit həyat keçirən Baladadaş qəfil bir hadisə ilə öz həyatının istiqamətini dəyişir (adətən həyatda olduğu kimi) və bu dəyişməni heç onun özü də qabaqcadan bilmirdi. Sevil onun həyatına daxil olan kimi "aerodrom" kepkalı Baladadaş məhəbbət burulğanına düşür. Bu ilk məhəbbət burulğanı onun sakit, dinc həyatını təlatümə getirir. Və yaxud başqa bir misal: "Şuşaya duman gəlib" hekayəsində də Baladadaş - Sevil münasibətlərinə təxmini oxşar bir hadisə baş verir. Hekayədə təsvir olunan Cavanşirin ağlına da gəlməzdi ki, onun həyatında bir Mədinə xanım da olacaq və o xanımla görüşüb səhbətləşəndən sonra fikirlərində, daxili dünyasında ciddi bir dönüş yaranacaqdır.

Elçinin "Bir görüşün tarixçəsi" əsərində isə Məmmədağa və Məsməxanının münasibətlərini xatırlayaq. Onların tanışlığı qalmaqlandan yaranmışdır. Özlerinin də gözləmədikləri halda bu tanışlıq səmimi, doğma münasibətə, qarşılıqlı sevgiyə, ülvi məhəbbətə çevirilir.

"Gül dedi bülbüle" hekayəsində də gözlənilməzlik məqamları süjetin axarını digər bir istiqamətə yönəldir. Uzun illər rəngli televizor almaq həsrətində olan Əlipaşa qəpik-qəpik pul yığırsa da bu pulu qəfil bir hadisə nəticəsində (dostları ilə qəfil rastlaşır, restorana gedir və orada məclisin pulunu verir) xərcleyir, arvadı Züleyxa da buna etiraz etmir.

İkinci cəhət budur ki, qəfil hadisə insanın - təsvir olunmuş qəhrəmanın mənəvi tekamülüne təkan verir, gözlərimiz qarşısında tamam yeni bir insan, mənəvi cəhətdən zəngin olan bir obraz canlanır. Əsərdə mənəvi tekamül, yəni "katarsis" prosesi, obrazın dəyişməsi hər bir insanın düşə biləcəyi qəfil hadisədən sonra başlayır (Məsələn, "Ayaqqabı" hekayəsində Bəbir obrazı). "Katarsis" prosesində obrazın indiyədək oxucuya məlum ol-

mayan cəhətləri üzə çıxarılır və bu proses o qədər aydın, töbii verilir ki, oxucu obrazı öz gözləri ilə gördüyü kimi yaşayır.

Üçüncü bir cəhət budur ki, Elçinin bədii əsərində təsvir olunan surətlər, onların düşüncə tərzı ətraf mühitə təsir göstərir.

Məsələn, "Gül dedi bülbüle" əsərindəki Səlim-Süreyya-şair, Mürsəl-Əlipaşanın qonşusu, Əlimuxtar müəllim Əlipaşanın mənəvi zənginliyinə heyrandırlar, onun əxlaqi məziyyətlərini tövdür edirlər.

Bu hekayənin sonu nikbin notlarla tamamlanır. "Qar yağırdı" cümləsi ilə başlayan hekayə sabah qar yağması ümidi də sona yetir. Fikrimizcə, bu da yaziçinin bütövlükdə aydınlığı, xoş gələcəyə inamının ifadəsi kimi qiymətləndirilə bilər.

Elçinin povestləri barədə mülahizələrimizi bildirməzdən əvvəl, onun özünün "absurd" adlandırdığı hekayələrlə bağlı bəzi fikirlərimizlə tanış olmamızı vacib sayırıq. Bu hekayələrin özü də, məsələn, "Ordenli yazıçı ilə görüş", "Mehmanxana nömrəsində görüş", "Xüsusi sıfariş", "Hövsan soğanı" (30, s.90-176) və Elçinin yaradıcılığında davam edən keyfiyyət dəyişikliklərinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. 80-ci illərin sonu, 90-ci illərin əvvəllərindən forma və məzmun baxımından dəyişikliklərin yaranması Elçinin real gerçəkliliyə yeni yanaşma tərzilə izah oluna bilər. 90-ci illərin əvvəllərində meydana gələn "absurd" hekayələr ilk dəfə təqnidin nəzərini o qədər də cəlb etmirdi və əslində bu günədək bu barədə bəzi istisnaları nəzərə almaqla kifayət dərəcədə fikir söylənilməmişdir.

Ancaq 90-ci illərin sonlarında, nəhayət "absurd" hekayələr etiraf olundu. Tehran Əlişan oğlunun Elçinin bu hekayələri ilə bağlı iki məqaləsi ("Elçinin absurd hekayələri") çap olundu. Bu məqalələr təkcə Elçin nəsrandə deyil, ümumən çağdaş Azərbaycan nəsrandə bu tipli əsərlərin mahiyyətini açıqlamaq baxımından maraqlı səsləndi.

"Bizim fikrimizcə "mənasız söz", "cəfəngiyyət", "boş fikir" mənalarını ifadə edən "absurd" kəlməsi sənətdə bu mexaniki

təfsirlə izah oluna bilməz.

Doğrudur, absurd teatrda, yaxud absurd üstündə köklənən nəsrədə mənasızlıqlar, cəfəngiyatlar, boş fikirlər üst-üstə qalanır, yəni təsvir olunan hadisənin, situasiyanın məzzi, mahiyəti monasızlıqlıdan, boş bir fikirdən ibarətdir, obrazın hərəkətləri də, düşüncə tərzi də çox zaman real məntiqə söykənmir, hadisələrin təsvirində də bəzən müxtəlif zamanlar bir-birinə qarışır və bir-birinin içində əriyir, məkanın koordinantları dəqiq məlum olmur və s. Ancaq bütün bu absurd olan şeylər sonda müəyyən bir fikrin, ideyanın yaranmasına götərib çıxardır, necə deyərlər, mənasız görünən şeylər sonra konkret bir mənəməni dilə götərir (98, s.152).

Ona görə onun “absurd” hekayələrində üslubi məqamların da mütləq rol oynadığını qeyd edə bilərik.

“Absurd” hekayələrdə nəzərə çarpan emosional güc və gərginlik bəzən dialoqlarda, remarkalarda, bəzən zaman-məkan ardıcılığının qəflətən dəyişməsində, bəzən də müxtəlif şəraitin tez-tez təkrarlanmasından özünü göstərir.

Burada belə bir cəhəti qeyd etməliyik ki, Elçinin “absurd” hekayələrində təqlid, yamsılama imitasiya səviyyəsinə enmir, həqiqi, mütləq mənada “milli” çalar kəsb edərək “milliləşir”.

Elçinin fars-novella adlandırdığı “Ordenli yazıçı ilə görüş” hekayəsi də absurd məzmunlu əsərdir. Yazıçı Elçin sonu gözənlənilməz hadisə ilə bitən gülməli bir məzhəkə-parodiya yaratmışdır. Bu əsər 12 dekabr 1989-cu ildə yazılıb. Bu əsərdə sovet dövrü - inzibati amirlik dövrünün insanları gülüş hədəfinə çevrilib.

Əsərin lap əvvəlində qatı bir ironiya ilə rastlaşıraq. Sonra tez-tez “absurd” situasiyalar yaranır. Məsələn, əsərdə Yoldaş Kərimzadənin nitqi elə “absurdun” ən gözəl nümunəsi kimi qeyd oluna bilər: “Partiya heyvandarlıq haqqında qərar qəbul etdi. Ona ən birinci romanı Alpaslan Qulamzadə yazdı! Baramaçılıq haqqında partiyamız qərar qəbul etdi. Ona ən birinci gözəl dram əsərini Alpaslan Qulamzadə yazdı. Partiyamız tərəvəzçili-

yin inkişafı haqqında Moskvada müşavirə çağırıldı, bilirsiniz ki, mən də ora getdim o vaxt, sonra xüsusi qərar qəbul etdi. Yenə də bu qərar barədə birinci romanı sevimli sənətkarımız Alpaslan Qulamzadə yazdı! Yəzicimiz qızıl paytaxtimiz Mıskvadakı Xalq Təsərrüfatı Sərgisi barədə də öz romanını yazıb. Eyni zamanda Alpaslan Qulamzadə öz qüdrətli əsərlərində kosmopolitləri də ifşa edir” (30, s.93).

Nümunədən göründüyü kimi bunlar - Yoldaş Kərimzadənin nitqi başdan-başa boş cəfəngiyatdır, absurdur. Buna baxma-yaraq həmin fikirlər dövrün reallığını düzgün əks etdirir və s.

Biz Elçinin absurd adlandırdığımız hekayələrini ona görə tədqiqə cəlb etdik ki, əslində bu hekayələr ister janr, istərsə də poetika baxımından, yəni nəşrin forma və məzmununun zənginliyi baxımından digər əsərlərindən az rol oynamır. Bu əsərlərdə Elçinin üslubunda yaranmış yəni keyfiyyət dəyişikliyi tam aydınlığı ilə hiss olunur.

1.3. İnsan amilinin güclənməsi. Povestlər.

Elçinin 60-cı illər yaradıcılığında “Açıq pəncərə” (15, №7, №8, 1967) və “Sos” (16, №9, 1968) povestləri xüsusi yer tutur. “Bizim fikrimizcə, həm “Açıq pəncərə”, həm də “Sos” yazıçı Elçinin ədəbiyyatda səs yaradacaq qədər bir həyəcan siqnalı idi - əsl SOS idi” (98, s.31).

Lakin bu əsərlərin yarandığı dövrdə ədəbi tənqid, eləcə də Elçinin özü “Açıq pəncərə” və “Sos” haqqında nədənsə susmağı üstün tuturdu.

Biz bu əsərlərə bir daha tanış olarkən, belə qonaetə gəlirik ki, onların hər ikisi Elçin yaradıcılığını təhlil etmək üçün ciddi material verir. “Açıq pəncərə”də müəllif insan mənəviyyatına zidd olan meşşanlığı, meşşan həyat tərzini tənqid edir. Düzdür, meşşan həyat tərzinin tənqidini məsələsi bədii ədəbiyyatda yeni deyildi. Klassiklərin yaradıcılığında da bu məsələyə yer verilir.

60-cı illərədək olan Sovet ədəbiyyatında da meşşanlıq məsələsi diqqətdən yayınmamışdı. Lakin Elçin bəzilərindən fərqli şəkil də meşşanlığın daxili mahiyyətini açmağa çalışmışdı. Ona görə də bədii tədqiqat obyekti kimi meşşanlığın iç dünyasını əsas götürmüştü.

Elçin yaradıcılığında müasir meşşanlığın xüsusiyyətləri dəqiq, incə cizgilərlə verilir, klassik meşşanlıqdan fərqləndirilirdi. Məsələn, məlumdur ki, rus yazılışı M.Qorkinin əsərlərindəki meşşanlar (Məsələn, "Yaylaq sakinləri" pyesində Suslov obrazı və s.) daha çox fikir, düşüncə adamlarıdır. Bu adamların obyektiv gerçəklilik münasibəti oxucuda ikrah hissi doğurur. 60-cı illərdə yaranan müasir meşşanlıq isə öz təbiətini, xarakterini açıq etiraf etmək istəmir.

Gənc yazılıçı Elçin də "Açıq pəncərə" povestində ilk baxışda meşşanlığı hədəfə çevirirə də əslində meşşanlığın daxili dünyasını açmaq, onun cəmiyyətdə, eləcə də mənəviyyatda mənfi nöticələrini sübuta yetirmək məqsədi güdür və müəyyən dərəcədə buna nail olur.

Əsərlə bir qədər yaxından tanış olmaq üçün povestin süjet xəttini yada salaq:

Əbdül Gəraylı arvadı Qəmər xanımı və üç yaşı hələ tamam olmamış oğlu Həsəni götürüb Xarkova uzunmüddətli yaradıcılıq ezamiyyətinə gedir. Çox keçmir ki, mühəribə başlayır və bu zaman evakuasiya şəraitində Həsən itkin düşür, faşistlər onu əsir alırlar. Həsən Almaniyadan demək olar ki, bütün həbs düşərgələrini gəzir, mühəribənin dəhşətlərini, əsirlərlə vəhi rəftarları öz gözləriylə görür. Mühəribədən sonra o, vətənə qayıdır. Və əslində əsərin dramatik mahiyyəti burada aydınlaşmağa başlayır.

Həsənə uşaq evində Əliyev familiyası verilmişdi. O, doğma ata-anasının yanına qayıdır buradakı obrivatel, meşşan həyat tərzini görəndən sonra onlara uyuşa bilmir və hətta, doğma familiyasını götürməkdən imtina edir, bu ailədə, bu mühitdə özünü yad kimi hiss edir.

Həsənin atası Əbdül Gəraylı öz professor imicinə, fəxri adına, vəzifə və mövqeyinə elə arxayınlışib ki, artıq heç kimi saymır, özünü hamidən yüksək mərtəbədə hiss edir, cəmiyyətə heç bir fayda vermir.

Bunu da deməliyik ki, Əbdül Gəraylı və onun kimilər alim, müəllim-ziyalı təbəqəsindən olan adamlardır. Onlar nə rüşvət-xor (təkcə Əbdülün qardaşı univermaq direktoru Soltandan başqa), nə qazanclarına haram qatmaqla ömür sürüb kef çəkən firldaqçı, nə də tüfeyli deyillər. Elçinin "meşşanları", sadəcə olaraq, onları əhatə edənlərin yaltaqlığı, özlərindən "böyük"lərə, asılı olduqları şəxslərə "yararlanmaqları" nəticəsində öz "dəyərli"liklərindən müstəbəh olub getdikcə təkəbbür və şöhrətpərəstlik girdabına yuvarlanmış, ruhən korşalmış, mənəvi-əxlaqi dəyərləri çəş-baş salmış ziyanlılardır. Onlar sanki özlərini öz əlləri ilə cızdıqları və sərhədlərini də özləri müəyyən etdikləri dairəyə salaraq "dairə həyatı" qanunlarına uyğun düşünüb yaşamaq məcburiyyətində qalan və bu dairədən çıxmaga artıq cəsarət etməyən "zümre" qurbanlarıdır.

Odur ki, əsərdə Həsən yalnız anası Qəmər xanımı və bacısı Dilarəni qəbul edir, onların saflığına, paklığına inanır. Ona görə də o, evdən çıxıb gedəndə, yalnız anası və bacısı ilə ürək-dən vidalaşır.

Burada haşiyəyə çıxıb qeyd etmək istərdik ki, Elçinin bu povestində cəmiyyətdəki proseslərə, insan mənəviyyatındakı təbəddülatlara bir qədər sosialist, sovet ədəbiyyatına xas principlər yönümüzdən yanaşma və qiymətləndirmə hiss olunur ki, bu da o dövrə (əsərin yarandığı dövrə) hakim rejimlə bağlı bəzi fikir məhdudiyyətlərinin, eləcə də hadisələrə doqmatik münasibətlərin mövcud olması ilə bağlı idi.

Məsələn, götürək gənc Həsənin tərəddüdünnü. Doğma ailəsinə qayıtmış gənc, sözsüz ki, indiyə qədər min bir əziyyət və məhrumiyyət içərisində böyüyüb başa çatdığı mühitdən fərqli həyat tərzi ilə qarşılaşır. Aydın məsələdir ki, o, müxtəlif əqidəli,

fərqli həvəslər, arzularla yaşayan insanlarla rastlaşır. Lakin istələp bu reallığın, bu faktın mövcudluğunu ona doğma familiyəsinən, öz kökündən imtina etməsinə nə dərəcədə haqq qazandıra bilərdi? Zənnimizcə, bu hekayə 90-cı illərdə yazılısaydı Həsənin öz familiyəsi qəbul etməsində heç bir problem yaranmazdı.

Ümumiyyətlə, bu əsər dramatik povest də adlandırla bilər. Çünkü əsərdə hadisələrin təsviri, süjet xəttinin istiqamətləri cələbir yönəldir ki, dramatik povestin tələblərinə cavab verir. Əlbəttə, bu da Elçinin yaradıcılığında janr sahəsində əldə olunmuş bir uğuru kimi qiymətləndirilə bilər.

Elçinin yaradıcılığının ilk illərində qələmə aldığı əsərlərdən biri də, qeyd etdiyimiz kimi, "Sos" povesti iddir. Bu povestdə də yazıçı meşan həyat tərzini tənqid edir. Düzdür, bu əsər janr etibarilə ənənəvilik baxımından kəskin fərqlənməsə də burada da bədii nəsrin, əlbəttə, Elçin təxəyyülünə xas olan nəsrin, əzellikləri, gözəl, rəngarəng üslubu diqqəti cəlb edir.

Qeyd etdiyimiz kimi bu əsərdə də meşan düşüncə tərzi və onun möişətimizdə doğurduğu eybəcərliklər bədii obyekti kimi hədəf götürülmüşdür. Lakin artıq o dövrə - kommunist ideologiyasının zəfər yürüyü ilə "irəliləyərək", milli özünüdərk, milli qürur kimi anlayış və keyfiyyətləri əzib məhv etmək əzmində olduğu bir dövrə, - Elçin incə eyhamla milli şüurlara, yuxarıda qeyd olunduğu kimi, əsl "Sos" siqnalı göndərməyə cəhd edir;

Əsərdə Rövşən tərəfindən aldadılan Leyla sovet ordusu sıralarında əsgərlik çəkən qardaşına yazır: "...Salam, ey mənim igid yefreytor qardaşım! Ey mənim qəlbimdə nifrət etdiyim rütbəyə hörmət qazandıran qardaşım! Bil və agah ol! Artıq yefreytor sözünü eşidəndə (1960-ci illərdən səhbət gedir! - N.B.) daha uzun burunlu, çolka saçlı oğlanı yox, sənin kimi bir igidi görürəm, ey dəli Məmiş ("Koroğlu"dakı dəlilərdən deyirəm ha...")" (16, №9, 1968). Bu məktubda Elçin sovet ordusunun yefreytoru ilə Koroğlu dəlisini qarşı-qarşıya qoymaqla artıq qəlblərə yol tapmaqdə olan bir nisgili - sovet əsgərinin Azərbaycan əsgəri olmadığını

özünəməxsus tərzdə diqqətə çəkməyə çalışmışdır.

"Sos" povestində də meşanlıq mühitinə tuş gələn bir insanın taleyi təsvir olunub.

Mənəviyyatca, əxlaqca təmiz olan bir qadının - Safuranın qızı Leyla Rövşən tərəfindən aldadılıb. Safura öz qızının məsumluğununa, paklığına inandığı üçün axıradək onu müdafiə edir. Qarşı tərəf isə - Rövşənin atası günahı Leylada görür, oğlunun günahsızlığını sübuta yetirməyə çalışır.

Safura andaman edir ki, mənim qızım uşaqdır, onun ailə quran vaxtı deyil və başa düşür ki, Leylani yoldan Rövşən çıxartmışdır. Bu zaman Vahab Safuraya cavab olaraq bildirir ki, təqsir cələ onun öz qızındadır. Və bir də ki, övlad valideyn üçün onsuza da həmişə uşaqdır.

Beləliklə, Safura günahsız olduğu yerdə günahkara çevrilək təhlükəsi qarşısında olur.

Povestdə meşanlıq Rövşənin düşüncələrində aydın verilib. Onun "fəlsəfəsi" həyata gəlib yaxşı, hərtərəfli yaşamaq və "müvəffəqiyyət" yolunda heç nədən çəkinməmək prinsipinə əsaslanır.

Elçin Rövşənin mənəvi-əxlaqi oriyentirini və onun həyat kredosunu göstərmək üçün Rövşənin özünün müşahidə etdiyi bir səhnə vasitəsi ilə incə psixologizm nümayiş etdirir: Rövşən təsadüfən qaranquş yuvası görür və ana qaranquşun götirdiyi yem uğrunda balaların mübarizə aparmasını və zəiflik göstərən, hər dəfə yemi əlindən qaçıran balanın sonda acıdan ölməsini "mənalı-mənalı" seyr edir. Bu səhnə onu öz "əqidəsində" bir qədər də qətiləşdirir və "acizlər məhv olur" doktrinasını beyninə hekk edir. Və Elçin qəlbi milli iftixar hissə ilə döyünən və hamida atasında və qardaşında olan təmizliyi axtaran bir qızın başına gələn bədbəxtlikdə ancaq və ancaq prinsip və ideallardan çox-çox uzaq olan, heç bir yüksək mənəvi amala və məqsədə qulluq etməyən Rövşən kimi simasızların günahkar olduğunu vurğulayır və öz növbəsində cəmiyyətdə Rövşən kimi mənə-

viyyatsız gənclərin peyda olmasının səbəbini də ailədən, kökdən gələn qeyri-sağlam meyllərin mövcudluğunda, artıq cəmiyyətdə getməkdə olan aşınmalarda görürdü.

Elçin bu povestlərində həyata, obyektiv gerçəkliyə münasibətdə neytral mövqə tuta bilmir, mühitin cybəcərliyini, mənəvi yoxsulluğunu kəskin şəkildə tənqid edir. Bu baxımdan onun "Sos" əsəri N.Cabbarovun dediyi kimi "yazıcıını böyük sənət yoluna çıxaran əsas mənəvi-estetik amilin - Vətəndaşlıq yanğısı və vətəndaş narahatlığının ifadəsi kimi, indi xüsusilə simvolik görünür (6, s.7).

İlk povestlərində Elçin "məhz mənəvi zənginlik və ucalıq mövqeyindən psixoloji yeknəsəklik və birtərəfliyi tənqid edir, adı adamların həyatında müşahidə etdiyi qeyri-adiliyin gözəlliyi, şəriyyəti haqqında hekayələr söyləyir, "gözəllik uzaqda deyil, həyatımızda, məisətimizdədir" - prinsipi ilə hərəkət edərək adı adamların daxilən gizlədib, xəlvətdə saxladığı mənəvi keyfiyyətləri hamımız üçün estetik sərvətə çevirir" (56, s.186).

Meşşan həyat tərzinin bariz nümunəsi Elçinin "Beş qəpiklik motosikl" (92, №1, 1971) hekayəsində də verilmişdir. Bu əsərdə Elçin meşşanlığın daxili mahiyyətinə nüfuz etməklə kifayətlenməyib, onu doğuran səbəbləri də yeni bir poetik formada göstərməyə cəhd etmiş, bununla da hekayə janrını yeni keyfiyyət əlamətlərilə zənginləşdirmişdir.

Hekayədə konflikt S.Məlikovun daxili aləmində baş verir. Əslində arvadı Sürəyyanın ən yaxın rəfiqəsi olan, lakin əsərdə iştirak etməyən və yaxud dolayısı ilə iştirak edən Firəngizin ölümü S.Məlikovun öz həyat tərzinə yenidən nəzər salmağa, öz həyatını "filosof" kimi dərk etməyə məcbur edir. Bayağı düşüncə tərzi, insan həyatına biganə münasibət onun öz həyatını da mənasızlaşdırılmışdır. S.Məlikovun daxili monoloqlarına diqqət yetirsək, onun nə qədər bəsit düşüncə tərzinə malik olduğunu görərik: "Bir vaxt var idi, Tolik dünyada yox idi, heç kim bilmirdi ki, belə bir adam olacaq dünyada, mən var idim, in-

di Tolik də var; bir vaxt mən olmayacaq dünyada və bir vaxt Tolik də olmayacaq dünyada". S.Məlikovun Firanın - Firəngizin ölümü ilə əlaqədar "fəlsəfi" düşüncələri (qol saatının əlində ağaran yeri ilə Firanın ölümünün müqayisəsi. "Saat yoxdur, Firəngiz də yoxdur... Niyə? Niyə. Niyə...") ona (S.Məlikova) qarşı ikrəh hissi yaradırsa da, qəhrəmanın daxili puçluğununa, heç bir şeydə, heç nədə mənə görməməsinə tövəssüflənməyə bilmirsən.

S.Məlikov özünüdərkdən danışarkən deyir ki, "hər şey insannın özündən asılıdır, insanın həyatı öz əlindədir, özü öz həyatını dəyişdirə bilər - bunlar hamısı yaxşıdır, amma bütün bunlar üçün gərək həvəs olsun, məndə isə belə bir həvəs yoxdur..." (25, s.25).

Yazıcı Elçinin öz meşşan qəhrəmanlarının "halina" acıması və "daxili monoloq" vasitəsi ilə əsərə yeni rəng verən bədii nəşrdə yeni keyfiyyət dəyişikliyinin xüsusi bir əlaməti kimi qiymətləndirilməlidir. (bu barədə II fəsildə daha ətraflı danışacaq) Ümumiyyətlə, Elçinin 60-70-ci illərdə, yazdığı silsilə hekayələrinin bir çoxunu, o cümlədən "Beş qəpiklik motosikl" hekayəsini, "Sos" xarakterli, "Sos" mahiyyətli, "Sos" məramlı hekayələr adlandırmaq olar.

70-ci illər Elçinin nəşr yaradıcılığında xüsusi yer tutur. Bu illərdə o, "Bir görünüşün tarixçəsi", (1, №24, 1975) "Toyuğun diri qalması" (4, №11, 1978), "Dolça" (92, №5, 1977) kimi gözəl nəşr nümunələri yaratdı. Bu əsərlərin meydana gəlməsi Elçin yaradıcılığında povest janrının yeni bir mərhələyə daxil olması demək idi. Bu mərhələni xarakterizo edən hansı keyfiyyətlərdir?

Hər seydən əvvəl qeyd etməliyik ki, onun "Açıq pəncərə" və "Sos" povestləri bu janr üçün bədii eksperiment nümunəsi saıyla bilərdi və bu əsərlər ilə Elçin 23-24 yaşlı gənc yazıçı kimi üzərinə düşən məşhuriyyətini tam olmuşdur və sınaqdan çıxmışdı. Və, həqiqətən Elçin mükəmməl povestlərini yazana kimi hekayə janrının çox gözəl nümunələrini yarada bilmışdı. Hekayə isə povest və roman üçün hazırlıq funksiyasını yerinə yetirir.

Digər bir cəhət ondan ibarət idi ki, Elçin də daxil olmaqla, "60-ci illər nəsl" ədəbiyyatda yeni bir mərhələnin başlanğıcını qoydular. Bu baxımdan A.Hüseynovun mülahizələrinə diqqət yetirək:

"Altmışinci illərdə fəaliyyətə başlamış nəsl, əlbəttə, ədəbiyyatımızın həqiqi ənənələri zəminində və bədii fikrin müasir nailiyyətlərini mənimsemeklə orijinal əsərlərə çıxış edə bildi, ədəbi təcrübəyə gənclik hərəketi və təravəti, enerji və hərəkət gətirdi. Bədii proses estetik mühakimələrin təzəliyi ilə səciyyələnirdi; sənət haqqında yanlış, birtərəfli, qəlib halını almış hökmələr getdikcə laxlayır, sarsılır, poetikadan, ritorikadan, saxta pafosdan uzaq ədəbiyyatımızın həyatı gücünə, təbiiliyinə dəlalət edən keyfiyyətləri isə qüvvətləndirdi; ədəbi tənqiddən əlavə və bəlkə də, ondan artıq dərəcədə bilavasitə ədəbi təcrübənin özündə köhnəlmış meyarlara qarşı aşkar etiraz və mübarizə ruhu hakim idi" (43, s.14).

Bu fikir "yeni nəsrin", eyni zamanda Elçinin bədii nəsrinin mahiyyətini dəqiq əks etdirir. 70-ci illərdə Elçinin yazdığı povestlərin səciyyəvi cəhətlərini ümumiləşdirməli olsaq, aşağıdakılardılar göstərə bilərik:

Elçinin povestləri əsasən fəlsəfi-etiğ məzmun daşıyır. Əlbəttə, bu fəlsəfi-etiğ məzmun heç də epizodik xarakterli deyil, hadisələrin mahiyyətində, obrazların düşüncə tərzində özünü aydın biruzə verir.

70-ci illərdə Elçinin özünəməxsus üslubu qəti şəkildə formalasır, eyni zamanda dəyişən, inkişaf edən dünya kimi onun üslubu da getdikcə rəngarəng məzmun almağa başlayır. Bu baxımdan A.Məmmədovun fikirləri diqqətimizi cəlb edir: "Elçinin nəsr dili üçün fərqləndirilməsi, seçilməsi mümkün olan ən kiçik, minimal parça əlaqəli mətnidir. Bu mətn iki, üç və daha çox cümlələrdən ibarətdir" (70, s.64).

Ümumiyyətlə, 60-ci illərin sonu, 70-ci illərin əvvəllərində Elçin yaradıcılığında ciddi keyfiyyət dəyişiklikləri baş verir.

Ənənəvi hekayə və povest janrı poetik sistem baxımından zənginləşir. İnsanı başlangıç güclənir və buna uyğun olaraq poetik vasitələrə meyl artır. Bu dövrdə mənəvi-əxlaqi mövzular daha çox üstünlük təşkil edir, psixoloji təhlillərə meyl daha bariz şəkildə özünü göstərir, təhkiyədə konkretlik, yiğcamlıq daha qabarlıq nəzərə çarpir.

Fikrimizi "Bir görüşün tarixçəsi" əsəri ilə bağlı mülahizələrə əsaslandırmışaq. Bu əsər, bizim fikrimizcə, Elçinin 70-ci illər yaradıcılığında ən uğurlu nəşr nümunəsi sayılı bilər. "Bir görüşün tarixçəsi"ni yazımaqla o,povest janrında ciddi keyfiyyət dəyişikliyinə nail oldu. Bu əsər "Bir məhəbbətin tarixçəsi" də adlanı bilərdi. Və bu ad dəyişikliyi əsərdə məzmun, maliyyət fərqinən gətirib çıxarmazdı" (98, s.84).

Povestdə hadisələr daha çox Məmmədağa və Məsməxanının ətrafinda cərəyan edir. Əsərin əvvəlində əgər daha çox zəhiri cəhətlər ön planda verilirsə, "məhəbbət tarixçəsi" başlayan dan (II hissədən) sonra isə münəqişəli vəziyyətlər obrazların daxili aləmində cərəyan edən situasiyalarla əvəzlənir. Yəni əgər bir qədər əvvəl surətlərin hərəkətləri, hadisələrə birbaşa münasibətləri oxucu marağına səbəb olurdusa, Məmmədağa ilə Məsməxanının görüşlərindən sonra məlum hadisələrin arxasında oxucuya məlum olmayan məssələlər açıqlanır.

Elçin bu naməlum alt qata - insanların daxili dünyasına nəzər salır, ayrı-ayrı fördlərin özünəməxsus dünyasını, psixoloji keyfiyyətlərini açıb göstərməyə çalışır.

Məsməxanım və Məmmədağa özləri barədə düşünərkən hər seydən önce ətraf aləmin və mühitin onlara olan münasibətini yada salırlar. Bələ məlum olur ki, onların həyat tərzi, hərəkət və davranışları xarici təsir qüvvəsindən çox asılıdır. Və Elçin reallıqdan doğan həyat həqiqətlərini əsl psixoloji nəşr ustası kimi çox təbii və inandırıcı şəkildə canlandırmışdır.

M.İmanov yazar: "Personajların daxili aləmini ön plana çəkən və gerçekliyi qəhrəmanın könül aynasında əks etdirməyə ca-

lışan psixoloji nəsr “zahiri” və “ümumi işarə” formaları ilə kifayətlənə bilmir və daxili duyğu, düşüncələrin “birbaşa” ifadəsinə xüsusi ehtiyac duyulur. Əlbəttə, psixoloji təhlil sistemində insannın daxili aləminin birbaşa ifadəsi aparıcı rol oynayır” (54, s.4).

Xarakterləri həqiqi dolğunluğu ilə qələmə almaq, psixoloji təhlili genişləndirmək sahəsində 70-ci illər bədii nəşrinin nailiyyəti kimi “Dolça” povestini qeyd etmək olar. Burada təsvir olunan mənzərənin tamlığı, əhval-ruhiyyənin hərtərəfli ifadəsi aydın nəzəro çarpir. Mənəvi saflığa çağırış motivi “Dolça”da yazıçı mövqeyi kimi səslənir.

Əsərdə iki ailənin qarşılaşdırılması nəticəsində onların mənəvi-əxlaqi görüşləri, həyat tərzləri haqqında hərtərəfli təsəvvür yaranır.

Ağababa sadə və təmiz həyat sürür, onun həyat yoldaşı Ağabacı və uşaqları gözü tox dolanır, ailəde hamı eyni prinsipə yaşayır: “Ağababanın əqidəsinə görə kişi gərək kişi kimi yaşayayıd və kişinin evindəkiliyi də gərək bu kişiyə layiq olaydı” (30, s.448).

Kişi kimi yaşamaq prinsipi başqa bir ailəyə - müvəqqəti Ağababagildə kirayənişin qalan Bəşir müəllimə, onun həyat yoldaşı Əminə xanıma və bu ailənin hər günkü qonaqlarına tamamilə yaddır. Onların mənəvi aləmi tekçə bəsit yox, həm də yaşayış və əxlaq tərzi kimi iyrəncdir. Müəllif bir-iki yadda qalan ştrixlə Bəşir müəllimin, Kələntərin, Əminə xanımın münasibətindəki saxtalığı, riyakarlığı aşkarca çıxardır, onların mənəvi miskinliyini, boşluğununu, meşşanlığını tənqid hədəfinə çevirir. Elçin diqqətini və müşahidəni həmin mənfilinin köklərinə, sırayətedici təsir nöqtələrinə yönəldir. Həyət iti - Dolça onun üçün bu mənada şərti bir vasitəyə çevrilir və yazıçının ifadə etmək istədiyi mətləb də bu vasitə ilə mənalananır. Oxucu meşşan mühitinin sırayətedici qüvvəsini Dolcanın tədricən dəyişilməsi prosesində izləyir, Ağababa kimi zəhmət adəminin, vüqarlı insanın həyətində böyümüş itin get-gedə sümsük tulaya çevrildiyini ürək ağrısı ilə seyr edir. Çünkü bayağı meşşan mühitinin boğu-

cu havası tekçə insanların deyil, itin də xasiyyətində onu gözdən salan mənfi xüsusiyyətlər yaradarmış. Fikrimizcə, yazıçı, Bəşir, Kələntər və Əminənin taleyində də bir vaxtlar məhz bu cür çevrilmənin mənfi rol oynadığını nəzərə çarpdırmaq istəmişdir. Povestdə çox mənali bir assosiasiya da diqqəti cəlb edir. Heyvan - it burada öz daxili keyfiyyəti ilə bəzi insanlardan ucada durur.

Dadlı, tamlı sür-sümük, yağlı ət yeməkdən ötrü sahibinə “xəyanət” edən, onun həyətini qoyub qaçan Dolça yiyəsiz küçük olduğu vaxtlarda ona yiyəlik etmiş, acıdan ölməyə qymamış, keçmiş sahibi Ağababanı kababxanada gördükdə “utancı”. Müəllif bunu itin gözlərindəki pərtlik və xəcalatəbənzər ifadə ilə olduqca təbii verə bilir: “...Dolça ağzında yekə bir sümük başını qaldırıb Ağababagli gördü.

Dolça bir müddət Ağababagılə baxdı. Dolcanın qara gözləri günün altında parıldayırdı və Ağababa bu gözlərdə açıq-aşkar bir kədər oxudu...

Sonra Dolça başını aşağı salıb yavaş-yavaş zingildəyə-zingildəyə kababxananın həyətinə girdi...”

İt sədaqətli, vəfali heyvandır. Lakin insanlar arasında olduğunu kimi, heyvanlarda da bəzən istisnalar olur. Fərq burasındadır ki, heyvan vəfasızlığından xəcalət çəkir, amma çörəyi tapdalayan bəzi şüurlu insanlara isə bu hiss tamamilə yaddır. Və Dolça məhz bu xüsusiyyətinə görə əsərdə Bəşir və Kələntərin rəzil və eybəcər mahiyyəti ilə müqayisədə daha müsbət görünür və heyvanı intuisiyası ilə də olsa özündə ehtiva etdiyi ideya nöqteyi-nəzərindən qəhrəman səviyyəsinə qalxır.

M. İbrahimov yazır: “Elçinin bədii idrakı və üslubu üçün səciyyəvi olmağa başlayan bir cəhət bu əsərlərdə də (“Toyuğun diri qalması”, “Dolça”, “Şuşaya duman gəlib”, “Poçt şöbəsində xəyal” povestləri nəzərdə tutulur - N.B.) aydın nəzərə çarpir; o, insanı daxilən, psixoloji aləminin mürəkkəbliyilə təsvir edir, rənglərin zənginliyinə fikir verir,ancaq aq və qara ilə məhdudlaşdır. Buna görə də surətləri canlı insanları xatırladır. İnandırıcıdır.

...Onun əsərlərini oxunaqlı edən keyfiyyətlərdən başlıcası qələmə aldığı hadisəleri ictimai, əxlaqi, estetik cəhətdən mənalandırmasıdır” (53, s.56).

Ümumiyyətlə, mənəvi saflığa çağırış 60-70-ci illərin nəs-rində bir çox əsərlərin başlıca motivinə çevrilmişdi. Elçinin əsərlərindən alınan bir nəticə də budur ki, insan təbiətən safdır-sa, bu saflığı, təmizliyi hər hansı bir mühitdə qoruya bilər və qorumağılardır.

Əlbəttə, insan şəxsiyyəti, onun mənəvi-əxlaqi keyfiyyətləri tarix boyu hamını - ən adi adamlardan tutmuş filosoflara, alimlərə, sənətkarlara, yazıçı, pedaqqoq və dövlət xadmlərinə qədər hər kəsi düşündürmüştür. Lakin ayrı-ayrı dövrlərdə bu məsələlərə müxtəlif mövqedən yanaşılmışdır.

Məhz XX əsrin 60-70-ci illirində bədii nəsrde - Elçinin yaradıcılığında bu ideya yeni məzmun kəsb etdi, yeni istiqamətə yönəldi.

1.4. Yeni Azərbaycan romanı

Elçinin nəsr yaradıcılığında roman janrı xüsusi yer tutur. Və bu sahədə onun yaradıcılığa başlaması 80-ci illərə təsadüf edir.

Qeyd etmək lazımdır ki, 80-ci illər bədii nəsrinin mühüm xüsusiyyətləri, bu nəsrin özündən əvvəlkilərdən fərqli cəhətləri ədəbiyyatşunaslıqda lazımı səviyyədə, ciddi araşdırılmayıb. Lakin bəzi tənqidçilərin, məsələn, V. Yusiflinin araşdırımları müəyyən mənada maraq doğurur. Onun fikrincə “80-ci illər nəşri Azərbaycan Sovet nəşri tarixində yeni mərhələdir. Bu yənilik ilk növbədə realizm mövqeyinin güclənməsi, gerçəklilikin hadisə və təzahürlərinə fəal publisist müdaxiləsi və başqa xüsusiyyətlərdən yaranır. İndi daha tez-tez zamanın əsl həqiqətləri, ictimai-siyasi hadisələrin mahiyyəti yazıçı sözü, sənətkar fikri ilə xalqa çatdırılır” (129, s.117).

Həmin dövr nəsrinin ümumi hərəkətini geniş şəkildə, diqq-

qətlə izleyən V.Quliyev də V.Yusiflinin gəldiyi qənaəti ümumi şəkildə bir qədər əvvəl söyləmişdi: “80-ci illər nəsrinin axtarışları xüsusi vüsət aldı” (119, s.122).

Bildiyimiz kimi, roman nəsrin ən çətin və ən mürekkeb janrıdır. “Romanda bütövlük var, romanın mahiyyətində dönyanın yeni mənasının axtarışına çıxmak var. Roman - dünyani, ayrı-ayrı janrlar isə hissələri, zərrələri əks etdirir” (105, s.183). Bu mənada yeni Azərbaycan romanı da ənənələrə üz çevirmədən dünya roman sənətinin axtarışlarına qoşulur. Bu dövrdə yaranan romanlarda ənənələrin davam etdiyi və yeni çalarlarla zənginləşdiyi müşahidə olunur.

“Bir şey şübhəsizdir: yeni nəşr heç bir mənada köhnəlməmişdir, onun bir çox xarakter əlamətləri məhz bu gün öz ifadəsini tapmışdır. Məsələn, roman janrı məna və mahiyyətcə elə zənginləşmişdir ki, “yeni Azərbaycan romanı” haqda danışmağın əsl vaxtıdır. Həqiqətən də... Elçinin... “Ağ dəvə” romanı elə yeni və orijinaldır ki, elə güclü emosional qüvvəyə malikdir ki, görünür yeni nəsrde “yeni dalğadan” danışmaq olar” (129, s.116).

Elçinin bədii nəşri 80-ci illərdə, həqiqətən, məhsuldar olmuşdur. Onun həmin dövrdə yazdığı “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” romanları, əlbəttə, janr və poetikada ciddi axtarışların nəticəsi idi.

Xalqın bədii təfəkkürünün mifoloji yönümlərinə üz tutmaq, müasir dövrlə, zamanla qədimlik və mif arasında genetik yaxınlığı duymaq və bunu əks etdirmək, yaddaşın, ruhun ölməzliyini açıqlamaq... (102, s.183) yeni yaranan romanlarda məhz bu ənənənin gözlənilməsi bir çox bədii uğurlara yol açmışdır.

Elçinin ilk romanı “Mahmud və Məryəm” (1, №7, №8, 1982) adlanır. Bu romanda o, Səfəvilər dövlətinin inzibati mərkəzlərindən biri olan Qarabağ bəylərbəyliyinin tarixinə və bir sıra tarixi şəxsiyyətlərin mənəvi-əxlaqi dünyasına diqqət yönəldir. 1514-cü ildə baş vermiş Çaldıran döyüşü haqqında canlı təsvir yaradır. Əsərin mif-dastan süjeti fəlsəfi-psixoloji keyfiyy-

yət daşıyır. Romanda insanların bərabərliyə, sevgiyə, işığa can atması olduqca müasir və cini zamanda əzəmətli səslənir. Mahmud və Məryəmin münasibətləri oxucunu da dərindən düşünməyə yönəldir. Ona görə ki, bütün əsər boyu Elçin insanların mahiyyətini təhlil edir, onların mürəkkəb psixologiyasını hərtərəfli açmağa çalışır.

“Elçin surətləri fərdiləşdirir, onların xasiyyətini, görüş və psixologiyasını xanlığa, xanlığın sabit ənənələrinə, sosial mühitə, dövr və zamana, sevgi, hiss, davranış və daxili aləmə münasibətdə açır. Süjetin axarı, fərdi və ümumi keyfiyyətlərin təzahür ilə bağlı olmayan hadisə və əhvalatlara, geniş təbiət təsvirlərinə yer verir, bütün məqamlarda insanı, insanın hissiyyat, düşüncə və psixologiyasını təhlil edir (39, s.218).

Biz “Mahmud və Məryəm” romanını iki gəncin uğursuz sevgisinin bədii-tarixi kimi qiymətləndirə bilərik. Bu əsər insanın fikir və iradə azadlığını, sərbəst hərəkət, münasibət və mövqeyə, bütöv daxili mahiyyətə, səadətə və işığa, bəşəri sevgi və düşüncəyə, xeyirxahlıq və birgə yaşayışa çağırın qansız və müharibəsiz, iddiasız bir həyat ideali haqqında fəlsəfi-psixoloji romanıdır. “Mahmudun dərdi təkcə Məryəm dərdini deyildi, yox, səfərə çıxdığı gündən bu tərəfə, gördüklerini görəndən sonra, el dərdi, oba dərdi, insanların dərdi idi, bu dünyada yaşamağın dərdi idi - bunu heç kim başa düşmürdü və başa düşmək də istəmirdi, hamı Mahmudu çöllərə düşmüş bir Məcnun bilirdi...” (39, 221).

“Mahmud və Məryəm” romانında oxucuya aşılanan başlıca ideya əsasən bundan ibarətdir ki, bizim gördüyüümüz dünya əslində gözə görünməz coxsayılı qatlardan ibarətdir. İnsan qədim qatlardan, təbəqələrdən tədricən uzaqlaşır və bunun nəticəsi olaraq dünya əvvəlki mahiyyətini, əsl görkəmini itirir. Ve dünyanın bu cür “bəsitləşməsi”, “avazılması” görünür ki, insanların daxili aləmində gedən aşınmalarla bağlıdır. İnsan daim həqiqət uğrunda mübarizə aparır və həqiqətə yetmək uğrunda gedən daxili müharibələr-mübarizələr sonda daha güclü müharibə

ilə nəticələnir. Halbuki, insanların axtardığı həqiqət onun öz içindədir. Bu da eşqdır. Özünə, ətrafinə, Yaradanına olan eşq... Təessüf ki, “dərkolunmamış” həqiqət uğrunda gedən müharibələr həmin eşqin məhvile nəticələnir.

Elçin “Mahmud və Məryəm” romanının arxasında 1984-cü ildə yeni bir roman - “Ağ dəvə” (1, №3, №4, 1985) romanını yazdı. Bu əsərdə də ciddi analitik bədii düşüncə aydın nəzərə çarpar. Burada realizm xeyli qüvvətlənmiş, gerçəklilikin hadisə və təzahürlərinə sənətkar müdaxiləsi güclənmişdir.

“Ağ dəvə” romanında Böyük Vətən müharibəsi illərində və əvvəlki illərdə Bakıdakı köhnə məhəllələrdən birinin həyatı təsvir olunur. Lakin bu romanı əsl mənada müasir roman adlandırma bilərik. Əlbəttə, təkcə ona görə yox ki, romanda təsvir olunan hadisələr bizim günlərdək gəlib çıxır. Bu romanın müasirliyi eyni zamanda əsərin ruhu, bədii-estetik təsvir vasitələrinin rəngarəngliyi və orijinallığı ilə bağlıdır.

Romanda xalqımızın ən qədim tarixi yaddaşına simvolik şəkildə müraciət olunur, müasir dövrümüz, eyni zamanda yaxın keçmişimiz bir-birilə sıx surətdə birləşir.

Ümumiyyətlə, romanda insan və zaman problemi qabarıl şəkildə nəzərə çarpar. Bu problem Böyük Vətən müharibəsi illərində baş verən hadisələrin və insanların timsalında əks olunur. Elçin əvvəlki romanından (“Mahmud və Məryəm”) fərqli olaraq hadisələri ərazi baxımından kiçik bir məhəllədə təsvir edir. Əlbəttə, hadisələrin kiçik bir məkanda təsvir olunması yazarının yaradıcılıq imkanlarını heç də məhdudlaşdırılmamışdır. Elçin bu əsərdə də zamanın nəbzini tuta bilməş, kiçik bir ərazi də baş verən hadisələrin, orada yaşayan insanların timsalında dövrün xarakteristikasını, inkişaf meyllerini düzgün əks etdirə bilmüşdür.

Romanda bütün əlamətlər, simvolik mənalar, şərtliklər insanların - cəmiyyətin həyatı ilə bağlıdır. Ümumiyyətlə, dəvə, dəvə karvanı oxucuya tarixin yeknəsək davamı, təkrarlanması

fikrini təlqin edir. Lakin romanın sonluğunda dəvə karvanı gələcəyə doğru istiqamət alır. Bu isə əsərin nikbin notlarla bitdiyi ifadə edir.

Təxminən 40-a qədər əsas və epizodik surəti olan “Ağ dəvə” romanında gələcəyə inam hissi güclü olsa da yazıçı aydın şəkildə etiraf edir ki, şərin kökü hələ ki kəsilməmişdir. Ona görə də cəmiyyətin xeyirxah qüvvələri daha sıx birləşməli, işıqlı gələcək uğrunda birgə mübarizə aparmalıdır. Müəllifin özü bu amalla yaşayır və əsərdə bu, yazıçı mövqeyində hiss olunur.

Elçinin nəşr yaradıcılığının çıçəklənməsi və 80-ci illərdə onun dalbadal roman janrına müraciət etməsi onun bir yazıçı kimi, sənətkar kimi potensial imkanlarının daha da gücləndiyindən xəbər verirdi. Bu baxımdan Elçinin 1984-1988-ci illər arasında qələmə aldığı “Ölüm hökmü” romanını (1, №6, №7, №8, №9, 1989) qeyd etmək istəyirik. “Bu roman vasitəsilə və bu romanın poetikası sistemində Elçinin nəşr yaradıcılığı özünün bütün potensialını səfərbər edərək, insan və onun taleyi, insan və ətraf qarşıdurması, minlərlə insanın ömrü şamını söndürən repressiya rejimi kimi mövzuları yüksək poetik ümumiləşdirmə səviyyəsində təqdim etmiş, bu mürəkkəb prosesdə Azərbaycan nəşrinin zəngin və mənalı ənənələrindən istifadə edilməklə bu təcrübə arşinalı daha əlvən boyalarla zənginləşdirilmişdir” (98, s.181).

“Ölüm hökmü” romanında Sovet dövrünün 60 illik bir mərhələsi bədii düşüncə obyektinə çevrilmişdir. Bu böyük tarixi mərhələni bir əsərdə bədii şəkildə əks etdirmək, əlbəttə, yazıçı sənətkarlığı tələb edir.

İ.İsmayılovzadə bu romana yazziği “Repressiyadan durğunluğa doğru” müqəddiməsində mülahizələrini obrazlı şəkildə belə ifadə edir: “Roman, repressiyadan durğunluğa doğru keçdiyimiz yarımlışlık bir dövrün müəyyən mərhələlərini realist, canlı mənzərələrini əks etdirməklə, əsasən “iki sahilin” - repressiya və durğunluğun üstündə qurulub, biz bu iki sahildə “dayananlarım”, yaşayanların dünyası ilə yaxından tanış oluruq - “tanış olu-

ruq” yox, bu dünyadan hər üzünü bütün eybəcərliyi, bütün rəngləri və çalarları ilə görürük, sinirlərimizlə hiss edirik (55, s.8).

Romanda təsvir edilən hadisələrin inkişaf istiqaməti ələ bir səviyyədədir ki, bir tərəfdən repressiya maşının, digər tərəfdən də təbii felakətin (taun xəstəliyi) qurbanları oxucunu dəhşətə getirir, dövrü, zamanı ittihama səsləyir.

“Romanın səhifələrindən repressiya “sahilinin” ağır, boğucu kəsafət və vahimə hopmuş öldürücü havası kabus kimi iliyimizə, qanımıza hopduqca, haqsızcasına boğulanların, ağlına itironlərin, önlərin, ya dişardan, ya içəridən məhv olanların da yerinə hərəy salmaq, qışkırməq, haqqı, ədaləti köməyə çağırmaq, tarixi div yuxusundan silkələyib oyatmaq istəyirən” (55, s.8).

Əsərdə sovet dövrünün kollektivləşmə illərinə və 70-ci illərə geniş yer verilir. Bir yazıçı kimi Elçinin ustalığı da burasındadır ki, həm 30-cu, həm də 70-ci illəri, bir-birindən fərqli olan tarixi mərhələləri ümumi, oxşar talelərlə bağlayır, burada psixoloji əlamətlərə söykənərək insan münasibətlərinin ən mürəkkəb qatlarına enir. Bu ziddiyətli qatlara endikcə yazıçı təsvir etdiyi tarixi mərhələnin gücsüz və aciz görünən insanların taleyi nə acı'yır. Digər tərəfdən bəzi şəxslərin, məsələn, Əbdül Qafarzadənin üzvü olduğu mafiyanın nə qədər dərin kök və rişə atlığı, onu məhv etməyin mümkünzsüzlüyünü başa düşür və oxucuda belə hiss yaranır ki, mafioz qrupların zirehini dağıtmak mümkün deyil...

Əlbəttə, əsərdə təsvir olunan hadisələrin işığında insanlar ilk baxışda təmiz, saf görünməyə çalışırlar. Lakin əslində belə deyil. Romandaki insanların bir qrupu ömürləri boyu cilddən cildə, dondan-dona girən şəxslərdir. Bu şəxslərin belə vəziyyətə düşməsi, fikrimizcə hər şeydən önce, zamanın günahlarıdır, yəqin Zaman özü bu insanları yetişdirmişdir. İndi isə həmin insanların özü də Zamana qənim kəsilməşdir.

“Ölüm hökmü” romanı çoxşaxəli, irihəcmli olduğuna görə biz onu roman içində roman adlandırma bilərik. Və əsərin adını

şərti ad kimi qəbul edirik. Belə ki, əsərdə konkret olaraq heç kim ölüm hökmü oxunmur. Lakin ümumilikdə mahiyyətdən doğan ideya bundan ibarətdir ki, ölüm hökmü yaşadığı dövr və mühitdən asılı olmayaraq, İnsana qarşı çevrilmiş vəhşiliyə, mənəviyyatsızlığa, əxlaqi aşınmalara qarşı yazıçının ittihamı - ölüm hökmü kimi başa düşülə bilər. Buna baxmayaraq əsərin ölümə məhkum olan real ünvani vardır ki, bunu da yazıçının yüksək sənətkarlıq və dahiyənə uzaqgörənliliklə qələmə aldığı sonuncu "İntihar" fəslindən duyub anlamaq olur. Bu ünvən tənəzzülə uğrayan, mənəvi korroziyalarla çürüyüb dağılan, və artıq məhvə doğru gedən "ideal" sovet cəmiyyəti və bu cəmiyyəti təmsil edən - Gicbəsər adlı it idi.

Ümumiyyətə, ədəbiyyatımızda "yeni nəşr" fenomen kimi başa düşülürsə, Elçinin bədii nəşrinin fenomeni də "Ölüm hökmü" sayıyla bilər və bu roman Elçin yaradıcılığında fenomenin təntənəsidir, tam qələbəsidir.

Məlumdur ki, bir vaxtlar ədəbiyyatda sosializm realizmi tam mənada başlıca metod kimi yazıçıların ruhuna hakim kəsilmişdi. Bu metodun, nəzəriyyənin mahiyyətini "humanist" cəmiyyət sayılan kommunizmə dair illüziya təşkil edirdi. Və bu illüziyanın "reallaşması" üçün milyonlarla günahsız insanın qanı tökülməli, göylərə, Allaha nifrot ucalmalı, insan ruhunun pənahgahı olan Tanrı məbədləri uğurulmalı, yerində uydurma bir xaniman yaradılmalı idi. 60-cı illərdə yaranan "yeni nəşr" isə sınıfı dəyərləri deyil, milli və ümumbəşəri dəyərləri ədəbiyyatın başlıca qayəsinə çevirdi.

Bu cəhətlər Elçinin o dövrə aid hekayə və povestlərinə də aiddir. Lakin roman janının Elçin yaradıcılığında meydana çıxmazı və özünəməxsus keyfiyyət dəyişikliyinin nəzərə çarpması fenomen ifadəsini işlətməyimizə imkan verir.

ELÇİN NƏSRİNDƏ QƏHRƏMAN TİPİ

2.1. Qəhrəman tiplərinin inkişaf mərhələləri. Adi adamlar

Elçinin əsərləri yeni nəşr üçün xarakterik olan qəhrəman tipi barədə müəyyən müləhizələr yürütməyə imkan verir. Tənqidimizdə vaxtilə XX əsr böyük alman şairi İ.Bexerin belə bir fikri tez-tez təkrarlanır: "Yeni incəsənət heç vaxt formalardan başlamır. Həmişə yeni insanla doğulur" (108, s.253). Bu fikir ona görə xüsusi vurğulanır ki, 60-70-ci illər nəşrində (xüsusiilə, həmin dövrdə ədəbiyyata gələn nasirlərin yaradıcılığında) doğrudan da nəşrin əvvəlki dövrlərə aid qəhrəmanından fərqli yeni qəhrəman tipi formalşırıldı. Ənənəvi "müsbat" və "mənfi" qəhrəman bölgüsündən imtina edildi. Hətta "yeni nəşrə" bir qədər ehtiyatlı yanaşan şair-tədqiqatçı Qasim Qasimzadə də belə bir fikir irəli sürdü ki, "müsbat qəhrəmanların "aydan arı, sudan duru" principilə qələmə alınmasındaki təcrübə, həmçinin, mənfilərin başdan ayağa qatran içərisinə batırmaq meyli vaxtilə bəzi əhəmiyyətli əsərlərin belə bədii dəyərinə az təsir etməmişdir" (60).

Yeni nəsrə qəhrəman tipi ilə əlaqədar N.Cabbarovun da müləhizələri maraq doğurur. O, Anarın "Dantenin yubileyi" hekayəsinin qəhrəmanı Kəbirlinski obrazı barədə fikirlərini bildirərkən belə deyir: "Qütbləri "mənfi" və "müsbat" anlayışları ilə tamamlanan estetik duyum dairəsi müasir insanların mürəkkəb bütövlüyünü ehtiva etməyə qabil deyil.

Hər şeydə olduğu kimi, insanda da dialektika ölçülərə, mizanlara deyil, öz daxili, təbii inkişafına əsaslanır. Elə buna görə

də nə yolla olursa-olsun, “müsbat qəhrəman” yaratmaq təşəbbüsleri, mövcud insana parodiya olacaq qədər, model yaratmaq təşəbbüsündən uzağa getmədi. Çünkü müasir insan bu model qəhrəmandan qat-qat müsbət olduğu kimi, qat-qat da canlı və mürəkkəbdir” (7).

Belə bir cəhəti qeyd etmək lazımdır ki, bədii ədəbiyyatda qəhrəman problemi bütün zamanlarda ədəbiyyatın baş problemi olmuşdur. Təbii ki, indiki halda bu problemə geniş elmi-nəzəri münasibətə ehtiyac yoxdur. Lakin, yalnız onu demək istəyirik ki, müxtəlif dövrlərdə bu problemə münasibət zamanın doğruduğu tələblərlə şərtlənmişdir. Dövr, ictimai-siyasi şərait ədəbi qəhrəmanın bədii inikasının xarakterinə də öz təsirini göstərir və bunu etiraf etmək lazımdır. Əgər XIX əsrin maarifçi qəhrəman tipi dövrün mənəvi-sosial tipi kimi meydana çıxmışdır, XX əsrin əvvəllərindəki qəhrəmanlar daha çox ictimai əhval-ruhiyyənin ifadəçisi kimi meydana çıxırlar. Sovet dövründə isə ədəbiyyatda qəhrəman tipi əsasən bir istiqamətdə formalılmışdı. Sovet insanların bədii obrazı kimi bu qəhrəman cəmiyyətin ideoloji-mənəvi prinsipləri ilə sıx bağlı idi. Lakin təbii ki, ədəbiyyatın da sifird ideologiya ilə bağlı olmayan öz qanunları var və bu günədək yaranan ədəbi qəhrəmanların da bir çoxu sırf ideologiyanın yox, bilavasitə gerçəklisinin həqiqətindən doğmuşdur. Tənqidçi V. Yusifli yazırı: “Artıq son illərdə ədəbi qəhrəmanın təsvirində bir çox sxematizmlər, şablonlar yox dərəcəsinə enməkdədir. Əlbəttə, hər bir yazıçının öz fərdi yaradıcılıq dünyasını, onun gerçək aləmə münasibətini, dünyabaxışını ifadə edən ədəbi qəhrəman bədii inikas baxımından fərqli cəhətlərlə diqqəti cəlb etsə də, bir həqiqət göz qabağındadır: ədəbi qəhrəman bütün insani cizgiləri, müsbət və mənfi cəhətləri, hətta, bütün ziddiyyətləri ilə təsvir olunur. Əslində bu proses 50-ci illərin sonlarından başlamışdı. 60-70-ci illərdə get-gedə stereotip qəhrəman tipini sixışdırmağa başladı və bunun ən bariz nümunəsini Elçinin bir çox hekayələrində və ... povestlərin-

də görə bilərik” (98, s.75).

“Yeni nəşr və yeni qəhrəman tipi” barədə tənqidçi A.Hüseynovun mülahizələri, bizcə, konkret və dəqiqdır. O yazmışdır: “Təsvir hüdudlarında əvvəlki genişliyi görmeyəndə, yaxud qeyri-mübariz qəhrəmanlara təsadüf edəndə bunu nəşrimizin geriləməsi, ictimai mündərəcəsinin hüduduğu, həyatın birtərəfli inikası hesab etməməliyik. Belə mülahizə hər seydən əvvəl, ona görə yanlışdır ki, gerçəkliliyi başqa cür eks etdirmək imkanlarını aradan qaldırır, yalnız bu cür qəhrəmanları - “ideal yolda döyüşkən surətləri” sənətin həqiqi nailiyyətləri hesab edir. Halbuki, döyüşkənlilik bilavasita qəhrəmanın yox, müəllif mövqeyinin əlaməti kimi nəzərə çarpması mümkünür” (44, s.113). A.Hüseynov həmçinin tənqid tərəfindən yeni nəslə mənsub yazıçıların qəhrəmanlarının “kiçik” adlandırılmasını da dəqiq hesab etmir və belə fikirdədir ki, onlara “adi”, “siravi” adamlar demək daha doğru olardı (44, s.114). Tənqidçinin bu fikri ilə əlbəttə razılışmaq mümkünür. Lakin bu cəhəti də qeyd etmək istəyərdik ki, ədəbi əsərlərdə adı, siravi adamların qəhrəman seçiləməsi də yeni Azərbaycan nəşrinə məxsus müstəsna əlamət sayla bilməz. Məlumdur ki, bu, dünya bədii nəşrinin təcrübəsində uzun bir tarixə malik, eyni zamanda, geniş yayılmış bir haldır. Bir çox sənət şədəvrlerinin qəhrəmanları adı, heç nə ilə, heç bir fövqəladiliyi ilə seçiləməyən adamların. Q.Floberin, O.Balzakın, M.Tvenin, F.Dostoyevskinin, L.Tolstoyun, A.Çexovun, Y.V.Çəmənzəminlinin, Ə.Haqverdiyevin və əlbəttə ki, C.Məmmədquluzadənin əsərlərindəki bu tipli saysız-hesabsız personajları xatırlayaq. Deməli, yeni nəşrin bu xüsusiyyəti də olsa-olsa, özündən əvvəlki sovet nəşri ilə müqayisədə fərqləndirici əlamət kimi çıxış edir, xalis sosialist realizmi prinsipləri ilə yazılın əsərlərdə qəhrəmanlar həqiqətən də adətən, fövqəladə şəxsiyyətlərdən, inqilabçılardan, məşhur xadimlərdən, mühərribə qəhrəmanlarından və s. ibarət olurdular.

Qeyri-adi şəxsiyyətlərin, “ideal” qəhrəmanların, müsbət,

təqdirəlayıq personajların nəsrədə get-gedə yoxa çıxmاسını bəzi ədəbiyyatşunaslar ədəbiyyatın “qəhrəmansızlaşması” adlandırırlar. Təbii ki, bunun özüne də münasibət birmənalı olmamışdır. Bəziləri bunu ədəbiyyatın bədii siqlətinin zəifləməsi kimi qiymətləndirir (112, s.66), digərləri nəsrin inkişafında özünəməxsus təzahür kimi onun estetik mahiyyətini dərk etməyə çalışırlar (112, s.67).

Ədəbiyyatşunas A.Hacıyev yeni nəşr nümayəndələrinin əsərlərində “qəhrəmansızlaşma” prosesini onların tənqidini istiqaməti, ruhu ilə bağlayır, onu qanuna uyğun sayır: “Ədəbiyyatın qəhrəmansızlaşması, əlbəttə, ədəbiyyatın həm də humānizmdən üz çəvirməsi demək deyildir. Bu “ideal qəhrəman” nəzəriyyəsi və təcrübəsinə özünəməxsus reaksiya kimi üzə çıxmış, sonra geniş yayılaraq 60-70-ci illərin bir çox yazıçılarının bütöv yaradıcılıq programına çevrilmişdir”.

Əlbəttə, A.Hacıyevin fikirləri ilə müəyyən mənada (müsbət, ideal qəhrəman anlamında) razılaşmaq mümkündür. Lakin fikrimizcə, bədii əsərin qəhrəman anlayışını mütləq sənətkarın müsbət idealının daşıyıcısı olan personajlarla eyniləşdirmək zənnimizcə doğru olmaz. Dünya bədii nəsrinin təcrübəsi, onun ənənəsi göstərir ki, bu anlamın fərqləndiyi, seçildiyi hallar üst-üstü düşdürüyü məqamlardan çıxdur (“Otello”, “Maqbet”, “Qobsek” və s.).

60-70-ci illər Azərbaycan nəsrinin tematikasına nəzər yetirdikcə belə bir mənzəronın şahidi oluruq: nisbətən adı adamların, peşə və sənət sahiblərinin həyatına maraq artmış, yəni qəhrəman tipi yaranmağa başlamışdır. Burada söhbət qəhrəmanın həyat və mübarizəsini öks etdirən mövzunun çalarından getmir, sadəcə olaraq, qəhrəmanın mənsubiyəti, daxili keyfiyyətləri ön plana çekilir.

Ümumiyyətlə, “Elçinin qəhrəmanları əsasən bizim müasirələrimizdir: ziyanlılar, qulluqçular, pensiyaçilar, yeniyetmələrdir;

kənd və şəhər zəhmətkeşləridir. Bu mənada Elçində aludəçilik yoxdur. Müasirimizin şəxsiyyəti onu bir küll halında, bir vəhdət şəklində maraqlandırır. Yazıcıını məşğul edən müasirlərimizin hansı hiss-həyacanlarla yaşaması, nə etməsi, nə barədə fikirləşməsi, öz vətəndaşlıq təbiətini necə ifadə etməsidir” (61, s.67).

Yeni qəhrəman tipindən danışarkən V.Yusifli yazırı ki, bu qəhrəmanları yalnız onları duyan, görə bilən və sevə bilən yazıçılar yarada bilərdi (98, s.41). Və Elçinin “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı” hekayələrindəki Baladadaş obrazı məhz belə qəhrəmanlardandır. Onun yeni tipli qəhrəman olduğunu necə əsaslandırmaq olar və ya ümumiyyətlə yeni tipli qəhrəmanı fərqləndirən əlamətlər hansılardır? Bunlar bizcə aşağıdakılardır:

- 1) Həyat meydanına yenicə atılan və hələ mübarizələrdə yetərinə bərkiməyən təcrübəsiz;
- 2) Yüksək insani keyfiyyətlərə malik olub öz adı işi və adı qayğıları ilə ömür sürən;
- 3) Xoşbəxtliyə, təbii ünsiyyətə can atan nikbin və ilk sinaqlardan ləyaqətlə çıxan;
- 4) Yeknəsəq həyatlarından bezən və yeri gəldikcə öz acizliklərini dərk edib bədbinləşən;
- 5) “Passiv” sosial mövqelərinə rəgmən meşşanlığa, fərdiyyətçiliyə - hər cür mənfi təzahürlərə nifret və dözsüzlükleri ilə vətəndaş fəallığı nümayiş etdirən qəhrəmanlar.

Bu cür qəhrəmanlar sovet ədəbiyyatının “aparıcı qəhrəman” tipinə tam uyğun gəlmədiyindən o zaman belələri “passiv, aciz” qəhrəman təsiri bağışlayırdı.

Baladadaş tipli qəhrəmanlar həyatın özündən gəldiyindən olduqca adı və təbiidlər və bu, onları oxucu üçün maraqlı edir.

“...Baladadaş kəndarası, asfalt yolun səkisində, tut ağacının dibində oturmuşdu və bütün kənd camaatından fərqli, günün bu cırhacırında istidən qorxub-eləmirdi, ağacın qotur kölgəsi nə vaxt idi yerini dəyişmişdi, amma Baladadaş öz yerini dəyişmə-

mişdi. Elə-eləcə günün altında oturub mürgü döyürdü. Baladadaş yalnız ayaqlarına səndəl geyinmişdi, əynində parusin şalvar, qısaqol miləmil trikotaj köynək idi, başına “aerodrom” kepka qoymuşdu və hərdənbir tərəf damcıları bu “aerodrom” kepkanın altından yuvarlanıb Baladadaşın sisqa sıfətindən üzü aşağı axırdı” (25, s.86). Cirhacır istidə kepkasını başından çıxartmayan gənc Baladadaşın bu halı həm də onun xasiyyətindəki möhkəmliyi, uşaqlıqdan görüb-götürdüyü mənəvi-əxlaqi davranışına, rəftərə sadıqliyi, “kişinin papağı başında olar” ifadəsinin onun üzərində nə qədər böyük təsirə malik olduğunu göstərirdi.

Müəllifin marağı “Baladadaşın ilk məhəbbəti” hekayəsində kəndli balası Baladadaşa rəğbət hissine çevirilir. Baladadaşın həmyaşdı, şəhərli qızı Sevilə bəslədiyi ilk məhəbbət hissi əvvəlcə peşmanlıqla gətirib çıxarıır, sonra isə onda şəxsi qürur hissi oyadır. Baladadaşın Sevilin nişanlısı Muradın şəxsi “Moskvic”inin oturacağına atlığı dəmir pullar Muradın vaxtile ona uzatdığı “bütvə” manata bərabər olmasa da, bu hərtərəfli, möhkəm xarakterə malik olmaq üçün, şəxsi qürur hissi ilə yaşamaq üçün bir başlanğıcdır.

Baladadaş kənddə dincəlməyə gələn Sevilin ailəsinə əvəz-siz qulluq göstərmək istəyir, lakin bunun müqabilində Muradın təhqirinə məruz qalır.

Elçin Baladadaşın məhəbbətini dənizin təmizliyi ilə müqayisə edir və doğrudan da bu müqayisə get-gedə heyrət doğuracaq bir dərəcəyə çatır, elə bir məqama ki, daha müqayisəyə ehtiyac qalmır, dəniz saflığı və təmizliyi ilə Baladadaşın məkrsiz məhəbbəti eyniləşir.

Elçin Baladadaşdan heç nə əsirgəmir, onun “zavallı” görkəmi, “aerodrom” kepkası, incə və zərif danışa bilməməsiyle son dərəcə təmiz ürəyi arxasında ən yaxın məsafəni çox ustalıqla təyin edir. Və birdən-birə oxucunun gözləri qarşısında sanki möcüzə baş verir: Baladadaşın ilk məhəbbəti, onun qəlbində baş qaldıran bu ali hiss qəhrəmanın daxili zənginliyindən xəbər ve-

rir. O, şer bilməsə də, məhəbbəti adı sözlərlə belə ifadə etməkdə çətinlik çəksə də, mənən Muraddan qat-qat üstündür. Başdan-başa meşşan ruhu ilə nəfəs alan Sevili o, xəyalında gözəllik timsali kimi dərk edir, ancaq Murad öz aləmində belə şairanə lövhə yarada bilməzdi, çünki o, maddi cəhətdən tox, mənəvi cəhətdən kasıbdı. Muradın psixologiyası, gözəlliyyi duyumu və dərki bəsittir, sahib olduğu “Moskvic”in rəngi kimi yekrəngdir. Baladadaş onu da dərk edir ki, onun beləcə hasarın üstündə oturub onca metrlikdən tamaşa etdiyi bu qız əslində onun dünyasından çox-çox uzaqdadır. O, gənclik hissələrindən doğan romantik arzular və xəyallar qanadındadır. Baladadaş Sevilə olan məhəbbətinin nakamlığını, gerçəkləşməsi mümkün olmayan şirin bir xəyal olduğunu bilir. Və bunu Elçin lirik bədii dillə üfüq xətti ilə müqayisə edir: “...gömgöy üfüq xətti. Bu dəniz xoşbəxtliyin sərhəddi id. Bu üfüq xəttindən bu tərəfə Baladadaşla Sevilin aləmi id. Bu üfüq xəttindən bu tərəfə bütün dəniz Baladadaşla Sevilin idi... və Sevilin xurmayı saçları bu dənizin üzərinə yayılmışdı... Baladadaş əyilib onun xurmayı saçlarını və dənizi öpməyə başladı...” (25, s.98). Və onu göylərdən, xəyallar aləmin-dən yerə, real həyataya... - “Peyin var, bağ üçün istəmirsən?” - deyə eşşək arabasında oturan qocanın qəfildən verdiyi sualtı qaytarır. Bu sonuncu parça isə təzaddır. Xəyallar aləmi ilə real həyatın fərqini, gülüş doğuracaq qədər uzaqlığını, əlçatmazlığını göstərmək üçün Elçin tərəfindən olduqca yerində işlənmiş bədii təzad. Baladadaşın Muraddan üstünlüyü də məhz bu bakır hissələrində, xəyallar aləminə qapılı bilməsindədir. İlk məhəbbət Baladadaşı - ilk baxışda gülüş doğuran bu “sadəlövh” cavani bütün varlığı ilə, mənəvi aləmin bütün zənginliyi ilə bize yaxınlaşdırır, Baladadaşın görkəmi unudulur.

...İlk məhəbbət macərası isə sona yetsə də unudulmur. Uzun müddət oxucunun hissələrindən və yaddaşında qalır.

Elçinin sonrakı nəşr yaradıcılığında, xüsusiət “Abşeron silsiləsi”nə daxil olan hekayə və povestlərində (“Baladadaşın ilk

məhəbbəti”, “Toyuğun diri qalması”, “Baladadaşın toy hamamı”, “Dolça”, “Bir görüşün tarixçəsi” və s.) özünə daha yaxın və vacib görünən motivlərə, obrazlara, surətlərə (burada Ağababa, Ağabacı, Zübeydə, milis Səfər, Baladadaş, molla Süleyman və s.) təkrar-təkrar müraciət etməsində yalnız özünəməxsus olan yaradıcılıq döñüsləri vardır. Buna görədir ki, bəzən bir əsərdə başlanan münaqışə, irəli sürürlən fikirlər silsiləsi digər əsərlərdə sanki davam edir, tamamlanır və beləliklə də əsərlər arasında ideya-məzmun və üslub cəhətdən bir tamlıq və əlaqə yaranır.

Elçin əsərdən-əsərə hərdənbir öz qəhrəmanlarını xatırlayır, onların məlum obrazlarına yeni cizgilər əlavə edir. Digər tərəfdən, obrazın yenidən qayıtmak yazıçıya onun mənəvi inkişafını, həyatının, ömür-gününün sonrakı mərhələsini izləməyə imkan verir. Altmışinci illərin romantik duyğulu Baladadaş obrazı 70-ci illərin real mühitində necə görünə bilər? Elçin “Baladadaşın toy hamamı” hekayəsində yenidən Baladadaş obrazına müraciət edir. Buradakı Baladadaş artıq yetkinləşmiş bir obrazdır, formalaşmış bir şəxsiyyət tipidir. O, həyatda daha ağı qaradan seçə bilir, seçə bildiyi üçün də qətiyyətli və cəsarətlidir. Doğrudur, birinci hekayədə əsgərliyə getməyə hazırlaşan Baladadaşla, ikinci döñək əsgərlikdən bir il olar ki, qayıtmış Baladadaşın nə zahiri görkəmində, nə də vərdişlərində ele bir dəyişiklik baş verməmişdir, o, yenə həmin “acrodrom papağı” başında, tez-tez də şalvarının dalını çırpır. Lakin birinci hekayədə “upravlyayushi” Muradla qarşılaşdırılan Baladadaş, ikincidə harin, gününü yeyib-içməkdə keçirən, içində böyük-kiçiyi də unudan və yalnız yekə qarnına görə kənddə hörməti çox olan, evində gümüş qab-qacaq işlətdiyi üçün Gümüş Malik ləqəbi alan kababxanaçı ilə qarşılaşdırılır, özü də harada? Kəndin çayxanasında. Bu da Elçin tərəfindən yazıçı fəhmi ilə seçilən bir məkan idi. Çünkü bir çox Şərqi ölkələrində olduğu kimi Abşeron kəndlərində də çayxana özü elə “kişilik meydani” kimi bir yer idi. Burada kəndin adı sazinindən tutmuş “dövlət kişiləri”nə qədər hər bir kəsin həyatı,

xasiyyəti, yaxşılığı, yamanlığı müzakirə olunardı. Baladadaş da indi artıq kəndin sayılan cavanlarından idi. Özü də çayxanaya - Gümüş Maliklə Ələkbərin də kefdən gəlib özlərinə “filli çay” dəmlətdirdikləri çayxanaya çay içməyə gəlmışdı.

Çayxanada çay içdiyi yerde Gümüş Malikin “alə, ay uşaq, yaxın gəl görüm”, deyə Baladadaşı saymazyana çağırıb ona şəhərdə yaşayan qızıgilə “ayın-oyun” aparmağı tapşırması və bu xidmətin əvəzində “bu iyirmibəşliyi də yapışdırıcıyam sənin al-niva” deməsi vəziyyəti son dərəcə gərginləşdirir və çayxanada heç kəs cinqirini belə çıxarmağa cürət etmir. Və istədiyi qızıgilə gətirdiyi suyun əvəzində Muradın ona gümüş manatlıq uzatdığı zamanlar (“Baladadaşın ilk məhəbbəti”) qız yanında kobud söz söyləməyi özünə siğışdırmayan Baladadaş indi gəlib Gümüş Malikin qabağında dayanaraq “o iyirmibəşliyi apar yapışdır oğras kürekənin alınına, qızının da başını vur onun başına” - deyir. Və müəllifin “Gümüş Malik elə bil ayıldı və elə bil kimlə danışdığını, necə danışdığını və harada danışdığını indi başa düsdü” deməsi ilə konfliktin kəskin məqama çatdığını vurgulanır. Gümüş Malik Baladadaşa ağır cavab qaytarmağa ürək eləmir, lakin bu yaxında Baladadaşın toyu olacağını bilən Gümüş Malikin bacanağı hamam müdürü Ələkbər isə onuz da Baladadaşın ona işi düşəcəyi ilə qürrələnir, çünkü kəndin bütün evlənən cavanları toy günü Ələkbərin kənddəki bircə hamamına gedərdi. Və indi bütün kənd bu əhvalatın nə ilə bitəcəyini - Baladadaşın toy günü Ələkbərin yanına minnətə gedib-getməyəcəyini, Gümüş Malikdən hayifini necə çıxacağını, məsələnin tüsənglə həll olunub-olunmayacağını böyük həyəcan və təşvişlə gözləyirdi. Bu zaman Baladadaşın iştirak etdiyi hər iki əsər üçün səciyyəvi olan bir hadisə baş verir. “Baladadaşın ilk məhəbbəti” (1972) və “Baladadaşın toy hamamı” (1980) əsərləri arasında müəllif üçün 8, qəhrəman üçünsə 3 il zaman müddəti keçsə də həm müəllif, həm qəhrəman öz xislətinə və təbiətinə sadıq qalır - Baladadaş dənizə cumer. Birinci hekayədə Muradın ona verdiyi boş üzük qutusuna

təpik vuraraq, ikincisində isə əlindəki tüsəngin gülləsini Gümüş Malikə deyil, göyə sıxaraq, qaça-qaça dənizə girir. Niyə? Çünkü dəniz Baladadaşın xilaskarı, pənahgahı idi - sonsuz, geniş, duru və güclü. Su murdarlıq götürmədiyindənmi və ya suda paklıq olduğundanmı Baladadaş da sanki onu əhatə edən mühitin çirkini-pasını, daxilində baş qaldırın təessüfunu, haqlı qəzəbini dənizdə boğmağa tələsir. Və heç kəs bilmir ki, bu sadə, alnının təri, zəhməti ilə çörək pulu qazanan Abşeronlu balasının ancaq onun özünə məxsus olan böyük, intehasız bir dünyası, - göm-göy dənizi və ucsuz-bucaqsız səməsi var.

Elçinin digər hekayələri kimi bu əsər də obrazların dolğun səviyyəsi ilə seçilir. Burada da konflikt (Baladadaşla Gümüş Malik arasında) ən başlıca bədii fiqurdur. Bir qayda olaraq onun əsərlərində konflikt həm açıq, tərəflərin bir-biri ilə mübarizəsinə, həm də gizli planda, fikir və niyyətlərdə, obrazların daxili meyllərində cərəyan edir. Həm də hər iki planda konfliktin ənənəvi qütblərinin mübarizəsi öz gərginliyi ilə diqqəti cəlb edir. Birincisində üz-üzə duran tərəflər bəzən heç bir kompromisə getmədən mübarizə aparırlar, fikirlər, əqidələr, dünyagörüşləri qarşı-qarşıya gəlir və nəticədə, haqlı olan tərəf qalib gəlir və yaxud bu mübarizə zamanı haqq-ədalət onun tərəfində olur.

İkincisində isə, obrazın daxili aləmində iki bir-birinə zidd qüvvə üz-üzə gəlir, biri digərini inkar edir: bu ikiləşmə - bir obrazın iki obraz şəklində dialoqu - polemikası Elçinin əsərlərin-dəki psixoloji yönündən gəlir.

2.2. Qəhrəmansızlaşma: - "müsbat" və "mənfi" qəhrəmandan imtina

Elçin qəhrəman obrazlarını son dərəcə ustalıqla yaratır. Yuri Trifonov alman tənqidçisi D.Şrederlə müsahibəsində göstərir ki, "insan dərk olunmuş, yaxud, dərk olunmamış şəkildə bütün olub-keçənləri özündə daşıyır. O, heç vaxt keçmişin

yükünü tullaya bilməz. Ona görə də insanı təsvir edəndə onda birləşən, vahidləşən bütün qatları aćmağa çalışıram. Bir yazıçı kimi mən insanın mahiyyətini tədqiq etməliyəm" (111, s.67).

Ümumi konsepsiyada, insan qəlbinin, insan mahiyyətinin tədqiqində çox vaxt Trifonov nəsri ilə birləşən Elçinin nəsri bu mənada xüsusi maraq doğurur. Çünkü "mənfi" də, "müsbat" də Elçinin nəsrində heç vaxt statik vəziyyətdə deyil, öyrəşdiyimiz trafaretən, hazır model şəklindən də uzaqdır. Onun "mənfi"ində də, "müsbat"ində də aşağıya, yuxarıya, aza, çoxa meyl edən daimi bir dinamika var. Elçinin bütün əsərlərində bu modellər qarşı-qarşıya durur və yazılış şəri inkar edən, xeyri öz ciyində daşıyan kamil model yaratmaq yolunda obrazı daimi si-naq, eksperiment qarşısında qoyur.

Əslində Elçin bir tənqidçi kimi də "müsbat" və "mənfi" qəhrəman anlayışlarının əleyhina çıxmışdı: "Surətləri süni şəkildə "mənfi" və "müsbat" deyə iki yerə bölüb: "müsbatləri" işlə yüklemek, "mənfiləri" karikatura şəklində, bayağı və şablon göstərmək ondan irəli gəlirdi ki, bədii nəşr əsərlərində təsvir olunan surətlərlə həyatdakı insanlar arasında xeyli fərq var idi, yəni bu insanlar çox zaman real təsvir olunmurdu" (24, s.236).

Elçinin bu fikrini C.Məmmədov da müdafiə edir və mülahizələrini belə ümumiləşdirir: "Müsbat və mənfi qəhrəman problemində, əmək adamının obrazının yaradılmasında bədii nəsrimizdə uzun müddət özünü göstərən trafaretlik və şablonçuluq hallarına ədəbi tənqidin dözmü kimi zəif keyfiyyəti haqqında maraqlı elmi söhbət diqqəti cəlb edir. Vaxtilə əmək adamının təsvirində "gərək əmək burda baş qəhrəman olaydı" fikrini tənqid müdafiə etmişdi. Müəllif (Elçin - N.B.) bu fikrə qarşı M.Cəlal kimi tənqidçilərin dardığını qeyd edir ("Tənqid və ədəbiyyatımızın problemləri" kitabında - N.B.), özü də bu cəbhənin fəal müdafiəcisinə çevirilir. Ancaq son vaxtlar yaranan əsərlər bu mübahisəni müəllifin (Elçinin - N.B.) dardığı platformadan həll etməyə nail olmaqdadır. A.Gelmanın "Bir iclasın protoko-

lu”, “Biz aşağıda imza edənlər”, “Ç.Aytmatovun “Boranlı yarımdayanacağı” kimi əsərləri sübut etdi ki, insan hər şeydən əvvəl insandır, istehsalatı insan fonunda deyil, insanı istehsalat fonunda görmək vacibdir” (74, s.142).

A.Hacıyev yazır: “Elçin surotları... o cümlədən Məsməxanımı - (“Bir görüşün tarixçəsi” - N.B.) daxili ziddiyətləri, çəşqinqılığı və büdrəmələri ilə təsvir edir. Nə müsbət, nə də mənfi obrazlara soyuq, birtərəfli yanaşmır, onlara özlərini ifadə üçün sərbəstlik verir. Buna görə də Məsməxanım həyata və insana, müasirliyə biganə qalmır, təsirlənir, fikrən, mənən və ruhən yenidən qurulur. Onun dəyişməsi, həyatda xarakterinə və dünyagörüşünə uyğun cəsarətli yol seçməsi, Mirzoppanın iyrənc və şikəstedici mühitindən qəlpələnməsi təbii, qanuna uyğun proses kimi ümumiləşdirilir və bizi inandırır” (39, s.142).

“Bir görüşün tarixçəsi” povestində Məsməxanım yetimdir, internatda böyüyüb, həyatında çətin günlər görüb. O, min oyundan çıxan anasının yanında öz uşaqlığını qorumaq üçüq zillət çəkib və ən ağırı budur ki, o, Mirzoppaya qismət olub. Mirzoppa daim evdə dava-dalaş salır, gününü sərxaşluqla keçirir, tez-tez milis idarəsinə aparılır.

“Bir görüşün tarixçəsi” povesti boyu pisi və yaxşını, xeyiri və şəri, zərif və kobudu ayırdı edən daha bir işq var: Məmmədağa işqi! Məsməxanım da bu işığın şöləsində özünü görür, ətrafi görür və Mirzoppanı - ərini görür: “...birdən-birə Məsməxanıma elə gəldi ki, Mirzoppa tamam başqa bir aləmin adamıdır, ona heç bir dəxli yoxdur: o, inana bilmədi ki, doğrudan da bir belə il Məsməxanım Mirzoppa ilə ər-arvadlıq ediblər... Məsməxanım başa düşdü ki, həmin qəribə yay gecəsi nəsə elə bir hadisə baş verib ki, o daha əvvəlki Məsməxanım deyil...” Onların bu yay gecəsindəki tanışlığından sonra Məmmədağa da, Məsməxanım da hiss edir ki, insanları bir-birinə yaxınlaşdırın müqəddəs duyular var. Məsələ bunda idi ki, “Məmmədağanın məhəlləsində yazılmamış bir qanun vardı: Tanış-biliş arvadına tamah sa-

lan olmazdı; əgər biriyle oturub bir tikə çörək yemisənsə onun arvadı sənin bacındı. Məmmədağa heç vaxt bu qanunu pozmadı, məsələ burasında idi ki, bu yazılmamış qanun Məmmədağanın damarlarında axırdı, qanına qatışmışdı” (30, s.342). Və Məmmədağa onu Məsməxanımdan ayıran bu söddi görürdü. Lakin möcüzəni reallığın, təbiiliyin özündə axtaran Elçin möcüzəni Məmmədağanın “dəmir parçası dəmir parçası, amma o da öz maqnitina yol tapır”- kimi düşüncələrində görmek istəyir və əsərin axırında “Heç kim bilmirdi ki, bu gecə onlar şirin yuxuda olanda Zuqluba göyündə Humay quşu uçmuşdu və həmin Humay quşunun kölgəsi indi də həmişəki kimi pamidor satan bu ağ pencəklə qızın üstünə düşürdü” - deməklə oxucunu da möcüzənin gerçəkləşəcəyinə - təmiz və saf hissələrin insanları qəlib stereotiplərdən, beynlərinə, qanlarına hopmuş təəssübəlükdən qopara biləcəyinə inandırmaq istəyir.

Göründüyü kimi, adı adamlar olan Məsməxanım və Məmmədağa “hər cür müstəsnalıqdan, nümunəvililikdən, yüksəklik, ucalıq və qabaqcılğıdan məhrum... kamala çatmamış passiv bir natura (10, s.55) olsalar da fikir və xəyal aləmləri, hiss və duyguları, canlı və təbii olmaları ilə oxucu üçün doğma və əzizdir. Lakin onlara sırf “müsəbat”, yaxud “mənfi” obraz damgası vurmaq düzgün olmazdı. Çünkü onlar, sadəcə, müəllifin “eyni bir idealın (saf duyguların qələbəsi - N.B.) səviyyəsində dayanaraq yaratmış olduğu” (24, s.238) obrazlardır.

2.2.1. Aktiv və passiv qəhrəmanlar. “Mənfi” və “müsəbat” qəhrəmanlardan imtina edən Elçinin əsərlərində maraqlı bir bölgü izlənməkdədir: “aktiv” və “passiv” qəhrəmanlar. Maraqlı budur ki, daxili və zahiri hiss və davranışları arasında tarazlıq, ahəngdarlıq hökm sürən sözün əsl mənasında “aktiv” qəhrəmanları (Kərim kişi, (“Qış nağılı”), Xanım, (“Ağ dəvə”), Əliabbas kişi (“Talvar”) Ağababa (“Dolça”), və s.) çıxmış şərti ilə həyatda istədikləri kimi davranışan, niyyət və arzularına nail olmaq üçün mövcud mənəvi-etik, əxlaqi normalardan belə çəkinməyən - bu-

nu özlərinə “ar bilən”, özünəməxsus tərzdə “aktiv” olan bəzi qadın [(Qəmərbanu (“Mahmud və Məryəm”), Zübeydə (“Toyuğun diri qalması”), Mədinə (“Şuşaya duman gəlib”) və s.] və kişi [(Ziyad xan (“Mahmud və Məryəm”), Fətulla Hatəm (“Ağ dəvə”), Əbdül Qafarzadə (“Ölüm hökmü”), Dadaşlı (“Beş dəqiqə və”), əbədiyyət”) və s.] qəhrəmanlar mənfi keyfiyyətləri ilə seçilirlərsə, daxilən təmiz, qəlblərində saf məhəbbət və pak duyular yaşada bilən Məsməxanım (“Bir görüşün tarixçəsi”), Məryəm (“Mahmud və Məryəm”), Dürdanə (“Şuşaya duman gəlib”) Ədilə (“Ağ dəvə”), Baladadaş, Mahmud və s.kimi “passiv” qəhrəmanlar müsbət keyfiyyətlərə malikdir. Bəs bu nəyə görə belədir? Bunun bir qanunaugunluq və ya paradoks olduğunu aydınlaşdırmaq yerine düşərdi. Bildiyimiz kimi, dialektikada tarixi qanunaugunluq anlayışı mövcuddur, bu isə hər bir cəmiyyətin öz yaşadığı dövr və mühitlə bağlılığını, asılılığını labüb edir. Bu baxımdan Elçinin əsərlərində daxili keyfiyyətlərinə görə eks cəbhələrdə duran Mahmudla Ziyad xan, Xosrovla Xıdır, Muradla Əbdül Qafarzadə, eləcə də Məryəmlə Qəmərbanu, Dürdanə ilə Mədinə, Məsməxanımla Zübeydə və s. də hər şeydən önce öz mühitlərinin övladlarıdır. Birincilər - passivlər, daxili aləmləri, mənəviyyatları pak olan qəhrəmanlar nə qədər təbiidilərsə, ikincilər - aktivlər, yaşadıqları mühitin təsirinə məruz qalaraq daxili və xarici davranışlarında ziddiyətli, öz-özləri ilə konfliktdə olan iradəsiz və yaxud zeif iradəli, sünü qəhrəmanlardır. Nəyə görə sünü? Ona görə ki, psixoloji tohlil baxımından zahirən faal, bacarıqlı olan, lakin yüksək bəşəri ideallardan, mənəvi dəyər anlayışından məhrum olan bu daxilən inamsız, səbatsız adamları, zaman və şəraitlə “ayaqlaşmaq”, zaman və taleyin “bəxş etdiyi” fürsətdən yetərinə yararlanmaq tələbatı süniləşdirib - “fəallaşdırılmışdır”. Əlbəttə ki, cəmiyyət adlandırılın toplum heç də rəndələnmiş, xüsusi qəlibə salınmış cansız adam fiqurlarından deyil, təbii, döyişkən, yaşadıqca formallaşan (kamilliye və ya naqışlıyə doğru), formallaşdıqca da bəzən əcaib-qəraib şəkillərə düşən

canlı, şüurlu varlıqlardan, insanlardan ibarətdir. Lakin insanların mühitlə, zamanla uyğunlaşma tələbatının - əzəldən mövcud olan bu qanunaugunluğun zəruriliyinə baxmayaraq, bu qəhrəmanların təhlilindən belə nəticə hasil olur ki, Elçinə görə kamil bir insan hər şeydən önce zamanla deyil, özü-özü ilə, geniş mənada insanlığı ilə razılaşmalı, uyğunlaşmalıdır. Çünkü başlıca qanunaugunluq və insanın əsil aktiviliyi zamanın, dövrün, şəraitin və yaxud insanın özünün tələbinə və tələbatına uyğun olaraq hər hansı bir mənsəbə yiyələnmək, mərtəbəyə qalxmaq “baş girləmək”, babat “dolanışq” əldə etmək “bacarığı” ilə deyil, öz əzəli başlangıçına - saf ruhuna sadıq qala bilmək bacarığı ilə ölçülür. Söylədiyimizə nümunə olaraq “Ağ dəvə” romanındaki eyni mənşə və milli-sosial kökə mənşub olan, lakin eyni zaman və məkanın təsirinə məruz qalaraq, müxtəlif təbəqə və əxlaq nümayəndələrinə çevrilən iki obrazı - pravadnik Ağakərimlə, şair Fətulla Hatəmi misal göstərə bilərik. Zəhmətkeş ailə başçısı olan pravadnik Ağakərim ən çətin dönenlərdə əzəli insani keyfiyyətlərinə sadıq qalması - qayğıksıliyi, böyük-kiçik yanında abır-həya gözləməsi, səmimiliyi ilə qonum-qonşu arasında hörmət-izzət sahibi ola bilməşdisə, adı qəzet və jurnal səhifələrindən düşməyən ədəbiyyat “qeyrətkeşi”, şöhrətli şair Fətulla Hatəm xalqın neçə-neçə qeyrətli, namuslu, günahsız övladının “gedər-gəlməzə” göndərilməsində “xüsusi xidməti” olan mənəvi-əxlaqi sımasını itirmiş rəzil bir insana çevrilmişdi. Və yaziçinin əqidəsinə görə əsil qəhrəman hansı şəraitdə olursa-olsun - istər zalim hökmədarların, qanlı müharibələrin tüğyan etdiyi, istər xəyali-utopik bir dövlətin və özlərini orada gerçəkləşdirə bilən şeytan törəmələrinin hökmərliq etdiyi bir dövranda, istərsə də heç bir qəhrəmanlıq tələb olunmayan, idillik, rahat və qayğısız mühitdə hər zaman öz daxili təmizliyini, əzəli, mənəvi saflığını, həyat eşqini, yaxşılığa inamını, ümidi qoruyub saxlamağı bacaran insan idi və müəlli-f görə yeganə dəyişməz insanı keyfiyyət vardısa, o da halal zəhmət, xeyirxahlıq və humanizm idi. Və Elçinin cəmiyyətdə qeyri-

fəal mövqe tutan, lakin öz təmizliklərini qoruyub saxlamağı bacaran “passiv” qəhrəmanları məhz bu xüsusiyyətləri ilə müsbət-ləşir və əsil qəhrəmana çevrilirlər. Çünkü bu təmizliyin qorunub saxlanılması özü elə bir “fəallıq” - qəhrəmanlıq idi.

Və Elçinə görə insanın öz əzəli təmizliyini, ləyaqətini qoruyub saxlaması nə qədər təbii idisə, zəiflik göstərib öz nəfsinə uyaraq bu “təbii qanuna uyğunluqdan” kənara çıxmazı paradoxal hal kimi dəyərləndirilirdi. Çünkü içində Xeyir və Şər başlanğıclar ehva edən insan özünü bu “təbii tərkib hissələri”nin ixtiyarına buraxmadan, şüurlu (iradi) şəkildə də olsa Şərin möğlubiyyətini, Xeyirin təntənəsini təmin etməyə borclu idi. İnsan yalnız bu halda təbiətlə - Yaradanla qovuşma imkanı əldə edə bilər və inasənlıq missiyasını yerinə yetirmiş olardı. Şüur da insana məhz buna görə verilmişdi.

Məsələn, “Qış nağılı”ndakı Kərim kişi, “Talvar”dakı Əliabbas kişi və “Ağ dəvə” romanındaki Xanım xala kimi bölgümüzdə istisnalıq təşkil edən aktiv-müsbət qəhrəmanlar məhz belə insanlardır. Həyatda fəal mövqe tutan - halal zəhmətlə ailə dolandırıran, sənətinin, peşəsinin vurğunu olan bu sadə insanlar uzun, şərəfli, bəzən də məhrumiyət və zəifliklərdən xali olmayan ömürləri boyu əməyin bəxş etdiyi sevinci hər şeydən üstün tutmuş, həlal zəhmət adamina xas insanlıq ləyaqətlərini qoruyub saxlaya bilmışlər.

“Talvar” hekayəsində həyatı boyu zəhməti ilə yaşayan, oğul-uşaq, nəvə-nəticə yiyəsi olan Əliabbas kişi ömrünün axırına az qaldığını hiss edir. Onu narahatlıq bürüyür. Əl damında, keçmiş emalatxanasında işsiz, sahibsiz yatıb-qalaraq korşalan-paslanan iş alətlərinin halına acıyr, onlara layiqli sahib axtarır və ömrünün axırında savab yiyəsi olmaq və özündən sonra rəhmət qazanıb, xoş xatirələrlə yad olunmaq üçün, nə isə yaxşı, xeyirxah bir iş görmək istəyir. Və bu məqsədlə qonşusu Ağanəcəfin arvadı Balacaxının üçün onun xahişi ilə talvarlı skamya düzəltməyə başlayır. Lakin bir gecə qəflətən keçinir.

Burada Elçin nağılabənzər, fantastika elementlərindən istifadə edərək, əsərin sonunu möcüzə təsiri bağışlayan “qeyri-adi” bir səhnə ilə tamamlayır. Bir çox tədqiqatçılarımız tərəfindən şərtilik, fantasmaqoruya kimi izah olunan bu səhnə bəlkə də Elçinin insan xeyirxahlığına, humanizminə himn kimi söslənən ən güclü real bir həqiqəti idi.

“..Məhəllə görünməmiş bir hadisənin şahidi oldu. Balacaxınının küçə qapısının ağızındaki skamyanın üstündə çox yaraşlı bir talvar var idi. Sən demə, dünən dəfn edilmiş Əliabbas kişinin çəkic-mışarı, rəndə-kəlbətinə gecə öz-özünə gəlib ustanın yarımcıq qalmış işini qurtarıblar” (25, s.144).

İlk anda inanılmaz şey idi... Lakin xeyirxahlığı, yaxşılığın yaşarlığını inamın ifadəsi kimi bu görünməmiş hadisə “nə qədər görümlü və mümkün olan” (6, s.5) idi. Həqiqətən də həssas oxucuda şübhə qalmır ki, Əliabbas kişinin üstündə əsdiyi, paslanıb-korşanmasından qorxduğu və layiqli sahib axtardığı alətləri - “çəkic-mışarı”, “rəndə-kəlbətinə”, həqiqətən öz layiqli, qədirbilən sahibini tapmışdır və bu sahib kim idisə, Əliabbas kişinin əməyinin zay olmasına yol verməmək üçün səhərə qədər kişinin yarımcıq qalmış işini görüb-qurtarmışdır.

Və “məsələ heç də yalnız formada deyildi. Bədii gerçəkliliyin təbiiiliyində, reallığında və zəkaya uyğunluğunda idi” (6, s.5).

Bu, real həyat idi. Yaşaya-yasaşa bəzən rast gələrək sarsıldığımız adı həyat hidisəsi idi və Elçin özü demişkən, “əslində elə bu adiliyin özü bir möcüzə idi (27, s.33).

Xarakterinin bütövlüyü ilə oxucu yaddaşında dərin iz buraxan “Ağ dəvə” romanındaki Xanım xala obrazı da belə aktiv qəhrəmanlardandır. Böyük çətinliklərlə böyüdüyü altı igid oğulu müharibəyə yola salan və ayrılıq həsrəti ilə gülüb-danışmağı belə özünə qiymayan, qeyrət və ləyaqət mücəssiməsi olan bu ana (“Mahmud və Meryəm” romanındaki digər “aktiv” ana obrazı olan Qəmərbanudan fərqli olaraq) ömrünün axırına kimi niyyət və əməllərindəki ciddiliyi, xeyirxahlığı, qayğıkeşliyi qo-

ruyub saxlamağı bacaran, ən ağır məqamlarda yüksək insanı keyfiyyətlərindən üz döndərməyən bitkin obrazdır.

2.3. Yeni nəsrə bədii insan konsepsiyası. İntellektualizm

70-80-ci illərdə nəşr nümayəndələrinin, o cümlədən Elçinin əsərlərində artıq tam “mənfi” və ya “müsbat” qəhrəmanlardan danışmaq mümkün deyildi. “İnsan bu ədəbiyyatda özünün bütün təbiiliyi, mürəkkəbliyi ilə üzə çıxdı: “Qəribə, uğursuz, təzadlı, mürəkkəb taleli adamlar, həyatda bəxti gətirməyənlər, ütüşüz, rəndələnməmiş, nahamar düşüncələr, xasiyyətlər və xarakterlər də nəsrə axınla daxil olmağa başladı. Məişətdə və mənəviyyatda, həqiqət və ədalət axtarışlarında bəzən onların gəldiyi qənatlılar ocaib görünür, hakim, standart “sovət adamı” ehkamına və anlayışına heç cür siğmur” (121, s.5).

Tənqidçinin düzgün qeyd etdiyi bu uyğunsuzluq əlbəttə, təsadüfi deyildi; yazıçılar sadəcə olaraq gerçəkliyi, həyatı olduğu kimi əks etdirirdilər. Həyatda isə bu uyğunsuzluq obyektiv olaraq mövcud idi; “yəni əslində gerçəkdən “sovət adamı” adlanan rəsmi-ideoloji trafaretə uyğun adamlar yox dərəcəsində idi” və onların əsərlərində (o cümlədən Elçinin) aq-qara kontaktların, mənfi, müsbət qütbləşmənin aradan çıxmışı da hər şeydən əvvəl, həyatın, gerçəkliyin özünün dəyişilməsi ilə şərtlənirdi və yazıçıların həyata və insana münasibətinin, baxışının başqlaşmasından irəli gəlirdi. Mənfi ve müsbət qütbləşmə əsərdəki ayrı-ayrı obrazlar, qəhrəmanlar arasında deyil, tək bir adamin - qəhrəmanın daxilində mövcud olan qütbləşmə - ikililik şəklinde üzə çıxırıdı.

Bu baxımdan təhlil olunan dövrdə (70-80-ci illərdə) getdikcə müsbət qəhrəmanların yoxa çıxmazı təbii idi. Çünkü meydan da artıq “döyüş meydanı” - yeni həyat uğrunda vüsətli, əzmlı

mübarizə - quruculuq meydanı deyildi. Cəmiyyət durğunluğa - tənəzzülə doğru gedirdi. Və belə bir zamanda əməlin deyil, düşüncənin ön plana keçməsi qanuna uyğun bir hal idi. Və əsərlərə sadəcə düşünən və düşündürən qəhrəmanların gəlməsi də dövrün inikası ilə, necə deyərlər, özünəməxsus “bədii obyekti vizmələ” bağlı idi.

“Yeni nəşr”in bədii insan konsepsiyasını ifadə edərək yaziçi Anar “Nəşrin fəzası” tədqiqatında doğru olaraq yazar ki, bu nəşr “düşünən insanların üz tuturdu, ucdantutma hər şeyi izah etməyə deyil, bu dünyani dərk edib anlamağa can atırdı...” (2, s.153).

Yeni nəşrin intellektualizmə doğru güclü meylini Elçinin əsərlərində aydın müşahidə etmək mümkündür. Bu, yaziçının psixoloji üsluba tam yiyələndiyini, bu sahədə yeni mərhələyə keçdiyini, yeni mərtəbəyə qalxdığını göstərir. Elçin artıq intellektcə nisbətən daha aşağı səviyyəli, sadəlövh adamların daxili yaşıntılarını qələmə almaqla kifayətənməyib, get-gedə xeyli dərəcədə ziddiyətli, çalpaşış düşüncə və fikirlər içorisində dolaşış qalan mürəkkəb təbiətli, intellektual qəhrəmanlara müraciət edir. Tənqid də bu tendensiyani vaxtında görmüş və ona münasibət bildirmişdir: “70-ci illərin başlıca tendensiyası aydınlaşdır. Nəşr intellektual məzmuna doğru inkişaf edir, yazıçılar öz təcrübələrində müasir həyatın psixoloji və sosial sahələrini uğurla qovuşdurur, müasir insanın cəmiyyətlə münasibətlərinin, mənəvi aləminin mürəkkəbliklərini və incəliklərini aydın duyurlar” (118, s.109).

70-ci illərdə özünü göstərən intellektuallaşma meyli 80-ci illər nəşrində bir qədər də dərinləşdi. Aparıcı qəhrəmanların mahiyyətcə yenileşməsi, dəyişməsi baş verir. Bu hər şeydən əvvəl, qeyd etdiyimiz kimi, bədii əsər qəhrəmanları arasında düşüncə sahiblərinin artmasında özünü biruzə verir. Həmin insanların bir qismi tez-tez müəyyən əbədi suallar, özləri üçün əsas, başlıca saydıqları əxlaqi-mənəvi, psixoloji anlayışlar haqqında düşünür, mühakimələr yürüdür, bir qismi isə əsasən öz-

özləri və ya bir-biri ilə mübahisəyə girirlər. Məhz bələ əsərlərdə süjet və hadisələr sanki cələ bir ciddi rol oynamır, bədii dinamika və hərəkət qəhrəmanın fikri axtarışları sferasında cəmləşir və cərəyan edir. (Məsələn, "Beş qəpiklik motosikl", "Beş dəqiqə və əbədiyyət", "Hönkürtü" və s. hekayələrindəki kimi).

Həmin qəhrəmanların yaşadıqları cəmiyyət ilə aşkar hiss olunan təzadı bir çox hallarda mürəkkəb mənəvi-psixoloji ziddiyətlər yaradırdı ki, bu da onların bir şəxsiyyət kimi inkişafında böyük maneəyə çevrilir. Bəzən isə cəmiyyətlə, mühitlə şəxsiyyətin mənəvi-psixoloji qarşıdurması elə güclənir ki, birbaşa konflikt yaranır və bu qeyri-bərabər mübarizənin təzyiqinə dözməyən qəhrəman məhvə -bəzən mənəvi, bəzən də fiziki cəhətdən məhkum olur. ("Ömrün son səhəri" hekayəsindəki içki düşkünü obrazı kimi) Bu problemi əks etdirən əsərlərə dramatizm xüsusiyyəti xasdır.

Hegel yazırı: "Xarakterin fəaliyyətinin məqsədini, mahiyyətini, məzmununu ümumictimai qüvvələr təşkil edir... ümumictimai qüvvələr vahid, təkcə xarakterdə təzahür edir, bu müəyyənliliklə (fordi ilə) öz-özü ilə, öz subyektivliyi, məişəti ilə qovuşan kimi qovuşur və nəticədə bitkin xarakter yaranır" (114, c.I, s.143).

Dövrün, zamanın, cəmiyyətin mahiyyəti insanın mənəviyyatında, əqidə və düşüncələrində, duyğu və yaşantılarda, ovqatında, davranışlarında təzahür edir. Ç.Aytmatov yazır: "Ədəbiyyat qlobal düşüncə tərzidir, lakin unutmaq olmaz ki, onun təməl daşı ayrıca insan şəxsiyyətidir. Ayrıca insan şəxsiyyəti gerçəklilikin bütün ziddiyətlərinin cəmləndiyi fokusa bənzəyir və insanı öyrənməklə, onun vasitəsilə zamanın məzmununu, mahiyyətini və tendensiyalarını öyrənə bilirik" (103, s.234).

İctimai-sosial münasibətlər və insan mənəviyyatı, insanın fördiliyi dialektik əlaqədədir, bir-birindən ayrılmazdır və çox mühüm cəhətdir ki, onlar bir-birini müəyyənləşdirirlər. Balzak yazmışdır ki, məhz bu zaman "ideya personaja çevrilir", yəni ic-

timai-sosial ideya, mahiyyət ədəbi qəhrəmandan təcəssümünü tapır mühit insanda reallaşır.

Belə bir cəhətə görədir ki, qəhrəman probleminin iki aspektindən bəhs etmək mümkünür. Birincisi, səsioloji aspektidir ki, burada qəhrəmanın fəaliyyət və davranışında onun yaşadığı cəmiyyətin, ictimai münasibətlərin, mühitin rolu, təsiri meydana çıxır; ikincisi isə mənəvi-psixoloji aspektidir ki, burada qəhrəmanın daxili dünyasında baş qaldıran duyğu və düşüncələr onun mənəviyyatında yaranan müsbət və mənfi dəyişikliklər, bütün bunların cəmiyyətin, mühitin ümumi mənəvi ab-havası ilə uyğunluğu və yaxud təzadları və s. məsələlər araşdırılır. Bu cəhətdən Elçinin "Beş qəpiklik motosikl" hekayəsindəki S.Məlikov və "Beş dəqiqə və əbədiyyət" hekayəsindəki M.Dadaşlı obrazları olduqca səciyyəvidir.

Həcməcə kiçik, yalnız qəhrəmanın daxili monoloqundan ibarət olan "Beş qəpiklik motosikl" (25, s.15) hekayəsində Elçin çoxmənalı, ziddiyətli, hətta deyərdik ki, özündə "sətiraltı" ictimai-siyasi çalarlar ehtiva edən Sabir Məlikov kimi bir obraz yaratmışdır. Durğunluğa gedən yolda cəmiyyətdə, xüsusilə Azərbaycan mühitində bir növ ikili təzyiqə - həm ictimai-sosial, həm də milli-mənəvi təzyiqə məruz qalan nəslin "təbii şeylərə də sünü sevinə bilməyən, heç nədə bir məna görməyən, ikili xarakterə malik" çoxsaylı nümayəndələrinə rast gəlmək adı hala çevrilmişdi. Oğlunun gülmək bacarığına da həsəd aparan, onu böyüdüb boy-a-başa yetirmək arzusunu sövq-təbii istəyə - heyvanı instinctə bənzədən, daxilən bədbin, zahirən isə "sinik" təəssürati bağışlayan S.Məlikovun ruh düşkünlüğünə acımadı olmur. O özü də daxilində hökm sürən "fiksizlik idilliyası"nın, ətalətin səsioloji köklərini aramağa cəhd edir və bircə bu cəhətinə görə özündən razı qalır. Və əsərin yarandığı 60-70-ci illərdə şəhər mühitinin daimi sakinlərinin bir çoxu üçün xarakterik olan maraqlı cəhətlərdən biri də bu idi ki, oğlu Təhməzə Tolik deyən, oğlunun "üzr isteyirəm" sözünü başa düşməsinə tə-

əccüblənən və öz növbəsində atasına ata deyil, “papa” deyə müraciət edən, “Cırdanın nağılını” bilməyib “Qar qızının nağılı”nı bilən bir oğulun atası və indinin özündə də “obivatəl” adlandırdığımız Sabir Məlikov kimi milli ruhdan məhrum, mənəviyyatsız şoxslor məhz həmin dövrə xalqın və vətənin “Danko kimi ürəyi sölə saçan” qəhrəmanı olmaq arzusunun özünü “obivatəl xəyallarına” bənzədirlər. Bəs nə idi bu nəslin ağrısı? Və yazıçı Elçin o dövrə toxunduğu bu “mənəvi puçluq” probleminin səbəbini və onun bədii həllini hansı poetik formada təqdim etməyə çalışmışdır? Qəhrəmanın daxili monoloquna müraciət edək: “...otaqda mən idim, bir də qoca sənətşunas var... Kamal Əcəlsiz təxəllüsü ...qəribə təxəllüsü var, yəni ki, mən əcələ inanmiram, harada qırıldı, qırıldı. Bu özü də elə bir etirazdır... hərçənd Fira deyirdi ki,... bu kişi gərək təxəllüsünü Əcəlsiz yox, Əlacsız qoyaydı. Fira özü də əlacsız idi. Cənki Fira ölüb. Biz hamımız əlacsızıq, amma gərək özümüzü aldadaq, aldatmasaq axırı mənim kimi olar...” (yəni “həvəssiz” - N.B.). Burada eyhamın - əlacsızlığın təkcə Firanın ölümü- dünyanın faniliyi ilə əlaqədar olmadığı, bizcə, kifayət dərəcədə aydınlaşdır. Bəli, o dövrün nəсли artıq yeganə əlacı öz-özünü aldatmaqdə görməyə başlayırdı. Cənki yarım əsrən artıq bir müddətdə sosialist xanədanının əzəmətlə üzərində qərar tutduğu təməl daşları sarsılmaq üzrəydi. Və Elçin şəxsiyyətlərin mənəvi böhranının “bəraətini” onların yaşadığı dövranın öz ab-havasında axtarırdı. Onun inam və ideallardan məhrum olub, əvəzində “düşüncə azadlığı” qazanmış S.Məlikov kimi qəhrəmanları “hər bir həqiqətdə yuxu qarışıqlıq, ...mənasızlıq” və yalan görürdü. Daha bir poetik yenilik kimi əsas ideyasını əsərlərinin adlarında verməyi xoşlayan Elçinin hekayəsini “Beş qəpiklik motosikl” adlandırmaşı da “məhz bu yalançı həqiqət”dən doğmuşdur: Arzuları həqiqətə çevrilməyən dostlarının cavaklıq arzularını “öz-özlərini aldatma” hesab edən S.Məlikov univerağın vitrinindəki qıpışmazı nikelli motosikldə gözü qalan oğlunu sevindirmək üçün doğruyu motosikl al-

mağa imkanı olsa da onun təəccübünə rəğmən, yalançı - oyuncacaq motosikl alır. Və bu hərəketi ilə sanki oğlunu uşaqlıqdan həqiqətdə - təbiidə deyil, yalandı - sünidə təsəlli tapmağa alışdırmaq istəyir. Əslində isə onun doğruyu motosikli almağa “sədəcə həvəsi yox idi, “cənki artıq bunun bir mənası da yox idi...”. Zənnimizcə, Elçin hələ o zaman bütöv bir nəslin arzularıyla gerçəklilik arasındaki uyğunsuzluqdan doğan ümidsizliyini və yaxud da həvəssizliyini qəhrəmanın məhz bu seçimi ilə göstərməyə çalışmışdır.

“Beş dəqiqə və əbədiyyət” hekayəsinin bircə qəhrəmanı olan Mərdan Dadaşlı da S.Məlikov kimi düşüncə qəhrəmanlarındandır. Hekayə qaldırılan problematika ilə tam vəhdət təşkil edən poetik forma baxımından diqqəti cəlb edir. Hekayə müəllifin təhkiyəsi ilə başlayır:

“...Mərdan Dadaşlı yerə qoyduğu diplomat portfelini götürüb qapiya tərəf getdi. Təyyarəyə minik başlamışdı.

Sonra “TU-154” havaya qalxdı...”

Və birdən təhkiyə qırılır və hekayə qəhrəmanın öz-özü ilə həsbi-halı şəklində davam edir:

“Sən birinci sırada, birinci yerdə oturmuşdun, ...və təyyarə havaya qalxdıqca, yer səndən uzaqlaşdıqca sən fikirləşdin ki, əslində bu məsafə sənin həyatının, taleyinin məsafəsidir...” (25, s.248).

Bəs necə olur ki, müəllifin arxayı, rahat təhkiyəsi qəhrəmanın gərgin, “qinayıcı” daxili dialoqu ilə əvəz olunur? Qəhrəmanı düşüncələrə qərq edən nədir? Bunun səbəbini dərindən işıqlandırmaq üçün əsərin məzmununa daha geniş nəzər salmağımız yerinə düşərdi; Elmi-tədqiqat institutunun direktoru, elmlər doktoru və akademianın müxbir üzvü Mərdan Dadaşlı təyyarə ilə növbəti səfərlərindən birinə uçur. Təyyarəni yerdən ayıran məsafə artıqca alım uzaq, şirin xatirələrə qərq olur, keçdiyi ömür yolumu, cavaklığını, evsiz-eşiksiz, işsiz, ailəsiz olduğunu tələbəlik illərini yada salır. O vaxt onun ağlına belə gelməzdi ki, belə yüksək mərtəbələrə çatacaq, heç kəsin köməyi olmadan, öz

gücü, zəhməti ilə istədiyi hər şeyə nail olacaq. Onun adət etdiyi sevimli bir şakəri vardı - hər şeyin “qaydasında olduğu” vaxtlarda harada güzgü və ya şüşə görərdi, üzünü oradakı əksinə tutub “Nə var, nə yox?” - deyə soruşardı. Yarızarafat, yarıstehza ilə verdiyi bu sualın özü isə “Hər şey əladır” demək idi.

Mərdan Dadaşlı xatirələrindən yorulub arxayım-arxayım qəzet oxuduğu vaxt qəfildən təyyarədə qəza baş verir - işıqlar sönürlər. Ətrafa zülmət çökür. Və əslində əserin əsas ideyası buradan açılmağa başlayır. Qorxudan Mərdan Dadaşının qulaqları batır və o özünü sal qayadan qopub sürətlə uçuruma yuvarlanan daşa bənzədir. Artıq hər şey bitmişdi, bir ucuz ölüm onu uçurumun dibinə aparırdı... Əbədiyyətə qovuşmağa bəlkə beşcə dəqiqlik də az vaxt qalırdı və bu “gözqırpmı qədər ani” olan müddətdə alimin gözləri öündən onun bütün varlığını sarsıdan mənzərələr ötüb keçməyə başlayır. O, əvvəller cizgilərini yaxşı xatırlaya bilmədiyi mühəribədə həlak olmuş atasını, arvadını, oğlanlarını, başqa-başqa tanışınmadığı adamların surətlərini görür. Uşaq vaxtı eştidiyi laylalar-bayatılar qulağına gəlir. Xatirələrin surəti onu uçurumun dibinə aparı sürtəti üstələyir. Bu dəm o, kiməsə yalvarmaq, kimdənsə imdad diləmək istəyir. Nəgahan bir çağda çığartış eşidilir. O bu tükürpədici çağda çığartışından qurtulmaq istəyir. O, hiss edir ki, bu səs onu daha pis yerlərə aparıb çıxaracaq. Bu çağanın səsi ona tanış gəlir. Lakin onu görmür, görmək də istəmir. Tezliklə uçurumun dibinə çatmaq, bu səsdən canını qurtarmaq istəyir. Bu dəm əlini taxta kimi qup-quru sinəsinə vura-vura şivən qoparan, oğlunun cənəzəsinin ardınca dəli kimi qışqıra-qışqıra gedən qarının səsini eşidir. Dodaqları səryiyr, gözleri dolur, qəhər onu boğur, elə bilir ki, anası dirilib və taxta sinəsi qançır-qançır olmuş qarı onun anasıdır. Lakin çağda yenə çığırır və birdən onun yadına düşür. Bu həmin uşaq idi. Atası ölündən sonra dünyaya gələn uşaq. Bu qarı da həmən ölü oğlanın anası idi. Yeganə və sonuncu xahişinə əməl etmədiyi xəstə cavının anası... O, rəngi saralmış, onun yanına

xahişə gəlmış o oğlanın dolmuş gözlərini xatırladı. O oğlan neçə də onun özünə oxşayır. Növbəsi çatan evini almaq istəyirdi. O zaman Mərdan Dadaşlı evi ona verməmişdi. Bir neçə ay sonra oğlan ürək xəstəliyindən ölmüşdü. Çağa yenə qışqırır. Daş parçası kimi uçuruma aparan süret daha ona dehşətli gəlmir. O, tezliklə yerə çırpılmaq, yox olmaq, bu səsdən qurtulmaq istəyir. Bundan sonra mənzərələr qarışır və alimin gözləri öündə müxtəlif sıfotlar - qəbulda iki verdiyi, işdən çıxartdığı, otaqdan qovduğu, birinə eşq elan edib sonra bədbəxt etdiyi, talelərini bir-cə sözüylə “həll etdiyi”, qəlb qırıq, alçalmış, təhqir olunmuş insanlar və onların ana-bacılarının, uşaqlarının tənəli baxışları canlanır...

Çağda çığartışının müşaiyəti ilə ötüb-keçən bu görüntülər içində qəfildən Mərdan Dadaşının anası gözlərinin qabağına gəlir. O, bütün dehşəti ilə dərk edir ki, bu neçə illər ərzində anası ilk dəfə idi ki, yadına düşür.

“...Sən bərkdən qışqırdın, sən bildin ki, səsin çıxmadı, amma sən qışqırdın, sən tamam açıq-aşkar hiss etdin ki, uçurumun dibi çatır, indice partlayış olacaq və hər şey qurtaracaq...” Elə bu zaman qəza ötüşüb keçir, təyyarənin işıqları yanır. Mərdan Dadaşlı sanki xatırında canlandırdığı əməllerini hamının görəcəyindən qorxaraq ətrafa gizli-gizli boylanır. Tərdən islanmış sıfotini silir, güzgüyə baxır və ...adəti üzrə (“nə var, nə yox?” - deyə soruşmaq istəyir. Lakin ömründə birinci dəfə - əbədiyyətlə üz-üzə geldiyi o müdhiş “beşcə dəqiqlik dən sonra”, öz-özü ilə zarafat edə bilmir, çünkü artıq hər şeyin heç də “əla olmadığını”, “şərəflə” hesab etdiyi həyat salnaməsinin başdan-ayağa günah və qəbahətdən ibarət olduğunu dərk edir.

Bununla da Elçin öz idealına sadıq qalaraq, tənqidçi C.Məmmədovun sözleri ilə desək, “...şərə və pişliyə bürünmüş insana ölüm ayağında bu dünyadan puç olduğunu, yaxşılıqlıdan başqa hər şeyin fani olduğunu...” (77) və insan ləyaqətinin dünyada hər şeydən uca keyfiyyət olduğunu təlqin edir.

Elçinin təhlilə cəlb etdiyimiz hər iki hekayəsində qəhrəmanlarının məqamla bağlı psixoloji ovqatından belə qənaətə gəlmək olur ki, Elçinin “Beş qəpiklik motosikl” hekayəsində S.Məlikovun personaj kimi formallaşmasında ictimai mühit böyük rol oynamışdır, digər hekayədə M.Dadaşının daxili sarṣıntılarına onun bir fərd kimi şəxsi davranışını və bu davranışın insan şüurunda təsbit olunmuş mənəvi-etiq meyarlarla namütənəsibliyi səbəb olmuşdur. Və buna uyğun olaraq da Elçin sənətkar səriştəsi ilə birinci hekayədəki qəhrəmanın düşüncələrini (ictimai-sosial səbəbli) daxili monoloq şəklində təqdim etmiş, ikinci hekayədəki qəhrəmanın öz-özü ilə həsbi-halını, ittiham kimi səslənən qısayıcı “sən” müraciəti ilə daxili dialoq şəklində qələmə almışdır. Və nəticədə tək birçə qəhrəmanın gərgin düşüncələri ətrafında cərəyan edən yüksək bədii dinamikaya malik, məzmun və forma-üslub cəhətdən olduqca harmonik və orijinal əsərlər meydana çıxmışdır.

Təqidçi A.Əsfəndiyev yeni nəsrə mənsub yazıçıların əsərlərinde təsvir olunan mühiti “mikromühit” adlandırdı və onları “makromühitin problemlərini açmağa çağırır” (37, s.30). Həmin anlayışları o, belə fərqləndirirdi: “Sosialist gerçəkliyi şəxsiyyətin hərtərəfli harmonik inkişafını təmin edən makromühitdir (böyük mühit). Lakin onunla yanaşı, onun ziddiyyətli təzahürü olan mikromühit (balaca mühit) də mövcud ola bilər ki, orada şəxsiyyət öz imkanlarını aşkarə çıxara bilməz, iztirabların közündə yanar, əfaлиyyəti imkanlarının müqabilində ciliz görünər... bu kiçik mühitin mövcudluğunu qeyri-mövcudluğa çevirmək üçün biz onun simasını təyin etməli, mahiyyətini aşkarə çıxarmalı, qeyri-ideallığını, qeyri-estetikliyini təsdiq etməliyik” (37, s.38). Bütün sosialist gerçəkliyinin başdan-başa bu cür eybəcər “mikromühitlər”dən ibarət olduğu bir vaxtda A.Əsfəndiyevin yuxarıdakı fikirləri heç də təəccüb doğurmur. Yazıçını doğrultmağın, bəraətləndirməyin, “qara təqidin” hücumlarından qorumağın yollarından biri də onun təsvir etdiyi

mühiti, hadisələri mikromühitin kənaraçixmaları, anomaliyası kimi təqdim etməkdən ibarət idi. Bu cəhətdən həmin anlayış cari ədəbi təqid üçün o zaman müəyyən dərəcədə tapıntı olsa da, son nəticədə nasirlərin yaradıcılığının bədii siqlətini süni surətdə məhdudlaşdırırırdı. Bu ikili xüsusiyyəti təqidçi A.Hüseynov müəyyənləşdirə bilməşdi. “Estetik” anlayış kimi mikromühitin təsvirinin əhatə dairəsini, qəhrəmanın həyatını ifadə etmək obrazı real əlaqələr aləmində canlandırmaq üçün yararlı və olduqca zəruri olduğu halda, əsərlərin qayəsi, müəlliflərin idealı, bədii dünyası həmin təsəvvür çərçivəsinə sığdırır” (43, s.151-152). Göründüyü kimi, təqidçilər yaxşı başa düşürdülər ki, “makromühit” adlandırılan bu ictimai mühit, əslində elə mikromühitin özü ilə, yəni bütövlükdə cəmiyyətlə eyni idi.

2.4. Ənənə və novatorluq. Milli və ümumbaşəri dəyərlər.

Qeyd etdiyimiz kimi, 70-80-ci illərdə ideologianın sənət üzərində hakimiyyətinin tedricən aradan qalxması ilə ədəbiyyatımıza, o cümlədən, yeni nəsrə böyük axınla ideoloji buxovlardan azad olmuş sərbəst düşüncə sahibləri daxil olmağa başlayır. Lakin qəfildən “azadlığa” çıxmış, çəşqinliq və narahatlıq içərisində vurnuxan bu qəhrəmanlar indi də hiss və duyğularının toruna düşərək, necə deyərlər, könül qəfəslərinin əsirinə çevrilmişdilər. Çünkü “sərbəst düşüncə” ilə “sərbəst yaşayış” məfhumları müxtəlif mənəvi-əxlaqi kateqoriyalara mənsub olan anlayışlar idi. Və sərbəst düşünmək hüququ qazanmış bu qəhrəmanların sərbəst yaşamasını əngəlləyən tarixən cəmiyyətdə təsbit olunmuş bir çox adət-ənənə - əxlaq normaları, tabuları, qadağalar mövcud idi ki, bu səddi keçməyə heç də hamının cəsarəti çatmır və yaxud bunu heç lazımlı bilmirdi.

Yeni nəsrin, o cümlədən Elçinin gətirdiyi yenilik də məhz ondan ibarət idi ki, onlar ədəbiyyatımıza nəinki azad düşünən, həmçinin azad “əməl sahibləri”ni də getirə bilmış və bununla

bir növ ədəbi ənənələri qabaqlaya bilmisdilər. Bu barədə Elçin özü doğru olaraq yazırkı ki, “...ədəbi ənənə milli ənənənin eksi istiqamətində...”, öz növbəsində “...milli ənənə qondarma ənənənin əksinə inkişaf edə bilər və nəticədə illər keçidkən sonra həmin ədəbi ənənənin silinib aradan qaldırılmasına səbəb olar (24, s.174). Və biz bu fikrin davamı olaraq Elçinin milli və ədəbi ənənələrin birgə və fərqli cəhətlərinə münasibəti işığında qadın emansipasiyonu kimi bütövlükde Azərbaycan ədəbiyyatının və xüsusilə “yeni nəşr” nümayəndələrinin böyük önəm verdiyi bir məsələyə də toxunmaq istərdik. Bu məsələyə yazıçı və tənqidçi Elçinin öz münasibəti də çox maraqlıdır. Müəllif yazırkı ki, “..əvvəlki dövrlərdən gələn milli adət-ənənələrin təsiri böyük və güclü olduğundan, Azərbaycanda bu məsələ birtərəfli, yəni yalnız qadın kökləliyi (islami köklərə işarə olaraq - N.B.) platformalı yox, ziddiyətli, ədəbi ənənə ilə təzadlı olmuşdur” (24, s.177). Bu fikirlərdən çıxış edərək tənqidçi N.Paşayeva özünün “İşartidan alovə” məqaləsində (85, s.176) yazır ki, “...60-ci illər bədii nəşrində qadın emansipasiyonu problemi mübahisələr və etirazlarla qarşılaşsa da 70-ci illərdə artıq “qadın mövzusu” sərf problem olmaqdan çıxır, qadının fərdi, subyektiv, hətta ilk baxışda adət-ənənələrə uyuşmayan xüsusiyyətləri diqqət mərkəzinə çəkilir”.

Həqiqəton, arzu və gerçeklik, istək və imkan arasındaki uyğunsuzluq, sərhədsiz düşüncə ilə əxlaqi stereotiplər arasındaki ziddiyyət Elçinin qadın qəhrəmanlarını tənhalığa - qeyd etdiyimiz dövrdə “azadlığa” çıxmış bir çox qadınların yegane “pənah-hahı” olan könül - təkklik dünyasına aparıldı.

Buna baxmayaraq, bu qadın qəhrəmanlar mahiyyətə döyümlüdür, onların bir çoxu təkklik və tənhalıq içinde ömür sürsələr də, bu tənhalıqla heç cür doğmalaşə bilmirlər. Onların xarakterində həmişə tənhalığa qarşı güclü müqavimət duyğusu görünür. Bu duyğu onları mənəvi sıxıntıdan, absurd düşüncələrdən xilas edə bilir. Bu barədə N.Cabbarova müraciət etmək də

yerinə düşür: “Onlar - Elçinin qəhrəmanları hətta ilk baxışda xasiyyətə fleqmatik təsir bağışlayırlar, onların fikir və hissleri tənhalığın, “başa düşülməzliyin” qüssə və pərişanlığı ilə aşılmışdır. Lakin əsas məsələ budur ki, bu psixoloji ovqat insan heysiyyətini, insan qürurunu və insan şərəfini təhqir edə biləcək nə varsa, hər şeyə qarşı qəhrəmanlardakı müqaviməti və döyümləzliyi əsla zəifletmir” (6, s.7).

Bu cəhətdən Elçinin hələ bir çox ciddi araşdırılmalara layıq olan (“Qatar. Pikasso. Latur. 1968.” və “Hotel Bristol” (1983) hekayələrinəndəki qadın qəhrəmanlarının tənhalıq “ağrısı” və onun bədii həlli maraqlıdır.

“Qatar. Pikasso. Latur. 1968” hekayəsinin süjeti əhvalatı nəql edən əsas kişi surəti ilə sənətşunas - Məleykə xanım arasında yaranmış təsadüfi ünsiyyət əsasında qurulmuşdur. Elçin Moskvaya sənətşunasların beynəlxalq müşavirösünə bir kupədə gedən iki müasirimizi daxili mənəvi aləmə, hərəkat və davranışla, hiss və düşüncəyə münasibətə sınaqdan çıxarırlar. Qatar həm əsas surəti, həm də Məleykəni tənhalığa aparır. Məleykə tənhalıqdan, başa düşülməməkdən qorxur, ünsiyyət və münasibətə ehtiyac duyur. Gənc sənətşunas isə inanır ki, tənhalıq insanın özü ilə özü arasında təkbətəklilikdir və “Mən bu təkbətəklilikdən zövq alıram. Çünkü mənim ən yaxşı müsahibim mən özüməm, çünki özümdən başqa heç kim məni başa düşməz, necə ki, mən başqalarını özləri kimi başa düşə bilmirəm; Tənhalıq deyilən anlayış insan ömrünün tələbatıdır... Ümumiyyətlə, hansı mənədasa hamı bir-birinə yaddır və bu yadlığa öyrənmək lazımdır” - deyə düşünür.

Məleykə öz həmkarına, istedadlı bir sənətşunasına nifret etmir. Onun özündən razılığına, münasibət və ünsiyyəti sevməməsinə, qaradınməz xarakterinə töəssüflənir. Və yalnız həmsöhbəti nə vaxtsa seyr etdiyi Pikassonun “Kasıblar süfrəsində” tablosundan aldığı töəssüratı onunla bölüşdükdən sonra ürəklənir və öz növbəsində qəlbində böyük sarsıntı yaradan və yad-

daşında dərin iz qoyan Laturun “Müqəddəs Sebastyan üçün ağlayan müqəddəs Irina” tablosu ilə əlaqədar indiyə kimi heç kəsə açmadığı sırrını sidq-ürəklə ona açır.

Sən demə tabloda təsvir olunmuş Müqəddəs Sebastyanın işgəncəli ölüm səhnəsi Məleykə xanımın o qədər sarsıdıbmış ki, bir gün dözə bilməyib onun köksünə sancılmış oxları dartıb çıxardır və “...indi məndəki şəkildə Sebastyan o cür narahat deyil, bədəni də əzab içinde qovrulmur, köksündəki oxun yeri də qalmayıb...” deyən Məleykə xanım xəyalindakı möcüzəyə inanır. Lakin ərinin bu əhvalatı başa düşməyəcəyindən ehtiyatlanaraq bu sıri gizli saxlayır. Hər iki sənətşünasın sənət əsərlərinə olan münasibəti surətləri hərarətləndirir, onları düşüncəyə, mənalı mühakiməyə aparır. Kişi sənətşünasda aydın dərk olunmayan gerçeklik haqqında real təsəvvür oyanır. O, anlayır ki, insanların tənhalıqdan əziyyət çəkməməsi üçün onlar öz aralarındaki psixoloji səddi - başa düşülməzlik qorxusunu aradan götürməlidirlər. Məleykə xanım isə nəhayət, ürəyinin dərinliklərində illərdən bəri gizli saxladığı müqəddəs sıri anlaya biləcək bir insannın varlığına inanır.

Bir məsələni də xüsusi qeyd etmək istərdik ki, ilk baxışda fantasmaqorik təsir bağışlayan “Qatar. Latur. Picasso. 1968” hekayəsində güclü bir reallıq vardır. Və Elçin aşkarlamaq istədiyi həqiqəti bədii şərtlik əsasında, əsərdə rəmzi məna daşıyan “Kasıblar süfrəsi” və “...Müqəddəs Sebastyan” adlı tablolar vasitəsi ilə diqqətə çatdırmaqla qaldırılan problematikanın həm mənəvi-psixoloji, həm də ictimai-sosiooloji köklərini aşkarlamaq məqsədi güdmüşdür.

Hekayənin kişi qəhrəmanı - sənətşünas nə vaxtsa seyr etdiyi Pikassonun “Kasıblar süfrəsi” tablosundan o qədər mütəəssir olubmuş ki, uzun müddət bu təsirdən qurtula bilmir və hətta, günlərin bir günü, ona elə gəlir ki, tabloda təsvir olunan kişi - Etyen Rasnyor doğrudan-doğruya onun evinə gəlir və öz acınaçılı güzəranından, arvadı Terezanın onu atıb getmək istəmə-

sindən ürək ağrısı ilə danışır: “Bizim güzəranımız onu məndən ayırır, müsyö. Ancaq xahiş edirəm məni düzgün başa düşəsiniz və Tereza barədə pis fikirdə olmayıasınız. O, bezib, başa düşürsünümü, artıq hər şeyə biganə olub. Onda həvəs ölüb, ölüb, ya da ölməkdədir. O özü-özündən ayrılr, özü-özünə xəyanət edir...” (25, s.33). Etyen Rasnyor ondan borc pul istəyir və əsərin qəhrəmanı sənətşünas da ailənin dağılmasının, bu iki sevimli ər-arvadın bir-birindən ayrılması qarşısını almaq üçün, Elçinin digər qəhrəmanları kimi, televizor almaq üçün yiğdiyi pulu ona verir. Əlbəttə ki, sosialist realizmi prinsipinin tələblərinə uyğun gəlməyən, bədbinlik aşilanın “reallığı” Elçin o dövrə (60-ci illərdə) yalnız mövzusu xarici ölkə həyatından alınmış tablo vasitəsi ilə canlandırma bilərdi. Bu onun tərəfindən düşünləmiş olduqca uğurlu bir priyom idi. Bəlkə də, təsadüfən bir kupa dərastlaşan, tənhalığı özlərinin yeganə və adı ruhi halı hesab edən kişi və qadın qəhrəmanları da əslində cəmiyyətdə hökm sürən səfalət və rəzalətə dözmədiklərindən, həyəcan və narahatlıqlarını heç kəslə bölüşə bilmədiklərindən təklənmışdır?! Və əgər, Elçin əsərini söz və fikir azadlığı gətirən demokratianın bərqərar olduğu 90-ci illərdə yazsaydı, hər iki sənətşünasın sirdəsi, həmfikri olması çox təbii olacaq və onlar öz tənhalıqlarından əziyyət çəkməyəcəkdilər?!

Göründüyü kimi, Elçinin hələ 1968-ci ildə toxunduğu bu problem öz aktuallığını və kəskinliyini bu günlərimizdə də itirməmişdir və tənqidçi C.Məmmədovun söylədiyi fikir də bunu təsdiq edir.

O yazır: “Elçinin 32 illik yaradıcılığından keçən hekayə və povestləri nəinki qətiyyən köhnəlmədi, əksinə, o hekayələrdəki milli-mənəvi problemlər, insan obrazları bu gün bəlkə daha müasir səslənir!... Ona görə ki, həmin hekayələrin həyəcan təbili çalğı problemələr bu gün daha da dərinleşməkdə, daha təhlükəli formalar almaqdadır” (77).

“Hotel Bristol” hekayəsi əsərin qadın qəhrəmanı Məleykə-

nin öz narahat həyatı boyu tez-tez təkrar etdiyi “Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da beləcə çıxacaqdı” - sözləri ilə başlayır. Bu sözləri əsərin digər qəhrəmanı Murad xatırlayır. Murad nə vaxtsa Məleykə ilə bir institutda işləmişdi, ikisi də baş elmi işçi olmuşdu. İndi isə özüne Hotel Bristol ləqəbi qazanmış Məleykə ölmüşdü. Onun cənazəsini həyatda yeganə kimsəsi olan əri Əlisəttarla qonşular taxta tabuta qoyub qəbiristanlığa aparırlar. Tabutu müşaiyət edənlərin içərisində Murad da var idi. Bir zamanlar onun da Hotel Bristolla yaxın münasibəti olmuşdu. O qadın Murradan 10-15 yaşı böyük olardı. Və nədənsə özünü onun qəyyumu kimi aparırdı. N.Paşayeva “İşartidan alovə” (85, s.176) məqaləsində yazır: “Məleykə çox açıq-saçıq qadındır... kimi ləsə eşq macərası da keçirir. Hami ona pozğun qadın kimi qiymət verə bilər. Ancaq o, bütün hərəkətləri ilə bərabər son dərəcə səmimidir, zəngin biliyi və mədəni davranışını ilə hamını heyrətdə qoyur”. Bəs onda bu səmimi və mədəni qadını ətrafindakıların kinaryəsinə rəğmən açıq-saçıq davranışmağa məcbur edən nə idi? Gəlin Elçinə - əsərə müraciət edək: “Bu xəstə qadının uşağı yoxdur və ümumiyyətlə ərindən və ərinin qohumlarından başqa heç kimi yoxdur...”. Demək, bu kimsəsiz qadının özündən cavan Murrada və bəlkə də Murad kimilərinə qəyyumluq etmək həvəsi səbəbsiz deyildi - bu doğmalarından, övladdan məhrum qadının ünsiyyətə, məhəbbətə, nəvaziş göstərməyə daxili tələbatı - tənhalıqdan qurtulmaq ehtiyacı - cətirası idi... Yalnız ömrünün sona çatdığını və Elçinin digər əserindəki kimi əbədiyyətə qovuşmasına “beş dəqiqə” qaldığını bildikdə Məleykənin həyat işığı getdikcə sönməkdə olan “boz gözlərində bu dəm heç bir tənhalıq dəhşəti, kimsəsizlik ağrısı yox idi, əksinə bu gözlər bu dəm tənhalığın özünə də, kimsəsizliyə rişxənd edirdi...” və Məleykənin - Hotel Bristolun həyatın, dövrənin yeknəsəkliyi və daim təkrarlandığı barədə səhbətlərini boş və mənasız hesab edən və vaxtı lödostlarının yanında - “Hotel Bristol”da dincəlirdim” deyib lov-

galanan, birinci və sonuncu dəfə “görüşdüyü” qadını məsxərəyə qoyan Murad da indi ölüm yatağında gördüyü qadının, “quyu di-bi kimi işildayan boz gözlərinə baxdıqca, bu gözlər bu dəm mə-nə də rişxənd edirdi” - deyə düşünür, bu qadının sevgi və nifre-tinin (və eyni zamanda “ölüm həqiqətinin” - N.B.), müqabilində özünü çox kiçik, gözə görünməz hiss edir” (25, s.218). Məleykə - Hotel Bristol yalnız ömrünün axırında, hamı kimi, onun da ölüm üçün, əbədiyyət üçün “doğmalaşacağın” və tezliklə ölümün onu əbədi olaraq “öz ağuşuna” alacağını biləndə daha tənhalıqdan qorxmur. Əgər o bu həqiqətin mahiyyətinə özünü kimsəsiz hiss etdiyi vaxtlarda varsa idi, o zaman tənhalığından əzab çəkməz və özünü ətrafin qınağına məruz qoyub hayansız, həmdəmsiz qəlbini ovundurmaq üçün “onuya-bunuyla” ünsiyyətə can at-mazdi... Yəziçi Elçinin gəldiyi bir qənaət də bu idi.

“Qatar.Pikasso.Latur.1968” və “Hotel Bristol” həkayələrin-dəki hər iki qadın qəhrəmanını Elçin Məleykə adlandırmışdı. Zənnimizcə, yəziçi tərəfindən cəmiyyət ierarxiyasında mənəvi-əxlaqi prinsiplər nöqtəyi-nəzərindən bir-birindən fərqli pillələr-də qərar tutan hər iki qadına müqəddəs varlıq olan Məleykə adı verilməsi heç də təsadüfi deyildi. Bu, qadına sosial deyil, məhz milli-əxlaqi keyfiyyətləri baxımından verilən yüksək qiymət və özünəməxsus poetik formada təcəssüm olunmuş müəllif mövqeyi idi. Kövrək qəlblə Məleykə (“Qatar.Pikasso.Latur”) ilə “açıq-saçıq və bəzən “bos və mənasız” hesab edilən Məleykə - Hotel Bristol yəziçi nəzərində eyni mənəvi saflığa, eyni həyat eşqinə və zəngin təxəyyülə malik qadınlar idi. Və Elçin tənhalıqdan əziyyət çəkən qadınların hər birinin fərdi, “xilas, nicat” yolunu yalnız ona xas olan bir fəhmə incələyib üzə çıxartmışdır.

Yəni əgər “Qatar.Pikasso.Latur” həkayəsindəki Məleykə tənhalıq ağrısını “Müqəddəs Sebastian”ın “yaralı bədənidən çıxardığı oxlarla çantasında” gizlədirse, “Hotel Bristol - Məleykə yalnız düşüncə sahibi olmaqla qalmır, həm də özünəməxsus formada “əməl sahibi”nə çevrilərək bu ağrını özünə həmdəm

saydığı insanların baxışlarında ərimək istəyir.

Birinci hekayədə Məleykənin müqəddəs Sebastyanə ürək yandırması onun bəşəri duyğularından - humanizmindən irəli gəlirsə, bu sırrı aça bilməməsi - tənhalığı milli-əxlaqi formada həll olunur. "Hotel Bristol" Məleykənin isə "Muradlara" qey-yumluq etmək ehtiyacı mənəvi-psixoloji (kiməsəsizlik, övladsızlıq dərdi) köklərdən doğurdusa, son anında Murada da, ölümə də rişxənd etməsi fəlsəfi-bəşəri mahiyət kəsb edirdi.

Göründüyü kimi, Elçin yiğcam və kiçik formada qələmə aldığı bu iki əsərində xüsusilə Azərbaycan ədəbiyyatında böyük önəm daşıyan milli, ümuməbəşəri, əxlaqi dəyərlər və onların təcəssümü kimi qlobal məsələlərə mürəkkəb prizmadan yanaşaraq onları nəinki milli-əxlaqi və mənəvi-psixoloji, həm də fəlsəfi-bəşəri rakurslarda təqdim edə bilmiş və insan ruhunun bədii ədəbiyyatda mözmun-problemlə forma-stil-üslub sintezindən yoğrulan ali poetikasını yarada bilmüşdir.

"Toyuğun diri qalması" və "Dramatik povest" adlandırdığı "Poçt şöbəsində xəyal" əsərlərində də Elçinin "tonha qadın" konsepsiyasını eks edən xarakterik obrazlar vardır. Əlbəttə, bu əsərlərdə insana məxsus ləyaqəti, nəcib hissələri itirmiş, çirkab içorisində üzən mənfi adamlar, həyatın naqis cəhətləri əsas yer tutmur. Bunlar da Elçinin nəsri işıqlı, nikbin hissələrlə, həyat eşqi və insana hərarətli, lirik məhəbbətlə aşılanmışdır, müsbət insanların gözəl, cəzibədar surətləri ilə oxucu ürəyinə dərin təsir göstərir.

"Toyuğun diri qalması" povestində Zübeydə, Ağagül və Nisə olduqca həyati surətlərdir. Elçin onların düşüncə və hissiyatını, həyəcan və iztirablarını düdükləri vəziyyətə uyğun real boyalarla canlandırır. Əsəri oxuyarkən ister-istəməz oxucu da təmiz, pak ürək çırpıntısı ilə ilk məhəbbətin, ilk öpüşün dadını duyan Ağagül və Nisənin sevincinə, səadət duyğularına şərifik olur. Bu məhəbbət, bu səadət bir də ona görə bizi düşündürür ki, ona sevinməyən, ondan bədnamlıq üçün istifadə etmək istəyən

sözbaz Zübeydə var, o Zübeydə ki, hər səhər, "içi süpürgə dolu həsir zənbili götürüb" bazara satmağa qaçıır. Milisioner Səfəri görən kimi xəlvətca aradan çıxmaga, gözdən yayınmağa çalışır. Zübeydə bir də ona görə bu iki gəncin pak məhəbbətini şayıələrlə ləkələmək istəyir ki, Ağagülün anası da kənddə onu sevmeyən, ondan kənar gəzən qadılardandır və Zübeydə belə xırda bir fürsəti əldən buraxmaq istəmir. Ancaq o zaman yumşalır, güzəştə gedir ki, Ağagülün "qırmızı cil toyuğu" qoltuğuna vurub pay getirdiğini görür. "Müftə mala xüsusi həvəsi olan Zübeydə" bununla da kifayətlənmir. Axşam qaranlıqda qapısındakı "ikiyüzlilik elektrik lampasının işığında" Ağagülə ağaclarını, göy-göyərtisini suladır. Nəhayət, Nisə ilə Ağagülün vəzəl bağında öpüşdükleri yerde üstlərinə çıxdığını camaat arasında yaymayacağına söz verib gənc aşiqi yola salır.

Bundan sonra doğrudan da dünyanın ən qəribə möcüzəsi baş verir: Ömründə toyuq kəsməyən və bunu kişi işi hesab edən Zübeydə qırmızı cil toyuğu kəsməyə ürək eləmir və o, gecə yarısı, əlinde biçaq dayandığı vaxt illərdən bəri kirəc bağlanmış bir xatirə yadına düşür və süst addimlarla otağına çekilir və içini saran acı həsrət və ehtiyacdən doğan bir ehtirasla uzaq gənclik çağlarında onu qarşılıqsız məhəbbətlə sevən, cəbhədən ona iki məktub yanan və qırx üçdə ölüm xəbəri gələn Zakirin cavabsız qalan məktubunu axtarır tapır. Saralıb-solmuş bu məktubu oxuyan "Zübeydənin daxilində çoxdan yatmış, yuxuya getmiş, balkə də hamının olmuş bildiyi başqa bir Zübeydə oyanır, baş qaldırıb onu keçdiyi həyat yollarında təzədən gəzdirir və indi həyat meydanında tək-tonha qalmış Zübeydəyə necə çirkli, necə iyri, necə üsfənətli bataqlıqda ömrünün ən gözəl günlərini, təbiətin bəxş etdiyi misilsiz sərvətləri - istedadı, gəncliyi, gözəlliyi püç etdiyini ona gösterir..." (53, s.6). Zübeydə iztirab dolu peşmançılıq dünyasında çapalayır və biz onun iztirablarına şərifik oluruq, ona ürəyimiz yanır və ona daha kin bəsləmərik. Bu povestlərdə də müəllifin idealı həmişə olduğu kimi xeyrixahlıq və

həssaslığın ən pisdə, ən “qara”da da yaxşı, işıqlı olanı üzə çıxarmaq sehrinə inamıdır. (Bu barədə daha müfəssəl III fəsildə danışacaqıq).

Elçinin qəhrəman konsepsiyasının təkamülünün müəyyən tarixi pillələri var və bu pillələri onun əsərlərində xronoloji olaraq izləmək olar. Təhlilə cəlb etdiyimiz hekayə və povestlər bu təkamülü oks etdirən əsərlər kimi maraqlı və məzmunludur. Bunların hamisində tədricon aşkarlanan, çətin etik sınaqlara düşən bir obraz var: İnsan obrazı və bu obraz milli köklərə, milli etik normalara bağlı olmaqla yanaşı, eyni zamanda bəşəridir və bu insan bütün sınaqlarda təmiz bir vicdanın hökmü ilə mütləq hesablaşan təmiz bir insan kimi hərəkət edir, oxucunu da təmizliyə, ülviliyə səsləyir.

Bu baxımdan Elçinin “Şuşaya duman gəlib” povesti də ibratımızdır. Əsərin süjetindən məlum olduğu kimi Cavanşir nənəsi ilə birlikdə Şuşa sanatoriyasına dincəlməyə gəlir və orada qəfildən gözəl, cazibədar, son dərəcə “müasir və mədəni” Mədinə xanımıla rastlaşır. Gənc, təcrübəsiz gəncin qəlbi təlatümə gəlir, beynindo romantik məhəbbət vəd edən ümidi yaranır. Bir çox tənqidçilərimiz Cavanşirin Mədinə xanımına olan hissini məhəbbətə bənzətmışlar. Lakin bu, məhəbbətdən çox-çox uzaq bir hiss idi. Bu, sadəcə bərkə-boşa düşməmiş, indiyə qədər xeyallarla yaşayan gənc bir oğlanın rastlaşlığı ilk qadına marağı və onu irəlidə gözləyən naməlumluğun cazibəsi idi. Onun cücməyə başlayan “məhəbbətəbənzər” hissinin yarımqıq qalmasının səbəbi isə tərbiyeli “ev uşağı” olmasından irəli gelirdi.. Doğrudur, yeniyetməlik və ya yetkinlik yaşına çatmış bir çox gəncə xas olan təbii qırur, özündən razılıq, müştəbehlik Cavanşirdə də vardır və o, hətta onu istirahətə tək getməyə qoymayan ata-anasına... ağlayaraq “...bilin bunu, uşaq deyiləm day mən!...” deyir. Lakin qəti addım atmaq - Mədinə xanımın dəvəti ilə onunla təklikdə görüşmək məqamı gəldikdə - “pişiyin bigindən dartıb hücumuna hazır olmayan” uşaq kimi çəkinir, qorxur. Əg-

or o bu görüşdən qorxmasaydı, o zaman özünün düşündüyü kimi “...dünyanın hər üzünə bələd olan” bir cavan olduğunu sübut edərdi. Lakin tənqidçi N.Paşayevanın “İşartidən alovə” məqaləsində qeyd olunduğu kimi, “...Cavanşir qorxur ki, ürəyindəki yağış həsreti çirkaba bata bilər...” (85, s.178). Çünkü “...çılpaq” təmiz baldır heç bir sırlı aləmdən xəbər vermirdi...” Məhz ailə tərbiyəsi ilə qavradığı mənəvi-əxlaqi, milli-etik dəyərlər ilk həyat sınağına çəkilən gənci bu “təmasdan” çəkindirir və onun qəlbində hələ həyatın acılarını dadmayan, əxlaqi təmizliyi və sadəliyi ilə fərqlənən Dürdanənin saf, ülvi məhəbbəti qələbə çalır.

Müəllif bu əsərində də həyatda və cəmiyyətdə “aktiv” mövqə tutan memar Mədinə xanımı “son dərəcə müasir və mədəni” olsa da, milli-əxlaqi dəyərlərə göz yuman, istədiyi kimi davranan və bundan heç də əziyyət çəkməyən azad “əməl sahibi” bir qadın kimi təqdim edir və ona qarşı qəlbi təmiz, abırlı, yüksək milli-mənəvi keyfiyyətlərə malik azərbaycanlı qızı Dürdanəni qoyur və bu müqayisədən nəticə çıxarmağı oxucunun öz ixtiyarına buraxır.

Ümumiyyətlə, demək lazımdır ki, Azərbaycan ədəbiyyatı ədəbi ənənələrimizə sadıq qalaraq 60-cı illərdən başlanan özünüdərk və özünəqayıldığı prosesini davam etdirmiş, bədii nəşrin timsalında onu inkişaf etdirərək yeni mərhələyə yüksəltmişdir. Bu yüksəlmiş sovet ədəbiyyatına xas olan mənəvi-əxlaqi, milli-estetik dəyərlərin yeniləşməsi və təzələnməsi demək idi.

Ötən əsərin 70-80-ci illərdə nəsrədə tam bərqərar olmuş milli özünüdərk və ümumbaşəri düşüncə tərzi total ideologiyaların sənət üzərində hakimiyyətini aradan qaldırmaq yolu ilə irəliləmiş və bu işdə Elçinin də özünəməxsus rolu olmuşdur.

Elçinin “keçmiş və əxlaqi kütləvi radikal inkar epidemiyası” (Y.Qarayev) tutduğu bir dövrdə milli dəyərlərə qayıdışı, onun Azərbaycan xalqının dərin köklərə malik mənəvi-əxlaqi zənginliyinə inamından doğurdu.

Bir tərəfdən milli qürur, milli mənlik, milli-mənəvi ləyaqətləri təbliğ edən Elçin, digər tərəfdən cəmiyyətə, insana münasibətdə sinfilik prinsipindən, onun yararsız cəhətlərindən imtina etməklə Azərbaycan nəşrinin dünya - zamanın məcrasında inkişaf etməsində diqqətəlayiq rol oynadı, əsərlərində insanın bədii dərkinin xeyli dərəcədə dərinləşməsinə nail oldu.

Həm bədii əsərlərində, həm də ədəbi-nəzəri görüşlərində milli-sosial problematikanı ön mövqeyə keçirən, milli dəyərlərə birinci dərəcəli əhəmiyyət verən, eləcə də ümumbəşəri düşüncə tərzini sənətkar üçün başlıca keyfiyyətlərdən biri hesab edən yaziçının hər iki təmayülə özünəxas baxışı vardır. Məsələn “Daha dərin qatlara” məqaləsində “...çilpaq şəkildə, ayrıca və müstəqil ümumbəşərilik mövcud deyil, milli, bədii-estetik qadırılık özünün ən yüksək nöqtəsində ümumbəşərilik mərhələsinə keçir” (24, s.257) deyən yaziçı “Mahmud ve Məryəm” romanının yarandığı dövrde adları çəkilən problemlərə münasibəti pərdələmək üçün Ərzurum hakimi Süleyman paşanı Sarışın oğlan obrazında pəltek bir fanat kimi dilləndirərək “...Mənim üçün millətin fəvqündə insanlıq yoxdur! Mənim üçün türkər insandan fəvqənədir”, “...Milət bu cür əzab içindədir, amma iki böyük türk dövləti birləşmək əvəzinə bir-birini məhv edir...”; din və etiqad azadlığı hökm sürən indiki dövrümüzdə belə gənclərin bezi təbəqələrinə siraət edən təhlükəli bir meylə işarə edirmiş kimi “Şah İsmayıл nə edir? Şəq qeyrəti çəkir! Türk qeyrəti çəkmək əvəzinə!” (27, s.392) deyir, bununla da o dövrde yeni-yeni aktuallaşmağa başlayan millilik, türkülük, məzəhbəciliğ ideyalarına öz münasibətini bildirməyə çalışır.

Maraqlıdır ki, Elçin ədəbiyyatda ümumbəşərilik məsələsinə münasibətini xarici ölkələrə səfəri zamanı yazdığı “Yaxın, uzaq Türkiyə” publisist öcherkində də aydın ifadə edir: “Türkiyədə hiss etdiyim üçüncü bir meyli - istər-istəməz nihilizmə, kosmopolitçiliyə gətirib çıxaran, milliliyə yuxarıdan aşağı baxan bir “ümumbəşərilik” əhvali-ruhiyyəsini də qeyd etmək lazımdır” (28, c.I, s.402).

Ümumiyyətlə, bu iki prinsipin Elçin yaradıcılığında bir-biri ilə nə qədər çulğalaşdığını və bir-birindən nə dərəcədə fərqləndiyini görmek üçün onun “Qatar. Pikasso. Latur. 1968” və “Baladadaşın ilk məhəbbəti” (1972) hekayələrinə də nəzər salmaq yerinə düşərdi.

“Qatar.Pikasso.Latur.1968” hekayəsində kiçicik bir səhnədə mühüm bir fəlsəfi-bəşəri həqiqətin bədii təsdiqi ilə qarşılaşırıq. Qəhrəmanlardan birinin - sənətşunasın azərbaycanca, digərinin - tablodakı kişinin fransızca danışmasına baxmayaraq bir-birini çox gözəl başa düşən hər iki obrazın ünsiyyəti, qarşılıqlı anlaşması insanların ruhən doğma, zaman və şüurca yaxın, yalnız məkanca ayrı olduğunu göstərirdi. Belə ki, bir-birindən uzaq məkanlarda yaşayan, müxtəlif əqidə və dillərə sahib olan bu iki obrazın “görüşü” ilə müəllif ümumbəşəri problemlərə işaret edərək əsərin qəhrəmanın dililə belə deyir: “Bunlar qanuna uyğun bir gerçəklilik idi, çünki daxili bir ehtiyac, daxili bir tələbat bizi görüşdürüdü” (25, s.33). Yaziçı Pikassonun tablosundakı ideyanı açmaq yolu ilə qəhrəmanın daxilinə nüfuz edir, bizi də onun düşüncəlerinin axarına cəlb edir. Tənqidçi M.Arif bu hekayədə Elçinə xas bədii üsulu səciyyələndirərək yazırı ki, burada yaziçı Pikassonun tablosundakı ideyanı “çilpaqlaşdırır”, bizi onun məğzinə dalmağa, ona qəribə bir nöqtədən baxmağa məcbur edir” (4, s.292).

Elçinin qəhrəmanları sadə insanlardır. Lakin bu sadəliklərinə baxmayaraq onlar milli-əxlaqi dəyərlər baxımından maraqlı və qeyri-adidirlər. Məsələn, “Baladadaşın ilk məhəbbəti” hekayəsi də bu cəhətdən çox uğurlu bir əsərdir. Hekayədə sevdiyi qızıgilə təmiz ürəklə gətirdiyi iki vedrə şollar suyu əvəzinə gümüşü manatlığa layiq görülən və başqa vaxtlar olsayıdı buna görə söyüş söyüb, manatlığı göyə vizıldada bilən Baladadaşın, qarşısında 18 yaşlı cavan bir qız dayandığı üçün, belə bir hərəkəti özünə siğışdırmasası psixoloji-lirik planda təsvir olunmuş bir epizoddur. Baladadaş bu hərəkəti ilə bir insan kimi oxucu gözündə ucalır.

Oxucu onun sevgisinin dərinliyinə və səmimiyyətinə inanır. Bundan əlavə, o, son dərəcə zəngin milli koloritə malik bir obrazdır. Sevdiyi qız qarşısındaki ruhi vəziyyəti onun xarakterinin ən incə cizgilərini aydınlaşdırır. Baladadaşın davranışları və hərəketi, keçirdiyi hiss, beynində dolaşan fikir, yalnız ona, azərbaycanlı balasına məxsus idisə, "Qatar. Pikasso.Latur.1968" əsərində təsvir olunan tablolardakı pulsuz kişiyyə və ya sinəsinə oxlar sancılmış müqəddəs Sebastyana ürək ağrısı ilə yanaşmaq üçün avropalı və ya Şərqli olmağın heç bir fərqi yox idi.

Göründüyü kimi Elçin hər iki əsərində və ümumiyyətlə yaradıcılığında milli gerçəklilikdən, istərsə də ümumbəşəri dəyərlərdən doğan spesifik mənəvi-əxlaqi, psixoloji keyfiyyətləri üzə çıxararaq uğurlu nəticələr əldə edə bilmışdır.

Qeyd etmək lazımdır ki, yeni nəsrin nümayəndəsi kimi Elçini və onun "düşüncə sahibləri"ni maraqlandıran məsələlərdən biri də insan həyatının boşluğu, ömrün mənasızlaşması mövzusudur. Başqa sözlə, ölümün absurd həyat anlayışıdır. Necə olur ki, insan yaşaya-yışaya birdən dərk edir ki, onun həyatı tamam boş yerə sərf edilmiş və dünya artıq onun üçün mənasızlaşmışdır. İnsanların bir çoxu nə üçün öz mövcudluqlarının həqiqi mahiyyətini ya heç dərk etmir, ya da bunu o vaxt anlayır, yaxud buna cəhd göstərir ki, artıq ömürlerinin çox hissəsi arxada qalmışdır? Yaşayışlarında heç bir məna görməyən bu cür qəhrəmanlar kifayət qədərdir. "Beş qəpiklik motosiklet"də S.Məlikov, "Ölüm hökmü"ndə teləbə Murad İldirimi və Ə.Qafarzadə, "Hər şey keçib gedir"də M.Əhmədli, "Hotel Bristol"da Məleykə və s.).

Yeni nəsrə aid əsərlərdə Azərbaycan nasıllarının bu mövzu ilə bağlı axtarışlarını müasir qərb ədəbiyyatının, xüsusən də, ekzistensializmin konsepsiyası ilə eyniləşdirmək çox da doğru olmazdı. Ekzistensializm təsdiq edir ki, adamlar, ümumiyyətlə, yalqızdır, tənhadır, qapalıdır, qarşılıqlı anlaşılmazlıq məhkəmədir. Hər adam bütöv bir dünyadır, lakin bu dünyalar arasında körpülər yoxdur. Adamların ünsiyyəti üzəvarıdır və insan qəlbini

nin dərinliyinə nüfuz etmir. Bunu görə də o, yalqızlığı unutdurmur. Dünya və insan haqqında ekzistensialist təsəvvürünün modeli belədir (126, s.319-322). Deməli, ekzistensialist yazıçılar (F.Kafka, A.Kamyu, J.P.Sartr və b.) absurdluğu, mənasızlığı, qlobal, ümumbəşəri miqyaslara qaldırır, bunu ümumən bütün insanların həyatına münçər edirlər. Yəni onların nəzərcində ayrılıqda və birlikdə hər bir adamın həyatı əvvəlcədən mənasızlığa məhkəmədir; cünki varlığın, mövcudluğun mahiyyətində heç bir məntiqi məna dayanır.

Müsəir Azərbaycan nəsrində isə həyatın mənasızlığı probleminə qlobal xarakter vermək cəhdı yox kimidir. Əksinə, bu nəşr həyatın, mövcudluğun özünü dərin bir məna, mahiyyət kimi qəbul edir, ədəbi obrazların səadət, xoşbəxtlik sorağında, axtarışlarında keçən ömrünü qələmə alır, insanların daxili dünyaları ilə xarici aləm arasında harmoniyasının itməsini, ömürlərinin mənasızlaşmasını faciə kimi qavrayır və bunu eks etdirir. Belə qəhrəmanların faciəsi taleyin, qədərin hökmü, qaçılmaz nəticəsi kimi izah olunmur. Çox zaman şəxsiyyətin öz ömür yolunu düzgün müəyyən etməməsindən, mənəvi dəyərləri doldurmasından, baş-ayaq salmasından irəli gəlir. "Həvəssizlik arzusuzluqdan gəlir, arzusuzluq biganəlikdən doğur, bəs biganəliyin səbəbi nədir, ancaq odur ki, bir vaxt gələcək və hamımız oləcəyik?" Bu sualı "Beş qəpiklik motosikl" hekayəsində S.Məlikov öz-özünə verir. Lakin bir qədər əvvəl qeyd etdiyimiz kimi, biganəliyin səbəbi təkcə bu deyildi. Bunun səbəbinin kökləri dövrün, mühitin özündə, arzularla gerçeklik arasındaki namütbənasılıkda idi.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında "yeni nəşr" nümayəndələrinin ümumbəşəri xüsusiyyət kəsb edən ekzistensializmə "meylliini" Y.Qarayev belə izah edirdi: "...şəxsiyyətlə cəmiyyət arasında qarşılıqlı sosial və əxlaqi əlaqə, hadisənin obyektiv mənası ilə onun fərdi şüurdakı qeyri-standart əksi kimi kardinal ədəbi problemlər nəsrədə yeni estetik baxım və ölçü,

əlavə ideya - fəlsəfi çalar kəsb etdi..." (57, s.125).

"Hər şey keçib gedir" hekayəsində dünya entomologiya elminə Zəhra adlı gözəl kəpənək bəxş etmiş M.Əhmədli iş yoldaşının "gözəl, gülərüz" arvadının vaxtsız vəfatından "birdən-birə yox olmağından, heçə dönməyindən" sarsılır. Onun beynini, əvvəllərdə də olduğu kimi ömrün qısalığı, hər şeyin boş və mənasız olması kimi bədəbin narahat fikirlər didib-tökəməyə başlayır. Bu zaman Elçin öz fikrini, məqsədini oxucuya çatdırmaq üçün bədii bir vasite kimi şərtiliyə müraciət edərək əsərə qarabasma şəklində qəribə görkəmli fantasmogorik "sərnişin" obrazı daxil edir. Bu qəribə "sərnişin" tələsə-tələsə M.Əhmədlidən yerinə yetiriləcək iki ümdə arzusunu xəbər aldıqda onsuza da ömrün qısalığından və bir alim kimi görüləcək işlərin çoxluğundan əzab çəkən, indi də heyrətdən çəşib qalmış M.Əhmədli önce "min il yaşamaq isteyirəm" deyir. Lakin sonra özü öz arzusundan dəhşətə gəlir. Çünkü irəlidə, gələcəkdə onu neçə-neçə gözəl kəşflər gözləsə də, beş yüz-altı yüz il sonra bu kəşflərdən heç kimin - nə yaxın dost-tanışın, nə həmkarlarının xəberi olmayıcaqdı. O zaman onun nə gözəl-göyçək balaları, nə də onların anaları olacaq, özü isə bir çox yad, tanımadığı adamların "canlı soykökü" olacaqdı. Buna görə də M.Əhmədlinin ikinci ən böyük arzusu - birincisini - "çox yaşamaq" arzusunu ləğv etdirmək olur. Elçin alimin belə qənaəətə gəlməyinin səbəbini gözəl düşünülmüş bir müqayisə ilə - cəmi üçcə gün ömrü olan Zəhra kəpənəyinin ince, bədii təsviri ilə izah etməyə çalışmışdır: "...lalənin zərif çiçəyinə qondu, qanadlarını yiğdi, çəmənin səsinə qulaq asdı... O gözəl kəpənək təkcə bülbü'lün, təkcə cinciramanın yox, bütün xırda böcəklərin də, cüçülərin də səsini, nəğməsini eşidirdi və elə bil ki, güllər, çiçəklər, otlar da oxuyurdu... Günəşin şüaları da həmin nəğməni oxuyurdu" (29, s.337). Ömrünün iki günü artıq əbədi keçmişdə qalmış və sonuncu, bircə gününü də həyatın, təbiətin gözəlliyyini duya-duya, zövq ala-ala yaşayan kəpənək, ömürləri ni, "sapı çox qısa olan iynəyə bənzədərək", onun qısalığından şि-

kayətlənən insanları "naşükür" adlandırır, bununla da sanki M.Əhmədliyə ibret dərsi verir və onu öz adı, təbii həyatını yaşamağa sövq edir. Elçin bununla demək istəyir ki, ömrün mənası onun uzun və qısa olmağında deyil, həyatın gözəlliyyini götürüb duya bilmək və onu dərk edib qiymətləndirmək bacarığındadır.

Və yaxud digər misalda - "Ölüm hökmü" romanında Əbdül Qafarzadənin həyata səhv baxışı ondan ibarət idi ki, o, həyatın "...mənasızlığı" barədə heç fikirləşmək də düzgün deyil. O şey ki, səndən asılı deyil, nə üçün fikirləşib özünə dərəd edəsən?" (29, s.274) - fikrində təskinlik tapmağa çalışırı. Əslində isə o, dünyanın faniliyindən, insan ömrünün müvəqqəti olmasına nəticə çıxardaraq, həyatın mənasını düzgün yaşamaqda, saf, gözəl niyyətlərdə, təmiz vicdanda özündən zəiflərə, köməksizlərə əl tutmaqdə görməli idi. Elçinin də oxucuya aşılamaq istədiyi fikir bu idi ki, insan hər hansı bir işi tutmamışdan qabaq məhz bu həqiqətdən çıxış etməli, mənasız ömrün mənasını yaxşılıqda, xeyirxahlıqda görməli idi.

Göründüyü kimi, Elçinin əsərlərində ömrün "mənasızlığı" (ekzistensialist "fəlsəfəyə" rəğmən) əslində insan həyatını mənalandırmağa çağırışdır. Məsələn, "Hər şey keçib gedir" hekayəsində ömrün faniliyi - qəfil ölüm, əsərin qəhrəmanını sadəcə, həyatda yaşamaqdan - yaxın və doğma adamları ilə birlikdə olmaqdan, sevimli işi ilə məşğul olmaqdan zövq almağı; "Hotel Bristol"da - insanlara daha həssas yanaşmağa, onları başa düşməyə, cəmiyyətin "təkzib etdiyi" davranışılara fərdin daxili, iç dünyasından yanaşmağa, onlara mənən bəraət qazandırmağa; "Ağ dəvə"də - xalqı öz adət-ənənəsinə, soykökünə, tarixinə ehitiram bəsləməyə, müqəddəs saydığı amalları yaşatmağa; "Ölüm hökmü" romanında - insanları doğruluğa, xeyirxahlığa, mənəvi saflığı hər cür çətin sınaqda qoruyub saxlamağa çağırış səslənir. Yəni ölümlə olum rəqib olduğu kimi ölümə məhkum olmuş insan da öz qısa ömrü boyu olumluluğunu və yaşıarı olduğunu sübut etməyə çalışmalıdır: yaşıysi, gözəl mənəvi dünyası,

yüksək amalı və əxlaqı, sağlam ailə və cəmiyyət üzvü olması, bacarıq və qabiliyyəti, həssaslığı və duyumu ilə, xeyirxahlığı və ən başlıcası isə sevmək bacarığı ilə. Sevgi ruhdur. Ruhsuz insan olmadığı kimi, sevgisiz də (yüksek mənada) insan olmaq qeyri-mümkündür. Sevgi paklıqdır, duruluqdur. Kamilliye aparan işqidir. Həyatın mənası da elə budur. Sevgiyə bələnən, sevgiyə çağırın hər bir amal, hər bir nida müqəddəsdir. Elçinin əsərləri də başdan-ayağa insan sevgisinə - həyat sevgisinə himndir.

Bəzən onun qəhrəmanı məhz bu sevginin işığı altında öz ömrünün yüksək mənasına, xoşbəxtliyinə doğru gedə-gedə daxilən, mənənə o qədər kamilləşir, zənginləşir ki, artıq şəxsi səadət idealı da dəyişir, onu artıq bütün insanlığın taleyi, xoşbəxtliyi düşündürməyə başlayır. Elçinin "Mahmud və Məryəm" romanının qəhrəmanını bu cür yetkinləşmə prosesi keçirən qəhrəman hesab edə bilərik.

2.5. Romanlarda ideyanın qəhrəman mövqeyinə qaldırılması

...Azərbaycan romanı, o cümlədən 60-cı illərdəki formalışmağa başlayan yeni tipli romanlar "XX əsrə insanın daxili-ruhi təkamülünün ideal göstəricisi səviyyəsində bir hadisəyə çevrilmişdir... Bu janrıñ əsas missiyası insana dünyada yaşamağın fəlsəfəsini aşkarlamaqdır" (102). Elçinin romanları dediklərimizə əyani sübutdur.

Onun "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" kimi romanlar yazıb-yaratmasını da yaziçının insan anlamanının, dünyagörüşünün inkişafı ilə əlaqədar olduğunu demək lazımdır. Bu romanlarda da bədii təsvirin obyekti insan və onun özünüdərkidir. Və bu cəhət ədəbiyyətşünaslıqda dəyərli cəhətlərinə görə qiymətləndirilməlidir.

"Mahmud və Məryəm" romanı "Əsl və Kərəm" dastanının motivləri əsasında yazılmışdır. Bu romanda fərdi səadət və xalqın taleyi problemi əsas yer tutur. Mahmud Gəncə xanının oğludur. Sarayda cah-cəlal, naz-nemət içərisində yaşasa da ürəyi azadlıq, sərbəstlik eşqi ilə çirpinir. Saray mühiti və bu mühitin yaşam zərurəti olan riyakarlıq, yaltaqlıq, zülm və ədalətsizlik onun həssas qəlbini sıxır və o, anlaşılmaz bir cazibə ilə saray divarlarının o üzündəki genişliyə, sadə insanların yanına can atır. Və elə sadə insanlar arasında da görüb sevdiyi və həyatının ən şirin arzusuna, mənasına dönmüş "kafir qızı" Məryəmə yetmək üçün saraydan didərgin düşür, sərgordan gəzərək ölkələr dolaşır, min cür əzab-əziyyət çəkdikdən sonra sanki birdən-birə gözləri açılır, həyatı olduğu kimi - bütün acınacaqlı mənzərələri, dəhşətləri ilə görüb tanır.

Mahmudun ürəyindəki yanğı təkcə Məryəmdən ayrılmağın yanğısı deyildi və çay qirağında həmin gecənin səhəri tamam tək qaldığı vaxt Mahmud öz ürəyindəki yanığın səbəbini kəşf etdi: bu yanğı hamının, ümumin yanğısı idi. "Mahmudun ürəyi yanırı, çünkü insan nə üçün bədbəxt olmalı idi? o biri qatil idi, xain idi, Mahmudun ürəyi yanırı, çünkü insan nə üçün qatıl və xain olmalı idi? Mahmud belə düşünürdü..." (27, s.375).

Daxili təbəddülat və pərişanlıq fonunda Mahmudun insani təkamülü, "fərdi səadət idealı"nın dəyişməsi təbii idi.

Ümumin yanğısını belə yaxından duydugu və yaşadıq üçün Mahmud əvvəllər ancaq Məryəm sevgisinin iztirablarını, vüsal həsrətini çəkirdi, indi daha eşqinə qovuşduğu məqamda da dünyanın dərd-sərini unuda bilmir. Deməli, romanın sonunda aşıqların fiziki ölümü yazıçının yozumunda başqa bir məna da kəsb edir: dünyanın bu boyda dərdlərini görüb duyuandan sonra Mahmud üçün əvvəlcədən can atlığı, arzuladığı xoşbəxtlik mümkün deyildi: bu pak, təmiz aşıqların vüsal dəmindən alışib külə dönmələri günah dolu dünyada onların heç zaman həqiqi xoşbəxtliyə çata bilməyəcəklərini bir daha xatırladır və təsdiq edir.

Epik janrin iri formasında qələmə alınmış “Mahmud və Məryəm” romanında surətlərin hamısı - Ziyad xanla Qəmərbənu da, Sofi ilə Baba Keşış və s. də fikir, bədii yük daşıyır, fərdi cizgilərlə bir-birindən seçilir, qaynar hadisələr içərisində onların siması aydın görünür. Elçin mövzunu, ayrı-ayrı obrazı dərin-dən yaşmış, tarixi hadisə və əhvalatları bədii-fəlsəfi baxımdan düzgün qiymətləndirmiş, onları müasir bədii zövq və maraq səviyyəsinə qaldıra bildirmiştir.

Bu mənada fəslin əvvəllerində qeyd etdiyimiz kimi, Ərzurum hakimi Süleyman paşanın əsərdə xüsusi yeri və bədii tutumu vardır. “Mahmud və Məryəm” romanında Elçin “passiv” folsəfi-sentimental mövqe tutan Mahmuda qarşı Ərzurum hakimi Süleyman paşanı qoyur. Süleyman paşa da Sarışın oğlan qiyafəsində Mahmud kimi çölləri gəzir. O da həqiqət axtarışındadır. Lakin o, mübarizdir, dövrünün problemlərinə konkret ictimai-siyasi, əməli baxışları vardır: “...məhv etmək lazımdır millətin fövqündəki bu bəşərilik fəlsəfəsini!... Xalqı oyanmağa qoymayan, ayağa qalxmağa qoymayan sənin kimilərdir! Yalançı “bəs başqları” sualının qulları!” (27, s.392) deyir və yaralı könlünün yeganə məlhməninə - Məryəmə həsrət qalmış Mahmuda kömək əli uzadan da elə qəlbə milli vətənpərvərlik alovu ilə qaynayıb-coşan Süleyman paşa - Sarışın oğlan olur. Və bu Sarışın oğlan obrazı öz mübarizliyi və barışmazlığı ilə duman-çəskin yağıdırı əsərin içərisində bir şimşek kimi çaxaraq müəllifin əsas qayəsini -paşalar, sultanlar öz gücünü, qüvvəsini işğallara, zülm və haqsızlıq üzərində qurulan hakimiyyətlərinin möhkəm-lənməsinə deyil, millətin, vətənin güclənməsinə, abadlaşdırılmasına, qüdrot və əzəmətinin yüksəlməsinə sərf etsəydi, bəlkə də dünyada hər şey öz qaydasında olardı... - ideyasını “qəhrəman” səviyyəsinə qaldıra bilir və oxucu həqiqətən də Mahmudun şahidi olduğu, gözü ilə gördüyü min bir əziyyətin, səfalətin, ədalətsizliyin, dözlüməz faciələrin çarəsini barışmazlıqda, mübarizədə, üşyanda görür.

“Mahmud isə heç kimə pislik eləmir, heç kimin ürəyini sindirmir və isteyir ki, hamı xoşbəxt olsun”.

Məryəmin təsəvvüründə də Mahmud dünyası ən xoşbəxt, ən işiqli və cəlbedici dünya idi.

Bu qəmli dastan süjetinin müasir şərhində, yozumunda belə bir ideya əsas yer tutur ki, yüksək amallar uğrunda fədakarlıq son anda hər kəsin xoşbəxtliyini şərtləndirir. Yəni şəxsiyyət və comiyyətin taleyi qovuşuqdur, vəhdətdədir. Bəşəriyyəti səadətə aparan yol, insanların fərdi taleyindən keçib gedir.

“Ağ dəvə”. Müasir nəşrin inkişafında özünü göstərən ən mühüm tendensiyalardan biri onun milli-tarixi keçmişə intensiv müraciətidir. Bunu tənqid də müşahidə etmişdir: “...Əksər yazıçılarımızın tarixi mövzulara bu qədər intensiv müraciəti ondan irəli gəlmirdi ki, onlar müasirlikdə yazmaqda çətinlik çəkirdilər və bu mümkün deyildi. Belə düşünürəm ki, bir sıra yazıçılar ötənlərlə bu günü yaxınlaşdırmaq, xalqımızın taleyinin parlaq sahifələrini işıqlandırmaq namənə tarixi mövzulara üz tutmuşlar” (119, s.122).

80-ci illərdə xüsusən tarixi mövzunun daha da genişləndiyini qeyd edən tənqidçi B.Nəbiyev isə göstərir ki, bu heç də nəsrədə müasirləyin zəifləməsi hesabına olmamışdır: “Tarixi roman janrına müraciətin əvvəlki onilliyə nisbətən artması kimi maraqlı bir meyl müşahidə olunsa da, Azərbaycan romanının müasir həyatla əlaqələri güclənmişdir.” (82, s.34). Deməli, tarixilik nəsrədə müasirliklə bağlı, onunla daxili vəhdətdə çıxış edir. Bu, bizcə, onun yalnız mövzu xüsusiyyəti yox, həm də poetika, bədiilik xüsusiyyətidir. Əlbəttə, bütün dövrlərdə, bu, həqiqi ədəbiyyat üçün dəyişməz bir tələbdir: yəni tarixilik, tarixi mövzu və hadisələr, ciddi ədəbiyyatı öz-özlüyündə deyil, müasirliyin çox dərin və vacib problemlərini açıqlamaq baxımdan maraqlıdır, müasirliyin tərkib hissəsi kimi meydana çıxır. Nəsrədə tarixi keçmişə müraciətin güclənməsi, yuxarıda qeyd etdiyimiz kimi, eyni zamanda yazıçıların milli duyğularının, milli

ruhunun inkişafı ilə bağlı bir məsələ olmasının da burda rolü mühümdür.

Əlbəttə, tarixə müasir baxış, izah və yozumla bərabər, eyni zamanda, tarixə yanaşmada obyektivlik itirilməməlidir. Tənqidçi Q.Xəlilov yazırkı ki, "tarixi mövzuda yazılmış bədii əsərdə belə bir prinsip əsas götürülür ki, qələmə alınan dövrün, əsrin aparıcı meylları, pafosu necə və hansı mövqedən əks etdirilmişdir" (48, s.234).

Bu baxımdan Elçinin "Ağ dəvə" romanı da maraq doğurur və bu da ilk növbədə romanda tarixiliyin bədii həlli, milli-bəşəri planda qavrayışı ilə bağlıdır.

Repressiya dövrü faciələrini və Böyük Vətən müharibəsi illərində baş verən hadisələri nərimizdə dərindən, dəhşətləriyle canlandıran bu əsərin başlıca qayələrindən biri budur ki, xalq öz tarixinin ən qanlı, ən ləkəli səhifələrini də unutmamalı, öz keçmiş haqqında ən sərt həqiqətləri də bilməli və bunlardan ibrat almalıdır: çünki keçmişsiz, bu keçmişin necəliyində asılı olmayıaraq indi və gələcək yoxdur. Yaxın keçmişində ötən əsrin 37-ci ilinin hadisə və əzablarını yaşamış xalq tamamilə təmizləmədən, etirafdan keçməlidir. Romanın ümumi pafosundan doğan nəticə, qənaət belədir.

Əsər insanların psixoz vəziyyətinə salındığı amansız təqiblər və repressiyalar şəraitində həmin illərin hadisələrini, faciələrini, əziyyətlərini öz gözleri ilə görmüş və yaşamış, bir zaman balaca uşaq, indi isə yaşı əllini ötmüş ağsaklı yazıçı Ələkbərin dili ilə söylənilir. Əsərin yazılılığı dövrdə, tənqidçi Ş.Salmanovun qeyd etdiyi kimi, təhkiyənin həyatın epik təsviri ilə deyil, "qəhrəmanın bu həyata münasibəti kimi başlayıb davam etməsi" (87, s.177) "yeni nəşrin" poetikasını fərqləndirən əsas cəhətlərdən biri idi. Bu təhkiyədə klassik "fabula - zaman prinsipi-nə", uyğun olaraq, hadisələrin vahid süjet xətti üzərində inkişafına riayət olunmur, xarakterlər, surətlər qəşlaşdırılmış, əhvalatlar məhz Ələkbərin xatirələri, təəssüratları fonunda cərəyan

edərək, müəllifi düşündüren, narahat edən ideyanın şərhinə, ifadəsinə xidmət edir. Əsəri oxuduqdan sonra belə təsəvvür yaranır ki, əgər əsərdə konkret dövr və konkret zəmin göstərilməsəydi belə əsərin əsas ideyasına xələl toxunmazdı. Çünkü əsər "balaca" Ələkbərin dili ilə söylənilsə də, baş qəhrəman o deyildir. Baş qəhrəman ideyadır - bəşəriyyətin əzeli və əbədi, ufunmaz həsrəti, yanğısı olan - həqiqət axtarışı ideyası, həyat və ölüm problemidir.

Tənqidçi C.Məmmədov "Ağ dəvə" romanını Azərbaycan nəşrinin həyat və ölüm problemini araşdırın nümunələri içərisində xüsusi uğur kimi qiymətləndirir (74, s.73). Roman bu problemi müxtəlif hadisə və insanların timsalında fəlsəfi mahiyyətcə bir-birindən heç də geri qalmayan dövr və məkan, zaman və insan problemləri ilə tədqiq edir. Əsərdə zaman - II dünya müharibəsi, repressiya dövrü, məkan - Bakı, insan - məhəllə sakinləridir.

Bu üç amil insanın əxlaqi - etik, sosial məzmununu açmağa xidmət edirsə, əsərin fəlsəfi-bəşəri ideyasının daşıyıcısı - insan, yaddaş və əsərdə rəmzi mənə daşıyan - Ağ dəvədir. Ağ dəvə dərin mətnaltı mənaya malik simvolik obrazdır: ömrü boyu gəzdiyi yolları və yolunu tərk edərək səhranın ortasında harasa naməlum istiqamətə, "qeybə doğru" gedən Ağ dəvə sanki tarixin dərinliklərdən baş alıb gələn hadisələr axını içində xalqın - insanın birdən-birə inkişaf yoluñ itirərək, tarixi keşməkeşlərin girdablarına düşməsinə işarədir. Əsərdə xalqın ən qədim tarixi yaddaşına simvolik müraciətlə həyat və yaxın keçmiş six surətdə qovuşur, bunların insan yaddaşında görünməyən tarixi tellerlə birləşməsi qəhrəmanın mənəvi aləmində qəribə hallar, psixoloji vəziyyətlər yaradır. Elçin əsərində tez-tez müraciət etdiyi mühüm təsvir vasitələrdən biri kimi şərtlik barədə belə deyir: "İnsan zəkası elə bir seviyyəyə yüksəlmiş, elə mürəkkəb keyfiyyətlər əldə etmişdir ki, aşılamaq istədiyi fikri, yaratmaq istədiyi xarakteri, göstərmək istədiyi personajı artıq birbaşa, müstəqil surətdə təqdim etməklə, nailiyyət qazanmaq çətindir. Belə

hallarda bəzən yardımçı bədii vasitə - şərtilik tələb olunur. Şərtilik müasir insanın zəngin və zəngin olduğu qədər də mürəkkəb daxili aləmini açmaqdə, yazıçı dünyabaxışını aydınlaşdırmaqdə müəllifin müttəfiqi, köməkçisi olan bədii vasitədir və yəqin bu na görə də şərtilik son dərəcə əsaslandırılmış olmalıdır (24, s.111). Bu mənada romanın ideya-bədii xüsusiyyətləri və forma həlli də göstərir ki, Ağ dəvə müəllifə onu düşündürən ictimai-fəlsəfi və mənəvi problemlərin diqqətə çəkilməsinə və bədii həllinə bir etalon, bir rəmz kimi lazımlı olmuşdur.

Bu barədə tədqiqatımızın üçüncü fəslində daha ətraflı danışacaqıq. İndi isə əsərin əsas ideyasının tədqiqində aparıcı rol oynayan insan və onun müharibə və möisət sınağına çəkilmiş müxtəlif obrazları ilə tanış olaq.

Əsərin əvvəlində Ələkbər anası Sonanın qəbrini ziyarət edib qayidan zaman yolunun üstündəki digər bir qəbrin başında dərin hüzn və ehtiram içərisində altı **kişinin** dayandığını görür və onları tanır. Bu onlarla bir həyətdə yaşamış, qapıbir qonşuları olmuş Xanım xalanın oğlanları - Cəfər, Adil, Əbdüləli, Tağı, Cəbrayıł və Ağarəhim idi... Qəbir də Xanım xalanın qəbri idi.

Və əslində yazıçı Ələkbərin xatirələrini oyadan və onları kağıza köçürməyə, bu barədə əsər yazmağa ruhlandıran da elə onlar olur. Çünkü məhz bu mərd, bir elin qeyrətini çəkə biləcək qədər hünərli, hər cür rəzilləyə, cybəcərliyə “zəhmlı, qara gözləri” ilə meydan oxuyan Xanım xala və onun qonşuluqda yaşadıqları müddətdə bir dəfə də olsun gözlərini qaldırıb Ələkbərgilin həyat qapısına və ya pəncərəsinə baxmayan, anası Sona həyətdə olanda şüsbənddən belə boylanmayan, həmişə “Sona bacı” deyə mehribanlıqla müraciət edən abırlı, həyətlerinə su kəməri çəkdirən, asfalt salan, ağac, meynə ekən, talvar düzəldən zəhmətkeş, məhəllədə baş verən heç bir hadisəyə biganə qalmayan, bir-birinə güvənən və arxa olan cəsarətli və yalnız analarının zəhmlili, qara gözlərinə dik baxmağa cəsarət etməyən altı igid oğlu Ələkbərin yaddaşında məhəllənin qeyrət, namus və

ləyaqət rəmzi kimi yaşayır. Qəbiristanlıqda baş verən hadisədən sonra Ələkbəri nostalji hissi çılgalayır. İnsan yaddaşı - kökə, ağaca bağlılıq, əlçatmaz, ünyetməz bir aləm olan uşaqlıq dünyasının, doğma, əziz insanların yaşanmış acılı-sirinli günlərin həsrəti, xiffəti romanın əsas leytmotivinə çevirilir. Çünkü, insanı, torpağı, vətəni yaşadan da məhz onun yaddaşıdır və vətənpərvərlik duyğusu insanda dünyanın mənasını dərk etdikdən sonra deyil, məhz uşaqlıq çağlarından, göz açıb böyüdüyü doğma yurdun, ocağın istisini duydugu andan başlayır. Və Ələkbərin xüsusi nəvaziş və səmimiyyət duyğusu atası -pravadnik Ağakərimin “qəribçiliyi” yadına düşür, çünkü onun nostalji hissi bir növ atanın “qəriblik” hissində oxşayır. Və balaca Ələkbər atanı belə xatırlayır: "...atam bizim məhəllədə qərib idi və ümumiyyətlə ... təkcə bizim məhəllədə yox, bütün dünyada qərib idi ...hətta bir şeye sevinəndə və sevincə adama baxanda gözlərinin dərinliyində həmişə bir qüssə olurdu" (27, s.12).

XX əsrin əvvəllerində Bakıda neft quyuları fəntan vurdugu vaxtlarda ətraf qonşu dövlətlərdən, o cümlədən Arazın o tayından - Təbriz tərəflərdən minlərlə insan ruzu tapmaq ümidi ilə Bakıya axışış gəlirdi. Get-gedə böyüyen, inkişaf edən Bakının əhalisi də bu gələnlərin hesabına durmadan çoxalırdı. Köhno bakılılar şəhərin təzə sakinlərinə onların öz dili ilə “hərnşəri” (yeni həmşəhərli, clli, eloğlu) deyə müraciət edirdilər. Balaca Ələkbərin babası ilə atası da həmin ə qərib həmşərilərdən idi. Babası neft quyusunda boğularaq ölmüş, Ələkbərin atası yetimliklə özü-özünü böyütmüşdü. Doğma yurdlarından, ocaqlarından, əzizlərindən ayrılib xoşbəxtlik sorağı ilə Bakıya gələn bu “həmşərilər” ömürlərinin axırınadək, hətta mənsəb, vəzifə, nəvə-nəticə yiyesi olduqdan sonra belə öz doğma yurdlarının ovunmaz xiffətini çəkirdilər. Və atanının bu qəribçiliyi də Ələkbərin nostaljisi kimi öüb - getmiş günlərin, doğma yurd-ocaq məhəllə həsrətinin niskilindən doğan qəribçilik idi. Balaca Ələkbərin "...o anlarda ən çox istəyirdim ki, atama oxşayım,

çünkü mən istəmirdim ki, atam qərib olsun və mənə elə gəlirdi ki, anamdan çox atama oxşasam hərdən atama ah çəkdirən o qəribçiliyi azaltmış olaram” (27, s.20) deməsi də onun elə uşaqlıqdan, hələ yazılıçı olmamışdan qabaq necə kövrək, həssas, diqqətli olduğundan xəbər verirdi.

Atasının evə qayıtdığı günləri, anasının ürəyi döyüne-döyüne onun yolunu gözləyərək həyəcandan yanaqlarının allanmasını və bu görüşlərdə hökm süren bayram əhvalı-ruhiyyəsini ən xırda tövürüatlarına qədər xatırlayan Ələkbər atasının süfrəni “bismillah” deyərək açmasını və atasının yanında heç vaxt çörək yeməyən anasının o yeyib qurtarana kimi “...Allah canıvi sağ əlesin! ...səni bizə çox görməsin...” deyərək atasının canına dua etmesini şirin bir kövrəkliliklə yad edir. Atası səfərdən qayıtdığı zaman özü ilə dopdolu zənbil gətirdi və indi yazılıçı olmuş Ələkbər o həsir zənbilin hələ də burnundan getməyən, qanına, ruhuna hopmuş bərəkətlə vaqon qoxusunu öz qızının heç bir zaman duya bilməyəcəyinə dərindən təəssüflənir. Atasının gətirdiyi bu sovgat dolu zənbil yalnız arada bir - bayamlarda, yaxud atasının səfərdən qayıtdığı günlərdə qonşu qəssabdan bir-iki kilo ət alıb küftə-bozbaş bişirməyi özlərinə rəva görən ailələrinə, sadə təmtəraqsız mənzillərinə xüsusi bir ab-hava, türök dolusu sevinc gətirdiyi halda, naz-nemət içorisində böyükən qızı bu bərəkətlə qoxunun bəxş etdiyi fərəhi duymaq səadətindən məhrum idi.

Gecələr iş otağına çəkilib, xatirələr aləminə baş vurduqca qayısız, şən günlərinin keçdiyi doğma məhəllələri, sevinc və kədərin lal-dinməz şahidi olan qənəber döşənmiş küçələri, dar dalanları, tay-tuş uşaqlarla altında sərirləndikləri qoşa tut ağacları və qəlbində xoş və qəmli ovqatlar yaranan yaxın və uzaq, doğma və yad məhəllə saknləri Ələkbərin yadına düşür...

Xanım xalanın oğlu Cəbrayılin saxladığı ağ göyərçinlər göydə uşduqları zaman “...açıq-aşkar göyərçinlərə baxmağı Cəbrayılin özünə baxmaq kimi” (27, s.20) dəyərləndirib, quşları pəncərə arxasında gizlənərək xəlvəti seyr edən ismətli qız-

gəlinlər, ömründən-günündən yarımayan, gözlərinin işığını itir-məkdə olan oğullu tənha ana Əminə xala və onun günaşırı gəlib atasından qalma qızlarının davasını döyen söyüscül və həmişə kefli olan oğlu İbadulla, uşaqlara xoruz, konfet, şingilə-saqqız satan, məhəllə cavanlarının qollarına, sinələrinə iynə-tuş ilə yazilar yazar Meyranqulu əmi və onun evlərdə, divarlarda kino göstərib pul alan və hərdən bir yalandan şer yazan “şair” oğlu İbrahim, məhəllədəki məşhur Sarı hamamı tikdirən Hacı Qasımın nə vaxtsa Xanım xalanın atası və şair Səttar Məsumla dostluq etmiş, indi isə məhəllənin ağsaqqalı olmuş dindar oğlu Əliabbas kişi və onun mücrüdə gizlətdiyi Qurani qızıl bilib atasını “məxfi idarəyə” çuğullayan nankor oğlu Məmmədbağır, Xanım xalanın qardaşı Abuzərə getməyib papaqcı Əbülfəz əmiyə ərə gedən Fatma xala və onun utancaq, həyalı qızı Ədilə, Ədiləni gizli-gizli sevən, ona Ələkbər vasitəsilə məktublar göndərən Xanım xalanın oxumuş oğlu Qoca, bir-birini sonsuz məhəbbətlə sevən, işə də məhəllənin gözü qabağında qol-qola girib gedən saatsaz Gülağa ilə Sona, məhəllələrinə sonradan gəlib ev alan, şirniyyat fabrikində işləyən, həmişə kimsəsiz Balakərimə peçenye, konfet verən, səhərdən axşamacan küçə qapısının ağzında oturub tum çırtlaya-çırtlaya ona-buna söz atan, nə vaxtsa adam tutdurmuş Muxtarla da xoşagelməz ələqəsindən söz-söhbet gəzən, məhəllə qızlarını başına yiğib xisən-xisən güldürən, balaca Ələkbərə tez-tez sataşib zarafatından qalmayan və sonradan heç kəsin gözləmədiyi halda evsiz-eşiksiz Balakərimə yiyo duran, - çəkib öz evinə apararaq - onunla ailə quran “ağ əndamlı” Şövkət, oğlu müharibədə yaralanıb gələndə qızıl bər-bəzəyi ni satıb qoyun alan, ətindən bütün qonşulara pay göndərən Ağahüseyin əmi ilə Səfurə xala və onların təzədən müharibəyə gedib qayıtmayan oğlu Eynulla və bir də məhəllələrinə haradansa köçüb gələn, günahsız, bədbəxt şair Səttar Məsumun tutulmasında əli olan, qara “emadını”, uzun qara meşin pencəyi ilə məhəllə camaatının ürəyinə xof salan, Ələkbərin anası Sonanın

“şpion” adlandırdığı Muxtar və onun şəkərdən əziyyət çəkən sonsuz, lakin vaxtaşırı peraşki bişirib məhəllənin uşaqlarını evinə çağırın arvadı Kübra o uzaq uşaqlıq dünyasından boylanaraq yenidən Ələkbərin gözləri özündə canlanır. Lakin bütün bu simalar içərisində Ələkbərin ruhunu oxşayan tek bircə sima var idi, bu da Ağ dəvə haqqında rəvayətləri və qəmli tüteyi ilə Ələkbərin gözünü dünyaya açan, onun uşaq təxəyyülünü pərvazlandıran, ürəyində yaziçı olmaq həvəsi oyadan Balakərim idi...

Və o uzaq illərdə nə məhəllə, nə də onun sakinləri hələ bilmirdilər ki, dünyanın ən böyük davası pusquda dayanıb onları gözləyir. Heç kəs bilmirdi ki, çox keçməyəcək məhəllədə kişi qalmayacaq, məhəllədə qalan bir uşaqlar, bir də həmin bu Balakərim olacaq...

Bəs kim idi Balakərim?... Kürəyini məhəllədəki xar tutun gövdəsinə söykəyib yanğılı tütkən çalan, çaldığı havaları dünyanın qəmli, kədərləi işlərindən xəbər verən, axşamlar məhəllənin uşaqlarını başına toplayıb qədimlərdə baş vermiş əhvalatlardan, peyğəmbərlərdən, padşahlardan, sırlı, möctüzəli Ağ dəvədən, onun dil açıb adam kimi danışmasından maraqlı söhbətlər edən Balakərim, zəmanəsinin qəzəbinə tuş gələn milyonlarla bədbəxtləndən, sovet “inkvizisiyasının” “əleyindən” keçməyen represiya qurbanlarından biri idi. Bu, qabaqlar atasının Ramanada fantan vuran nefi quyuları olmuş, məhəllədəki ən hündür və ya raşıqlı binada yaşamış, böyük-böyük müəllimlərdən dərs almış, indi isə Sarı hamamın həyətindəki quşxana kimi yerdə gecələyən, evsiz-eşiksiz Balakərim idi...

Və təsadüfi deyil ki, yaziçı Elçin də, həqiqət axtarışında inthəsiz səhralar dolaşan, zülmün ərşə dırəndiyi, haqsızlığın baş alıb getdiyi zamanlarda “ölümə hökm” verən - məhkum olmuşların qapısına əcəldən qabaq gələn Ağ dəvə haqqında rəvayətləri məhz başından bələlər ötmüş, dünyanın ağır zülmünə məruz qalmış bu qəlbinqırıq insanın dili ilə nəql edir. Bir zamanlar məhəllələrində yaşamış və Fətulla Hatəm kimi mərdimazarların əli

ile suçsuz-filansız “gedər-gəlməzə” göndərilib məhv edilmiş günahsız şair Səttar Məsumun dərdini özünükündən ağır bilib: “hər bir adam gərək hərdənbir göylə təkbətək dayansın, göyə baxsın gərək... Bax o ulduzlara baxsın, o aya baxsın. Onda bilər ki, özü nə qədər balacadır. Onda bilər ki, başqları da nə qədər balacadır...” (27, s.30) deyən Balakərim dünyada baş verən bütün bəlalara dözmək, tab getirmək üçün gücünü göylərdən alırdı... Onun tüteyinin həzin iniltisi təkcə onun qan ağlayan yaralı qəlbinin iniltisi deyil, başları “sapı özündən olan balta” ilə kəsilən bütöv bir nəslin iniltisi idi...

Və əsərdə baş verən bütün əhvalatları da, məhəllə və onun sakinlərinin həyatını da məhz Balakərimin tüteyinin iniltisi, bir də Xanım xalanın “zəhmli, qara gözləri” müşaiyət edirdi...

Və əgər Balakərimin tüteyi dünyanın vəfasızlığından, məhkumluğundan deyirdisə, Xanım xala və onun ittiham edən zəhmli, sərt baxışları dünyanın ədalət mizanından xəbər verirdi.

Bu həmin Xanım xala idi ki, oğlu Əbdüləli öz polutorkası ilə Muxtarın qara “emadin”ini ötüb keçməsi üstündə tutulduğda məhəllədə yetişməkdə olan davanın qarşısını ala bilir - məhəllə qanunlarına görə məhəllə cavanını belə xırda şey üstə tutdurmaq kişiye yaraşan iş deyildi və məhəllə aqsaqalları yığışib Muxtarla “kişi söhbəti” etmək istəyərkən, Xanım xala, altı oğlu da yanında, ortaya çıxır, Muxtarın meşin pencəyinin yaxasından tutub maşından çöle çıxardır “sən də kişisən?” deyib üzünə tüpürür, işi özünün həll edəcəyi ilə məhəllə kişilərini hədələyir və böyük iradəsi, döyümlüyü, sonsuz ana məhəbbəti gücünə bu işin öhdəsindən layiqincə gəlir. Bu, o Xanım xala idi ki, Əminə xalanın tufeyli, sərxoş oğlu İbadulla növbəti dəfə gəlib çığır-bağır salanda, Əminə xalanın məhəllənin adəti sakitliyini, dincliyini pozan qar-qarışı məhəlləni başına götürdükdə Xanım xala, arınca da oğlanları dalana girir və zəhmli, qara gözləri ilə İbadullanı “çəkib pilləkəndən aşağı salır” və düz gözlərinin içində baxaraq “Rədd ol burdan!” deyir. Bu o Xanım xala idi ki, düny-

ni vecinə almayan Şövkət də, o, küçəyə çıxan kimi cəld dönüb evlərinə girirdi. Və bu o Xanım xala idi ki, müharibənin ağır günlərində oğlanlarını cəbhəyə yola salıb, evdə tək-tənha qaldığı vaxt, camaat yeməyə çörək tapmayanda, Əlekberin anası Sonanın ona pay göndərdiyi göbələk qovurmasını gözü görməyən Əminə xalaya pay aparır...

Lakin Xanım xala kimi sərt və təmkinli, ciddi və ürəyişmiş, soyuqqanlı, eyni zamanda qəlbini övladlarına odlu məhəbbətlə çirpinan, “qurd ürokli”, hər bir tehlükənin, çətinliyin üstünə şəstlə gedən, bütün sinaqlarda haqqın qəlebəsinə inamını itirməyən, həmişə, hər zaman nə istədiyini bilən, məhəllənin düz danışan dili, hökm verəni, qəzəb və rəhmi, kimsəsiz və köməksizlərin həyanı, ədalət və xeyirxahlıq mücəssəməsi olan qadın da hər bir insana xas qüsür və zəifliklərdən xali deyildi - onunda kini, ədavəti vardi. Və oğlu Qoca Xanım xalanın qardaşı Abuzərin bir zaman nakam məhəbbətlə sevdiyi Fatmanın qızı Ədiləyə aşiq olduqda onların eşqinə mane olur, evlənməlinə razılıq vermir və nəticədə gənc, zərif, zəmanə və məhəllə adət-ləri ilə döyüşməyə özündə qüvvət tapmayan və Qoca cəbhədə olduğu vaxt arvadı ölmüş Muxtara zorla əre verilən Ədilə özünü üçüncü mərtəbədən atıb intihar edir. Bu xəber oğlanlarının altısını da, o cümlədən Qocanı cəbhəyə yola salıb, hər an, hər dəqiqə “qara kağız” almaq qorxusu ile yarican olmuş Xanım xalanı tamamilə sarsıdır və o, yalnız indi, artıq birinin mənasız şəkildə həyatını qeyb etdiyi, digərinin isə hər an ölümlə qabaq-qənşər olduğu, iki nakam gənci bir-birinə qovuşdurmadığına dərin peşmançılıq çəkir və artıq ölmüş olan Ədiləgilin eyvanının altına gəlib: “...Fatma! ...Fatma! ...Ədiləyə denən çıxıb üzümə tüpürsün mənim, haqqı var...” deyir. Lakin doğru düzgünlüyüne heç bir zaman şübhəsi olmayan Xanım xalanın səhvini başa düşərək özünü belə bir “cəzaya” layiq görməsi də onun müdrikliyindən və güclü şəxsiyyət olmasından xəber vérirdi. Və tənqidçi C.Məmmədovun bu obraz haqqında dediyi “...Xanım xa-

la... bir xarakter kimi, milli və bəşəri obraz kimi düşünməyə məcbur edir” (75, s.75) sözləri də fikrimizi bir daha sübut edir.

Obrazdan söhbət düşmüşkən, biz Elçini daim narahat cdən qadın və “ağrı” probleminə qayıdaraq olduqca maraqlı bir paralel - “Ağ dəvə” romanındaki daha iki qadın obrazının müqayisəli təhlilinə diqqəti yönəltmək istərdik. Başlaşağı, abır-həyalı Ədilə ilə, hətta sirkdə gülməli tamaşaaya baxanda bələ güləməyi özünə ar bilib xəffifcə qızaran Ədilə ilə, küçədə, camaat içində zarafatından qalmayan, şaqqanaq çəkib gülən, haqqında sözsöhbətlər gəzən Şövkət arasında yerlə göy qədər fərq var idi. Və fəslimizin əvvəlində qeyd etdiyimiz bölgüyə əsasən Şövkət - “aktiv”, Ədilə isə - “passiv” qəhrəmanlardan idi. Ancaq bu əsərdə Elçinin “əməl sahibi” olan “aktiv” Şövkəti mənfi surət deyildi, o heç kəsə pislik eləmirdi, sadəcə riayət ediləsi ədəb-örkan qaydalarını gözləmirdi, istədiyi kimi yaşayırı və sonra da clə istədiyi kimi də hərəkət edib məhəllədə hamidən yazıq, hamidən faşır, ürəyinin qəm-kədərini çaldığı tütəyin həzin iniltisi-lə biruze verən Balakərimi xoşbəxt edir.

Bəs “passiv” Ədilə nə edir? Ədilə - ürkək-ürkək sevdiyi Qocaya həsrət qalan, ona qovuşa bilməyən, ürəyindəki gizli məhəbbəti daşa dəyon, Xanım xalanın iti baçaq kimi kəsən kinni sözlərindən qəlbini yaralanan yazıq Ədilə Qoca məharibəyə getdikdən sonra, arvadı yenice ölmüş Muxtar ona elçi gələndə ata-anasının təkidinə dözməyib özünü yaşıdagı evin damından tullayır... Ölənə kimi heç kəsin üzünə ağ olmur, böyüklerinə etiraz edə bilmir, artıq-əskik danişmağı özünə rəva görmür və nəticədə özünü məhv edir...

Yenə də Elçinin seçim qarşısında qalan hər iki qadın qəhrəmanı öz fərdi, “nicat” yolunu taparaq həyat adlı mübarizədən özünəməxsus tərzdə də olsa, şərəflə çıxır: biri həyat tərzini dəyişməklə, digəri həyatdan getməklə.

“Ağ dəvə” romanında Elçin “xüsusi bir məhrəmliklə” Əlekberin dili ilə təsvir etdiyi bir məhəllə fonunda bütöv bir şəhərin

sevinc və kədərini, qayğı və ağrısını verə bilməşdir. Onun uğurlu cəhətlərindən biri də bu idi ki, o, Bakının ədəbiyyatımızda hələ kifayət qədər işıqlandırılmayan məhəllə həyatının panoram təsvirini verməyə cəhd etmiş və buna yüksək səviyyədə nail ola bilməşdir. Müəllif sovet quruluşunun şəhərə gətirdiyi yeni həyat tərzində - varlıların əlindən alınıb müsadirə olunmuş şəxsi evlərində, ümumi həyətlərdə, məhəllələrdə, dar dəhliz və dağlarda - bir-birinə yad və naməhrəm olan müxtəlif insanların və ailələrin adət və əqidəmizə xilaf olaraq birgə yaşamağa məcbur olduğu dövr və məkanda tarixin dərin qatlarından müqəddəs ərməğan kimi nəsildən-nəslə ötürürlərək hifz olunan qədim adət-ənənələrimizi, "məhəllə qanunlarında" təsbit olunmuş milli heysiyyət və ədəb-ərkan qaydaları kimi milli-əxlaqi dəyərlərimizi məhz məhəllə sakınlarının həyat və yaşamları timsalında böyük sənətkarlıqla təcəssüm etdirə bilməşdir.

İnsan idrakının uydurduğu qorxunc və mənasız müharibənin başlaması ilə Ələkbərin şirin bir kövrəkliklə xatırladığı məhəllə idilliyası alt-üst olur - atası cəbhəyə gedib qayıtmır. Xanım xalanın oğlanlarının altısı da müharibəyə yollanıb, həyətlərini kişisiz qoyur, Ədilə özünü damdan atıb həlak olur, Ağahüseyn əmi ilə Safura xalanın oğlu Eynulla müharibə qurbanı olur, Meyranqulu əminin "şair" oğlu İbrahimin "qara kağız"ı gəlir, saatsaz Gülağanın ölümünə inanmayan Sona ağlını itirir, nəhayət, "atasından qalan" qızılları əlinə keçirən İbadulla yoxa çıxaraq gözünün işığını itirmiş Əminə xalanı tək-tənha qoyur, oğlanların nigarançılığına dözməyen Xanım xala təmkinini itirək ruhi sarsıntı keçirir və günlərin bir günü... ölürlər... Məhəllənin "yetimliyi" də elə o gündən başlayır. Küçələr kimsəsizləşir və hər şey Balakərimin pencəyi kimi "sarı rəngə" boyanır... Əsərdə müharibə sınağına çəkilmiş şəhərin gündəlik həyatı fonunda insan və onun öz ətrafi ilə qarşılıqlı münasibəti felsəfi-etik problem kimi tədqiq olunur və nəticədə yenə müəllifin dərin inam bəslədiyi idealı - insan və onun bütün dönmələrdə insanlıq ləya-

qətinin qoruya bilmək bacarığı qələbə çalır.

"Mahmud və Məryəm" dən başlayaraq Elçinin romanlarında belə bir tendensiyanın da getdikcə özünə yer aldığının şahidi oluruq ki, bu da "mənfi"ni ifşa edən müsbət və "müsəbət"i qəhrəmanlaşdırın "mənfi" obrazların yenidən peyda olmasına. Çünkü 80-ci illərdən başlayaraq artıq durğunluq geridə qalmaga başlayır. Və insan hissiyatını korşaldan, içini puç edən, iñkişafdan saxlayan bu durğunluğa - hərəkətsizliyə, "əlacı" köksütürmələrə, nəhayət, "yox" demək, insanı "boy atmağ" a qoymayan "şər" i axtarıb tapmaq və onu kökündən qoparıb atmaq vaxtı gəlib çatır. Və əsərdə balaca Ələkbərin anlaşılmaz qorxu və nifrət hissi ilə yad etdiyi Fətulla Hatəm və Muxtar məhz bu "şər" in üzə çıxarılması işində Elçinin əldə etdiyi uğurlu tapıntılarından idi. Lakin bu obrazlar "şər" qüvvələrin real təmsilçiləri olmaqdan başqa, həm de Elçinin yüksək mənada "insan" ideallının təntənəsinin "təminatçıları" idilər. Çünkü, ədəbiyyatşunas Y.Qarayevin dediyi kimi, "epoxanın, ictimai-mənəvi gerçəklilikin realist... və obyektiv bir mövqedən mahiyyətini açmağa kömək edəndə "mənfi" qəhrəman da böyük estetik idealın daşıyıcısına... çevrilə bilər" (56, s.180).

"Ağ dəvə" romanındaki Fətulla Hatəm və Muxtar kimi donsbaz, satqın, burnunun ucundan uzağı görməyən "kütbein", alçaq simalar məhz belə "mənfi" qəhrəmanlardan idi. Doğrudur, bir-iki epizodda onların da adı, insanı keyfiyyətlərə malik olduğunu görürük (Muxtarın tez-tez xəstə arvadına zəng vurması, ölükdən sonra güllərini sulaması və yaxud, Fətulla Hatəmin ədəbiyyatın və gənc şairlərin "qayğısına" qalması və s.), lakin ümumən uydurma ideallar xidmətində duran bu insanlar ətraflarındakı hər kəsi milli zəminə, kökə bağlı mənəvi, ruhi varlıq kimi deyil, süni ehkamlara xidmətində duran robotlar kimi görmək isteyirdilər. Bu elə bir dövr, elə bir quruluş idi ki, onu möhkəmlətmək, bərkitmək, qoruyub saxlamaq üçün insanları sərbəst düşünmək və fəaliyyət göstərmək hüququndan məhrum et-

mək, onları tək bircə funksiyarı yerinə yetirən maşınlara, mexanizmlərə, bir sözlə, sünü insanlara - robotlara çevirmək lazımdı. Bunun üçün isə onların beyninə qorxu, vahimə, xof hakim olmalı idi. Lakin məsələ bunda idi ki, nəhəng hakimiyət mexanizminin bu “həyatı (mövcudiyyət) tələbatından” belə yararlanmaq fürsətinə əldən verməyən, neçə-neçə günahsız insanı gedər-gəlməz yola salan bu şeytanxəbisililər əslində çox vaxt özlərini günahkar bilməyib, nəhəng bir dövlətin, “ideal” bir quruluşun “xilaskarı” hesab edirdilər.

Uşaqlıqda Ələkbərin atası ilə bir yerdə əzab-əziyyət çekmiş, bir parça çörəyi iki yere bölüb yemiş Fətulla Hatəm də Elçinin sonradan zəmanəsinə “uyğunlaşaraq” yaşamağın çəminini tapan “aktiv” qəhrəmanlarından” idi. O, Ələkbərin anası Sonanın dediyi kimi, “nə qədər yaxşı şair, nə qədər alim adam vardısa, hamısını bir-bir güdəza verə-verə özünə hörmət qazanır... böyük, məşhur adam olur, şair Səttar Məsumun üzünə durur və onu zəmanəmizə “sataşmada” suçlandıraq yox edilməsinə “fitva” verir.

Daim qəzetlərdəki şəkillərindən adamın üzünə gülən Fətulla Hatəm Ələkbərin anasının nifrət etdiyi bəlkə də yeganə adam idi. O, ərinin xiffət çəkdiyini görüb Fətulla Hatəmin qəzetdəki şəklinə işarə edərək “...o nösün bəs ürəyini üzmür... hansı şəklinə baxırsan elə admanın üzünə hirildiyir” deyər və hirsə qəzətin şəkilli tərəfi ilə nöyüt pilətəsini silərdi. Atası mühəribədə olduğu vaxt anası Ələkbərə heç bir zaman Fətulla Hatəmə ağız açmamağı dönə-dönə tapşırardı. Və Ələkbər evlənmək məqamı gəldikdə anası ilə birgə tutduğu qərarlarını “unudaraq” bir zaman onun atasını saymayan Fətulla Hatəmi “hörmətli” bir adam, “ağsaqqal” kimi elçi göndərməyini özünə bağışlaya bilmir.

Elçin kiçicik bir strixlə - əsərin baş qəhrəmanı Ələkbərin öz-özünü qınaması ilə onun heç də “ideal” qəhrəman olmadığına işarə edir. Və əsəri oxuduqdan sonra bir daha əmin olursan ki, ideal qəhrəman əsərin fəlsəfi-ictimai ideyası və onun əsas

daşıyıcısı olan insandır - millətin genetik koduna daxil olmuş adət-ənənələri yaşıdan, bütün dönləmlərdə insanlıq ləyaqətini qoruyan və bəşəriyyətin xilası yolunda ümid və əzmlə həqiqətə doğru üz tutan insan.

“Ölüm hökmü”. Elçinin “Ağ dəvə” və ondan əvvəl yazdıığı “Mahmud və Məryəm” romanlarında qaldırıldığı problemin, izlədiyi ideya-bədii məqsədin məntiqi nəticəsi kimi “Ölüm hökmü” romanı ən yüksək bədii zirvədə durur. Bu romanın yazılması isə artıq zamanın, tarixin diqtə etdiyi qanuna uyğunluqdan doğmuşdur. Çünkü, 60-ci illər nəşrinin insanın bəşəri təbiətini öne çəkməsindən sonra, 70-ci illərdən başlayaraq insanın hər cür buxovlardan azad yaşamaq hüququ həm ictimai-siyasi həyatda, həm də sənətdə əsasən təsbit olmuşdu. Və 70-ci illərin ikinci yarısına xas “insan intellektinin gücü ilə onun cəmiyyət paradoxları qarşısındaki mənəvi acizliyindən, mif və gerçəklilik... arasındakı ziddiyətlərdən” (T.Əlişanoğlu) doğan “sınma məqamı” ilə əlaqədar olaraq bu dövrə qeyd etdiyimiz kimi, problematika dəyişmiş - milli-sosial, ictimai-fəlsəfi problematika ön mövqeyə keçmişdir.

Ədəbiyyatşunas alim B.Nəbiyev bu prosesin xüsusi bir qolu haqqında belə deyir: “Cəmiyyət və tarixə baxışımızın təzelənməsi qarşılıqlınmaz bir prosesdir. 30-cu illərin artıq “daşlaşmağa” doğru gedən laylarına əl uzatdıqca ...üzümüzə heç ağla gəlməyən böyük dəhşətlər püşkürür... Bir qədər gec də olsa bütün bunları ədəbiyyatımız özünəməxsus vasitələrlə açıb-ağartmalı..., öz vicdan sözünü deməli idi...” (83, s.110).

70-80-ci illər ədəbiyyatında, o cümlədən 60-ci illər nəsirlərinin yaradıcılığında sosial motivlərin qüvvətlənməsi nəşrin diqqətini “insanın dünyəvi-daxili mahiyyətindən, cəmiyyət məsələləri” üzərinə keçirdi. İnsanın sosial məzmunu ön plana çıxdı, insanın “mən”i haqqında düşüncələri “cəmiyyət fəlsəfəsi” (T.Əlişanoğlu) əvəz etdi. Lakin bu fəlsəfə də ədəbiyyat və cəmiyyətə həqiqi nicat yolunu göstərə bilmədi. Bu fəlsəfənin ideyası - söy-

lədiyimiz kimi, “həqiqət axtarışı” - əzəli mənbəyə qayıdış fəlsəfəsi idi. Fərdin nicat yolu - özünüdərk idisə, cəmiyyətin nicat yolu haqqı dərk etmək idi. Və bu ideyanın klassik bədii təcəssümünü “Ağ dəvə” və “Mahmud və Məryəm” romanlarında görürük. Hər iki romanda insana sevgi və ümid - nicat yolu idi.

Haqqı tapmaq, ona varmaq - (“...məni həsrət yaratdı...” - “Ağ dəvə”) həsrəti ilə Ağ dəvəni minib ucsuz-bucaqsız səhraları dolaşan, insanlığın məhkum olduğu əzab və əziyyətlə ürəyi barışmayan Yolcu Allahın adilliyinə inanmını itirməyə başlayır və səhrada azib qalır. Yeni nəşr nümayəndələrinə, o cümlədən, Elçinə elə gəlir ki, hər bir insanın rahatlığını, xoşbəxtliyini təmin edə biləcək, sözün geniş mənasında “inam fəlsəfəsi” sonucda bəşəriyyəti də nicat yoluna çıxaracaq. Və elə də olur... Səhrada azib qalan Yolcu yalnız ikinci namazından sonra “yolu” tapa bilir... (əsərin poetikasına aid olan bədii ifadə vasitələri haqqında III föslimizdə daha geniş bəhs edəcəyik.)

“Ölüm hökmü”nda isə artıq nicat yolu - mübarizə idi. Çünkü haqq yolunda mübarizə labüddü.

Elçin “Ölüm hökmü” romanında daha da irəli gedərək haqqı təkcə dərk etmək yox, onu tapmaq yox, ona varmaq yolunda olan bütün əngəlləri - sərabə benzeyən uydurma xəyalları, özünü əpritmiş idealları ifşa edərək, onların məhv olmasına hökm verir.

“Ölüm hökmü” romanında 30-cu illərin faciələri qeyri-insani sosial həqiqət kimi bədii düşüncə obyektiñə çevrilir. Bu əsərdə is-tər uzaq keçmişin, istərsə də yaşadığımız illərin həqiqətlərinə əsil vətəndaş, sənətkar gözü ilə baxılır və xalqın üzləşdiyi faciələr və məhrumiyyətlər bütün əsas ziddiyətləri ilə açılıb göstərilir.

Hər bir bədii əsərdə olduğu kimi, bu romanda da yazardının ideya-bədii məqsədini dolğun təcəssüm edən surətlər var. Zə-nimizcə, Əbdül Qafarzadə belə surətlərdəndir. Qəbristanlıq idarəsinin müdürü olan Əbdül Qafarzadə müəllifə onun yaşadığı dövrü və mühiti, mənsub olduğu zümrənin cəmiyyətdəki “baş-

bəla” rolunu və uğradığı mənəvi korroziyaları əks etdirmək üçün lazım idi. Və məhz “qəbristanlıq idarəsinin müdürü olmaq baxımından bu obraz Elçinin bədii tapıntısı sayılmağa layiqdir” (B.Nəbiyev). Onun başçılıq etdiyi idarə adı idarə deyil, həyatın ən çirkin əməllərinin töredildiyi vəhşətxanadır. Əbdül Qafarzadə hiyləgər və amansız bir təbiətə malikdir.

İlk baxışda sadəliyi, xeyirxahlığı, əliaçıqlığı, nəcibliyi də var, hətta o qədər sadədir ki, idarəyə avtobusla gəlir. Ancaq maaşı 135 manat olan Qafarzadə taksiyə minməmək və pulu ora-bura səpələməmək pərdəsi arxasında özünü mənəviyyatca təmiz göstərmək istəyir. O qədər “təvazökardır” ki, illərlə bir kostyum geyir sən demə, bir yox, bir ölçüdə, bir rəngdə alınmış bir neçə dəst kostyumu dəyişə-dəyişə geyinməklə gözə kül üfürür. Lazım gələndə pulları geninə-boluna elə səpələyir ki, qarşidakı adam buna məəttəl qalır. Aşnası Rozanın yolunda pulla saman demir, könlüne kamança düşdüyü üçün əlaltı Vasili-nin köməyilə Moskvaya, mehmanxanaya Bakıdan kamançıçı gətirdir, bir-iki saatlıq çalğısına görə ona 300 manat (üç şax yüzlük) verir; həkim-professor Mürsəlbəyli dən xəstəliyilə bağlı xoş söz eşitdiyi üçün onun xalatının döş cibinə üç dənə şax yüzlük basır... İşçilərinin hamısına gün ağlayır, xeyirxahlıq göstərir, çünkü hamısı onun nökəri xidmətçisi, əlaltısıdır. Bununla bərabər, Əbdül Qafarzadə həqiqət, ədalət uğrunda çarpişan, rüşvətxorluq əleyhinə mübarizə aparan və “susmağı bacarmayan” “dəmaqoqları” görməyə gözü yoxdur. Və yeri gəldikdə xoşuna gəlməyənlərin aradan götürülməsinə “ölüm fitvası” verməkdən də çəkinmir... O, hər şeydən, hətta heç nədən belə pul çıxarmağı, pul qoparmağı bacarır, molladan da “dolya” alır, qarovalıçandan, qəbirqazan əlkoqoliklərdən, pul qazanmaq üçün taksilərdə yolunu bura salan fahişələrdən, qumarbazlardan da! Hətta, morqun (ölüxana) otağını texnikum tələbələrinə kirayəyə verir. Qəbiristanlığının “uçastkovusu” da ona xidmət edir, hətta, oranın çarəsiz tulası və əsərdə böyük ictimai-bədii, rəmzi məna

daşıyan Gicbəsər də... Əbdül Qafarzadədə hər cür sıfət var: onu hədələyən əlaltı Buruna (Soltanmurada) deyir ki, "O yekə bur-nun var ha, sən ölösən, onu ət maşınkasından keçirtdirib yedir-dərəm arvadıva, uşaqlarına!" Onun hökmünə yaxşıca bəled olan nəhəng Soltanmurad pişik kimi qisla-qisla, dal-dalı çekilir... Əbdül Qafarzadə o qədər harınlaşış ki, pullarını, qızıllarını, bri-liyantlarını gizlətməyə yer tapmir, axırda cavanca oğlunun təzə-cə qazılmış qəbrində basdırır.

Əslində repressiyalar dövrünün doğurduğu Əbdül Qafarza-də ugursuz "sosialist" cəmiyyətinin öz içindən əmələ gəlmış "xərçəng" kimi rişələrini hər yerə yayaraq cəmiyyəti ölümə sürükleyən mafianın tipik bir nümayəndəsidir: özü də tək de-yil, vəzifə sahibləri, o cümlədən, icrakomun sədri Fərid Kazim-lı da bu mafianın üzvüdür...

Sovet idarələrindəki iş üsuluna toxunaraq Elçin Rayon İcra-iyə Komitəsində keçirilən, real həyatdan çox tamaşanı andıran müşavirəni təsvir edir. Əbdül Qafarzadə xitabət kürsüsündən deyir ki, "keçən il bizim qəbristanlıqda inişlə nisbətən 218 nə-fər az adam ölüb. Amma nəyə sevinəsən? Bəs plan? Axı planı artıqlaması ilə yerinə yetirməkdən ötrü gərək çox adam dəfn ey-ləyəsən..." (29, s.71). Və sonra da qarşıda qaldırdığı məsələ ilə qətiyyən uyuşmayan süni pafosla çıxışına davam edib, "boz gözlərinin dibində güclə seziləcək bir işarti" ilə, həmişə daxilində gizli istehza doğuran, "...bir sözlə, yoldaşlar, biz gələcək üçün yaşayırıq, hər şey gələcək naminə" - sözlerini deyir. "Bu sözlər onun özünün özü ilə gözəl zarafatı idi..." yazıldı Elçin, əslində Əbdül Qafarzadə o mücərrəd gələcək naminə işləməyi (... ölməyi) dönyanın ən axmaq və mənəsiz bir işi hesab edirdi...

Ə.Qafarzadənin çıxışından sonra isə birinci katibin ayağa qalxıb "məntiq məntiq yerində, plan isə plan yerində" deməsi ilə müşavirəyə yekun vurular. Bununla da idarəetmədəki mən-tiqsizlik əsərdə sistemin özünün "məntiqi qanuna uyğunluğu" kimi təqdim olunur.

Əsərdə çox mühüm bədii funksiya daşıyan Əbdül Qafarza-də bütün keyfiyyətləri ilə, müsbət və mənfi olmasından asılı ol-mayaraq, bir şəxsiyyət obrazı kimi demək olar ki, "islahedic-i-təbiyəvi əhəmiyyətə malikdir". Lakin onun təbiyəvi cəhəti onun bir insan kimi düzgün, qüsursuz yaşayış tərzindən, ləkəsiz mənəviyyatından deyil, əksinə onun bir obraz kimi şəxsiyyəti ilə insani keyfiyyətləri arasındaki konfliktən doğan faciəvili-yindən irəli gəlir. Elçin insanın daxili və xarici simasındaki tə-zadın və ziddiyətlərin onu və ətrafindakıları necə dərin uçurumlara yuvarlada biləcəyini və bu xüsusiyyətlərin bütün eybə-cərliyini Əbdül Qafarzadənin əməlləri və düşüncələri tımsalın-da fəlsəfi-psixoloji duyumla canlandırmaqla oxucuda bu obrazə qarşı dərin ikrəh və töəssüf hissi oyada bilmüşdür ki, bu da onun poetika axtarışlarında əldə etdiyi uğurlu nəticələrdən hesab olu-na bilər. Bu baremdə Elçinin özü yazdı: "Hərgah bir surətin ri-yakarlığı, alçaq hissələrlə yaşaması, şöhrətpərəstliyi, bu cür xüsusiyyətlərinə bəraət qazandırmaq istəyi, onun faciəsi və s. yüksək bədiiiliklə təsvir olunubsa, psixoloji dərinliklərə əl gəz-dirilibsə, üstəlik bu surətin yazılıçı tərəfindən dübəre söyləməsi-nə nə ehtiyac var, yazılının bu surətə "nifrət bəslədiyini" oxucu məgər başa düşməyəcəkmi? Oxucu bunu başa düşəcək və aydın məqsədə doğru səslənəcək" (24, s.330). Elçin yazılıçı "müdaxi-ləsindən", artıq və yorucu mühakimələrdən, lüzumsuz xarak-teristikadan azad təhkiyəni "üslub şəffaflığı" adlandırırı.

Yazıcı çoxplanlı əsərinin müstəqil fəsillərini, bölmələrini (onların hərəsinin öz adı, sərlövhəsi var) ustalıqla əlaqələndirir. Özü də təkcə obrazlarla, müştərək əhvalatlarla yox, xarakterlərin tale oxşarlığı, bədbəxtlik, xoşbəxtlik dərəcəsi (əsərdə xoşbəxt adam demək olar ki, yoxdur. Primitiv düşüncəli Mürşüb Gülcahanidən başqa. O da ona görə ki, özü dediyi kimi, "Yor-gana bürün, elinən sürün" atalar sözünə əmel edir) ilə əlaqə yaradır.

Romanın faciəli qəhrəmanlarından biri Xosrovdur. Xosrov müəllim taleyin ən ağır və gözlənilməz zərbələrinə məruz qalan

bir cəfakesidir. O, romanда repressiyanın bütün faciələrini, əzab və dəhşətlərini əks edən bir surətdir. Başına ağır fəlakət gəlmış taun vaxtı ailəsi - üç azyaşlı uşağı tonqalda yandırılmış Xosrov müəllimin həmişə dərd-ələm içinde olması onun dərs dediyi məktəbin "partkomu" Əflatunun xoşuna gəlmir, o, daim iclaslarda "Nə üçün Xosrov müəllim öz şəxsi kədərini ictimai işlərdən üstün tutur? ...Biz sosializmin təntənəsi içindəyik, ...bu, dərd çəkir..." deyə-deyo onun "şübhəlilər" siyahısına düşməsinə və ovvol-axır "gedər-gəlməzə" göndərilməsinə nail olur. Bu işdə Ə.Qafarzadənin əmisi Xıdırın da əməyi az olmamışdır...

Qeyd etmək lazımdır ki, Elçin əsərlərinə təsvir etdiyi dövrün, mühitin əsil mahiyyətinin, səciyyəvi xüsusiyyətinin doğru-düzgün çatdırılmasında, aşılımaq istədiyi ideya və mətləbin dolğun və canlı açılmasında xüsusi bədii əhəmiyyətə malik olan "mənfi" obrazlar da daxil etmişdir. İlk baxışda əserin süjet xəttində və hadisələrin inkişafında foal iştirak etməyən bu "başabəla" qəhrəmanlar yaşadıqları tarixi zaman kəsiyində öz mənfur fəaliyyətləri ilə minlərlə, milyonlarla insanın keşməkeşli, acı taleyində "həllədici" rol oynamışlar.

"Ölüm hökmü" romanında Əbdül Qafarzadənin əmisi Xıdır və məktəbdə "partkom" işleyən Əflatun da satqınlıq, xainlik, böhtançılıq kimi şərri-əməlləri özündə ehtiva edən "zamanın fürsətini əldən verməyən, adamların dərdini özləri üçün imkan məqamına çevirən" (74, s.75) belə obrazlardandır.

Xıdır "əntiqə olacaq" ümidi ilə balaca Əbdülü sakitləşdirir və gələcəkdə vəzifə və "rahat yaşayış" vəd edən "əntiqə həyatı" yaxından tanıdığı, məktəbdə bir yerde işlədiyi, bir süfrədə çörək kəsdiyi, bədbəxt Xosrov müəllimi bircə cümlə, bircə işaro ilə həbsxanalarda cürütmək, yox etmək hesabına əldə etmək istəyir. Nəticədə isə öz "canfəşanlığının" badına gedərək, "qarasiyahıya" düşənlərdən biri olur. Bəs Əbdüldən nə istəyirdi Xıdır? Xıdır istəyirdi ki, "bu canavar dünyada Əbdüldən çəkinsinlər, Əbdül yem olmasın, yeyən olsun..." və əmisinin nəyin baha-

sına olursa olsun böyük həyatda uğur qazanmaq, "irəli çıxməq", mənsəb, dövlət yiyəsi olmaq hərisliyini tam mənasında mənim-səyən Əbdül sonralar maskalanaraq üzdə özünü nümunəvi, zəhmətkeş sovet vətəndaşı kimi göstərir, əslində isə əlaltından qara bazara xidmət edərək, qeyriqanuni işlər görür və söylədiyimiz kimi nəhəng mafioz bir aləmin aktiv nümayəndəsinə çevrilir. Və öz "müvəffəqiyyətlərindən" razı qaldığı hallarda tez-tez "Yazlıq Xıdır, gərək indi sağ olaydı" deyə təəssüflənir.

Eybəcər ictimai sistemin, sosial mühitin bəzən xalqın çoxşərlik əxlaq qaydalarına, mənəvi dəyərlərinə və anlayışlarına belə mənfi təsir göstərə bildiyini müharibə və repressiyalar dövrünün hadisələri bir daha anlatdır. Repressiyalar cəmiyyətdə və ədəbiyyatda yeni mənfi tiplər, sıkəst qəhrəmanlar yaratdır.

Elçinin ustalığı həm də odur ki, onun sıkəst qəhrəmarlarına da nifrət etmək olmur. Biz onlara acayıraq. Ələsgər müəllimə, Xıdırə, Gülcəhaniyə, Xudavəndəyə, hətta məktəbli Arzuya da... Çünkü bu insanları mənəvi deformasiyaya uğradan, onları düz yoldan sapdırın mühit olur...

Ümumiyyətə müsbət və mənfi qəhrəman bölgüsündən imtiina edən Elçin öz sənətkar vicdanına və obyekтивliyinə sadıq qallaraq bu əsərə tələbə və gənc yazıçı Murad İldirimişin babası sayılan - sovet dövlətinin yeni qurulduğu illərdə Baş Siyasi İdarənin müvəkkili vəzifəsində işleyən və Hadrüt camaatının sadəcə olaraq "Çeka" çağırıldığı Murad İldirimli kimi əqidəsinə, inamına (illüzor olsa da) son dəqiqəyədək sadıq olan, səbatlı, iradəli və sözün əsil mənasında "müsəbət" qəhrəman ola bilən bir surət də daxil etmişdir. Əslində əsərdə epizodik obraz qismində iştirak edən 20-30-cu illərin kollektivləşmə və repressiya dövrünün nümayəndəsi olan Murad İldirimli, bir şəxsiyyət kimi xarakterinin dolğunluğu ilə 60-70-ci illər "durğunluq" dövrünün gənc nümayəndəsi - tələbə Murad İldirimli ilə müqayisədə doğrudan da əsil qəhrəman idi. Əlbəttə, sovet hakimiyyətinin ilk illərində hamının inqilabi-romantik bir eyforiyada yaşadığı mühit-

də Murad İldirimi kimi təmiz, vicdanlı, öz idealına, əqidəsinə fanatikcəsinə sadıq olan şəxsiyyətlərin mövcud olması təbii idi.

Lakin Elçinin sənətkarlıq məziiyyətlərindən biri də bu idi ki, o, mətin və fədakar bir inqilabçını - xəyalqırıqlığma uğramış sosialist cəmiyyətinin tənəzzülə uğradığı zaman prizmasından baxıldığda - “Don-Kixotvari” - qeyri-real, utopik bir məqsəd uğrunda canından keçən cəngavər obrazı kimi canlandırma bilmişdi.

Və Elçinin “baba” Murad İldirimi kimi əqidəli kommunistlə əlli il ərzində özünü içindən yeyib əpritmiş, uydurma xülyalardan başqa heç bir dayaq nöqtəsi olmayan sosialist xanədanının yetişdirib ortaya çıxardığı gəncliyin bir nümayəndəsi olan tələbo - “nəvə” Murad İldirimlini qarşı-qarşıya qoyması da tosadüfi deyildi. Bu, “30-cu və 70-ci illəri - “iki sahil” arasındaki əlli illik zaman məsafəsindən bir-birinə uzanan gözəğ-örünməz yolları, onları bir-birinə bağlayan və ayıran gözəğ-örünməz telləri” (83, s.175) müqayisəli göstərmək üçün Elçin tərəfindən intixab edilmiş bədii priyom idi. Və bu yarımdəşərənlərdə gedən mənəvi və psixoloji aşınmamı, şəxsiyyətin “deqradasiyasını” əsərdən gətirilən aşağıdakı misallardan aydın şəkildə görmək mümkündür: “Azərbaycan SSR baş Siyasi İdarəsinin səlahiyyətli müvekkili... Murad İldirimlinin bütün bədəni qızdırma içində yanındı, amma taunun qamarladığı beyninə indi... dəshətli bir qozəb hakim idi; düşmənə qarşı qəzəb, bir də əlbəttə, bir təəssüf hissi var idi: düşmənlərlə, banditlərlə atışmalarda qurban getmiş bir çox silah dostları kimi, o da mühərbi sona kimi davam etdirə bilmədi... Amma bunun forqi yox idi, fəhlə və kəndli hakimiyyəti qalib hakimiyyət idi. Heç bir təuna baxmayaraq, kommunizm qurulacaqdı!”

Və uşaqlıqdan ata-anasından ayrılmak məcburiyyətində qalan və nənəsinin himayəsində böyükən “...tələbə isə bu fikirdə idi ki, Allah onu zəlil etmişdi və buna görə də bütün ömrü belə də keçəcəkdi. Allah ona kömək eləməmişdisə, heç kim ona kömək edə bilməyəcəkdi, amma niyə belə olmuşdu, o hansı gün-

hın sahibi idi ki, Allah onu beləcə zəlil etmişdi... nə üçün onu bu geniş dünyada məhkum yaratmışdı, həmişə özü öz içində, özü-özüylə çarpışmalıydı. Özü-özünü içəridən yeməliydi? ... Görünür nə isə var idi... Quran da deyir ki, səbəbsiz cəza yoxdur...” (29, s.24). Ölüm ayağında belə gələcəyə sönmez inam bəsləyən “baba” ilə sadəcə yaşayıb düşünməyi özünə günah bilən “nəvə”nin aqibəti bütöv bir quruluşun aqibəti idi.

Ümumiyyətlə, bu roman bir daha göstərdi ki, Elçin həyatın dərin qatlarına enib gerçəkliyi iri planda əhatə etmək və bu zəmində sanbalı xarakret yaratmaq səriştəsinə və imkanına malik sənətkardır” (83, s.109).

...Elçinin nəşr istedadının ən yaxşı cəhətlərindəki müşahidə qabiliyyəti, psixoloji analizin incəliyi, insan duyğularının təsvirindəki romantik ovqat ona “yeni Azərbaycan nəsrinin” ən orijinal nümayəndələrindən biri kimi şöhrət getirmişdir...” (2, s.151-153). Onun nəsrinin problematika baxımından öyrənilməsi belə bir fikri söyləməyə əsas verir. Bədii ədəbiyyat xalqın özünə qayıdış prosesini qabaqlamış və bu da problematikanın yeni yüksəlişinə zəmin yaratmışdır.

Elçin yaradıcılığı daim müasirdir, onun qəhrəmarlarını düşündürən problemlər həyatımızın daimi problemləridir. İnsanlıq, həyatı bütün dolğunluğu ilə təsvir edə bilmək, sözün qüdrətli zamanın felsəfi mahiyyətini üzə çıxarmaq əslində çox yüksək sənətkarlıq keyfiyyətidir ki, bu da Elçin nəsrinə xas olan başlıca cəhətlərdən biridir.

QƏHRƏMAN VƏ BƏDİİ İFADƏ PRİNSİPLƏRİ

3.1. Psixologizm poetik forma kimi

Azərbaycan “yeni nəşri” bədii metodu tipologiyası etibarılı 60-ci illərə qədər milli ədəbiyyatda təşəkkül tapmış realizmdən fərqlənirdi. Burada da “gerçəklər”, “həyat” haqqında həqiqətlər diqqət hədəfi olaraq qalır. Lakin bu nəşrin sosrealizm ədəbiyyatından kəskin fərqi bu həyat həqiqətlərinin dərkində, həyat haqqında təsəvvürün özündə idi. Burada həyat həqiqətləri, sosioloji gerçəkliliklər insanın iç dünyasından keçərək, onun varlıq-yoxluq haqqında ekzistensial duyğuları prizmasından dərk olunurdu. Azərbaycan yeni nəşri məhz bu xüsusiyyəti ilə keyfiyyətcə dərinləşərək, yeni estetik məzmun kəsb edir, heç cür əvvəlki ədəbi-estetik ölçü və təsəvvürlərə sığmadı.

“...Söhbət estetik zövq və mühakimələrdəki dönüşdən, gerçəkliyə baxış və yanaşmadaki başqalaşmadan gedir və hazırda tam əsasla iqrar edə bilərik ki, bizdə poetika və problematikanın təzəliyi ilə fərqlənən, dövrün yüksək tələbləri və meyarları ilə, ictimai-bədii fikrin müasir qənaətləri ilə silahlanan yeni səciyyəli nəşr təşəkkül tapmışdır...” (1, №6, 1977, s.153).

Göründüyü kimi, “Yeni səciyyəli nəşr” haqqında ədəbiyyatşunaslığının bütün elmi anlayışını əldə etmək üçün təkcə onun mövzu, problematika baxımından səciyyəsi əsla kifayət deyildir. Çünkü bu anlam yeni nəşrin poetika axtarışlarını və nailiyətlərini də demək olar ki, bütövlükdə özündə ehtiva edir. Po-

etika isə təkcə bədii dil və ifadə üsulları deyil, yazılıçının fərdi yaradıcılıq xüsusiyyətlərinin obraz, bədii xarakter yaratma üsullarının vəhdəti deməkdir.

60-ci illərdən başlayaraq, nəşrin ideya əsasının, fəlsəfi qayə və problematikasının dəyişməsi onun poetik strukturunu dəyişir, özünəxas nəşr poetikaları doğururdu.

Təsadüfi deyildir ki, həmin dövrde ədəbiyyatşunaslıq və dilçilik elminin bir çox alim və tədqiqatçıları dilin poetikasının öyrənilməsinə xüsusi önəm verərək, Azərbaycan dilinin poetik məziyyətlərini öyrənməyə çağırırdılar.

Dilşunas C.Əlibəyզadə yazırı: “...ədəbiyyatşunaslıq, həm də dilçilik elminin bir-biri ilə sıx əlaqəsi əsasında yeni orijinal bir elm sahəsi yaranır, bu dilin poetikası, bədii dil və onun həyatla əlaqəsi, yazılıçının dili, onun fərdi üslubu və s. məsələləri öyrənən bir elm sahəsidir (33, 27 iyun, 1964).

“Təbii və qanuna uyğundur ki, nəşrin axtarışları təkcə ideya və məzmunu ilə deyil, janr-üslub xüsusiyyətləri, bütünlükə ifadə tərzini də əhatə etmişdir, daha doğrusu, mündəricə cəhətdən başqalaşlığı üçün nəşr forma-bədiilik etibarilə də yeniləşməli olmuşdur” (43, s.3) və bu “yeniliyi” istənilən əsərdə, hekayədə, povestdə izləmək mümkündür.

Müasir nəşrimizin tədqiqatçıları da onun formalasdığı 50-60-ci illərdə əvvəlki sovet nəşrindən fərqli olaraq yiğcəm formalarla, kiçik həcmli janrlara meylin aparıcı olduğunu qeyd etmişlər. Məlumdur ki, o vaxtacan Azərbaycan nəşrində epik vüsət, yəni epos yaratmaq yazılıçı üçün çox böyük məziiyyət sayılırdı: nəşr əsəri nə qədər çoxşaxəli, geniş lövhələrlə zəngin olardısa, bir o qədər bədii cəhətdən siqlətli sayılırdı. Buna görə də iri miqyasları əhatə etmək baxımından ən əlverişli forma olan roman janrı geniş yayılmışdı. Roman az qala təkzib olunmaz sənətkarlıq zirvəsi sayılırdı.

Yeni nəşrin nümayəndələri, o cümlədən Elçin, həmin möh-

təşəm vəzifədən imtina edərək, qarşısına daha "sadə" məqsədlər (insanın, fərdin daxili-mənəvi aləminə nüfuz etmək, şəxsiyyətin ruhi aləmində baş verən təbəddülətləri bədii təhlilə cəlb etmək) qoyduğundan artıq iri formalara, böyük həcmli əsərlərə ehtiyac hiss eləmədir: təsvir obyekti lokallaşdırğından onun inikas və ifadə forması da dəyişdi. Yəni əsərlərin ideya-estetik, mənəvi-əxlaqi mətləbləri ilə forma - stil vəhdət təşkil etdi. Elçin 60-70-ci illərdə nəinki çoxşaxəli romanlara - epopeyaya can atmadı, hətta, o, adico roman belə yazmadı. O, daha çox hekayə və povest janrlarına müraciət etdi. Çünkü tənqidçi A.Hüseynovun dediyi kimi: "genişlik" hələ əsərin həyatı düzgün əksinə dəlalət etmədiyi kimi, dar çərçivədə inikas da varlığın təhrifi olmaya bilərdi" (43, s.66).

Bununla bağlı tənqidçi C.Məmmədovun söylədiyi fikir də maraq doğurur: "Elçinin ...hekayəsi öz epikliyi, qloballığı ilə diqqəti cəlb edir... "Baladadaşın toy hamamı" hekayəsi bir həyat faktı üzərində qurulsada, bu fakt ətrafinda... Bakı kəndi var, kəndin adamları, bütün dünyası var.... Bu keyfiyyətlər isə hekayənin epiklik çəkisini artırır" (74, s.99). Həqiqətən də onun ayrı-ayrı illərdə yazdığı bəzi hekayə və povestləri əhatə etdiyi zaman və məkan, təsvirə çökdiyi obraz və qəhrəmanlar baxımından eyni bir tarixi dövrü, mühiti əks etdirən roman epopeyanı xatırladır. Onun "bəzən bir hekayəsindəki epizodik bir obrazı növbəti hekayənin əsas personajına çevrilərək" hekayələr arasında bağlılıq əmələ gətirir (77).

Doğrudur, artıq 70-80-ci illərdə yeni nəşr nümayəndələri, o cümlədən Elçin də, roman janrlına müraciət etməyə başladılar. Bundan əlavə, ənənəvi nəşr nümayəndələri də iri həcmli romanlar yaratmaqdə davam edirdi. Lakin bununla belə, bütün bu illərdə nəşrdə aparıcı rol povest və hekayəyə məxsus olmuşdur. Təbiidir ki, bu hal bütün sovet ədəbiyyatı üçün xarakterik idi (116, s.6-25).

60-cı illərdə bədii nəşrə gətirilən "kiçik adamlar" mövcud ədəbi mərhələnin estetik özünəməxsusluğunu əks etdirirdi. Lakin xüsusilə 70-ci illərdə ədəbi yığıncaqlarda səhbət, əslində polemika mövzusu olan həmin "kiçik adamlar" nəşrin "makromühitdən" mikromühitə enməsi, bədii-estetik düşüncərin cılızlaşması deyildi, əksinə, daha riənalı, daha humanist olması idi, insanların ürəyinə nüfuz etməsi idi. 70-80-ci illərin hekayə qəhrəmanlarının psixologiyası bəzən elə bir təsəvvür doğurur ki, bu, bir adamın - müasirimizin psixologiyasıdır, ancaq orasını da qeyd etmək lazımdır ki, həmin adam ictimai münasibətlər sistemində oynadığı "məcburi" rolu ilə yox, bütün təmizliyi, tənhallığı ilə təzahür edir. Lakin 70-80-ci illərin ədəbi tənqidində bu cəhət yeni müstəqil bədii idrak metodunun meydana çıxmazı kimi yox, sosializm realizminin yeni nailiyyəti olaraq qıymətləndirilir: "Cəmiyyətin ictimai-əxlaqi, şəxsiyyətin düşüncə, ideal və arzuları haqqında real və möhtəşəm bədii həqiqətlər ümumxalq miqyaslı "mənəvi sərvət" əhəmiyyəti kəsb edir. Eləcə də məhz müasir inkişaf mərhələsində sosializm realizminin sınıqlarından çıxmış ənənələrinə sədaqətin sabitliyi və fasıləsizliyi qanunu qorunmuş olur" (58, s.3).

Halbuki, yeni nəşri sosializm realizmi ədəbiyyatının "mərhələvi" dəyişməsinə aid etmək onu yeni bədii metod kimi qəbul etməməyə bərabər idi. Zənnimizcə, yeni nəşr nəinki sosializm realizmi bədii metod, hətta ümumən sosializm nəzəriyyəsi, düşüncə tərzi, ideologiyası qurtaran məqamdan başlanırdı. Sosrealizm prinsiplərinin hakim mövqe tutduğu mərhələdə hamını "xoşbəxt" edən qəhrəman öz fərdi səadətini əldə etməyə qadir deyildi. "Fərd bütün təşəbbüslerində total kollektivin mənənəsinə düşərək, azadlığını və istəklərini gerçəkləşdirə bilmirdi" (91, s.23). Yeni nəşr məhz bu sonuncu məqamdan başlayaraq insanın iç dünyasına aydınlıq gətirməyə, psixologiyasının dərinliklərinə varmağa çalışırı.

70-80-ci illər Azərbaycan hekayəsində fərdin psixoloji yaşantalarını əks etdirməyə meyl 50-60-ci illərdəkindən güclüdür. Lakin hekayədə psixoloji təhlilin güclənməsi heç də 70-80-ci illərdə 50-60-ci illərdəkindən daha böyük sənət əsərlərinin yanmasına göstərmir. Söhbət ondan gedir ki, ictimai-estetik təfəkkür, bədii ədəbiyyat fərdin daxili aləmi ilə əvvəlki onilliklərdəkindən intensiv məşğul olur: psixoloji təhlilin, psixologizmin hekayədə “bir ünsür yox, prinsip, sistem səviyyəsində ortaya çıxması” (54, s.22) aşağıdakı təsvir-ifadə üsullarının geniş yayılmasına imkan verir:

- 1) Yaziçi tərəfindən subyektin “mən”inin qabardılması və hekayənin bədii intonasiyasına, hadisələrin gedişinə təkan verən amilə çevrilməsi;
- 2) Hekayənin “bir adamın hekayəsinə” çevrilməsi, həmin bir adamın emosiyasının əsərin, süjetin ovqatına təsir göstərməsi;
- 3) İctimai varlığın, ətrafdə baş verən əhvalatların “bir adam”ın qavrayışında əks etdirilməsi, başqa sözlə, reallığın təsvirində subyektivlikdən çəkinməmək və s.

Hekayədə subyektin rolunun güclənməsi, nəticədə, ədəbiyatşunaslıqda “obyektiv psixologizm” deyilən bir psixoloji təhlil formasını meydana gətirir - əgər belə demək mümkünsə, “bədii obyektivizm” “obyektiv psixologizmlə” əvəz olunur. “Obyektiv psixologizm” təhkiyənin yazıçı tərəfindən deyil, personaj tərəfindən nəql olunması, yaxud personajın duygu-düşüncələrinin məhsulu kimi meydana çıxmışdır. Təsadüfi deyildir ki, 70-80-ci illərdə məhz birinci şəxsin dilindən söylənilən hekayələrin sayı artmışdır.

Yaziçinin “personajın” işinə qarışmaması” XX əsrin əvvəllərində Azərbaycan hekayəsində də psixoloji təhlilin ən mühüm formalarından biri olmuşdur. Fərdin daxili dünyasına hörmət, insan emosiyalarının zənginliyi qarşısında heyrət XX əsrin əvvəllərində olduğu kimi, 70-80-ci illərdə də maraqlı hekayə qəh-

rəmanlarının meydana çıxmasına imkan yaratmışdır.

Azərbaycan hekayəsində psixoloji təhlilin rəngarəngliyini Elçinin yaradıcılığı da əks etdirir. “Elçin poetikasının zənginliyi onun psixoloji təhlillərində xüsusi təkanla üzə çıxır” (74, s.70). Yazıçının 70-80-ci illərdə qələmə aldığı hekayələr “Gümüşü, narıncı, məxməri”, “Baladadaşın ilk məhəbbəti”, “Beş qəpiklik motosikl”, “Günlərin bir gündündə”, “Bu dünyadan qatarlar gedər”, Şuşaya duman gəlib”, “Bülbülün nağlı”, “Baladadaşın toy hamamı”, “Ayaqqabı”, “Hönkürtü”, “Parisdə avtomobil qəzası”, “Beş dəqiqə və əbədiyyət” və s. psixoloji, emosional məqamlarla zəngin hekayələrdir.

Elçinin hekayəsində psixologiya çox müxtəlif yollarla - qəhrəmanın hərəkətləri, düşüncələri, konkret hadisələrə verdiyi reaksiyalar və s. ilə ifadə olunur və bir qayda olaraq, Elçin öz qəhrəmanlarının bütün fəaliyyətlərini psixoloji cəhətdən əsaslaşdırmağa, hər bir hərəkətin arxasında bütöv bir düşüncə kompleksini görməyə çalışır. Məsələn, “Ayaqqabı” hekayəsində rayondan Bakıya gələrək xudmani bir işə düzələn və hər şəyi unudaraq gələcək rahat, mədəni həyatı üçün pulu pul üstə yığan, özünü adı dünya sevinclərinə, hiss və duyğularına tamarzi qoyaraq, həyatının mənasını zəruri saydığı cəhətiyalarının (ev, təhsil almaq, evlənmək, işləyərək “qabağa gedib” restoran müdürü olmaq) ödənilməsində görən Bəbir birdən-birə həyatın faniliyi, dünyanın gəldi-gedərliyi, insanların bədbəxt bir varlıq olması haqqında “fəlsəfi” düşüncələrə qəpişir. Bəs buna səbəb nə olur? Təsadüfən restoranda rastlaşdıığı dostunun “Sən Əbdülkərim müəllimin qəbri, yüz qram vur bizimlə” deməsi və Bəbirin də öz növbəsində “Əbdülkərim müəllim ölüb bəyəm...” deyə heyret və dərk olunmamış təəssüf hissi ilə sual verməsi onun bu qəfil xəberdən nə qədər sarsıldığını göstərir. Və istəkli müəllimin xatirəsi ilə keçmiş günlərin, uşaqlıq illərinin nostalgiyası Bəbirin illərlə böyük cəhiyat və “düzgün yaşa-

ma” prinsipi ilə əldə etdiyi nailiyyətlərini, restorandakı şeflərinin yanında qazandığı “hörmətin” bir anda yerə vuraraq heç-puç etməsinə gətirib çıxarır. O, həyəcanlanaraq “yüz vurub” sağlıq deyir, sizlayıb ağlayır. Bəbiri həmişə başısağı, əmrə müntəzir bir işçi görməyə adət edən müdürüyyət və işçilər onun belə “sərbəst” rəftarından, iş vaxtı müştərilərlə içib, rehbərliyin ünvanına nalayıq sözər deməsindən heyretə gəlirlər. Bəbir illərdən bəri ürəyində yiğilib qalan nifret və ittiham dolu sözlərini etrafdaşlarının üzünə çırır və artıq “atılan oxun geri dönmə-yəcəyini” başa düşərək, qürurla restoranı tərk edir. Tramvayda evə getdiyi vaxt konduktor qız onu tanır və sanki dünyanın böxtəvəriymiş kimi gülümşəyir. Çünkü “xoşbəxt olmaq üçün elə böyük bir şey lazım deyil”di. Və Bəbir tramvaydan düşüb yataqxanaya getdiyi yerdə birdən dayanır, əyilib bayraqdan bəri ayağını sixan ayaqqabalarını çıxardır və var gücü ilə ağaçlığa tullaşır. Bu zaman Bəbirə elə gəlir ki, təkcə ayaqları yox, bütün bədəni azadlığa çıxır. “...Bəbir corabla yataqxanaya gedə-gedə fikirləşdi ki, ayaqyalın gəzməkdən gözəl şey yoxdur” (25, s.208). Və Elçinin oxucuya aşılamaq istədiyi fikir bu idi ki, insan saf düşüncələrini, təmiz duyğularını süni qayğılar məngənəsində sixmamalıdır. Bu hekayədəki psixologizm Bəbirin konkret hadisəyə verdiyi reaksiyada təcəssüm olunur ki, bu da Bəbirin öz müəlliminin ölüm xəbərini eşitməsi ilə on ümdə arzu və qayğılarının bir anda mənasızlaşmasından ibarət idi. Yeri gəlmışkən, qeyd edək ki, eyni reaksiyanı “Ölüm hökmü” romanında, “Hotel Bristol” və “Hər şey keçib gedir”, “Beş dəqiqə əbədiyyət” və s. hekayələrində də izləmək mümkündür. “Ölüm hökmü”ndə də kirayənişin qaldığı evin sahibəsi Xədicə arvadın ölümü ilə tələbə Murad İldirimlinin istək və arzuları, hətta istəkli nənəsinin səsi də “həmin cılızlığın, mənasızlığın içərisində itib batmışdır”. Bu oxşarlıq, fikir cyniliyi - dünyanın bütün işlərinin, bədən məməriniñ ölümün qarşısında aciz olmasından, lakin xeyirxahlığın ya-

şarı, əbədi olmasından xəbər verirdi.

Digər iki nümunə də qəhrəmanların psixologiyasına aydınlıq gətirmək baxımından maraq doğurur. İlk baxışdan bir-birinə bənzəyən, daha doğrusu, oxşar situasiyalara düşərək eyni cür hərəkət edən qəhrəmanlar əslində müxtəlif daxili aləmlərə və fərqli mənəvi stimullara malikdirlər. “Gül dedi bülbüle” hekayəsinin qəhrəmanı Əlipaşa televizor almaq üçün qəpik-qəpik yığlığı pulu qəfildən görüşdüyü dostları ilə yeyib-içdiyi məclisə xərcləyir, arvadı Züleyxa isə heç “uf” da demir, əksinə, ona ürək-dirək verir.

Uşaqlarına “bir-iki parça şey-süy” almaq üçün iki ay yay evində kirayənişin saxlayan “Dolça” povestinin qəhrəmanı Ağababa da bir-iki saatın içində, gəzməyə çıxardığı ailəsinin yeyib-icməsinə “yüz əlli manat” pul xərcləyərək televizor almaq arzusundan əl çəkməli olur. Göründüyü kimi, gözlənilməz şəraitə düşən hər iki qəhrəman vəziyyətdən eyni cür çıxır. Lakin qəhrəmanların konkret hadisəyə verdiyi reaksiya eyni cür olsa da onları psixoloji cəhətdən fərqləndirmək mümkündür. Məsələn, Əlipaşanın hərəkətində özünütsədiq - nümayişetmə vardısa, Ağababanın hərəkəti onun insani səciyyəsindən - gözütoxluğundan, üreyiaçıqlığından irəli gəlirdi. İmkan tapıb ailəsi - uşaqları ilə birlikdə restorana yeməyə gedən və gözləmədiyi halda xeyli məbləğdə xərcə düşən Ağababa belə bir xoş məqamda pulunu xərclədiyinə töəssüflənmir, həyat yoldaşı ilə birlikdə bunu çox adı qəbul edir.

Ömür boyu ehtiyac, sıxıntı içərisində yaşayan və bu üzdən istədiyi, arzuladığı həyat tərzindən uzaq düşən, məclislərdə iştirak edib əylənmək imkanından məhrum olan Əlipaşa da təsadüfən dostları ilə rastlaşır. Onun əlinə ömründə birçə dəfə də olsa, ürəyindən keçən arzuları gerçəkləşdirmək, nəyəsə qadir ola bilən bir kişi - səxavətli, əliaçıq, yeri gələndə pul xərcləməyi bacaran bir dost kimi özünü təsdiq etmək fürsəti düşür. Və o

bu fürsətdən layiqincə istifadə edir.

Nümunələrdən aydın olduğu kimi, hər iki qəhrəmanın zahiriən oxşar hərəkəti arxasında müxtəlif fərdi düşüncə kompleksi durmuşdur - Ağababanın özünütəsdiqi - daxili, Əlipaşanın isə daha çox zahiri cəhiyacdan doğmuşdur.

Azərbaycan ədəbiyyatında, eləcə də nəsrində psixoloji təhlilin müxtəlif poetik-üslubi formalarına onun bütün tarixi boyu təsadüf edilir. Lakin 70-80-ci illər Azərbaycan hekayəsində həmin formalardan danışarkən biz psixoloji təhlil məqamlarını deyil, bütövlükdə hekayə sənətinin haqqında, danışılan formalar üzərində qurulmasını nəzərdə tuturuq. Əslində hekayə sənətində fərdin psixoloji yaşıntılarını təsvir etməyə meylin ilk mühüm dalğası və buna müvafiq olaraq ilk poetik-üslubi forma axtarışları söylədiyimiz kimi, XX əsrin əvvəllərində başlamışdır. 60-ci illərdən etibarən hekayədə bu baxımdan özünü göstərən poetik-üslubi maneraları həmin axtarışlardan kənardə təsəvvür etmək mümkün deyil. Bu barədə Elçin özü belə deyil: "Bu gün biz əyani şəkildə görürük ki, cəmiyyətin iikişafi, mənəvi-əxlaqi keyfiyyətlərin, predmetlər aləminin sürətlə döyişən mahiyyəti poetikanın əsrlərlə formalışmış bir sıra qanunlarına çox maraqlı çıalarlar verir, bəzi hallarda isə bu qanunlara yenidən baxmağa, hətta onların təhlilinə sövq edir (24, s.121).

Elçinin əsərlərində Ə.Haqverdiyevin, Ü.Hacıbəyovun psixoloji təhlil maneraları özünün aydın əksini tapmışdır. Eyni zamanda, dünya hekayə sənətində xüsusilə rus ədəbiyyatında - V.Şukşindən və s. gələn təsirləri də qeyd etmək lazımdır. Müşahidələr göstərir ki, 70-80-ci illər Azərbaycan hekayəsində psixoloji təhlil üçün istifadə olunan, tez-tez müraciət edilən poetik-üslubi formalar, maneralar, fiqurlar ümumilikdə götürdükdə aşağıdakı məqamda təzahür edir:

a) təhkivənin özündə (intonasiyada, ritmdə, mətnin ümumi strukturunda, süjet və kompozisiyada əks olunan psixolojilik;

b) monoloqun ən müxtəlif formalarında (xüsusilə, "daxili monoloq"da) ifadə olunan psixolojilik;

c) dialoqlarda, ümumən psixoloji nitqdə özünü göstərən psixolojilik.

Hədisələrin, əhvalatların (əslində, bu, həmin hadisələrin, əhvalatların sosial-estetik tələbatından irəli gəlir) adı informativ şəkildə deyil, bir növ psixolojiləşdirilmiş qaydada təsviri müasir hekayələrimiz üçün xarakterik bir haldır; yazıçı hər hərəkətin, hər məqamın doğurduğu hissələrə həmin hərəkət və məqamın "prozaik məzmunundan", "statistik qeydiyyatından" müqayisə olunmayacaq qədər çox diqqət yetirir, onun (yazıcı) üçün məraqlı olan qəhrəmanın nə etməsi deyil, bəlkə, həmin hərəkəti hansı daxili ehtiyac üzündən, hansı hissələrin təsiri altında etməsidir (54, s.73). Və elə ona göredir ki, 70-80-ci illər Azərbaycan hekayəsində belə bir üslubi əlamət özünü göstərir ki, qəhrəman ancaq hissələrinin humanist olub olmamasına görə "məsuliyyət" daşıyır, hərəkətlərinə, həmin hərəkətlərdən irəli gələn nəticələrə görə yox.

Deyilənlərə sübut olaraq "Toyuğun diri qalması" povesti nə müraciət edək. Bu əsərdə müəllif toyuğun diri qalmasının əsil səbəbkarı olan Zübeydənin keçirdiyi daxili təbəddülətləri psixoloji cəhətdən əsaslandırmağa çalışır. Öncəki fəsildə bir qədər ətraflı danışdigimiz əsərin məzmunundan bəlli olur ki, sən demə, "gizli iş üstə tutulan" qızçıqaz (Nisə) kənddə hamının eləbeləcə "Zübeydə" çağırıldığı arvada "...heç kimə demə, qələt eləmişik, Zübeydə... Zübeydə xala..." deyə müraciət edir. Bu nəşidən kimi Zübeydənin "...tar kimi tarıma çəkilmiş bədəni bircə anın içində süstəldi, bütün hirsı-hikkəsi, kini-kidurəti çəkilib getdi..." (28, c.I, s.344).

Zübeydə bir anlıq gördüyü səhnəni heç kimə danışmayacağının öz-özlüyündə yəqin edir. Lakin Ağagülün nifret dolu baxışlarını hiss edən kimi fikrindən daşınır: "Ay sən ölüsen!" -deyib

onları (Ağagülü və Nisəni) sırrı açacağı ilə hədələyir. Doğrudur, Zübeydə arvadın gəncləri hədələməsi onların utancverici vəziyyətlərindən sui-istifadə etməsi ilk önce xoşagelməz assosiasiya doğurur. Lakin xatirələrə qərq olmuş Zübeydənin keçirdiyi dərin peşimançılıq və təəssüf ilə tanış olduqca ondakı kin-kidürətin daxili bir narazılıq və məyusluq üzündən baş qaldırdığını anlamağa başlayırsan. Çünkü hər bir insanın başqaları tərəfindən yaxşı, xeyrxah bir adam kimi tanımmasına daxili bir ehtiyacı vardır və insana xoş münasibətlə onun sənmüş, korşalmış gözəl duyğularını oyatmaq olar. Təsadüfən şahidi olduğu iki gəncin təmiz ürkək məhəbbəti və uzaq, geriyə qaytarılması mümkün olmayan gəncliyində özünün də belə bir təmiz məhəbbətlə sevilməsi Zübeydənin ürəyini riqqətə getirir və o, gizli məhəbbətlərinin faş olmaması üçün Ağagülün ona “rüşvət” verdiyi qırımızı çil toyuğunu gecəynən qaytarıb “Ağagülgilin həyətinə atır”.

Göründüyü kimi, ilk baxışda xoşagelməz təsir bağışlayan Zübeydə eyni bir situasiyada bir-birindən fərqli üç müxtəlif halaladılır: xoş söz edərək “qeyrətə gəlir” - xəbəri yaymayıacağına söz verir; Ağagülün nifrət dolu baxışlarını öz üzərində hissedərək daxili aləmi “su kimi bulanır” - onlardan acıq çıxmaq istəyir; və nəhayət, təkliyinin, kimsəsizliyinin səbəbini gənclik çağında buraxdığı səhvlərində görərək, saf məhəbbət naminə “toyuğu diri saxlamaq” qərarına gəlir.

Zübeydənin xatakerindəki bu ikililik barədə Elçin özü belə deyir: “İki Zübeydə var, biri küpəgirən qarıdır, o biri yazığın birdir, bu yazıqlıq birdən-birə görünür, sonra yox olub gedir, elə bil ki, bir xeyli gözləyirsən su durulur, dibindəki qumu görürsən, sonra yene kimsə daş atır, su bulanır, dibi görünmür...”. Və əsərin poetikası da, söylədiyimiz kimi hadisələrin psixolojiləşdirilmiş qaydada təsviri də qəhrəmanın məhz bu gözə görünməz tərəflərini, onu hər hansı bir əmələ vadər edən daxili hərəkətvericiliyi gövvələri açıb göstərməyə xidmət edir.

Müəllif psixoloji təhkiyədə obrazın emosional - subyektiv təzahür imkanlarını genişləndirir ki, bu da istər-istəməz təhkiyəçinin intonasiyası ilə təhkiyənin intonasiyasının adekvatlaşmasına götürüb çıxarır. Qeyd etmək lazımdır ki, 30-50-ci illərdə yaranan Azərbaycan hekayəsində məhz bu çatışmırı. Müəllif intonasiyası təhkiyənin intonasiyasının fərdi-subyektiv ahənginə çevrilə bilmirdi. 70-80-ci illər hekayəsində (və təkcə hekayəsində yox) isə bunun əksini görürük; yazılı ilə qəhrəmanın arasında psixoloji harmoniya yaranır - yazılı 30-50-ci illərin hekayelərindəki kimi öz psixoloji ovqatı etibarı ilə qəhrəməndən “yuxarıda” durmur, onun hissələrinə hökm etmir; əksinə bəlkə, daha çox onun arxasında gedir, onu duyar və bu da dövrün hekayə üslubunu yaradır (“Beş dəqiqə əbədiyyət” hekayəsi haqqında. Bax: səh.68).

Müəllifin fərdi-subyektiv psixologiyasının, ovqatının “redakte olunmadan”, “əbədiləşdirilmədən” hadisə, əhvalat və ya obrazlarda təcəssümü, yaxud qəhrəmanın psixologiyası, ovqatı ilə süjet idarə etmək, detalları hərəkətə getirmək psixoloji hekayənin əsas poetik-forma xüsusiyyətlərindən biri olsa da, buna eyni zamanda, məzmun hadisəsi kimi də baxmaq mümkündür. Çünkü əsərin ideyasını, sosial-estetik mahiyyətini, ümumi ədəbi-bədii keyfiyyətini də çox zaman həmin əlamət müəyyən edir. Müəllifin (təhkiyəçinin) hekayədə görünməsi (şübhəsiz öz mövqeyi, öz informasiyası və öz ovqatı ilə) onun (hekayənin) subyektiv sənədliliyi üçün mühüm şərtdir və bu cür sənədlilik oxucunu səfərbər edir, ona (oxucuya) predmetsiz bir əhvalatın deyil, “olan şeyin” danışılmasının təsəvvürünü yaradır. Məsələn, müəllif təhkiyəsi ilə nəql olunan “Bozluq içində iki nəfər” hekayəsində təqaüdə çıxmış qoca bir kişidən söhbət açılır: “Hər gün səhər yerində qalxıb həyətə açılan pəncərədən o seyrək yarpaqları görürdü və hər səhər də o yaşıl-sarımtıl seyrək yarpaqlar təkcə ötüb-keçmiş yazdan yox, ötüb-getmiş ömürlərdən,

dünyanın müvəqqətılıyindən xəbər verirdi” (25, 226). Ömrünü başa vurmaqdə olan qocanın daxili narahatlığını, həyəcanını qələmə alan müəllif əhvalatın “sənədliliyi”nə, bircə detalla oxucunu inandırmağa çalışır: “...elə bir adam yox idi ki, indi onun təsəvvüründə ağlaya bilməsin, qəzətdə yalnız şəklini gördüyü tənənnəməz-bilinməz bir nəfərdən tutmuş Əlisəfayacan hamını öz təsəvvüründə ağladırdı...” Burada müəllif tək birçə dəfə Əlisəfanın adını çökməklə özünün də onu “tanıdığını” və dolayısıyla əhvalatın şahidi olduğunu sübut edir. Bir cəhəti də nəzərə çatdırmaq istərdik ki, dünyani pəncərədən seyr edən, cavanlığı - ömrü arxada qalmış bu qocanın duyğusal xatırələri hekayədə yarımsəhifə həcmində geniş bir cümlə şəklində verilir. Bu cümlədə vergül, nöqtəli vergül, defis və s. durğu işarələrindən gen-bol istifadə olunsa da nöqtə yalnız axırda qoyulur. Əsərlərində tez-tez müraciət etdiyi bu üsuldan Elçin qəhrəmanın ovqatının bədii emosionallığını artırmaq, oxucunun diqqətini əsas mətləb üzərində cəmləşdirmək üçün istifadə edir. Bundan başqa 70-80-ci illər Azərbaycan hekayəsində Baladadaş kimi tipik şəxs adlarının meydana çıxmazı da “sənədlilik” ehtiyacının noticəsi idi. Baladadaş obrazı sənədliliyə xidmət edir və psixoloji hekayə üçün bu cür “düşünülmüş” konkretlik xüsusi göstərici kimi məraqlıdır.

Süjeti, psixoloji ovqatı bir ifadənin, obrazın təəssürati üzərində qurmaq, dönə-dönə həmin ifadəyə qayıtmak, obrazı qayıtmak, ona istinad etmək mətnin harmoniyasına, psixoloji simmetriyaya xidmət edir. Məsələn, “Ağ dəvə” romanında məhəllənin qeyrət, namus rəmzi olan altı qardaşın - Cəfər, Adil, Əbdülhəsən, Qoca, Cəbrayıł, Ağarəhimin adlarınıñ ixtisar olunmadan, ümumiləşdirilmiş şəkildə “qardaşlar” sözü ilə əvəz etmədən xüsusi ardıcılıqla bir səhifədə beş dəfə (28, c.II, s.8) təkrarlanması, “Mahmud və Məryəm” romanında Ziyad xanın adının bircə abzasda yeddi dəfə çəkilməsi və s. bu funksiyarı

yerinə yetirir. Və süjetin, psixoloji ovqatın “Beş dəqiqə və əbədiyyət” hekayəsində qəhrəmanın həyəcanlı görüntüləri boyu qulaqlarında cingildəyən “çağa çıqırtısı” (daxili vicdanın səsi kim), “Ağ dəvə” romanında Ələkbərin bütün xatırələrini sənə qədər müşayiət edən Baladadaşın yanılılı tüteyinin “iniltisi” və Xanım xalanın zəhmli qara gözlərinin “sərt baxışları” (biri zamanənin fəryadı, digəri ittihamı kimi) üzərində qurulması da məhz bu məqsədə (mətnin harmoniyasına, psixoloji simmetriya-yə) xidmət edir.

Üslubun (sintaksisin) psixolojiləşdirilməsi çox müxtəlif tipli dil-üslub hadisələrinin bir-biri ilə əlaqələnməsi nəticəsində mümkündür. Sintaktik paralelizmlər, işarə əvəzlikləri, hətta “və” bağlayıcısının təkrarı belə əsərdə ritm yaradır, məhz mətni psixolojiləşdirməyə xidmət edir ki, bu da geniş miqyasda götürdükdə üslubun keyfiyyətinə təsir edən hadisədir.

Müasir Azərbaycan hekayəsi psixoloji refleks yaradan təkrarların aşağıdakı növlərindən daha çox istifadə edir:

a) söz təkrarları:

- köməkçi sözlərin (bağlayıcıların, qoşmaların, ədatların, köməkçi nitq hissələrinin) təkrarları;
- müstəqil sözlərin təkrarları:

b) ifadələrin təkrarı:

c) sintaktik konstruksiyaların təkrarı (sintaktik paralelizm).

Bu baxımdan bir daha Elçinin “Mahmud və Məryəm” və “Ağ dəvə” romanlarına müraciət etmək yerinə düşərdi. Burada təkrar-təkrar bir ifadəyə, təsvirə qayıtma mətnədaxili harmoniya yaratmağa, oxucunun diqqətini məhz konkret bir məqamda cəmləşdirərək psixoloji ovqatı, emosional təsir qüvvəsin i artırmağa xidmət edir (62, s.95).

“...O göy gözlər Mahmudun gözləri idi və bu dəm bu göy gözlərdə o qədər təmizlik, şəffaflıq var idi ki, bu gözlərdən clə bir saflıq yağırdı ki, Ziyad xanın nəfəsi tincixdi” (27, s.243);

“...birdən-birə dünyani bürümüş bu yaltaqlıq, ikiüzlülük, xanlıq içinde o iri göy gözlərin işığı göründü” (27, s.243);

“...Mahmudun iri göy gözlərində elə bir ifadə var idi ki, ...bu ifadə az qalırdı Süleymanın ürəyinə bir tərəddüd gətirsin” (27, s.494) və s. və yaxud digər romanda “Xanım xala bu sözləri qalın qaşlarının altından baxan qara və zəhmli gözlərinə, adətən kip örtülü olan nazik dodaqlarına, enli çənəsinə uyışmayan bir müləyimliklə deyirdi” (27, s.28); “Xanım xalanın kip örtülmüş nazik dodaqlarına, qalın qaşlarının altından baxan qara və sərt gözlərinə baxanda qorxmurdum” (27, s.66); “Xanım xalanın sıfəti də dəyişməmişdi, nazik dodaqları həmişəki kimi kip örtülürdü, qalın qaşlarının altından baxan qara gözləri həmişəki kimi sırtlıkdən xəbər verirdi” (27, s.124).

Verilən nümunələrdə Mahmudun saflıqdan, paklıqdan, göləcəyə kövrək ümidi dən xəbər verən göy gözləri təkrar-təkrar gözümüz önündə canlandıqca bu paklığıñ, bu inamın ləkələnəcəyi, aldاناğı duyumu məyusluq, təəssüf yaradırsa, Xanım xalanın əsər boyu hadisələri müşayiət edən və sanki dövranı, haqsızlığı, hər cür eybəcərliyi mühakimə edən zəhmli qara gözləri qisasın yerdə qalmayacağına, ədalətli hökmə fərman veriləcəyinə inam oydur.

Və yaxud, Elçinin “Ölüm hökmü” romanından digər misal. Hadrutda taunun tügyan etdiyi vaxt kəndin camaatından gizli onların yaxınlarının, doğmalarının meytləri gətirilib tonqaldə yandırıllarkən, ətrafi dəhşətli qoxu və qorxu bürüyür; tonqalın alovu şolələndikcə yerli partiya və komsomol fəallarının həyecandan dizləri əsə-əsə, ürəkləri döyüñə-döyüñə o dəhşətli tonqala tamaşa edir. Vahimə və dəhşət dolu anlar yaşanılan bir məqamda müəllif təkrar-təkrar qurbağaların qurultusunu xatırlayır: “...kiçik dağ çayı tərəfdən qurbağaların qurultusu eşidilirdi...”; “Qurbağaların o gecəki qurultusunda tonqalın ətrafında dövərə vurub dayanmış o adamların çoxunun heç vaxt yadından çıxmayacaq

bir soyuqluq, qeyri-təbiilik var idi”; “Bu qurbağa qurultusu təbi-ətin səsi deyildi, elə bil ki, taleyin səsi idi”; “...qurbağa qurultusu o gecənin özünün iztirab səsi, o gecənin özünün matəm səsi idi...” və s. (29, s.118-124).

Burada “qurbağaların qurultusu”nun dəfələrlə təkrar olunması şəraitin, vəziyyətin, möqamin ümidsizliyinə, çıxılmazlığına, bir növ məhkumluq ovqatının yaradılmasına xidmət edir və adətən xoş refleks yaradan mənzərələrlə qeyri-təbii, qeyri-adi sohnələr arasındaki təzad psixoloji emosionallığı artırıran poetik-ıslubi vasitə kimi diqqəti cəlb edir.

Söz, ifadə tokrarları ilə yanaşı sintaktik konstruksiya təkrarları da psixoloji emosionallıq yaratmaqdə müəyyən rol oynayır.

“Mən istəyirəm ki, sənin radikulinin səni heç vaxt incitməsin.

Mən çox istəyirəm ki, sən ömrünün axırınacan qayğısız yaşıyanan, heç vaxt o cür puçur-puçur tər tökməyəsən, imkan daxilində xoşbəxt olasan.

Mən çox istəyirəm ki, gecənin qaranlığı və sükütu səni üzütməsin...” (25, s.218).

Bundan başqa, müəllif qəhrəmanın həvəssizliyini, daxilindəki laqeydiliyini, getdikcə artmaqdə olan biganəliyini göstərmək üçün sintaktik zaman ölçülərindən də uğurla istifadə edir. Məsələn, “Beş qəpiklik motosikl” hekayəsində S.Məlikov özünü içində olduğu aləmdən o qədər uzaq və təcrid olunmuş hiss edir ki, hətta real həyatda yaşıyan ömür yoldaşı barəsində belə keçmiş halda danışır: “Nazik, hündür qız idi Sürəyya. İri, göy gözləri var idi. Elə deyirəm, elə bil indi gözlərinin rəngi dəyişib, indi də göy gözləri var Sürəyyanın...”.

Sintaktik konstruksiyaların təkrarı (sintaktik paralelizm), türk folklor nəşrində nəinki geniş yayılan, hətta mətnin təşkilində başlıca rolü olan hadisədir - müasir hekayədə həmin poetik-sintaktik figurun yenidən ön plana keçməsi, funksionallığı onu göstərir ki, psixoloji təhlildə istifadə edilən formalar heç də hə-

mişə modern üslub faktorları deyil, tarixən mövcud olmuş və bu gün müasir estetik düşüncə tərəfindən aktualaşdırılmışdır.

Elçinin əsərlərində leksik təkrarlara da geniş yer verilmişdir. Məlumdur ki, leksik tokrarlar metnin mənə və qrammatik cəhətdən təşkilinin bir vahid kimi formallaşmasının çox mühüm vasitəsidir. Leksik təkrarlar xüsusi aksentlə deyilməklə, diqqəti həmin sözlərin mənasına bir daha cəlb edir, müəyyən üsluba imkan yaradır. Adətən mətnin birinci cümləsindəki yeni məlumat (rema) sonrakı cümlədə təkrar olunaraq köhnəyə (temaya) çevrilir və bu üzvlənmə ardıcılıqla davam edir (62, s.93). Nümunəyə diqqət yetirək:

“Bu gün günorta şəhərdə elə bir isti var idi ki, nəfəs almaq mümkün deyildi. Qocaların dediyinə görə belə isti bir də düz altmış il bundan əvvəl el aşığı Sazlı Abdullanın başı kəsildiyi gün olmuşdur. Sazlı Abdulla o zamankı Gəncə hakimi Qara Bəşir oyan-əşrəf yanında söz qaytarmışdı, üzünə ağ olmuşdu. Qara Bəşirin oğlu Qara Bəkirin toyunu çalmamışdı” (28, c. II, s.7). Bu mətnə müxtəlif münasibətlər zəminində təkrarların yaratdığı bağlılıq diqqəti daha çox cəlb edir. Birinci cümlədəki rema (isti), ikinci cümlədə temaya (isti) çevrilmişdir. Sazlı Abdulla-Sazlı Abdulla, Qara Bəşir - Qara Boşırın oğlu və s. təkrarlar kontaktda olan cümlələrdəki xüsusi vurğu əvəzlənməsi ilə də müşahidə edilir ki, fikrin ifadəsi üçün yeni üsluba imkan yaradır.

Müasir Azərbaycan nəşrində psixologizmin təzahür etdiyi formalardan biri monoloqdur. Monoloq müxtəlif şəkillərdə özünü göstərir və nəsre subyektiv-psixoloji məzmun, intonasiya gətirir.

Monoloqun, monoloji nitqin psixoloji hekayədə istifadə olunan (müxtəlif formalar) qəhrəmanın özünü bilavasitə ifadə yollarının rəngarəngliyi ilə bağlıdır.

a) “zahiri” monoloq:

“Sarı Zakir əlini şarpaşarp öz sinəsinə vururdu:

-Dedim də sizə, dedim, demədim? Ə, ürəyimin bir parçasıdır ey, mənim bu Bəbir. Dedim vuracaq bizlə, yoxsa demədim! Ə, necə olsa biz qonağıq ey burada. Bəbir ev yiyesidir. Nə təər olar ə, bu ki, bizi adam hesab eləməsin, bizimnən yüz qram vurmasın? Dedim sizə, yoxsa demədim?..” (25, s.200).

“Zahiri” monoloqlar həcmə kiçik olur və müşahidələr göstərir ki, psixoloji hekayədə (və ümumən müasir nəşrdə) o qədər də geniş yayılmamışdır.

b) “daxili” monoloq:

Müasir Azərbaycan hekayəsində “daxili monoloq” “xarici” monoloqla müqayisə edilməyəcək qədər geniş yayılmışdır. Fərdin subyektiv düşüncələrinin ifadəsini vermək baxımından bu cür geniş yayılma tamamilə təbiidir. Nümunələrə diqqət yetirok:

“...sulu qar kəsirdi, sonra təzədən başlayırdı; sulu qar ara verirdi və soyuq külək mənim yaşıl-sarımtıl, seyrək yarpaqlarımlı qurudurdu və həmin soyuq xatırlardəki bütün iliq hissələri, həyəcanları boyat çörək kimi fal-fal doğrayırdı və həminin bığın metal soyuğu adəmin iliyinəcən işləyirdi. Sonra bir gün keçirdi, o seyrək yarpaqlar daha da seyrəlirdi, daha bir yarpaq nəm və çarpaq budaqdan qırılıb düşürdü və bu dəm mən gözlərimi yaşıl-sarımtıl seyrək yarpaqlardan çökirdim, çünkü qırılıb-düşmüş o yarpağı son mənzilə aparan yolu görmək istəmirdim...” (25, s.226).

Müasir Azərbaycan hekayəsində daxili monoloq, əsasən aşağıdakı mətləblərin ifadəsinə xidmət edir ki, onların adı təhkiyə, yaxud dialoqlar vasitəsilə əksi ya çətindir, ya da bu keyfiyyətdə demək olar ki, mümkün deyil.

1.Fərdin ən intim (zahire çıxa bilməyən, yaxud “zahir” monoloq üçün redaktöyre ehtiyacı olan) hissinin, xarakterindəki ən subyektiv cəhətlərin əksi;

2.Fərdin müəyyən vəziyyətdəki, məqamdağı psixoloji halının, ovqatının ən intim (subyektiv) keyfiyyətə qədər aşkarlan-

ması. "Daxili" monoloq "xarici" monoloq qədər psixoloji - estetik və sintaktik-üslubi redaktöyə məruz qalmır.

Dialoji nitq məlumdur ki, "zahiri bir aktdır, insanın insanla ünsiyyətə girməsi üçün məhz bu zahirlik tələb olunur, lakin 70-80-ci illərin psixoloji hekayəsində, əgər belə demək mümkünsə "daxili" dialoqlardan da istifadə olunur ki, bu cür dialoq forması obrazların bir-biri ilə fikrən həsb-i-halına kifayət qədər intim bir vəziyyətin eks olunmasına xidmət edir:

Məsələn, birinci şəxsin dilindən söylənilən "Hönkürtü" hekayəsində təhkiyəçi birdən çinar ağacı ilə birtərəfli, daxili dialoqa girir:

"Mən səni çox istəyirəm, yarpaqlarını da, budaqlarını da, qartılmış gövdəni də çox istəyirəm. İstəyirsən öldür məni. Dola budaqlarını boynuma, qabırğalarına, sıx, öldür məni..."

"Bədbəxt adamsan..."

"Hə..."

"Amma keçən il belə demirdin, soruşturduñ ki, niyə?"

"Keçən ildən 12 ay ötüb..." (25, s.222).

Bu baxımından Elçinin "Beş dəqiqə və əbədiyyət" hekayəsində istifadə etdiyi, "daxili" dialoq da maraq doğurur. Müəllif təhkiyəsi ilə başlayan hekayədə müəllif (bəlkə də qəhrəmanın özü) qəfildən əsərin yeganə qəhrəmanına "müraciət edir" və əsər demək olar ki, sona qədər sanki qəhrəmanın öz-özü ilə həsb-i-halı, daxili dialoqu şəklində davam edir:

"Mərdən Dadaşlı yerə qoyduğu "diplomat" portfelini götürüb qapıya tərəf getdi. Təyyarəyə minik başlamışdı.

Sonra "TU-154" havaya qalxdı.

Sən birinci strada, birinci yerdə oturmuşdun və təyyarə havaya qalxdıqca, yer səndən uzaqlaşdıqca, sən fikirləşirdin ki, əslində bu məsafə sənin həyatının, taleyinin məsafəsidir..." (25, s.248).

Poetik üslubun orijinallığı onda idi ki, müəllif əsərin ideya-bədii mətbəbindən çıxış edərək daxili dialoqu qınayıçı "sən"

müraciəti üzərində qurmuş, bununla da öz-özünü qınayan qəhrəmanın daxili mühakiməsi - etirafını müəllifin mövqeyi "ittihəmi" kimi təcəssüm etdirə bilmişdir. Məhz bu səbəbdən (təhkiyənin intonasiyası ilə təhkiyəçinin intonasiyasının adckvatlaşması) tək bir cərə qəhrəmanın düşüncələri əsasında qurulmuş hekayədə üç nəfərin iştirak etməsi təsəvvürü yaranır: Müəllif-təhkiyəçi, qəhrəman - subyekt, qəhrəmanın daxili səsi - özü.

Göründüyü kimi, psixoloji hekayədə poetik-üslubi imkanlar bilavasitə psixoloji təhlilə, fərdin subyektiv ifadəsino xidmət edir.

Elçinin əsərlərinin forma-üslub xüsusiyyətlərini müəyyənləşdirmək üçün araşdırılmış çoxsaylı ifadələr, ətraflı faktik tohllillər aşağıdakı nəticələrə gəlməyə imkan verir:

1.hekayənin həcmi "qısaltmış", xüsusişə hadisəciyə, əhvalatçıya meyl azalmış, bunun nəticəsində süjet klassik hekayələrdəki bədii imkanını, yəni hekayənin struktur əsasını təşkil etmək missiyasını itirmişdir, bədiiliyin əsas komponentlərdən biri kimi kompozisiya irəli çıxmışdır;

2.Psixoloji təhlilə meyl hekayəyə şeriyət, təhkiyə elastikiyyi gətirmiştir, kompozisiyanın ovqat üzərində qurulması, fərdin psixoloji yaşantularına diqqət verilməsi, daha doğrusu, həmin cəhətin aparıcı keyfiyyət kimi ayrılması təhkiyəni epik "ağırlıqdan" prozaik yükdən xilas etmiş, hətta bu dərəcəyə çatmışdır ki, bir sıra hekayələrdə nəsrənə mənsur şər arasındaki tipoloji fərq itmişdir;

3.Psixoloji hekayələrdə daxili monoloq, fəndlərin öz-özü ilə həsb-i-halı xüsusi poetik əlamət kimi fərqləndirilir, bədii düşüncənin əsas enerjisi - qəhrəmanın daxili mühakimələri çox zaman yalnız fərdin deyil, müəllifin (və hekayənin) ideya-estetik mövqeyini eks etdirir.

4.Dialoqlara ovqat ziddiyyətlərini, əhvali-ruhiyyə qarşıdurmalarını vermək üçün tez-tez müraciət olunur və bu dialoqlardan məqsəd xarakterin ictimai mövqeyini, dünyagörüşünü

müəyyənləşdirmək, çox konkret vəziyyətdəki ovqatını, situativ olvalını müəyyənləşdirməkdir.

5. Müraciət bildirən sözlər, hiss-həyəcan doğuran ifadələr xüsusi psixoloji gərginlik ifadə etmək, kədərin, sevincin, məhəbbətin və ya nifrətin gücünü göstərmək üçün işlədir. Bu halda da fərdin psixoloji aktivliyinə, emosionallığını nəzər-diqqəti cəlb etmək məqsədi izlənilir.

Araşdırımlardan aydın olur ki, Elçin varlığı, hadisə və insan səciyyəsini canlandırmada bir-birini tamamlayan bədii təsvir, bədii nüfuz üsullarından bacarıqla istifadə edir. Göz önündə aşkar olunan reallığın təsviri ilə yanaşı, obyekt üçün pərdəli, ancaq subyektin özü üçün aşkar olan (bəzən də əksinə) daxili aləmi də - əgər bu aləm gözəldirsə gözəlliyini, ziddiyətlidirsə ziddiyətlərini də - daxili nitq, surətin özü-özünü mühakiməsi, xəyal, xatır, yuxu, təbiət mənzərələri və s. vasitələrlə əyanılışdırımdıkdə ustalıq göstərir.

Bu baxımdan Elçinin "Bir görüşün tarixçəsi", "Şuşaya du man gəlib" povestləri və "Mahmud və Məryəm" romanından gətirəcəyimiz nümunələr də maraq doğurur. Hər üç əsərdə həyatlarında böyük dönüş, çevriliş yaradacaq güclü bir hiss-duyğu ərəfəsində yaşayan və həmdəmsizlikdən, təklikdən əziyyət çəkən qəhrəmanlar məhz təbiətin gözəlliyi qarşısında bu həsrəti daha kəskin duyurlar. Lakin qəlbləri həyat eşqi ilə çırpınan bu gənclər içlərini çulğalılmış bu qeyri-adi narahatlığın, hiss-həyəcanın nədən yarandığını özləri də dərk etmirlər:

"Məmmədağa fikirləşdi ki, qəribə gecədi bu gecə; bu gecənin nə üçün qəribə olduğu ona məlum deyildi... Məmmədağa indi heç ağılna gətirə bilməzdi ki, əslində bu yay gecəsini belə qəribə edən bu qarabuğdayı qızın gecənin yarısı birdən-birə bura gəlməsi idi - indiy qədərki qəribəlik isə bir ərəfə hissi idi" (30, s.266).

"Bu yaz başqa yaz idi... Mahmud bu yazın ətrini elə bil ki, birinci dəfə gördü, bu yazın yağışı da elə bil ki, birinci dəfə yağdı...

Mahmud nəsə gözləyirdi. Mahmud nəyinsə ərəfəsində idi. Bu nə idi? Mahmud özü də bilmirdi, təkcə burasını bilirdi ki, nəsə olacaq, torpaq ki, beləcə gülür, deməli nəsə olmalıdır... və bu vaxt Mahmud Məryəmi gördü... (27, s.253-275).

"Nədənsə bütün bu yerlər - Şuşanın ayı, ulduzları... dağları... ab-havası, circırma ciriltisi Cavanşirə yad göründü... bu hiss bir yalqızlıq, bir təklik gətirdi, Cavanşirin ürəyini sıxdı, qısdı, hər şey elə bil ki... bütün mənasını itirdi" (23, s.123).

Lakin əslində saf qəlbli, həssas Məmmədağanın da, Cavanşirin də, Mahmudun da naməlum həsrəti - "ərəfə" hiss i hələ borkə-boşa düşməyən, duyğu burulğanlarına baş vurmayan bir gəncin ətrafında gördüyü, seyr etdiyi gözəllikləri və xoş təəssüratları kiminləsə bölüşmək ehtiyacından, insanın təbii instinkti olan özünütəsdiq meylindən - sevgi, ailə, övlad iyiyəsi olmaq arzusundan doğan bir həsrət olur. Və Elçin bu təkzibələnməz həqiqəti özünəməxsus bədii üsulla - lirik-romantik səhnələr vasitəsi ilə canlandırmışla sevgisiz həyatın mənasız olduğuna və eyni zamanda insanın ictimai varlıq olub, təklik üçün yaranmadığına işaret edir.

Elçin haqqında yazılın məqalələrdə, Azərbaycan və rus dilində nəşr olunan kitablarındakı müqəddimələrdə onun sənətinin bu xüsusiyyəti yüksək qiymətləndirilmişdir: "Nüfuzedici bir nəzərlə uzaqlara və dərinliklərə dalmaq, gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsil mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas olan bir keyfiyyətdir" (M.Arif); Elçin "gözəllik uzaqda deyil, həyatımızda, məişətimizdədir" prinsipi ilə hərəkət edərək adı adamların daxilən gizlədilib xəlvətdə saxladığı mənəvi keyfiyyətləri hamımız üçün estetik sərvətə çevirir" (Y.Qarayev); Onun hekayələrində (əslində digər əsərlərində də - N.B) "psixoloji dərinliyə, qəlb, ruh incəliyi, müləyim yumorla örtülmüş təsirli lirizm, hadisələrin təfərruatlı izahına deyil, daha çox mənəvi aləmin açılmasına fikir verildiyini" ay-

rica olaraq qiymətləndirən L.Anninski Azərbaycan yazıçısının Çexov, Bunin kimi rus klassiklərindən də çox şey öyrəndiyini və Zoşşenko, Bulqakov kimi müasirlərdən də təsirləndiyini söyləyir” (8, s.6).

Elçin əsərlərinin poetikası onun əsərlərinə verdiyi adlarda da müşahidə olunur. Olduqca lakonik, sərrast düşünülmüş, bədii çökisinə və tutumuna görə simvolik məna daşıya bilən belə adlar müəllifin ən ümdə, ən başlıca qayəsinin açılmasında sanki oxucuya yardımçı olur. Məsolən, “Toyuğun diri qalması” povestində məhəbbətin, təmiz, ülvı hissələrin yaşarlığı ən nəcib xüsusiyyətlərini çıxdan unutmuş qadını belə “alicənablıq” göstərməyə - “toyuğu diri saxlamağa” sövq edir.

“Qatar. Pikasso. Latur. 1968” hekayəsində Elçin cəmiyyətdə hökm sürən səfəlati Pikassonun “Kasıblar süfrəsi” və Laturun “Müqəddəs Sebastyan” tabloları vasitəsilə göstərməyə çalışır. Əsərin adında 1968-ci ilin xüsusi vurğulanması da tablodakı problematikanın günümüzə səsləşdiyinə işaretdir.

“Nördivanın birinci pilləsi” - hekayədə yeniyetmə oğlan ilk müstəqil addımı ilə həyatının “ilk dərsini” alır.

“Şuşaya duman gəlib” povestində içkidən beyni dumanlanan Cavanşirin özündən razılığı, müştəbehliyi onu gözləmədiyi “pərişanlığa” tuş gətirirsə, Şuşaya duman gəlməsi sarsıntı keçirən gəncin beynini aydınlaşdırır və ona təmiz, saf məhəbbətin əsil ünvanını nişan verir.

“Mahmud və Məryəm” - romanda “Əsl və Kərəm” dastanından bəhrələnərək təsvir edilən iki gəncin faciəli məhəbbəti timsalında - ümidsizliyə, bədbəxtliyə, çıxmazlışa; “Ağ dəvə” - səhrada “həqiqət axtaran” müqəddəs “Ağ dəvə”yə və insanlığı xoşbəxt gələcəyə aparan “ümid karvanı”na; “Ölüm hökmü” - milyonlarla insanı xəyalqırıqlığına uğradan utopik kommunizm quruluşunun məhvə məhkum olan itin timsalında “intihar”ına və dünyanın yeniləşəcəyinə işaret edilir.

3.2. Rəmzlərin fəlsəfəsi

Qeyd etdiyimiz kimi, 70-80-ci illərdə Azərbaycan romanı, demək olar ki, öz inkişafında yeni mərhələyə qədəm qoyur. Bu dövrə “nəsrde milli-sosial problematikanın ön mövqeyə keçməsi” ilə əlaqədar olaraq, ...tarixə münasibətdə də ölçülər dəyişilmiş, ayrı-ayrı güclü xarakterlərə maraq milli kökə işiq salan bədii-tarixi araşdırmalar ilə əvəzlənmişdi (91, s.98-99). İnsana yanaşmada yeni aspekt meydana çıxmış - insanın dünyəvi məhiyyəti - varlığı, onun sosial məzmunu - cəmiyyətlə əlaqəli şəkildə tədqiq olunmağa başlamışdı.

Mövzu - problematikanın dəyişilməsi ilə əlaqədar olaraq nəşrin forma - stil - üslub axtarışlarında bir canlanma, bir yaradıcılıq əzmi müşahidə olunmağa başlayır. Xüsusilə bu, 60-cıların yaradıcılığında özünü göstərir. Onlar yenidən romana - böyük epik lövhələr janrına müraciət etməyə başlayırlar. Lakin bu dövrə ədəbi tənqidə geniş müzakirə obyektinə çevrilən romanın epik möhtəşəmlilik, epik vüsətliklə yanaşı, povest yiğcamlığı və “lakonizm” də tələb olunurdu və bunu belə izah etməyə çalışırdılar ki, “məsələ həcmədə, səhifələrin sayında deyil, əsərlərdə qoyulan və həll edilən əmdə bəşəri problemlərdə, vəcib həyat məsələlərindədir” (33, 14.09.1963) və belə olduğu halda “yeni roman üçün “yeni struktura yox, yeni təhkiyə üslubu tapmaq lazım idir” (112, s.98).

Ədəbi tənqidin qeyd etdiyi kimi, Azərbaycan romanının gələcək inkişafı “qaldırılacaq böyük problemlərdən asılı idi” (24, s.231). Odur ki, müasir romanı fikir romanı kimi görmək istəyən ədəbi tənqidə lakonik və “miniatür” roman yaratmağın əmdə şərtlərindən biri kimi “fəlsəfəlik məsələsi” qabardılmağa başlayır. “Romanda fəlsəfəlik dedikdə, biz... ayrıca “fəlsəfi roman” tələb etmirik, fəlsəfəliyi bədii şərtlərdən biri kimi başa düşür və onu hər seydən əvvəl, yazıcıının ideya, ictimai mövqeyində, ha-

diselərə verdiyi qiymətdə, tipikləşdirmə prosesinin, bədii idrak və inikasın özündə axtarırıq” (56, s.152). Y.Qarayevin dediyi bu fikirdə bir həqiqət var idi. Çünkü bu dövrdə epik roman janrına xüsusi “cətiyac” duyan və bir-birinin ardınca üç roman yazan Elçinin “fəlsəfəliyi” (fəlsəfəsi) də məhz onun tez-tez müraciət etdiyi və nəinki ayrı-ayrı janrlara və məqamlara, hətta bütövlükdə poetik sistemin özünə tətbiq etdiyi bədii şərtılıkdə chtiva olunurdu.

Bildiyimiz kimi, iri janrların süjet xəttini... mürəkkəb kolli-ziyalar, qollar, haşıyələr, münaqışələr, konfliktlər təşkil edir. Həkayədə isə bütöv mətləb, ideya, sənətkar istəyi zahiren kiçik görünən epizodda, məqamda verilir... Çoxşaxəli romanın min bir hadisə ilə müəllif istəyini necə tamamlayırsa... həkayədəki bir məqam həmin missiyani yerinə yetirir (74, s.95).

Əsərlərini “qaldıracağı problem”lə əlaqədar olaraq, formal stil baxımından zənginləşdirməyə çalışan Elçinin özünəməxsus “üslubi yeniliyi” ondan ibarət idi ki, o öz “hekayə üslubunu” (bir məqamda ideya açmaq) romanlarına da tətbiq etməyə müyəssər olmuşdur. Başqa sözlə desək, o, əsərin müəllif mövqeyi kimi təzahür edən ideyasını - “baş qəhrəman”ının aqibətini, zahiron süjet xətti ilə six əlaqəsi olmayan, eləcə də əsərin məzmununda həlliəci rol oynamayan bir fəslində və yaxud ayrı-ayrı hissələrində təqdim edir və bunu məhz bədii-şərtilik əsasında həll etməyə çalışır. (“Ağ dəvə” romanında bu missiyani üç müxtəlif rəvayət və sonuncu kiçik hissə, “Ölüm hökmü” romanında isə “İntihar” fəsli yerinə yetirir).

“Poetikasının zənginliyi, kamillik modelinə” görə Elçinin digər əsərlərindən fərqlənən “Ağ dəvə” romanı bu cəhətdən xüsusi maraq doğurur.

“Ağ Dəvə”. Əsərdə Ağ Dəvə ilə bağlı üç rəvayət söylənilir. (Rəvayətlərin təhlilində romanın təhkisi ahəngini saxla-

mağa çalışacaqıq).

Birinci rəvayət. Ağ Dəvə və Yolcu (adlar şərtidir)

“Yolcu Ağ Dəvənin üstündə səhra ilə gedirdi... (27, s.32).

Rəmzilik ifadə edən rəvayətin “poetik” yozumu zənnimizcə belədir: Ağ Dəvə - tale, qəzavü-qədərdir (ömür karvanı); Səhra - dünyadır; Yolcu - insandır (peyğəmbər - ?); Dəvənin qumun üstündə saldığı ləpirlər - tarixdir (insanların saldığı izzidir).

Yolcu tacir idi. Son bir ildə uzaq yolda tek olmayı - ipək-quşkarvanını özündən əvvəl göndərib öz-özü ilə təkbətək qalmağı xoşlayırdı. Alış-verişdən uzaq belə səfərlərdə keçmiş günlərini yada salır, çoxdan ötüb-keçmiş ata-anasını, yaxınlarını, nənəsinin söylədiyi bayatları xüsusi həyəcanla xatırlayırdı. Ancaq onun heç bir səfəri bu gecəki səfəri kimi olmamışdı, onu fikirlər məngənəsində belə sıxmamışdı. Bu gecə bütün varlığını qəribə, qeyri-adi təəssüf hissi çulgalamışdı. Axşama yaxın yola çıxanda darvazalarının qabağında qoca əncir ağacında qara qarğı görmüşdü. O qara qarğanın qap-qara gözlerinin dibinə çökmüş kədər onu sarsılmışdı... Qarğanın üç yüz il yaşadığını deyirdilər və nədənsə Yolcu bu kədəri həmin o üç yüz ilin kədərinə bənzətmışdı. Bu bənzəyiş Yolçunun rahatlığını əlinən almış və dərin düşüncələrə qapılan Yolcu clə həmin gecə bir kəşf etmişdi... kəşf etmişdi ki, onu sarmış “ətrafin zülməti, gecənin aləmi bürümuş qaranlığı” əslində o qara qarğanın gözlərindəki o dərin kədərin qaranlığıdı... (Əldə çıraq həqiqət axtarışında olan bəşəriyyətin əzeli həsrətindən doğan kədərin əbədiyyən mövcud olmasına işaro - N.B.). Yolcu bu hissi özündən kənar etmək istəyir, aya-ulduzlara tamaşa edir, sarbanları fikirləşir, onları xoşbəxt zənn edir, sonra sadəlövhlüyünə gülümşəyir, xoşbəxtliyin nisbi olduğunu düşünür; Adəmin “tanrisına ası olub yoldundan azlığı üçün cənnətdən qovulmasını”, cəza yeri kimi Sərəndibə göndərilməsini yada salır - Sərəndib də adı bən-

dələr üçün “cənnət-məkan” bir yerdi, əsl cənnətin yanında isə bir cəza yeri idi (Allahın deyil, özünü taleyinin yaradıcısı - Yer üzünün “əşrəfi” hesab edən “allahsızlar” (asılər) cəmiyyətinə işarə - N.B.) Sonra ...xoşbəxtlik rəmzi olan Süheyel ulduzunu, parlıtı,ancaq Yəmən ölkəsində aydın görünən xoşbəxtlik ulduzunu fikirləşir, lakin bu ulduzu da görməyin müşkül bir iş olduğunu düşünür, çünki “...yer üzündə nə qədər məxluqat vardısa, bir o qədər tale vardi və o qədər taleyin hərəsinin öz Yəməni vardi... Həmin o Yəmənə gedib çıxmaq... O Yəməndən Süheyelə baxmaq mümkün deyildi, çünki həmin o Yəmən əlcətməz, ünyetməzdi...” (27, s.37). (Hər bir fərdin öz xoşbəxtlik yolu var idi - “kütləvi cəmiyyət”in xoşbəxtliyi isə heç bir zaman reallaşmayacaq boş bir illüziya idi. Ümidsizliyə işarə - N.B.). Bu zaman Yolçunun beynində “Məni həsrət yaratdı” (27, s.36) fikri ani bir şimşək kimi çaxıb keçir... Və Yolçunun ruhi təbəddülüti da elə bu andan başlayır. Gecə birdən-birə ürəyi sixılan Yolçu Ağ Dəvənin ağızını döndərib yoldan çıxır (İnsan öz taleyini sınayırmış kimi, adət etdiyi, doğru saydığı yolunu dəyişir - N.B.) və bir az kənardə səhranın içi ilə yola müvazi getməyə başlayır. Qatmaqarşılıq fikirlər, bədbin düşüncələr içərisində Yolçu ağır səhəri Ağ Dəvə ilə birlikdə açır.

Təzə açılan səhər ayazında Yolçunun bütün fikirləri, hissi möcüzə həsrətində idi. O möcüzənin ki, Musa peyğəmbər də yalvarıb Tanrıdan görmək istemişdi. Tanrı da ona “*Məni heç zaman görməyəcəksən*” demişdi. Qeyd etmək lazımdır ki, əslində Yolçunun - insanın öz əzəli həsrətini dərk etməsi (“məni həsrət yaratdı”), insanlığın - peyğəmbərlərdən tutmuş adı bəndələrə qədər - möcüzə həsrəti ilə (haqqə varmaq həsrəti) yaşamasının etirafı və yolçunun dili ilə Haqqın - xoşbəxtliyin Tanrıının özünə bərabər tutulması (“inam” - “iman” fəlsəfəsi) illüzor xəyallar aləmində sərgərdan qalan sosialist-ateist cəmiyyətin

özündə və ədəbi mühitdə bir inqilab idi. Bu “dini vakuumu” (Qarayev Y.) adlamış milli insanın əzəli kökə qayğısı idi. Və bu tendensiyanın - bədii faktin özü yeni nəsri doğuran ekzistensializmin özünə bir etiraz idi. Çünki insanı bədbəxt, aciz, öz-Özü ilə təkbətək qalan fəci bir varlıq hesab edən “ateist ekzistensializm”in (J.Sartr, A.Kamyu, Haydeqger) (126, s.327) əksinə olaraq, bu romanda insanın - Yolçunun qəlbində nə zamansa Haqq-a yetişəcəyinə ümidi, həsrəti vardi. Bu həsrət “milli insanın” həsrəti idi.

Dünya isə yeknəsəqdi, möcüzəsiz dünyaydı... Fani, gəlimli gedimli dünyaydı və dünyannın bu yeknəsəqliyi minillərin yeknəsəkləyi idi. Bu “sükunət” Yolçunun ürəyini uçundurur, dayaqsız edir. O dönüb Ağ Dəvənin iri möhür kimi qumun üstündə yapışış qalan ləpir izlərinə (tarixə) baxmaq istəmir. Çünki “ləpir xətti daha salınmışdı... daha necə vardısa cləcə də qalacaqdı..., əyilib, burulmayacaqdı... *haçansa külək qopanda, qasırğa başla-yanda* (tarixin hansısa dönməndə, hansısa bir qüvvənin əli ilə - istər bəşərin, istər məhşərin - N.B.) itib gedəcəkdi...” (27, s.34). Və bu dəm Yolçu Ağ Dəvəyə həsəd aparır. Çünki Ağ Dəvənin dünyanın faniliyindən, özünün də, “bir zaman ölçəcəyindən, torpaqlarda çürüyüb yox olacağından xəbəri yox idi...”. Yolçunun Ağ Dəvənin iri qara gözlərinə hopmuş, “qara qarğanın gözlərinə kədərə bənzəyən” kədərindən həllilik xəbəri yoxdu... Ağ Dəvə isə bilirdi, Ağ Dəvə insanın taleyi idi və onun öz yazısından xəbəri vardi: dünyanın faniliyini, insanın naqisliyini, dünya durduqca qanlı müharibələrin, tökülen göz yaşlarının, ərşə ucałan ah-nalələrin bitməyəcəyini bilirdi.

“...Yolçu gözlerini qaldırıb qıpqrımızı qızarmış dan yerinə baxdı və bu dəfə o *dan yerinin qırmızısı dünyada tökülen qanlardan xəbər verdi...*” (27, s.34).

Dan yerinin qızartısı Yolçunun gözlerinin qabağına gəldikcə

qan rəngi alırdı (Hər “səhərin açılması” - cəmiyyət tarixindəki hər yenilik kimi qanlar - qurbanlar tələb edirdi. Bu “qanlar” təkcə mühərribələrə işarə deyildi. Dan yerinin qırmızısı “qeybə”, “naməlumuşa” aparan döyişməz ləpir izlərini poza biləcək “qasırgalara” - cəmiyyəti durğunluqdan çıxara biləcək inqilablara, “mən”ləri susdurulmuş, Adəm kimi “cəza”ya məhkum olunmuş xalqların və millətlərin “oyanış” hörəkatına işarə idi - N.B.).

“... Yolçuya nə olmuşdu? Bu nə fikirlər idi? Bu nə görümlər idi...” (27, s.34). Və birdən-birə insanlığı aydınlığa, işıqlı sabah-lara çıxarmaq istəyən peyğəmbərin aqibəti düşür Yolçunun yadına... Allahın xəlq etdiyi adamlar “peyğəmbərimiz Məhəmməd Rəsulüllahı daşa basıb, dişini sindirib, dodağını parçalamışdı?! Nə üçün Allah buna yol vermişdi? Məhəmməd ki, Allahın elçi-si idi. Niyə ona əl qaldıran adamların əli qurumurdu?! Sonra “gömgöy göyə baxdı... Götün o təmizliyindən, gömgöylüyündən imdad istədi və fikirləşdi ki, yəqin haqq o qədər ülvidir, böyükdir, yüksəkdir... Onu dərk etmək üçün, ona çatmaq üçün beləcə əzab-əziyyət çəkməlisən...” (27, s.39).

Lakin sonra da “nə üçün haqqə çatmaq üçün insan əzab-əziyyətdən keçməlidir? Allah ki adıldır” - deyə düşünür. Allahın adilliyyinə şübhə (quruluşun özünə şübhə - N.B.) Yolçunun beynini dumanlandırır. O mürgülöyir. Bu mürgü Yolçunun ölüzməkdə olan inamını - haqqı görmək, ona varmaq ümidi tamam sönüməyə qoymur. Əksinə, haqqə yetmək üçün ona yol göstərir - səhər “dua edib salavatını çevirən” Yolçu Ağ Dəvəsini itmiş görür. Lakin onun “nəsə qeybə - naməlumuşa aparan” ləpir izləri ile daha getmək istəmir.

Ağ Dəvəsini (taleyini) itmiş, yolunu azmış Yolçu indi na-hayətsiz, geniş səhrada (dünyada) özü öz yolunu tapmalı idi.

“Yolçu ikinci namazını səhrada qıldı... sonra səhradan çıxıb yolunu tapdı və axşamüstü karvanının düşərgəsinə çatdı” (27,

s.41). (Haqqə yetmək üçün insan bu haqqə dərin inam bəsləməli və onun şəninə dami şükranlarda bulunmalıdır idi - N.B.).

Aydındır ki, əsərin yazılıdığı dövrde Elçin onu narahat edən taleyiklə bir məsələni birbaşa dini təsəvvürlər, açıq-aşkar müqəddəs inamlarla əlaqələndirə bilməzdi. Və Elçinin müqəd-dəs dayaqlardan məhrum bir cəmiyyəti mehz Ağ Dəvə ilə haqq qovuşdurmaq istəməsi dahiyanə düşünülmüş poetik vasitə idi. Qeyd etdiyimiz kimi “Elçinin nəşri fəlsəfi-etiç nəşrdir. Və onun nəşr poetikası da məhz bu məzmun, bu mündəricatla üzvi surətdə bağlıdır (74, s.49).

Bu mənada romandakı bədii tutumu, oynadığı rol və Yolçunun taleyindəki missiyası cəhətdən sərf-nəzər edildikdə Ağ Dəvənin müəllif tərəfindən təsadüfi seçilmədiyi qənaəti hasil olur. Çünkü tarixdən və dini məxəzlərdən məlumdur ki, Məhəmməd Peyğəmbərin də məşhur Ağ Dəvəsi vardi. Və o, camaat arasında haqq sözünü deyəndə də, haqq uğrunda apardığı döyüşlərdə də həmişə Ağ Dəvənin üstündə olardı. Bundan başqa, rəvayətdəki Yolçu bəzi zahiri əlamətləri və daxili keyfiyyətləri ilə də Peyğəmbəri xatırladır. Yolçu da Peyğəmbər kimi tacir idi, ipək-qumas karvanı ilə səhralar dolaşır. Ağ əmmaməsi, ağ ipək libası, şagirdləri, həbəş qulamları, nökərləri var idi. Xalq arasında “Vəliyyünnemə” (kömək əli uzadan) adlandırıldı. Ən başlıcası isə ucsuz-bucaqsız səhraları Ağ Dəvəsi ilə qət etdiyi vaxtlarda dünya, həyat, bəşəriyyət haqqında fikir-xəyallara qərq olan Yolçu da qəlbə haqqın sözünü bəndələrinə çatdırmaq amacı ilə döyünen Peyğəmbər kimi qəbahət və günah gir-dablarında çabalayan insanlığı cəhalət zülmətindən azad etmək, qaranlıqlardan işıqlı sabahlara çıxarmaq yolları haqqında düşünməyə başlayır. Doğrudur, Yolçunun qulağına qeybdən səs gəlmir, Allahın keləmi ona vəhy halında nazil olmur, lakin ge-cə-gündüz haqqın dərgahına səcdələrdə bulunan, səhər-axşam

dilindən dualar əskik olmayan allahın “mömin bəndəsi” nə Ağ Dəvənin “yoxa çıxmazı” ilə qeybdən işarə verilir. Bu işaret Yolçunu tarixən mövcud, dəyişməz ciğirləri pozub yeni yollar aramağa - Haqq yolunda mübarizələrə çağırırı.

Fikrimizcə, Elçin ümdə məqsəd və mətləbini bədii şərtlik əsasında qələmə aldığı Ağ Dəvə haqqındaki bu rəvayətin içinde rəmzi mənə daşıyan üç qısa hekayətdə (rəmz içinde rəmz) - vermək istəmişdir: Adəmin - insanın (sovət vətəndaşının-) - yaşadığı Yer üzü “cənnət sayılsada - *Allaha ası olduğu üçün göndərildiyi coza yeri idi*; Hər kəsin öz taleyi - “öz Yəməni” olduğu üçün hamının *cəm halda (kollektiv) xoşbəxtlik ulduzunu seyr etməsi mümkünüsüz idi*; Nəhayət, peyğəmbərləri daş-qalaq edilən dünyada bəşəriyyətin əbədi və əzəli həsrəti olan *Haqqı yetmək üçün qanlar tökülməsi labüb idi*;

Gəlib karvanına yetişən “Yolçunun iri qara gözlərinin dibinə bu dəm dərin bir kədər çökmüşdü...” Lakin şagirdləri, nökərləri, qulamları heyrətə salan bu kədər, heç də onların düşündüyü kimi, “bircə dəvədən ötrü” deyildi... “...Heç kim bilmədi ki, o dərin kədər qara qarğanın gözlərindəki kədərə bənzəyirdi...” (27, s.41).

Bu, Yolçuya agah olan həqiqətin qaçılmazlığından (insanların keçdiyi yolu (tarixi) dəyişmək üçün qanlar tökülməli idi - N.B.) doğan kədər idi. Lakin Elçinin bu romanında Yolçu - insan hələlik passiv idi, varlığını silkələyən qəfil kəşfindən sarsılan Yolçu heç də mübarizə etmək əzmində deyildi, o, bədbinliyə qapılıraq “kaş mən də dəvə ilə bir yerdə itəydim...” (27, s.42) deyə düşünürdü (ekzistensializmin təzahürü).

İkinci rəvayət. Ağ Dəvə və Həqiqəti Deyən

Bu rəvayətdə nə vaxtsa Nuh-Nəbinin dövründə düşmən qırıncından canını qurtarıb uzaq dağlara, daşlı-qayalı yerlərə pənah aparıb orada kənd-məskən salan bir tayfadan Məhəmməd

və Əli adında qardaşdan artıq iki dostun əzab-əziyyətli güzərlərindən, faciəli aqibətindən səhbət açılır. Torpaq əvəzinə yeri daş-kəsək, qayalıq olan bu kəndin camaati bir parça ruzi əldə etmək üçün olmazın əziyyətlərə, zəhmətlərə qatlaşır. “Yazda payızdan çox, payızda yazdan artıq” əziyyət çekən bu insanların gecə-gündüz qan-tər içində əkib becərdikləri zəmiləri qəfil yağıtan yağış-leysanlar yuyub aparır, min bir əzabla bəslədikləri bağ-bağatların barını qışın soyuğu, şaxtası vurub illərlə çəkdikləri əməyi zay edirdi. Bu kənddə “yer də naqis idi, başının üstündəki göy də naqis idi”, “Allah bu kəndi tamam yaddan çıxarmışdı” (27, s.127).

Bir gün yenə göylərdən fəlakət gəlib kəndin bütün bərini-bəhərini yuyub aparrı, yerdə təkcə çinqıllar, qaya parçaları qalır.

Bələ bir əzablı, məhrumiyyətli kənddə göz açıb böyüyən, özünə ev-eşik quran Məhəmməd təbiətin bu zülmünə daha dəzə bilmir. “...Köçək burdan! Babalarımız nahaq burda məskən saldı...” (canını doğma yurdlarından köçməklə qurtarmaq istəyənlərə işarə) deyərək, kəndin ulu ağsaqqalı Dədə Süleyman-dan xeyir-dua istəyir. Dədə Süleyman “Babaların işi haqq işidir, ...tənəyəlayiq deyil...” desə də, min illərdən bəri kəndin camaatının siğınacağı, pənahgahı olmuş yurd-ocaq yerini tərk etməyi nahaq bir iş saysa da, Məhəmmədi qərarından döndərə bilmir və son anda “...olacaqà çarə yoxdur, nə yazılıbsa o da olacaq” əminliyi ilə “Kim isteyirsə, onunla gedə bilər” deyir. Bu zaman Əli irəli yeriyib Məhəmmədə “Mən də səninləyəm... Mən də gedirəm...” deyir. Dədə Süleyman gülümşəyərək “Həzrət Əli də həmişə Məhəmməd Peyğəmbər Rəsulullahla bir yerdə olub” deyir və yollarına uğur diləyir.

Rəvayətdə personajların müqəddəs adlar daşması da təsadüfi deyil. Bununla Elçin əsasən iki vacib məsələni - ümumiyyətlə, rəvayətlərdəki Ağ Dəvənin müqəddəs insanlarla bağlılı-

ğını, həmçinin “Məhəmməd hümməti” olmasına baxmayaraq, insanların hələ də qeyri-kamil bir varlıq, yer üzündə sınağa çəkilən adicə allah bəndəsi olduğunu vurgulamaq istəmişdir.

Bundan sonra Məhəmmədlə Əli kəllərini arabaya qoşub kənddən köç edir. Dərələr-təpələr keçir, dağlar aşır, yolda bir-birinə həyan olur, axırıncı tikəni yarı bölür, axır gelib geniş yaylağa çatırlar. Və bu, “göz işlədikcə uzanan, dünyanın yaxşı işlərindən, əməllərindən, saflıqdan, təmizlikdən deyən”, torpağı etirli, güllü-çiçəkli cənnət-məkan yerdə məskən salırlar.

Bir-birinə kömək olub ev tikir, həyat düzəldirlər. Və bir də... sahələrini bir-birindən ayıran çəpər çəkirlər. Və faciə də elə “o güllü-çiçəkli düzənliyi, tünd qəhvəyi rəngli torpağın şahidi olduğu o ilk çəpər”dən başlayır... Əliyə tamah güc gəlir, o, çəpərin əvvəlcədən razılaşdıqları yerini dəyişir və qollu-budaqlı armud ağacı - dibinin torpağı ilə bir yerdə onun sahəsində qalır. Və bir gün sahəni gəzməyə çıxan Məhəmməd gəlib armud ağacının dibinə çatanda heyrət və təcəcübədən donub qalır. Onu dərin pərişanlıq hissi bürüyür. Bu vaxt Əli də gəlib ora çıxır. Aralarında mübahisə düşür. Məhəmməd onun gözlərindəki hərisliyi duyub tövəssüf hissi ilə “Bir-birimizə qardaş demişdik... niyə belə iş tutduñ” deyə soruşur. Fəxr və qırurla öz sahəsini seyr edən Əli onunla razılaşmış, bu yeri özü şumladığını söyləyir. Məhəmməd Əlinin gözlərində “heç vaxt görmədiyi və təsəvvürünə getirmədiyi” bir əyrilik sezir, Əlinin acgözlükle baxan gözlərindən onunda torpağına sahib olmaq istəyini sezir və ömrü boyu torpaqsız olan Məhəmmədi yenidən o daşlı-qayalı, barsız-bəhərsiz, leyisanlı günlərinə qayıtməq qorxusu bürüyür və o, sövqi-təbii çəpərin dibinə atlığı dirmiği qapıb Əlinin başına vurur. Əlinin çapılmış alnından qırmızı qan axıb tünd qəhvəyi rəngli şumlanmış torpağa töküür. Məhəmməd Əlinin armud ağacının dibinə sərilmış cəsədindən gözlərini ayıra bilmir, bu an hiss edir ki, arxadan Ağ

Dəvənin üstündə Həqiqəti Deyən gəlir...

Əlinin torpağın üstündə laxtalanmış qanı Həqiqəti Deyənin ağ gözlərində kiçik qırmızı bir ləkə salır. Burada faciə bitir və rəvayətin əsil mahiyyəti açılmağa başlayır.

Bildiyimiz kimi, öz nəfsinin əsiri olan insanın nələrə qadir olduğu, nə cür müdhiş fəlakətlər törədə bildiyi hələ lap bineyi-qədimdən, Adəm Peyğəmbərin övladları Habil və Qabil qardaşlarının yaşadığı zamanlardan - Habilin paxilliliqdan Abili öldürdüyü vaxtlardan məlumdur.

Elçin Yer üzündə baş verənləri daha dərində aşkarlamaq, “zamanın gərdişindəki faciəviliyi (6, s.7) əsaslı şəkildə bəyan etmək üçün Məhəmmədlə Əlinin aqibəti timsalında min illər keçəsə belə, insanın hələ də zəif məxluq olduğunu, içində baş qaldıran hərislik və paxilliq, acgözlük və tamah, hiylə və yalan kimi şeytani vəsvəsələr qarşısında hələ də aciz qaldığını göstərir və insanların öz içlərində gəzdirdiyi “azman və titan Şər”in (N.Cabbarov) əlində oyuncaq olduqlarına işarə edir; göz işlədikcə uzanan genişlik içində insanın bir qarış torpaqdan ötrü etibarlı, sədaqəti tapdalaması, qardaş qanı tökməsi səhnəsi ilə Elçin Şərin hökmünə tabe olan qəzəblə hirsin, kinlə nifrətin, ədavət və intiqamın nəciblik, alicənəblıq, səbr, güzəşt, təmkin kimi ən ali, ən yaşarı keyfiyyətləri üstələyərək onu (insanı) necə bir qəzavət və fəlakət girdəbina sürükləməsini bütün dəhşəti ilə gözönündə canlandırır.

Lakin Məhəmməd törətdiyi əməli günah saymır, özünü haqlı bilir. Onun əsil Haqqdan - onun ədalət mizanından xəbəri yoxdur və o, bütün varlığı ilə üzünü Həqiqəti Deyənə tutub “öz sözlerinin təsdiqini umur: “Bu torpaq” mənim idi, onun deyilid... Söylə, Həqiqət, kimin idi?”

Bu zaman Həqiqəti Deyən “Mən sənəm, mən oyam...” deyib özünün də insan olduğuna işarə edərək həqiqəti torpağın

özündən bilmək istəyir...

Ağ Dəvə boynunu uzadıb qulağını torpağa dirədi, sonra iri qara gözləri ilə Həqiqəti Deyənin ağıappaq gözlərinə baxdı. Həqiqəti Deyən belə söylədi: "...Torpaq deyir ki, ...mən onların heç birinin deyiləm, onlar mənimdir! Biri artıq gəlir qoynuma. O biri də vaxtı çatanda gəlib mənim olacaq! (27, s.133). Ağ Dəvənin dili ilə söylənən sözlərin mənası isə bu idi ki, insan fani idi, yer üzünən müvəqqəti sakini - qonağı idi, ömrü boyu çalışıb-vuruşub artırdığı sərvət də, uğrunda vuruşduğu, qanlar tökdüyü torpaq da bu dünyada qalacaqdı. Və müəllifə görə hər cür nəfəsi-təməhin, hər cür chtirasın qulu olan qeyri-kamil insan heç vaxt Haqqa qovuşa bilməyəcəkdi.

Göründüyü kimi, Elçinin fəlsəfi görüşləri təbliğ etdiyi humanizm və insanpərvərlilikə sıx surətdə bağlıdır. Həyatın dəyişməsi üçün Elçin insan zəkasını, insanın yüksək mənəvi keyfiyyətlərə malik olmasını zoruri hesab edir.

Elçin varlığı dərk etmək, onu dərinləşdirmək, təkmilləşdirmək işində ağıla, həssaslığa üstünlük verir və insanları məhz buna səsləyir.

Üçüncü rəvayət. Ağ dəvə və Ürəiyumşaq adam

Şəhərə achq düşməşdi. Allah yolunu azmış insanlara göydən daha bir caza - yer üzünə felakət - quraqlıq göndərmişdi. Bir zamanlar yolcu ilə dolu olan karvan yolları bomboş boşalmış, düzənlikdə qurumuş qanqaldan başqa bir şey qalmamışdı. Atlar, dəvələr kəsilib yeyilmiş, qırılan qırılmış, qalanı başını götürüb hərə bir tərəfə qaçmışdı.

"...Arvad başa düşdü ki, bu, daha axırdı. Quağındakını da, qarnındakını da Allah qarşıyıb və birdən-birə yüz təbib də gəlsəydi bir allah qarğımtısa nə edə bilərdi?"(27, s.205). Quağındakı və qarnındakı balasını acliğın pəncəsindən qurtarmağa can atan ana üç gün-üç gecə idi ki, ayağı yalın, başı açıq karvan yo-

lu ilə gedirdi. Ümidi ancaq bu karvan yoluna idi. Getdikcə taqətdən düşən ananın "qara yer üzünə gəlməmiş balası" da hey qarında təpik atır, əlini, başını tərpədirdi. Ana o uşağun çəkdiyi əzabı bütün ürəyi ilə duyur, amma, heç nə edə bilmirdi. Karvan yolusa hey uzaqdan ananın gözünə zeytun ağacı dəyir. O, son gücünü toplayıb ayaqlarını sürütləyə-sürütləyə özünü ağaca çatdırır, lakin nə ağacın üstündə, nə də dibində bir dənə də olsun zeytun tapa bilmir. Əli hər yerdə üzülmüş ana yavaş-yavaş yere oturub zeytun ağacına söykənir və daha heç vaxt ayağa qalxa bilməyəcəyini anlayır. Çarəsiz və taqətsiz halda inləyə-inləyə ağlamağa başlayır. Körpəsi də ona qoşulub ağlayır. "...Arvad it kimi zingildə dikcə, uşağın ağlamasını eşitdikcə hər tərəfə zülmət çökürdü", bu əbədi bir zülmətdi və yavaş-yavaş onları aparırı. Bu zaman ana özünün də, uşağının da ağlamağından savayı bir ağlamaq səsi də cəitdi. Var gücünü toplayıb zülmətdən çıxır və gözləri önündə dizi üstə yere çöküb onunla üzbüüz oturmuş Ürəiyumşaq adamı görür. Ürəiyumşaq adam qarşısındaki müsibətə baxıb içini aglayırdı. Ana onu görən kimi tanır. Allahın onlara yazığı gəldiyinə, bu çöl-biyabanda məhz Ürəiyumşaq adımı onların qabağına çıxartdığını sevinir. Lakin ananın sevinci əbəs idi. Yolçunun əlində kiçik bir bağlama var idi. Ana bunun çörək olduğunu hiss edir. Arvad daha ağlamır, uşaq da səsini kəsir. Ürəiyumşaq adam isə kirimək bilmir, elə hey ağlayır-ağlayır. Sonra axır ki, özünə gəlir. Ayağa qalxıb yoluna düzəlmək istəyir. Ananı dəhşət bürüyür, yalvarıb ondan bir parça çörək dileyir. Ürəiyumşaq adam isə əlindəki bağlamaya baxıb "Bu mənim azuqəmdi... Mən sənin halına acıyıram, nə qədər istəyirsən oturum sənin bu halına ağlayım - deyir. Amma bu mənim azuqəmdi, onu sənə verə bilmərəm" deyir və bir parça çörəyi acından ölüən anaya qiymır.

Deyəsən, doğrudan da dünyanın axırı çatmışdı. Dünyanın ən Urəiyumşaq adamı daşürəkli birisine çevrilmişdi... O, qəddar deyildi, rəhməsiz, insafsız da deyildi, ancaq, onun rəhmdilliyi soyuq bir mühakime ilə əvəz olunmuşdu. Bununla müəllif artıq insanlara ədalət, mərhəmət, şəfqət, fədakarlıq, xeyrəxahlıq kimi ali duyğuların deyil, riyakarlıq, biganəlik, laqeydlilik, etinasızlıq kimi cılız, qeyri-insani hissələrin hakim kəsildiyini vurğulayır. Və bu dəfə Ağ Dəvə insanları məhz buna görə ittiham edir. Hətta çörəyi özü üçün deyil, qarnındakı uşaq üçün istədiyini deyən ananın mərhəmət diləyən son iltimasına da inanmır, bunun bir yalan, öz-özünü aldatma olduğunu iqrar edir, "...özünü o tifillə aldatma, o bir dişdəm çörəyi sən özünü ölümdən qorumaq üçün istəyirsən" deyir (27, s.207). Bu dəhşətli həqiqəti ana Ağ Dəvənin gözlərindən oxuyur və "öz-özünü "kəşfi" ananın içini acliqdan betər didib dağıdır. O, gözlərini Ağ Dəvənin gözlərindən gizləyir. Ürəiyumşaq adam acıdan ölen ananı sonsuz səhra ilə baş-başa buraxaraq Ağ Dəvəsini minib karvan yoluna düşür. Ağ Dəvə yenə də insanları təkbaşına qoyub gedir, yenə də insanların işinə qarışmir - çünki insan həyatda özü öz xilas yolunu seçməli, özü öz nicat yolunu tapmalı idi.

Birinci rəvayətdə Ağ Dəvə Yolçunu yolda tək qoyub getməkdə sanki insanlığı tarixin yolunu dəyişməyə səsləyir. İkinci rəvayətdə Ağ Dəvə "azman Şərin" qulu olan insanların gözünü aćmağa, onlara öyündə verməyə çalışır. Hər iki rəvayətdə seçim şansı olan insanlığın üçüncü rəvayətdə artıq heç bir şansı yoxdur, onun əli hər şeydən üzülmüş vəziyyətdədir. Ağ Dəvə - tale də artıq insanlardan üz döndərir, onların dərdinə daha şərik olmaq istəmir, əzab-əziyyətlərinə biganə, etinasız qalır, gözləri ilə "...mən sizin işinizə qarışmiram, insanlar" deyir (27, s.207). Ananın işgəncəli aqibəti öz eməllərinə görə bəlalara düşər olmuş insanlığın aqibəti idi (bunu ana özü də etiraf edir: "Allah

qarğımışa kim nə cdə bilərdi?..") Ağ Dəvənin dediyi də "alın yazısı"nın insanların "öz əli" ilə yazıldığını təsdiq edirdi.

Gördüyümüz kimi, hər üç rəvayətdə bir ümidsizlik, bir çıxılmazlıq hökm sürür. Lakin mövcud şəraitə, cəmiyyətin bulunduğu gerçək duruma münasibətini, mövqeyini fəlsəfi-poetik bir yozumla, şətilik, rəmz vasitəsi ilə diqqətə çatdırıran Elçin əsas ideyasını əsərin şərti olaraq "Ümid karvanı" adlandırdığımız sonuncu hissəsində açmağa çalışır.

Sonuncu hissə. Ümid karvanı

Bu hissədə əsərin "balaca qəhrəmanı" Ələkbər xatirələrə dalır. Bu hissədə artıq yazıçı olmuş Ələkbər ən çox sevdiyi payız günlərindən birində, gecəyarısı iş otağında oturub şiraltı ilə küçədən axan yağışın səsinə qulaq asır. Neçə gün idi ki, analarının mərmər qəbri başında durmuş altı ığid oğulun ciddi sıfəti gözlərinin qabağından çekilmirdi. Neçə gün idi ki, o, müharibədən sağ-salamat qayıtmış altı qardaşla - Cəfərlə, Adillə, Qocayla, Cəbrayılla, Əbdüləliyə, Ağarəhimlə üzəbzüz idi. Onların baxışlarındakı "kişilik, güc, möhkəmlik, ehtiram, sədaqət" onun otağına bir hərəkət, bir nikbinlik göttirmişdi. O baxışlar nəinki, "mənim iş otağıma, bütün içimə, gündəlik həyatıma bir hərarət götirirdi... bu hissədə bir təmizlik, bir şəffaflıq var idi..." (27, s.227). Bəs o yağışlı, çıxınlı payız gündən Ələkbərin qəlbini isidən nəyin hərarəti idi? Bu rahatlıq haradan gəlirdi? Buna aydınlıq göttirmək üçün tənqidçi C.Məmmədovun gəldiyi qənaət-lə tanış olmaq yerinə düşür:

"...Əgər sən öz həyatını mərdliklə yaşamışansa, pisliyi və şəri daşıyanlara düşmən olmuşansa, insana dayaq olmuşansa, sənin bir gün yoxluğun hiss olunubsa, bu yoxluqdan bir boşluq yaranıbsa, kiminsə və kimlərinsə qəlbini bir kədər çökübsə, onda ölüm heç vaxt yoxdur..." (74, s.74) və biz bu fikri davam edərək demək istəyirik ki, əgər xatirələrdə yaşayın öz davamı ki-

mi qoyub getdiyi altı oğul qara mərmər daşlı qəbrin öündə ehtiram və sədaqət içində dayanıbsa bu “atalar və oğullar” arasındada əlaqənin itmədiyinə, keçmişlə gələcəyin bağlılığına, ölümün qaćılmasız olduğu dünyada etibarın, xeyirxahlığın yaşarılığına sübut idi. Və Əlekberin içində dolan hərarət də məhz bu gerçəkləşmiş həqiqətdən doğan hərarət idi.

Əlekber yağış səsinə qulaq asa-asə mürgülədiyini hiss edir:
“...Bir ...üç ...altı.

“Karvanda altı dəvə var idi, hər dəvenin öz sarbanı var idi və bunlar Xanım xalanın oğlanlarına - Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə oxşayırıd...”. Əlekber mürgüsündə Ağ Dəvədən ibarət karvan görür. İndi dəvə tək deyildi, üç deyildi, altı idi. Sarbanlar da igid, mərd, qeyrətli kişilər idi, “...dəvələrin belində xurcunlar var idi... O xurcunlardan güclə hiss olunan vaqon iyi gəlirdi...” (27, s.229). Əlekber bu yundan toxunmuş xurcunları böyük həsir zənbilə oxşadır (bir zamanlar atasının gətirdiyi dopdolu həsir zənbilə) və bu xurcunlardan da “bərəkətli vaqon iyi” gəldiyini hiss edir. Əlekber sarbanların arasında olmasa da onun da bu karvanın bir üzvü olduğu aydın idi. Axı ikinci rəvayətdəki Həqiqəti Deyən də demişdi ki, “...Mən sənəm, mən oyam” bütün insanlar birdir, onların dərdidə, sevincləri də birdir və xoşbəxtlik haqqında arzuları da birdir. Xoşbəxtlik rəmzi olan Süheyəl ulduzu da birdir. Və hərənin öz taleyi və hər taleyin öz Yəməni olsa da onların yol göstərən ulduzu bir idi və bu xoşbəxtlik ulduzuna doğru hamı bir yerdə getməli idi. “...Hara?” sualı səslənir. - “Karvan cavab verdi (sarbanlar yox, Ağ Dəvə yox, məhz bütün karvan cavab verdi) ...gələcəyə gedirik!..” (27, s.229).

Göründüyü kimi, “Hara?” sualına tək sarban yox, hətta təkcə Ağ Dəvə yox, bütün karvan cavab verir; Artıq bu əlamət fərdin özü, öz acizliyi, varlığı haqqında ekzistensial düşüncələrinin

“cəmiyyət fəlsəfəsi” ilə əvəz olunması prosesinin bədii əsərdə poetik təzahürü idi. Və bu, həm də Şərin kökü kəsilmədiyi bir zamanda *cəmiyyətin xeyirxah qüvvələrinin daha six birləşib işıqlı gələcək uğrunda birgə mübarizə aparmasına bir ümidi, bir işarə idi.*

“Ölüm hökmü”. Hekayədə bir məqamın yerinə yetirdiyi missiyani (75, s.95) romanda tək bircə fəslin və yaxud hissənin yerinə yetirməsi bir “üslubi yenilik” kimi yüksək poetik təzahürünü Elçinin “Ölüm hökmü” romanında tapmışdır, desək, zənnimizcə yanılmarıq. Və əgər Nostradamusun senturiyalarının “gələcəkdən xəbər vermək” qüdrətinə malik olması doğrudursa, o zaman “Ölüm hökmü” romanının sonuncu “İntihar” fəslini müəllifin poetik axtarışlarında əldə etdiyi ən uğurlu nailiyyəti, ədəbi uzaqgörənliliyinin ən böyük möcüzəsi hesab etmək olar.

Müəllifin məqsədi, ictimai mövqeyi, qaldırıldığı problematika və əsərin adına çıxartdığı müəmmalı hökmün obyekti məhz bu fəsildə açıqlanır və yarım əsrən artıq bir zaman kəsiyində milyonlarla insanın taleyində məşum rol oynamış “başabəla” quruluşun aqibəti də əsərdə rəmzi-simvolik məna daşıyan itin taleyi qismində təqdim edilərək bədii-şərtilik əsasında həll olunur. Fəsildə zülm və haqsızlıq mütəssiməsinə çevrilmiş, insanları hər bir müqəddəs təməldən məhrum etmiş dinsiz, imansız bir quruluşun məhvə məhkum olunması güzəranından cana doymuş bir itin - Gicbəsərin öz sonuna - ölümüne doğru sürüklənməsi şəklində təsvir olunur. (Xam xəyallarla şirnikləndirilmiş, aldanılmış bir cəmiyyəti səciyyələndirmək üçün itin daşıdığı bu addan daha məqsədə uyğun bir ad tapmaq mümkün deyildi.)

Maraqlı bir haldır ki, Elçin üç müxtəlif əsərində əsas ideya daşıyıcıları kimi heyvan obrazlarından istifadə etmişdir. “Dolça” povestində Dolça adlı it, “Ağ Dəvə” romanında dəvə, “Ölüm

hökmü”ndə Gicbəsər adlı it yaziçini düşündürən ideya-fəlsəfi problemin bədii həllində başlıca rol oynayan şerti obrazlardır. “Dolça” povestində itin öz düşdürüyü vəziyyətindən xəcaləti fərdi xarakter daşıyırdısa, “Ölüm hökmü”ndə itin faciəvi aqibəti cəmiyyət problemi ilə bağlıdır. Birincisində “yad mühitin neqotiv təsiri ilə Dolcanın - həyət itinin dəyişərək sümüşük itə çevrilməsi (85, №6, 2001), ikincidə mövcud mühitə, şəraitə itin belə dözmədiyinə və bu səbəbdən şüurlu intihara qərar verməsi xüsusi olaraq nəzərə çarpdırılır. Bununla bağlı tənqidçi İ.Vəliyevin bir fikrini xatırlamaq yerinə düşərdi: “Bu model bir çox xalqların ədəbiyyatında rast gəlinən insanların heyvanlarla, başqa cisiimlərlə əvəzlənməsi deyil, həyatı gerçəkliliklərin “şərti” it obrazı vasitəsilə real təsvirlərlə canlandırılmasıdır (94, s.111). Və bu ümumiyyətlə bütöv bir dövrün, faciə ilə üzləşən xalqın və yaxud fərdin dərdini, insanı duygularını ağrı-acılarını canlandırmak üçün Azərbaycan və dünya ədəbiyyatında geniş şəkildə istifadə olunan əsatir və əsatiri köklərə malik heyvan obrazları bir çox hallarda əsərlərdə məhz bədii-şərtlik vasitəsi kimi təzahür edir.

Məsələn “dünya ədəbiyyatında geniş istifadə olunan mifoloji köklərə malik qurd-canavar-it tandemının bu gün ədəbiyyatımızda bir neçə müxtəlif variantları mövcuddur ki, bunlardan biri də məhz daxili dünyası, iç aləmi ilə cəmiyyətdən təcrid olunmuş tənha adamı simvolizə edən qurd (it - N.B.) obrazıdır”. Bu tənha adamlar ədəbiyyatda mövcud olan “kiçik adamlar”la deyil, XIX əsr rus və dünya ədəbiyyatının “artıq adamlar” kimi səciyyələnən qəhrəmanları ilə bir sıradə dururlar” (115, s.185). Lakin “Ölüm hökmü” romanındaki “it” obrazı əsərə simvolik funksiya daşıyan mifoloji arxetip kimi deyil, adı məşət-güzəran personajı” kimi daxil edilmişdir. Nitsşəvari anlamda cəmiyyətdə təklənmiş bircə fərdi deyil, əgər belə demək mümkünsə, bə-

şəriyyətin özündən təcrid olunmuş cəmiyyəti simvolizə edən bu itin özü-özü üçün çıxardığı “ölüm hökmü” isə ümumən kəsirli quruluşa, yararsız hala düşmüş cəmiyyətə şamil edilirdi.

Elçin çürüməkdə, əpriməkdə olan cəmiyyəti oträfa yaydığı üfunətin təkcə ab-havaya deyil, bu hava ilə nəfəs alan milyonlarla insanın qəlbini, qanına hopmasını “Quzu budu” fəslində Gicbəsərin başına gələn “çoxmənalı” bir əhvalatla olduqca ləkonik şəkildə eks edə bilmışdır.

Gicbəsər böyük xar tut ağacının dibində bir quzu budu tapır. Nəcəf Ağayeviç kimi harınların soyuducusunda yaddan çıxıb qalaraq iylənmiş bu quzu budu qurd-quşa yem olsun deyə, ağacın dibinə atılmışdı. Yaralı ayağı ağrıyan, zədələnmiş boğazı sızzıdayan, ağrıdan başını belə tərpədə bilməyən taqətsiz Gicbəsər bu soyuq quzu budunu dişlerinin arasında bərk-bərk sıxaraq rahat, gözdənənər bir yerdə yemək həvəsi ilə bağlararası asfalt yolla axsaya-axsaya addımlayırdı.

“Yolun hər iki tərəfi dəmir torrlarla çəpərə alınmış, daş həsarlarla tikilmişdi (qapalı, bütün dünyadan özünü təcrid etmiş keçmiş məkana bənzəmirmi? - N.B.). “...quzu budunun ağızında saxladığı isinmiş hissəsi... həyatının yaxşı məqamlarını - haradasa, haçansa bayırın soyuğunda, çovğununda isti bir yerdə yatmasına, haradasa, haçansa - çox-çox uzaqda qalmış vaxtlarda tumarlanması, haradasa, haçansa ağappaq bir qancığın onun dalına düşməsini...” (27, s.268). Bu hiss Gicbəsərin ayağının ağrısını da, boğazının ağrısını da elə bil azaldırdı. Bu zaman yol ilə gedən “Jıqılı”lərdən birində əyləşmiş millətin dörd ziyalısı - gənc şair Səlim Bədbin, əməkdar incəsənət xadimi Ərəstun Bozdağlı və iki gənc şair ağızında bud aparan bədbəxt heyvanı görürələr. Arxadan gələn digər maşında da üç nəfər cavan qələm əhli əyləşmişdi. Talonla bir kilo ət almaq üçün saatlarla növbələrdə durmaqdan bezən və bəzən də heç bu əti də almağa müyəssər

olmayan “tərifli” sovet dövlətinin “qürurlu” vətəndaşları gördükləri mənzərədən hiddətə gəlib: “Qov onu... Qov..., Qov...”, “Camaat eti talonla yeyir”, “Fəhlə ətidir, kolxozcu ətidir...” deyərək bu bir parça quzu budunu tapanadək başına min bir oyun gəlmış, döyülmüş, söyülmüş, alçalmış bu yaralı, taqətsiz itin dalına düşürlər.

Durğunluq illərində sovet dövlətinin iqtisadi-sosial durumu-nu və bayaqdan bəri millətin əqidəsiz, müftəxor, paxıl, dedi-qo-duçu nümayəndələrinə nifrət və lənətlər yağıdıraraq bir gün gə-ləcək “...millət oyanacaq, ...Yazlıq millət, bədbəxt millət” de-yib “millət qeyrəti çəkən” bu ziyalıların mənəvi böhranını eks edən bu səhnəni Elçinin poetik təhkiyəsinin ən sanballı nümunələrindən hesab etmək olar.

Fürsət düşdüyü üçün “ədəbiyyat, mənəviyyat və millət mə-solələrindən” canını qurtarıb “bir ovçu ehtirası ilə gözlərini irəlidə qaçan, həyatını və ağızdakı eti xilas etmək üçün özünü yolu-na sağına, soluna atan itdən çəkməyən gənc naşir Səlim Bəd-bin iki əlilə də sükanı sıxıb, sanki bayaqdan lənətlər yağıdırığı millət düşmənlərindən intiqam alırmış kimi sükanı sağa-sola fir-la daraq son ümidi əlindən alınan iti təqib edirdi. İki maşın arasında sıxılıb qalaraq, gizlənməyə yer tapmayan it qurtarmaq bil-məyən daş hasarlarını, dəmir torların dibini ilə qaçmağa başlayır. Nəyin bahasına olursa-olsun budu qoruyub saxlamağa çalışan Gicbəsər nəhayət bir yırtıq təpib var gücü ilə özünü həmin yırtıq təpərək canını təqibçilərin əlindən qurtarır. Lakin dəmir məstillerlə bədəni, sir-sifəti cırıq-cırıq olmuş zavallı it can hə-yindəkən ağızdakı budun nə vaxt düşdüyüünü belə hiss etmir, sonuncu ləzzətindən məhrum olur.

Kimsəsiz, yaralı, yeriməyə artıq taqəti qalmayan itin aqıbəti ilə oxucu, söylədiyimiz kimi “İntihar” fəslində tanış olur.

Bu fəsildə gözləri təzəcə açılmış iki sahibsiz, köməksiz

küçüyün ölümə məhkum olunmuş itdən isti qucaq, tox qarın um-ması da əsərdə real gerçəkliyin faciəviliyini üzə çıxaran ən güclü fəlsəfi-poetik səhnələrdən biridir.

“...Boynunun əzələləri çox ağrışa da Gicbəsər başını qabaq ayaqlarının arasından aşağı əyib qarnının altında vurnuxan küçüklərə baxdı, sonra başını qaldırıb gözlərini yavaş-yavaş uzaq işıqları görünən Bakı səmtinə dikdi və Gicbəsərin Tülü-kü Gəldi Qəbiristanlığı tərəfə baxan gözlərində bir qüssə var idi (həsrət yoxsa qüssə)” (29, s.362).

Müqayisə üçün xatırlatmaq istərdik ki, “Ağ Dəvə” romanında Yolçunun gözlərində həsrət var idi. İndi bu “həsrət” Elçinin xüsusi qeyd etdiyi kimi “qüssə” ilə əvəz olunmuşdu. “Ağ Dəvə” romanında Ağ Dəvə haqqında söylənilən üç rəvayət və şərti olaraq “Ümid karvanı” adlandırdığımız sonuncu bölmə rəmzi məna daşıyırdısa, “Ölüm hökmü” romanında nəinki bütünlükə “İntihar” fəsli, hətta bu fəslin bütün cümlələri və sözləri rəmzi-lik ifadə edir. Burada Elçinin bədii dilə münasibəti ilə bağlı dediyi fikrin doğruluğuna bir daha əmin oluruq: “Bədii əsərlərin hər hansı bir parçasında bu və ya başqa sözü, söz qrupunu kəsib tullamaq mümkün deyil..., çünki bu sözlərdə bütün dil vasitələri elə bil ki, öz müstəqilliklərini, ayrı-ayrılıqda öz müstəqil mə-nalarını itirib böyük bir vəhdətin - bədii mənanın tərkib hissələrinə çevirilir” (24, s.291).

Bu baxımdan tüklərinin rəngi Gicbəsərindəki kimi qəhvəyi-qara rəngdə olan küçüklərin də məhz ağ-sarı çiçəkli akasiya ağaçının altında vurnuxması kimi rəmzilik ehtiva edən (böyük “ağ imperianın” “qara rəngli” xalqları - N.B.) “adicə” bir səhnəni də, zənnimizcə, “böyük bir mənanın” tərkib hissəsi hesab etmək olar.

Qeyd edək ki, misal gətirəcəyimiz sitatların bolluğu da məhz həmin dövrədə cəmiyyətin özünün hələ tam dərk etmədiyi

acı pərişanlıq və təəssüfünün, hələ haqqında qəti qərar verə bilmədiyi uğursuz taleyinin təcəssümü olaraq rəmziliyin malik olduğu böyük poetik mənanın əyani sübutuna xidmət edir.

Və biz tənqidçi C.Məmmədovun sözleri ilə desək, yazıçının müdrikliyini, yaş artdıqca bu yaşıla artan epik duyum qabiliyyətini” (74, s.72) bir daha nəzərə çarpdırmaq üçün əsərdən bir parçasını da misal götirmək istəyirik.

“...Küçükler başdan-başa bir etibar, bir ümidi içinde idilər, əmcək axtarırlar və altdan yuxarı Gicbəsərin qarnını iyileyəyləyə o tərəf bu tərəfə vurnuxdular. Gicbəsər, əlbəttə, küçüklerin o etibarını, ümidi duyurdu.

Uzaqlarda yene də şimşek çaxdı... Gicbəsər asta addımlarla irəliyə getməyə başladı...

...Küçüklerin ikisi də Gicbəsərin ardınca getdi. Gicbəsər addımlarını yeyinlətmək istədi, amma bacarmadı, küçükler isə ona yaxınlaşdı və bu zaman Gicbəsər bir anlığa dayanıb arxa ayaqları ilə küçüklerin üstünə qum sıçratdı. (Ondan küçük'lər həyan, arxa olmayıacaqdı. Ümidlərini doğrultmayacaqdı - N.B.). Küçükler də dayamb gözlərini yumdu və qum sıfətlərinə dəydi, yaş burunlarında, dodaqlarında yapışib qaldı; küçükler başa düşdü ki, *daha irəli, o böyük itin ardınca getmək lazımdır* (29, s.363).

Burada yenə müqayisə yolu gedərək, diqqətə çatdırmağı lazımlı bilirik ki, Ağ Dəvə romanında Ağ Dəvə “naməlumluğa” doğru getməklə “həqiqət həsrətli” Yolçuya “yeni yol aramaq” işarəsi vermişdi. İndi isə Gicbəsər gözlərinə qum sıçratmaqla “ruzi - hayan həsrətli” küçükleri “böyük itin dalınca getməkdən çəkindirirdi. Artıq “Ağ Dəvə”dəki “naməlumluqdan” və “həsrətdən” əsər-əlamət yox idi... “Ölüm hökmü”ndə həsrəti “qüssə”, naməlumluğunu “xəbərdarlıq” əvəz etmişdi... Çünkü “böyük it”(sovet cəmiyyəti) ölümə məhkum idi- uzaqlarda isə “şimşek” çaxırdı....

Daha sonra oxuyuruq: “İt biganə gözlərini o uzaq işıqlardan çəkdi, sonra yenidən qayıdır vurnuxan o iki küçüyə baxdı, gözlərindəki o qüssə daha da artdı (Bu qüssə artıq onları nələr gözləyəcəyini bildiyindən idi - N.B.) və itin qılçaları titrədi, dördayağı üstə dura bilməyib yerə çöməldi, elə bil ki, *haçansa yekə, hərarətli bir əlin o küçükleri tumarlayacağını, sonra həmiz hərərətin həmişəlik itib gedəcəyini, o küçüklerin dəmir tor çəpərlərin, daş hasarların ətrafında, asfalt yolların, küçələrin üstündə böyüyəcəyini əvvəlcədən hiss etdi...* sonra hər şeyi dəhşətli, dözülməz bir ağrı əvəz etdi” (29, s.364). Zənnimizcə, burada şərhə ehtiyac yoxdur. Söhbətin hər cür tumardan - “dövlət qayıından məhrum olmuş, arzuladığı azadlığı dəmir torlar, hasarlarla məhdudlaşmış, halal ruzisinə, rahatlığına tamarzi qalmış xalqın “ağrı”sından getdiyi məlumudur.

“Şərtilik və rəmziliyin Elçin nəşrinin bəzən üslubuna çevirildiyini” qeyd edən tənqidçi C.Məmmədov yazır: “Elçin sözün gücü ilə obrazın dünyasını və sənətkar konsepsiyasını ifadə edir. Bu nəsrədə söz özünün informativ, birbaşılıq funksiyasından uzaqlaşır və əsil sənətin tələb etdiyi həqiqətin bədii illüziyasına çevirilir” (74, s.64). Bu həqiqət Gicbəsərlə küçükler arasında insidentin söz kontekstində də böyük fəlsəfi bir mənaya, bir təəssüfə, bir məhkumluğa çevirilir, Gicbəsərin psixoloji-fizioloji durumundan başqa küçüklerə olan eyham da aydın duyulur.

Elçin özü isə yaradıcılığında geniş istifadə etdiyi bu üsul barədə belə deyir: “Sənətkar öz qəhrəmanının əzablarını sadəcə olaraq bildirmir, o bu əzabların özünü bədii nitq formasında yaradır. ...Əgər insanların bir-birini başa düşməsi üçün sözlərin konkret mənada işlədilməsi kifayətdirsə, bədii əsərlərdə sözlərin ikinci məcazi-poetik mənaları da əsasdır”. (24, s.291).

Və bu “ağrı”lara nəhayət son qoymaq, ona bəslənən özünü doğrultmayacaq əmidləri yaşatmamaq üçün “Gicbəsər ayağa

qalxdı, dikdirdən düşüb dəmir yoluna çıxdı, resslərin arasına giriib eləcə asta-asta getməyə başladı”.

Hara gedirdi Gicbəsər? Ondan ümid və etibar gözləyen küçüklər qüssə dolu gözlərlə baxan bu çarəsiz it hara gedə bilərdi? *Öz-özünə ölüm hökmü oxumuş bu it ölümə qənsər gedirdi...* Görkəmi ilə ürek parçalayan, rəzildən də rəzil vəziyyətə düşən allahın bu dilsiz-ağızsız heyvanı “rahatlığını” uzaqdan gələn qatarın təkərləri altında tapır... Çünkü *o, artıq öz talcyini yasamışdı və indi həyat dəyişməli, yeniləşməliydi*...

“Uzaqlarda yeno səssiz bir şimşək çaxdı...”. Fəsil də, əsərin özü də Elçinin bu xəbərdarlığı ilə bitir. Bu xəbərdarlıq irəlidəki yeniləşmənin, gələcəkdə baş verəcək möhtəşəm dəyişikliklərin müjdəcisi idi. Gicbəsərin ağrı-acıları artdıqca uzaqlarda səssiz şimşəyin də təkrar-təkrar çaxması əbəs yerə deyildi. Bu, mənfur yaşımdan bezmiş, səbri tükənmış insanlığın yetişməkdə olan daxili etiraz və barışmazlığının bir gün içində senməyib yaşılaçısana çevriləcəyinə, aləmi yuyub durulaşdıracağına işarə idi.

“Azərbaycan romanının şərəfli bir tarixi, özünəməxsus yolu, ənənələri vardır... Bizdə epik və çoxplanlı romanların elə bir silsiləsi var ki, onları cəmiyyətimizin böyük bir dövrünün bitkin bədii tarixi hesab etmək olar...” (56, s.170).

Y.Qarayevin XX əsrin 30-50-ci illərində yazılmış romanlar haqqında dediyi bu sözləri bütünlükə Elçinin 80-ci illərdə bir-birinin ardınca yazdığı hər üç romanına (“Mahmud və Məryəm”, “Ağ Dəvə”, “Ölüm hökmü”) aid etmək olar. Elçinin bu üç romanı yazıl ərsəyə gətirdiyi dövr (1982-1988) zaman etibarılı böyük olmasa da, bəşəriyyətin və bütöv bir sivilizasiyanın taleyində böyük əhəmiyyət kəsb edən tarixi bir ərofə idi. Bu romanları səciyyələndirən əsas xüsusiyyət o idi ki, burada dövrün tarixi yox, ideologiya əsarətindən qurtulmuş, həqiqətə - özünə,

tanrısına, azadlığına yetmək üçün sərbəstlik qazanmış milli insanların “mənəvi dirçəliş” tarixi əks olunmuşdu.

Qaldırılan problematika (“cəmiyyət fəlsəfəsi”) və onun bədii həlli müasir ədəbi nəşrdə artıq milli-mənəvi, fəlsəfi-əxlaqi köklərə qayıdış prosesinin daha da dərinləşdiyini, daha qlobal xarakter almağa başladığını göstərirdi.

Bildiyimiz kimi, epopeya konkret bir zaman kəsiyində ictimai həyatın (bir və ya bir neçə qəhrəmanın həyat və taleyi fonunda), dövrün geniş, dolğun, mərhələli - panoram təsviridir. Nəşr tarixində vahid epopeya səciyyəsi daşıyan roman - trilogiyalara da az rast gəlinməmişdir. Və nədənsə Elçinin bu üç romanı da bize məhz belə trilogiyaları xatırladır. Doğrudur, trilogiyalarda süjet xətti, adəton eyni bir dövrün, eyni qəhrəman və personajların həyatı və talcyi üzərində qurulur, hadisə və əhvalatlar da məhz bu məzmun ətrafında cərəyan edərək inkişaf etdirilir. Lakin Elçinin bu üç romanında bir-birindən uzaq, bir-birindən fərqli dövr (“Mahmud və Məryəm” romanı nəzərdə tutulur), ictimai quruluş və mühitdə yaşamış müxtəlif insan və insan qruplarının həyatı təsvir olunsa da onları vahid yazıçı qayəsi, yazıçı amalı birləşdirir ki, bu da “həqiqət həsrəti”, yüksək mənada “həqiqət axtarışı”dır. Elçin “yazıçının yüksək amalını - yazıçının müsbət qəhrəmanı” (24, s.225) adlandırmışdır. Və biz məhz bu mənada müəllifin fəlsəfi-əxlaqi, mənəvi-psixoloji, ictimai-siyasi baxışlarını özündə ehtiva edən və hər üç romanı vahid bir nüvə ətrafında birləşdirən bu amalı - bu ideyanı hər üç romanın “müsbət qəhrəmanı” hesab edir və məhz bu xüsusiyyətinə görə onları (romanları) epopeya təsiri bağışlayan triologiaya bənzədirik. Çünkü bu romanları birləşdirən vahid ideya-qəhrəman məhz romandan-romana yüksələn xətlə inkişaf edərək mükəmməlləşir və təkmilləşdikcə işıqlı gələcək axtarışlarında olan müəllifi həqiqi nicat və xilas yoluna çıxarıır.

Təsadüfi deyil ki, romanlar içərisində, paradoksal də olsa (əsərin adını nəzərdə tuturuq), ən xoş mündəlisi də məhz sonuncu “Ölüm hökmü” romanıdır. Çünkü məhvə məhkum olmuş “qurulus” yenisi ilə əvəz olunmalıdır. Və “uzaqlarda çaxan səsiz şimşəklər” də məhz bundan xəbər verirdi.

Ümumiyyətlə, Elçinin “həqiqət axtarışı” ideyası bu üç romanının içərisindən qırmızı xətlə keçərək qəribə və eyni zamanda “reallığa bənzər” bir assosiasiya yaradır. Sanki Şah İsmayııl dövründə sevgiyə, vüsala qovuşmaq həsrəti ilə səfərə - yola çıxan, lakin zülmün və haqsızlığın ərşə dirəndiyi bir zəmanədə səadətə qovuşa bilməyən temiz qəlbli, mesum Mahmud (“Mahmud və Məryəm” romanı) digər romanda (“Ağ Dəvə”) Ağ Dəvəni minib səhralar dolaşan Yolçuya, Həqiqət Deyənə çevrilir. Və təxəyyülümüzü bir qədər də itiləşdirsək, Haqq varmaq ümidi ilə üzünü işıqlı gələcəyə tutan bu Haqq carçısını əsərdə görsənməsə də sonucda (“Ölüm hökmü”) Ağ Dəvə karvanında Tülükü gəldi Qəbiristanlığına yetib Haqqın divanında zülm və allahsızlıq dünyasına “ölüm hökmü” oxuyan və insanlığı Haqq yolunda mübarizəyə səsləyən görərik.

XX əsrin sonunu onilliklərində cəmiyyətimizdə baş verəcək böyük çevrilişlər və dəyişikliklər ərefəsində ümumi əhvali-ruhiyyədə, baxışlarda, şüurlarda gedən təbəddülətlər, dirçəliş və iroliliklər Elçinin bir-birinin ardınca yazdığı bu üç romanında o qədər dərindən və bəsirətcəsinə əks olunmuşdur ki, bunu tam əminliklə yaziçı uzaqgörənliyi, yaziçı “vəhi” adlandırmaq olar.

Həqiqətən də həyatı əsrin ümumbəşəri ideyaları və yarı-məsrlik “dini vakkumu” adlamış milli (!) insanın “həqiqət axtarışları” işığında əks edən yaziçini səslədiyi mübarizədən - yeniləşmədən əsərlərini yazıb bitirdiyi dövrdən çox da gec olmayaq, cəmi ikicə il ayırdı... XX əsrin axırına isə onça il qalırdı.

NƏTİCƏ

Elçinin bədii nəşri əsasında müasir nəşrin janr və poetika axtarışları baxımından tədqiqi bizə bir sıra mühüm nəticə və konkret qonaətlər əldə etməyə imkan verir;

1. Tədqiqat sübut etdi ki, Azərbaycan ədəbiyyatı sovet dövrünün, avtoritar rejimin bütün qadağalarına baxmayaraq söz sənətinin tarixən qəbul olunmuş ənənəvi-həqiqi inkişaf yolunu davam etdirmiş, 60-ci illərdən başlanan özünüdərk, özünəqayıdış prosesi davam edərək yeni mərhələyə yüksəlmişdir. Bu yüksəliş sovet ədəbiyyatına xas olan mənəvi-estetik dəyərlərin yeniləşməsi, təzələnməsi kimi başa düşülməlidir.

2. 60-ci illərdə yaranan “yeni Azərbaycan nəşrinin” ən görkəmlı nümayəndələrindən biri Elçindir. Onun yaradıcılığında sosialist realizminin doqmatik prinsiplərindən yan keçilmiş, bu da Azərbaycan nəşrinin dünya bədii təcrübəsinin ümumi axınına qovuşmasına şərait yaratmışdır. Elçin cəmiyyətə, konkret insانlara yanaşarkən, münasibət bildirərkən sıfırlı prinsipini əsas götürmədiyinə və bu prinsipini yararsız cəhətlərini dərk etdiyinə görə ümumbəşəri düşüncə tərzini sənətkar üçün başlıca keyfiyyətlərdən biri hesab etmiş və özü də bu cəhəti yaradıcılığı boyu nəzərə almışdır.

80-ci illərdə nəsrədə tam bərqərar olan ümumbəşəri düşünco tərzi kommunist ideologiyasının sənət üzərində hakimiyətini aradan qaldırmış və bu işdə Elçinin müstəsna dərəcədə rolü olmuşdur.

Əlbəttə, cəl mövzular vardır ki, oğlar üzərində qoyulmuş qadağaları, məhdudiyyətləri bir sıra sənətkarlar kimi, Elçin də poza bilmirdi. Bu, təbii ki, o dövrun rejimilə bilavasitə bağlı olan xüsusi cəhətlər idi. Lakin müasir nəşr, o cümlədən Elçinin nəşri daim özünün yüksək, humanist ənənələrilə seçilmiş və

bütün ruhu ilə sovet cəmiyyətinə qarşı ədəbi müxalifətin formalaşmasında iştirak etmişdir.

3. 60-ci illərdən yaranmağa başlayan və 80-ci illərdən artıq formalamaşması başa çatan “yeni nəşr”in, o cümlədən Elçinin bədii nəşrinin mahiyyəti təkcə “zaman” və “nəsil” anlayışları ilə bağlı deyil, “Yeni nəşrin” mahiyyətini daha çox onun bədii estetik keyfiyyət novatorluğu ilə, janr və poetika sahəsindəki əldə olunan yeniliklərlə xarakterizə etmək düzgündür. Bu yeniliklərin əsasında dayanan mənəvi dəyərlərin əvəzlənməsi insanı öz töbii halında təsvir etməyə imkan verirdi və bu proses sonrakı illərdə də inkişaf etdirildi və bu gün də davam edir. Bu prosesin başlanması əslində sosialist realizminin möglubiyəti, sənət qanunlarının, sənətkarların qələbəsi idi.

“Yeni nəşr”in nümayəndələrindən biri kimi Elçinin nəşri mövzu-problematika baxımından olduqca zəngindir. Bu zənginlik, hər şeydən öncə, onunla bağlıdır ki, yazıçı öz əsərlərində insanların daxili aləmini, xüsusilə onun ziddiyyətli cəhətlərini nəşrin obyektinə çevirmişdir. Halbuki ilk baxışda sadə görünən və cəmiyyət həyatında demək olar ki, seçilməyən, lakin əslində son dərəcə mürekkeb, ziddiyyətli daxili aləmi olan bu insanlar sovet dövrü nəşrinin diqqətindən yayılmış və onlara ciddi əhəmiyyət verilmirdi. Əgər əvvəlki dövrlərdə ədəbiyyata inqilabi keçmiş, müharibə, sosializm cəmiyyətinin inkişaf etdirilməsi və s. bu kimi mövzular əsas yer tuturdusa, 60-ci illərdən başlayaraq Elçinin yaradıcılığında sələflərinin əksinə olaraq yeni istiqamət üzə çıxdı.

Elçinin nəşrində nəzərə çarpan bu istiqamət şablon mövzulara yer verilməməsi, mənəvi-psixoloji problemlərlə ardıcıl məraq göstərilməsi, insanı daha çox düşündürən məsələlərə müraciət etməsi, müasirlik ruhunun güclü olması ilə əlaqədar idi. Bu da Elçinin simasında “yeni nəşrin” real gerçəkliyə yaxınlaşmasını süretləndirmiş oldu.

XX əsrin ikinci yarısında bədii ədəbiyyatda fikir azadlığı, mövzu-problematika zənginliyi yarandı. Bu da ayrı-ayrı sənət adamlarına imkan verdi ki, hər hansı bir məsələyə fərdi duygular baxımından yanaşın, həyat hadisələrinə münasibətdə öz dünyagörüşünü nəzərə alaraq nəşrin keyfiyyətini yüksəldə bilsin.

Bələliklə, sovet nəşrinə xas olan doqmatik, yeknəsəq üslub, yeni nəşrdə rəngarəng üslubla əvəz olundu.

4. Elçinin yaradıcılığında şəxsiyyət və mühit məsələsi mühüm yer tutur. O bu problemin milli gerçəklidən doğan bir sıra spesifik mənəvi-əxlaqi, psixoloji keyfiyyətlərini üzə çıxaraq uğurlu nəticə əldə etmişdir.

Elçinin əsərlərində güclü dramatizm vardır. Dramatizmin güclənməsi qəhrəmanların öz mühitləri ilə ziddiyyət şəraitində, qarşılaşma məqamında təsvir olunması, eyni zamanda obrazların daxili gərginliklərinin, əzablarının ciddi təhlil süzgəcindən keçirilməsilə bilavasitə bağlıdır.

Sovet dövründə “mübariz qəhrəman” obrazı mütləq qalib gəlməli idisə, Elçinin əsərlərində bu stereotipə qarşı çıxılır. Təsvir olunan mühit bəzi hallarda qəhrəmandan mənəvi cəhətdən aşağıda dayansa da, o, qəhrəmandan qüvvətlidir, ona görə də nəticədə qəhrəman əzilir və möglubiyətə uğrayır. Lakin qəhrəman həyatda möglub olsa da, o, oxucunun nəzərində yüksəlir, mənəvi-əxlaqi keyfiyyətlərinə görə təqdirəlayıq hesab edilir.

Sovet dövründə ədəbi tənqid bədii əsərlərə bəzən konkret əlamətlərinə görə qiymət verməyə çalışır. Bu isə əlbəttə, düzgün sayla bilməz. Ədəbi tənqid əsərlərə hərtərəfli yanaşmalı, yazıçı mövqeyi düzgün təhlil olunmalıdır.

Ədəbiyyatda daim yenilik axtarışında olan Elçin qəhrəman və mühit problemini araşdırarken sovet cəmiyyətinin qeyri-bəşəri xarakterini üzə çıxarmış, avtoritar rejimin insanların mənəviyyatına, əxlaqına, psixologiyasına göstərdiyi mənfi təsirləri aşkarlamışdır.

Şəxsiyyətin mənəvi ifası probleminə həsr olunmuş bədii əsərlərində də Elçin mühit, cəmiyyət və şəxsiyyət qarşidurmasını, cəmiyyətin insan mənəviyyatına mənfi təsirini qabarıq verməyə çalışmışdır.

5. Elçinin nəsrində mühüm problemlərindən biri də xalqın tarixi yaddaşının qorunması, milli-mənəvi ənənələrini mühafizə edilməsilə bağlıdır.

Onun tarixi mövzuda yazdığı əsərlərində tarixilik müasirliliklə vəhdətdə verilmişdir. Bu əsərlər insanları tarixi keçmişimizə hörmət ruhunda tərbiyə etməyə səsləyir, gənclərin milli mənlik hissələrini gücləndirir.

6. Elçinin nəsri forma-stil baxımından rəngarəngdir. O, nəsrədə poetika sahəsində uğurlu axtarışlar aparmış, Azərbaycan ədəbiyyatını yeni üslub və formalarla xeyli zənginləşdirmişdir. Elçinin axtarışları tarixən formalışmış ənənəvi epik janrları (roman, povest, novella, hekayə) yeni poetika elementləri ilə (psixologizm, daxili "mən"lə dialoq və s.) zənginləşdirməsində, eyni zamanda qeyri-ənənəvi janrları (məsələn, dramatik povest və s.) yaratmasında özünü bürüzə verir.

Elçinin nəsrindən aydın olur ki, o, dünya bədii təcrübəsinin müasir nailiyyətlərinə tam yiylənmiş bir sənətkardır, söz sənətinin sahibidir. Onun yaradıcılığı daim tənqidçilərin diqqət mərkəzində olmuş, ayrı-ayrı əsərləri barədə fikir və mülahizələr bildirilmişdir.

Ümumiyyətlə, qətiyyətlə deyə bilərik ki, ideya-mövzu və sənətkarlıq kçiyiyətləri baxımından Azərbaycan və eləcə də dünya ədəbiyyatının zənginləşməsində böyük rol oynayan Elçinin nəsri söz və qəlb araşdırıcıları üçün daim cəzbedici tədqiqat obyekti olaraq qalacaqdır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. **Azərbaycan.** Bakı, - 1962, 1967, 1975, 1976, 1977, 1978, 1982, 1984, 2000, 2001.
2. Anar. Nəsrin fəzası. **Azərbaycan**, 1984, №7 (məqaləyə istinad).
3. Anar. Sənsiz, Bakı, Gənclik, 1992, s.592.
4. Arif M. Gümüşü, narıncı, **Sənətkar qocalmır**. Bakı, Yaziçı, 1980, s.368.
5. Arif M. Seçilmiş əsərləri, 3 cilddə, Bakı, Az. SSR EA nəşriyyatı, I c., 1967, s.620; II c., 1968, s.514.
6. Cabbarov N. Həyat nəfəslə nəsr. Ön söz / **Elçin Seçilmiş əsərləri**, I c., Bakı, Azərnəşr, s.452.
7. Cabbarov N. İnsanı sevmək azdır, **Azərbaycan**, 1977, №1(məqaləyə istinad).
8. Cəfər M. Ürəklərə yol tapmaq bacarığı. Ön söz / Elçinin **Bir görüşün tarixçəsi**, Povestlər və hekayələr kitabına, Bakı, Azərnəşr, 1977, s.339.
9. Cəfər M. Həmişə bizimlə. Bakı, Yaziçı, 1980, s.364.
10. Cəfər M. Ədəbi düşüncələr. Bakı, Azərnəşr, 1958, s.55.
11. Cəfər M. Sənət yollarında (Ədəbi-tənqid məqalələr). Bakı, Gənclik, 1975, s.368.
12. Cəfər M. Seçilmiş əsərləri, 2 cilddə, Bakı, Azərnəşr, I c., 1973, s.351; II c., 1974, s.342.
13. Elçin. O inanırdı. **Azərbaycan gəncləri**, 1959, 5 iyul.

14. Elçin. Min gecədən biri. Bakı, Azərnəşr, 1966, s.100.
15. Elçin. Açıq pəncərə (povest). **Azərbaycan**, 1967, №7,8.
16. Elçin. Sos (povest). **Ulduz**, 1968, №9.
17. Elçin. Nərimizdə müasirlik və novatorluq. **Ədəbiyyat və incəsənət**, 1968, 25 may.
18. Elçin. Gümüşü, narıcı. Hekayələr, Bakı, Gənclik, 1973, s.154.
19. Elçin. Bu dünyadan qatarlar gedər. Hekayələr, Bakı, Azərnəşr, 1974, s.234.
20. Elçin. Bir görüşün tarixçəsi (povest). **Azərbaycan**, 1975, №24.
21. Elçin. Hekayə janrı, İmkanlarımız və iddialarımız (Müasir ədəbiyyatda hekayə janrı haqqında), **Azərbaycan**, 1976, №12 (məqaləyə istinad).
22. Elçin. Tənqidçinin “mən”i və tənqidin problemləri (Y.Qarayevin “Tənqid, problemlər, portretlər” kitabı haqqında). **Ədəbiyyat və incəsənət**, 1976, 4 dekabr, s.6 (məqaləyə istinad).
23. Elçin. Povestlər. Bakı, Gənclik, 1979, s.200.
24. Elçin. Tənqid və ədəbiyyatımızın problemləri, Bakı. Yaziçi, 1981, s.360.
25. Elçin. Beş dəqiqliq və ədəbiyyət. Bakı, Gənclik, 1984, s.380.
26. Elçin. Fikir karvanı, Bakı, Yaziçi, 1984, s.348.
27. Elçin. Ağ Dəvə. Bakı, Yaziçi, 1985, s.423.
28. Elçin. Seçilmiş əsərləri, 2 cilddə, Bakı, Azərnəşr, I c., 1987, s.452; II c., 1988, s.448.
29. Elçin. Ölüm hökmü. Bakı, Yaziçi, 1989, s.865.
30. Elçin. Ömrün son səhəri. Bakı, Gənclik, 1993, s.477.
31. Elçin. Klassik aşiq poeziyasında “dünya” obrazı. Bakı,

- Azərnəşr, 1996, s.48.
32. Elçin. Bir görüşün tarixçəsi. Povestlər və hekayələr, Bakı, Azərnəşr, 1977, s.339.
 33. **Ədəbiyyat və incəsənət**, Bakı, 1951, 1963, 1964, 1966, 1967, 1969, 1984, 1990.
 34. Əhməd Vüqar. Elçinin sənətkar mövqeyi və bədii qəhrəmanları/**Hər kəsin öz səsi**. Bakı, Azərbaycan Dünyası, 1993, s.86.
 35. Əlibəyzađə E. Filologiya elmimizin yeni bir sahəsini yaratmaли, **Ədəbiyyat və incəsənət**, 1964, 27 iyun (məqaləyə istinad).
 36. Əsədullayev S. Müasir nərimizin inkişaf meylları (Azərbaycan yazıçılarının V qurultayı tribunasından), **Azərbaycan**, 1971, №8.
 37. Əfəndiyev A. Müdriklik səlahiyyəti (ön söz Y.Qarayevindir), Bakı, Gənclik, 1976, s.192.
 38. Əylisli Ə. Adamlar və ağaclar, Bakı, Gənclik, 1970, s.
 39. Hacıyev A. Təzə rənglər, təzə duyğular aləmi/**Yaziçi şəxsiyyəti və bədii qanuna uyğunluq**, Bakı, Yaziçi, 1986, s.263.
 40. Hacıyev A. İlk kitablar (Elçinin “Min gecədən biri” kitabı haqqında). **Ədəbiyyat və incəsənət**, 1966, 19 noyabr.
 41. Hacıyev T. Yaziçi dili və ideya-bədii təhlil. Bakı, Maarif, 1979, s.130.
 42. Hüseynov A. Sənət meyari. Bakı, Yaziçi, 1986, s.315.
 43. Hüseynov A. Nəşr və zaman. Bakı, Yaziçi, 1980, s.185.
 44. Hüseynov A. Nəşr: (Elçinin əsərləri haqqında). **Ədəbi proses - 78**, Bakı, Elm, 1980, s.20-54.
 45. Hüseynov A. Nəşr: (Elçinin əsərləri haqqında). **Ədəbi proses - 77**, Bakı, Elm, 1978, s.17-51.
 46. Hüseynov A. Nəşr: (Elçinin əsərləri haqqında). **Ədəbi**

- proses - 79, Bakı; Elm, 1983, s.52-94.
47. Hüseyin M. Yeni mərhələ, yeni vəzifələr. Azərbaycan, 1962.
 48. Xəlilov Q. Tənqidçilik çətin peşədir, Bakı, Yaziçi, 1987, s.392.
 49. Xəlilov Q. Azərbaycan romanının inkişaf tarixindən, Bakı, Elm, 1973, s.352.
 50. Xəlilov Q. Böyük sənət uğrunda, Bakı, Azərnəşr, 1962, s.94.
 51. Xəlilov Q. Sənət və sənətkar, Bakı, Azərnəşr, 1966, s.161.
 52. Kedrina Z. Yaşlıların həyat təcrübəsini düşünərkən (Elçin və C.Hüseynovun yaradıcılığı haqqında), **Ədəbiyyat və incəsənət** 1976, 17 iyul.
 53. İbrahimov M. Mənəvi saflığa çağırış. Müqəddimə/Elçin. **Povestlər**, Bakı, Gənclik, 1979, s.199.
 54. İmanov M. Müasir Azərbaycan nəsrində psixologizm, Bakı, Elm, 1991, s.116.
 55. İsmayılladə İ. Repressiyadan durğunluğa doğru. Müqəddimə/Elçin. **Ölüm hökmü**, Bakı, Yaziçi, 1989, s.865.
 56. Qarayev Y. Poeziya və nəşr. Bakı, Yaziçi, 1979, s.198.
 57. Qarayev Y. Nəsrin yeniliyi/**Meyar şəxsiyyətdir**, Bakı, Yaziçi, 1988, s.456.
 58. Qarayev Y. Ön söz, **Ədəbi proses - 77**, Bakı, Elm, 1978.
 59. Qasımkadə İ. Axtarışların bəhrəsi, **Azərbaycan**, 1978, 18 yanvar (məqaləyə istinad).
 60. Qasımkadə İ. Bakı haqqında roman. **Ədəbiyyat və incəsənət**, 1967, 25 fevral (məqaləyə istinad).
 61. Quliyev H. Axtarışların müxtəlifliyi / **Yaradıcılıq axtarışları**. Bakı, Gənclik, 1977, s.71.
 62. Quliyev N. Elçinin nəşr poeziyası / Üslubiyət məsələləri, Elmi əsərlərin mövzu toplusu, BDU, 1990, s.147.
 63. Quliyev V. "Ağ Dəvə"nin izi ilə (Elçinin eyni adlı romanı haqqında), **Bakı**, 1985, 11 oktyabr.
 64. Quliyev V. Özümüz və sözümüz (Elçin, Quliyev V.), Bakı, 1993, s.115.
 65. Quliyev V. Nəsrədə tarixi mövzu (Sosializm müasir mərhələdə), Bakı, Elm, 1988.
 66. Quliyev V. Dünəndən bu günə və gələcəyə (Elçinin "Mahmud və Məryəm" və "Ağ dəvə" romanları haqqında), **Kommunist**, 1987, 24 yanvar.
 67. Mehdi H. Əsərləri, 10 cilddə, IV c., Bakı, 1977; IX c., Ədəbi-tənqidi məqalələr (1926-47), 1979, s.636; X c., Ədəbi-tənqidi məqalələr (1948-54), 1979, s.268.
 68. Məmməd A. Seçilmiş əsərləri, 2 cilddə, Bakı, Azərnəşr, I c., 1973, s.351; II c., 1974, s.342.
 69. Məmməd C. Həyatın romantikası, Bakı, Azərnəşr, 1968, 173 s.
 70. Məmmədov A. Sözümüz eşidilənədək. Bakı, Yaziçi, 1988, s.248.
 71. Məmmədov A. 60-cılar 80-ci illərdə. **Ədəbiyyat və incəsənət**, 1987, 4 sentyabr (məqaləyə istinad).
 72. Məmmədov A. Nəsrin poetikası (XIX əsrin II yarısı), Bakı, Elm, 1990, s.136.
 73. Məmmədov A. Ömür ədəbi axtarışdır (Elçinin ikicildiliyi haqqında qeydlər), **Bakı**, 1988, 16 may (məqaləyə istinad).

74. Məmmədov C. Bir nəsrin poetikasından/**Sənətkar gözü, nəsrin sözü**, Bakı, Yaziçı, 1990, s.192.
75. Məmmədov C. Nəsrizim: düşüncələr, axtarışlar (Elçinin əsərləri haqqında). Bakı, Yaziçı, 1984.
76. Məmmədov C. Ədəbi portretlər (Elçinin "Fikrin karvanı" kitabı haqqında), **Ədəbiyyat və incəsənət**, 1984, 7 dekabr.
77. Məmmədov C. Bədii söz həmişə diridir. (məqaləyə istinad), **525-ci qəzet**, 2002, 14 fevral.
78. Mir Cəlal. Klassiklər və müasirlər, Bakı, Azərbaycan nəşr. 1973, s.296.
79. Mustafayev T. Axtarışlar davam edir. **Ədəbiyyat və incəsənət**, 1987, 13 noyabr.
80. Nəbiyev B. Təzə izlər sorağında. Bakı, Yaziçı, 1979, s.216.
81. Nəbiyev B. Söz ürəkdən gələndə. (Ədəbi-tənqidi məqalələr). Bakı, Yaziçı, 1984, s.284.
82. Nəbiyev B. Roman və müasir qəhrəman. Bakı, Yaziçı, 1987, s.296.
83. Nəbiyev B. Ölümüslüyün sırrı. Bakı, Sabah, 1994, s.191.
84. Nəbiyev B. Müasirlik və sənətkarlıq. Bakı, Azərnəşr, 1966, s.129.
85. Paşayeva N. İşartidan alova (Elçinin yaradıcılığı haqqında). **Azərbaycan**, 2001, №6 (məqaləyə istinad).
86. Salmanov Ş. Söz ürəkdən gələndə. Ön söz (**Nəbiyev B. Söz ürəkdən gələndə**). Bakı, Yaziçı, 1984, s.284.
87. Salmanov Ş. Müasirlik problemi və nəsrin axtarışları (Eyni adlı yaradıcılıq müşavirəsinin materialları). **Azərbaycan**, 1977, №6 (məqaləyə istinad).
88. Seyidov Y. Axtarış yollarında (Elçinin yaradıcılığı haqqında), **Ulduz**, 1972, №6.
89. Səmədoğlu Y. Əxlaqi kamilliyin keşiyində (Elçinin "Povestlər" kitabı haqqında) **Azərbaycan gəncləri**, 1989, 7 fevral (məqaləyə istinad).
90. Səmədoğlu Y. Qətl günü, Bakı, Yaziçı, 1994, s.875.
91. Tehran Əlişanoğlu. Azərbaycan "Yeni nəşri". Bakı, Elm, 1999, s.126.
92. **Ulduz**, Bakı, 1968, 1971, 1977, 1987, 1993.
93. Vahabzadə B. Ölüm hökmü! - kimə? Nəyə? (Elçinə məktub), **Azərbaycan gəncləri**, 1990, 23 dekabr.
94. Vəliyev İ. (Öməroğlu). İnsan həyatda və sənətdə, Bakı, 1998, s.254.
95. Vəliyev K. Linqvistik poetikaya giriş, Bakı, 1981, s.99.
96. Vəliyev K. Ölüm hökmü kimindir? (Elçinin "Ölüm hökmü" romanı haqqında), **Ədəbiyyat və incəsənət**, 1990, 2 fevral.
97. Vəliyev K. Dastan poetikası, Bakı, Yaziçı, 1984, s.223.
98. Yusifli V., Yusifli C. Bu nə sirdir belə?/**Elçin haqqında əlli altı söz**. Bakı, Elm, 1999.
99. Yusifli V. Nəşr: konfliktlər, xarakterlər, Bakı, Yaziçı, 1986, s.166.
100. Yusifli V. Karvanbaşı, yolun hayanadır? (Tənqidi məqalələr). Bakı, Gənclik, 1998, s.128.
101. Yusifli V. Yollar hayana aparır? (Ədəbi-tənqidi məqalələr). Bakı, Gənclik, 1999, s.137.
102. Yusifli V. On il: sözümüzün keçdiyi yol, **Azərbaycan**, 2002, №2.

Rus dilində

103. Айтматов Ч. Статьи выступления, диалоги, интервью. Москва, АПИ, 1988, стр.384.
104. Алиева С. Человек в меняющемся мире. Баку, Язычы, 1980, стр. 240.
105. Аннинский Л.А. Маленькая птичка на алмазной горе, Контакты: Лит.критическ.статьи. Москва, Сов. писатель, 1982, стр.328.
106. Бахтин М.М. Проблемы поэтики Достоевского. Эстетика словесного творчества, Москва, 1979, стр.318.
107. Бахшиева С.Б. Элементы мифа и притчи в современном романе, АКД, Баку, 1997.
108. Бехер И. В защиту поэзии, Москва, Изд.иностли-тер. 1959, стр.373.
109. Бучис А. Роман и современность, 1978, стр.253, стр.112.
110. Виноградов В.В. Стилистика. Теории поэтической речи. Поэтика, Москва, 1963, 255с.
111. Вопросы литературы. 1982, №5.
112. Гаджиев А. В поисках героя. Баку, Язычы, 1981, стр.203.
113. Гаджиев А. Поэтика современной поэзии. Баку, Муттерджим, 1997, стр.137.
114. Гегель. Эстетика в 4-х томах. т.І, Москва, Искусство, 1968, стр.312.
115. Гейбуллаева Р. Сравнительная типология прозы и литературные типы. Баку, Елм, 2000, стр.295.
116. Есалнек А.Ю. Внутрижанровая типология и пути его изучения, Москва, 1985, с.104.

117. Есин. А.Б. Художественный психологизм, как теоретическая проблема. Вестник Московского Университета, сер.9. "Филология" 1982, №1.
118. Кулиев В. Рубежи прозы. Баку, Язычы, 1982.
119. Кулиев В. Пути прозы, Труды прозы, Литературный Азербайджан, 1988, №33.
120. Лейбин В.М. По эту сторону добра и зла (этический срез "Плахи" Ч.Айтматова) Философские науки, 1991, №6.
121. Литературная газета - 1979, 1 август, стр.5.
122. Ницше Ф. Соч. В 2-х т. т.І, Москва, Мысль, 1990, 831 стр.
123. Пейзель М. Караван идет в грядущее (О романе Эльчина "Белый верблюд"). Баку, 1990, 30 октября.
124. Пришвин М.М. Собр.соч. т.4, Госиздат, 1957, 367 стр.
125. Религиозные интерпретации проблемы человека (реф.сб), Москва, Наука, 1985.
126. Ж.П.Сартр. Экзистенциализм - это гуманизм/Сумерки богов. Сборник. Москва, Изд.политлит., 1989, 397 стр.
127. Тимофеев Л.И. Основы теории литературы, Москва, 1963, стр.253.
128. Юнг К. Либидо, его метаморфозы и символы - Москва, Наука, 1994, стр.235.
129. Юсифли В. Проблемы, обретения, потери, Литературный Азербайджан. 1988, №5.

M Ü N D Ö R İ C A T

Ön söz (Şamil Salmanov).....	3
Böyük nəşrin fundamental tədqiqi (C.Məmmədli)	7
Giriş	10

I FƏSİL

NƏSRİN JANR AXTARIŞLARI

1.1. "Yeni nəşr". Elçin 60-cı illər nəşlinin nümayəndəsi kimi.....	15
1.2. Ənənəvi janrların poetik strukturunda dəyişilmə. Hekayələr	21
1.3. İnsan amilinin güclənməsi. Povestlər.....	33
1.4. Yeni Azərbaycan romanı.....	44

II FƏSİL

ELÇİN NƏSRİNDƏ QƏHRƏMAN TİPİ

2.1. Qəhrəman tiplərinin inkişaf mərhələləri. Adi adamlar.....	51
2.2. "Qəhrəmansızlaşma" - "müsbat" və "mənfi" qəhrəmandan imtina	60

2.2.1. "Aktiv" və "passiv" qəhrəmanlar.....	63
2.3. Yeni nəsrde bədii insan konsepsiyası. İntellektualizm.....	68
2.4. Ənənə və novatorluq. Milli və ümumbəşəri dəyərlər.....	77
2.5. Romanlarda ideyanın qəhrəman mövqeyinə qaldırılması.....	94

III FƏSİL

QƏHRƏMAN VƏ BƏDİİ İFADƏ PRİNSİPLƏRİ

3.1. Psixologizm poetik forma kimi (Hekayə və povestlər).....	120
3.2. Rəmzlərin fəlsəfəsi (Romanlar).....	143
NƏTİCƏ.....	169
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT	173

NƏRGİZ LADƏN BAYRAMOVA
“ELÇİN NƏSRİNİN POETİKASI”
Bakı - “Ozan” - 2003.

Texniki redaktor: Azər RÜSTƏMLİ
Kompüterdə yiğdi: Afət ƏLİYEVƏ
Korrektoru: Nərminə QASIMOVA

Yiğulmağa verilmiş 28.04.2003.

Çapa imzalanmış 27.05.2003.

Kağızin formatı 60x84. 1/16.

Həcmi 11.5 ç.v.

Tirajı 300 nüsxə.

Sifariş № 8

Qiyməti müqavilə ilə.

“Ozan” nəşriyyatı, Bakı, H.Cavid pr. 31.

Kitab ADMİU-nun mətbəəsində çap olunmuşdur.

H.Zərdabi küç. 39^a. Tel: 345-004



Bayramova Nərgiz İzzət qızı

Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiştir. Uzun müddət Yazıçı nəşriyyatının Nəşr, Publisistika şöbəsində redaktor vəzifəsində işləmiş, bir sırə bədii və elmi kitabların redaktoru olmuşdur. 1984-cü ildən Jurnalistlər İttifaqının üzvüdür.

"Azərbaycan" jurnalında və digər mətbu orgaşlarında hekayə və kiçik həcmli bədii nəşr nümunələri çap olunmuşdur. 1992-96-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının "Milli siyaset" şöbəsində çalışmışdır. Mütəmadi çağdaş ədəbiyyatın tədqiqi ilə məşğul olmuş, 1997-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "Müasir nəsrin janr və poetika axtarışları (Elçinin bədii nəşri əsasında)" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Bir çox elmi konfranslarda və beynəlxalq simpoziumlarda tədqiqat işi ilə bağlı məruzə və tezislərlə çıxış etmiş, elmi jurnal və toplularda elmi məqalələri dərc olunmuşdur. Tədqiqat işi İnstitutun Ədəbiyyat nəzəriyyəsi şöbəsində yerinə yetirilmişdir. "Elçin nəşrinin poetikası" kitabı yazıçının nəşr yaradıcılığına həsr olunmuş ilk monoqrafik tədqiqatıdır.